

CARTE  
DE LA RÉPUBLIQUE DE  
L'AZERBAÏDJAN

Prise d'après les Documents Officiels.

par J. FOREST, Géographe.

Echelle au 1:650,000<sup>e</sup>

NAZİM MUSTAFA

AZƏRBAYCAN  
XALQ CÜMHURİYYƏTİ  
İŞİĞINDA

Araşdırmlar...  
Məqalələr...



Signes conventionnels  
• CHEF-LIEU de GOUVERNEMENT ou de TERRITOIRE  
• Chef-lieu d'Arrondissement ou de District  
• Ville importante

Cartes des Environs de Gouvernement  
— Arrondissement

Cartes administratives

Cartes géographiques

FOREST  
Edit. Géographie,  
17, 19, rue de Buci, PARIS.

M E R

Nazim Mustafa

AZƏRBAYCAN  
XALQ CÜMHURİYYƏTİ İŞİĞINDA  
(1918-1920)

113641

Araşdırmlar, məqalələr

Milli Kitabxanaya müraciətin  
indiyəsi

M. M. B

Azərbaycan Milli  
Kitabxanəsi

Bakı - 2018

**Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinə həsr olunur**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilmişdir*

**M 85 NAZİM MUSTAFA.**

**Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920)**  
Bakı, 2018, 256 səh.

Kitabda müəllifin 1993-2018-ci illərdə əvvəlcə Azərbaycan Mili Elmlər Akademiyasının Milli Münasibətlər Instituto, sonra isə Tarix Institutounda işlədiyi və hazırda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında çalışdığı müddədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə aid tədqiqatlarının noticəsi olaraq ərsəyə gələn elmi məqalələrinin, bəyənəlxalq konfranslarda etdiyi məruzələrinin və matbuat sahifələrində işiq üzü görmüş bir sıra məqalələrinin mətnləri toplanılmışdır.

**M 85** 5.3.2.9.7 050302907-12  
090-2018

**Az 2****MÜNDƏRİCAT**

<b>ELMİ MƏQALƏLƏR.....</b>	5
1918-1920-ci illərdə İravan quberniyasında erməni təcavüzünə qarşı azərbaycanlıların mübarizəsi tarixində .....	5
1918-1920-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri soyqırımı (Azərbaycan arxivlərində saxlanılan sənədlər əsasında).....	26
Azərbaycan Xalq Cümhuriyyəti dövründə sülh danışqları .....	37
Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-ərazi münaqişləri və qaçqınlar problemi.....	53
Diplomatik nümayəndə Əbdürəhim bəy Haqverdiyevə qarşı Ermənistən hökumətinin həyata keçirdiyi cinayətin təfsilatı .....	74
Azərbaycanın əsgər və zabitləri Türkiyə ordusunda .....	82
1918-1920-ci illərdə ermənilərin Cənubi Qafqazda və Qars vilayətində ruslara qarşı törətdikləri terror və qırğınılar.....	86
1918-1920-ci illərdə Ermənistən xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə faaliyyətləri.....	94

MƏTBUATDA DƏRC EDİLƏN MƏQALƏLƏR .....	111
Tariximizin şəhər və ibrətəmiz səhifəsi .....	111
Xalq Cümhuriyyəti dövründə qaçqınlar problemi ("Azərbaycan" (rusca) qəzetiñin materialları əsasında)...	121
Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti.....	132
Azərbaycanın Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski .....	148
Diplomat Teymur bəy Makinski .....	156
1918-1920-ci illərdə Ağbabə və Şörəyel nahiylərində ermənilərin törətdikləri soyqırımı .....	163
1918-1920-ci illərdə İravan quberniyası ərazisində azərbaycanlıların soyqırımı.....	179
Türkiyə-Azərbaycan qardaşlığının tarixə qızıl hərflərlə yazılan səhifəsi.....	206
Fətəli xan Xoyski .....	214
Nəsib bəy Yusifbəyli .....	219
Əlimərdan bəy Topçubaşov.....	224
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti.....	229
Anadoluda ilk cümhuriyyətin qurucusu İbrahim bəy Cahangirov (Cihangiroğlu) .....	233
Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa.....	245

## ELMİ MƏQALƏLƏR

### 1918-1920-ci illərdə İravan quberniyasında erməni təcavüzünə qarşı azərbaycanlıların mübarizəsi tarixindən

1918-1920-ci illərdə erməni silahlı qüvvələri İravan quberniyası ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlardan tövətimi, soyqırımı və etnik təmizləmə həyata keçirmişlər. Məqalədə həmin illərdə İravan Mütəselman Milli Şurasının fəaliyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin və Osmanlı Türkisiyəsinin azərbaycanlı əhalinin erməni işgalçularına qarşı mübarizə aparması üçün göstərdikləri maddi və hərbi-siyasi yardımıldarlıdan bəhs edilir.

\*\*\*

Ermənilərin 1918-1920-ci illərdə İravan quberniyası ərazisində azərbaycanlılara qarşı törətdikləri soyqırımı və azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə həmin dövrün arxiv sənədlərində və dövri mətbuatda kifayət qədar materiallar öz əksini tapmışdır və bir sırə tədqiqat əsərləri yazılmışdır. Lakin erməni işgalinə qarşı azərbaycanlıların mübarizəsi tarixindən edən araşdırımlar yox dəracasındır.

Ermənilərin və onların havadarlarının I Dünya müharibəsi dövründə Şərqi Anadoluda müştəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamışından və Rusiyada 1917-ci oktyabr çevrilişi nəticəsində rus qoşunlarının Türkiyə torpaqlarından geri çıxılmasından sonra İravan quberniyası ərazisində erməni dövləti yaratmaq ideyəsi gündəliyə gəlmİŞdi.

İravan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınlardan ilk mərhəlesi 1917-ci ilin sonu, 1918-ci ilin avqustunuñə əhatə etmişdir.

1917-ci ilin dekabrın 5-də Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışqı saziş imzalandıqdan sonra rus qoşunlarının Şərqi Anadoludan özbaşına geri çəkilməsi prosesi başlanılmışdı. 1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlarda dözməyərək əks hücum keçmişdi. Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşan erməni əsgər və zabitlər əllərində silah türk-mütəselman əhaliyə qarşı kütləvi qırğınlardan tərədərək Cənubi Qafqaza çəkilirdilər.

Ermenilərin hazırda "Qərbi Ermenistan" adlandırdıqları Şərqi Anadolü ərazilərindən həmin dövrdə 260 minə yaxın erməni qaćqınları Cənubi Qafqaza gəlmiş, əsasən İravan quberniyasında özlərinə siğinacaq tapmışdır<sup>1</sup>. Bütün bunlar ermənilərin İravan quberniyasında azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasetini reallaşdırmağa şərait yaratmışdır.

Hələ 1917-ci ilin mayında erməni burjuaziyasının liderləri milli hərbi hissələrin yaradılmasına başlamışdır. Bu məqsədilə Petroqrada xüsusi nümayəndələr göndərilmişdi ki, erməni əsgərlərinin digar cəbhələrdən geri çağırılıb Qafqaz cəbhəsinə göndərilməsi üçün müvəqqəti hökumətdən razılıq alınsalar. 6 ay erzində Qafqaza 35 min erməni aşığı gəlmüşdi və onlara çoxlu könlülər da qoşulmuşdu. 1917-ci ilin noyabrında Erməni Milli Şurası da Qafqaz cəbhəsi komandanlığından erməni korpusunun yaradılmasına xüsusi icazə almışdır<sup>2</sup>. Qafqaz diviziyanın sabiq komandanı Tovmas Nazarbeyyanın komandanlığında erməni korpusu formalasdırılmışdır. Korpusun komissarı daşnak partiyasının başçılarından olan Dro (Drastamat Kanayan) təsiv edilmişdir. Erməni korpusu üç diviziyadan ibarət idi. Birinci diviziyyaya general Mixail Areşov, ikinci diviziyyaya əslən udin olan polkovnik Məsəs Siliakov, Türkiyə ermənilərindən təşkil edilmiş üçüncü diviziyyaya isə general Andranik Ozanyan komandanlıq edirdi<sup>3</sup>.

1917-ci ilin dekabrında Tiflisdə Erməni Milli Şurası ilə tərkibi yalnız daşnaklardan ibarət olan Xüsusi komitənin birgə iclası keçirilmiş, Erməni korpusunun tamamlanması və hərbi safarborlik həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu vəzifələrin icrası üçün İravan Erməni Milli Şurasının sadri Aram paşa (Aram Manukyan) xüsusi səlahiyyət verilmişdir. Dekabrin 18-da Aram və Dro İravana gəlmüş, ayın 24-dən etibarən hərbi çağışış həyata keçirilmişdir<sup>4</sup>.

Yeni formalasdırılan erməni silahlı dəstələri Türkiyədən qaçıb gələn erməni qaćqınlarını məskunlaşdırmaq üçün ilk növbədə İravan

ətrafında əlverişli ərazilərdə yerləşən azərbaycanlı kəndlərinə hücumlar edirdilər. Azərbaycanlı shalı isə ciddi şəkildə erməni silahlı dəstələrinə müqavimət göstərirdi. Şərqi Anadoludakı erməni könüllü dəstələrinə qoşulmaq üçün təşkil edilən silahlı dəstələr güzərgahları üzərindəki azərbaycanlı kəndlərinə hücum edir, talançılıqla məşğul olurlar. Ermənilərin hücumlarına son qoyulması üçün İravan-Culfa dəmiryol xəttinin üzərində yerləşən azərbaycanlı kəndlərinin əhalisi Reyhanlı, Qəmərli, Şirazlı, Dəvəli damiryoł stansiyalarında özünü müqavimət dəstələri yaratmış, erməni dəstələrinin həmin istiqamətdə hərəkatlarının qarşısını almağa çalışırlar. Vedibasar nahiyyəsində yaşayan kürdlər də azərbaycanlılarla birgə ermənilərə qarşı müqavimət göstərildilər.

İravan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İravan Müsəlman Milli Şurası ciddi faaliyyət göstərirdi. Milli Şuranın sədri Əli xan Makinski, katibi isə Cabbar Məmmədzadə idi.

Lakin 1905-1906-ci illərdə olduğu kimi, həmin dövrdə də erməni matbuatı hay-kük qaldırıldı ki, guya qarağurh türk-müsəlman əhalisi erməniləri öldürür və hakimiyyət orqanlarına tabe olmaq istəmirlər.

1918-ci il yanvarın 20-da İravan-Dəvəli-Şahtaxtı-Bəyazid istiqamətində hərəkat edən 4-cü erməni polku Dəvəlidə qırğınlar törətmış, sağ qalan əhali qaçaraq qonşu Avşar kəndinə sığınmışdır<sup>5</sup>. Yanvarın 23-də erməni korpusunun batalyonunun Qaralar kəndinə hücumu azərbaycanlıların ciddi müqaviməti ilə qarşılaşmış, batalyon komandiri və üç asgər öldürülmüş, üç erməni da yoxa çıxmışdır. Quberniya komissarı Dronun başçılığı ilə erməni və müsəlmanlardan ibarət qarışq komissiya hadisə yerinə gəlməmişdir. Vedibasar Mili Şurasının başçıları ilə İravandan gələn nümayəndələr arasında dərhal danışqlara başlanılmışdır. Vedibasar Mili Şurası aşağıdakı tələbləri iştirakçılarla təqdim etmişdir: 1. Quberniyanın dövlət əmlakı ermənilər, tatarlar (Türklər) və gürçülər arasında bərabər bölünməli; 2. Tatar (Türk) korpusu formalasdırılmalıdır; 3. İrəvanda tatar (Türk) hərbi hissəsi formalasdırılmalıdır<sup>6</sup>.

"Horizon" qəzeti 1 fevral 1918-ci il tarixli sayında yazdı ki,

<sup>1</sup> История армянского народа. Ереван: ЕГУ, 1980, с. 285.

<sup>2</sup> Зограбян Эдик. Шарур-Нахичеван в 1918-1919 гг... Ереван: ЕГУ, 2012, с. 22-23.

<sup>3</sup> Саркисян Ерванд. Экспансионистская политика Османской империи в Закавказье:

накануне и в годы первой мировой войны. Ереван: Изд-во АН Арм. ССР, 1962, с.337.

<sup>4</sup> Зограбян Эдик, göstərilən əsəri, c. 29-30.

<sup>5</sup> Yenə orada, c. 36.  
<sup>6</sup> Ermanstan Milli Arxiv, fond 222, siyahı 1, iş 24, 3-cü hissə, vərəq 441; Bax: 3orabını Ədik, göstərilən əsəri, c. 36-37.

İrvandan hadisə yerinə gələn erməni-müsəlman barışdırıcı komissiyyasi vaziyəti öyrəndikdən sonra müsəlman nümayəndələr vedibasarlıların tərəfinə keçmişdir<sup>7</sup>.

Erməni tarixçisi Edik Zöhrabyan bu məsələyə münasibət bildirək yazar ki, Vedibasar müsəlmanlarının İrvanda tatar korpusu və hərbi hissəsinin yaradılması taləbi onların pantürkçü maraqlarından və İrvanı türk şəhəri hesab etmələrindən qaynaqlanır<sup>8</sup>.

"Horizon" qəzeti həmin sayında yazırı ki, ermənilərlə türklər arasında müharibə gərginləşib, Uluxanlı ətrafi ilə birlilikdə xeyli türklərə əhatə olumuşdur və onlar erməniləri öldürəcəkləri ilə təhdid edirlər. Ermənilər isə dəmiryolcuları türklərə köməklik göstərməkdə ittiham edirlər.

"Horizon" qəzeti 4 fevral tarixli sayında isə yazırı ki, türklərə ermənilər arasında müharibə siddətlə davam edir, hərbi əməliyyatlar Uluxanlı stansiyasına yaxınlaşır, türklər stansiyani qanlı meydana qeyrəmkən istəyirlər<sup>9</sup>.

Erməni matbuati bu cür xəbərlər yamaqla quberniyada milli zəminda gərginliyi müsəlmanların bais olduqları fikrini formalasdırmaq və özünü müdafiə tədbirləri adı altında silahlı hücumlara zəmin yaradırdılar.

5-ə fevral 1918-ci il tarixində İrvan şəhər Dumasının binasında erməni-müsəlman qurultayı keçirilmişdi. Qurultaya rusları və kürdərin təmsilçiləri də dəvət edilmişdilər. Ümumiyyətə, qurultayın 7 iclası keçirilmişdi. Qurultayın sonunda Millətlərərə Şura yaradılmış, həmin şuraya anarxiyaya son qoyması üçün erməni-tatar (türk) hərbi hissəsinin formalasdırılması vazifəsi həvələ edilmişdi. Fevralın 9-da Millətlərərə Şurənin ilk iclası keçirilmiş, erməni-tatar (türk) hərbi birliliyinin formalasdırılması üçün hərbçilərdən ibarət komissiya

yaradılmışdı<sup>10</sup>. Əslində, erməni-tatar (türk) hərbi birliliyinin yaradılması daşnaklarını idəvi idи və qanlı əməllərində müsəlmanların iştirakı barədə rəy formalasdırmaq istyəildirler.

Fevralın 12-də Cənubi Qafqaz Komissarlığından Məmmədyusif Cəfərov, Xaçatur Karçikyan və Şalva Alekseyev-Mesxievin iştirakı ilə nümayəndə heyati İrvana gəlmİŞ, Millətlərərə Şurannın bir neçə iclaslarında iştirak etmişdi. Müsəlman təmsilçilər orzaqla təminat məsələsində ciddi problemlər yaradıldıqını bildirmişlər. İrvan quberniyasının orzaq komitəsinin sədri Zilo xan Makinskiyə müsəyyən səlahiyyətlər verilmişdi.

Erməni tarixçisi Edik Zöhrabyan iddia edir ki, guya türk ordusunun Ərzurum yaxınlaşması xəbərini alan müsəlmanlar Osmanlı ordusunun öünüń açmaq üçün üşyan qaldırmışlar<sup>11</sup>. Əslində isə erməni silahlı qüvvələri Osmanlı ordusunun eks-hücumuna keçməsini bəhanə edərək iğtişaşlar törətmək yolu ilə İrvan quberniyasını türk-müsəlman əhalidən təmizləmək istyəirdi. "Aşxatank" ("Əmək") qəzeti "Qəmərlidə toqquşma" başlıqlı maqaləsində yazırı ki, 1918-ci il fevralın 17-19-də erməni "özündümüdafiə dəstələri" Qəmərlı şəhərinin türklər yaşıyan hissəsini tamamilə viran qoymuşlar<sup>12</sup>.

Bundan sonra erməni silahlı dəstələri bölgənin ən böyük kəndi olan Uluxanlıni ilə keçirmək üçün hazırlıq görməyə başlamışdır. Uluxanlılılar isə qəsəbənin ətrafinda səngərlər qazaraq ermənilərin hūcumuna qarşı güclərini səfərər etmişdilər. Uluxanlılılar hətta kəndin üzərindən uçan aeroplani ekipajı ilə birlilikdə ələ keçirmişdilər<sup>13</sup>. Fevralın 22-də Dronun komandanlığında erməni silahlıları Uluxanlıni mühəsirəyə almışdır. Ermənilər kəndin könülli taşım olması üçün vəkil Q.Yengibaryanı və məşhur tacir Hacı Rzani Uluxanlıya göndərsələr də, uluxanlılılar rədd cavabı vermişdilər. Bundan sonra Dronun əmri ilə toplar Uluxanlıni bombardan etməyə başlamışdı. Uluxanlılılar axşam saat 5-ə qədər mərdliklə vuruşmuşdular. Lakin onların silah-sursatı tükənmİŞ və çoxsaylı itki verərək kəndi tərk etmək

<sup>7</sup> "Horizon" qəzeti, 1 fevral 1918-ci il. Bax: Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 39.

<sup>8</sup> "Horizon" ("Ənpəqəti" - "Ülfət" deməkdir) qəzeti "Daşnakşutun" partiyasının orqanı idи və 1909-1918-ci illərdə erməni dilində gündəlik olaraq naşr edilmişdir. Həmin vaxt qəzeti onurlu sonralar daşnak hökumətinin baş naziri olmuş Simon Vrasyan idi.

<sup>9</sup> Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 37.

<sup>10</sup> "Horizon" qəzeti, 4 fevral 1918-ci il. Bax: Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 39.

<sup>11</sup> "Horizon" qəzeti, 13 fevral 1918-ci il. Bax: Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 41.

<sup>12</sup> Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 42.

<sup>13</sup> "Aşxatank" ("Əmək") qəzeti, 10 mart 1918-ci il; Bax: Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 43.

<sup>14</sup> Zəogrəbiy Ədik, göstərilən əsəri, c. 44.

məcburiyyətində qalmışdır. Ermənilər əvvəlcə evləri talan etmiş, sonra isə kəndi tamamilə yandırmışdır ki, bir daha əhali öz evlərinə qayıda bilməsin. Dro bununla bağlı Tiflis gəndərdiyi teleqramda yazırkı ki, Uluşanlıya hücum zamanı 9 erməni öldürülülmüş, 32 erməni yaralanmışdır<sup>14</sup>.

Uluşanlının işgalindan sonra Dronun komandanlığında erməni silahlı qüvvələri ətrafdakı bütün azərbaycanlı kəndlərini viran qoymuş, sağ qalan əhlini evlərindən didorgin salmışdır.

İrəvanda ermənilər arasında səfərbərlik həyata keçirildikdən sonra onlara silahlar paylanmışdı. İrəvan müsəlmanlarının nümayəndəsi Xəlil bəy Qasimbəyov quberniya komissarına müraciət edərək bildirmişdi ki, ətraf kəndlərdən coxlu müsəlmanlar gələrək onlara da silah veriləsini tələb etmişlər<sup>15</sup>. Lakin onların bu tələbi yerinə yetirilməmişdi.

Erməni tarixçisi Edik Zohrabyan yazar ki, Uluşanlı rayonundakı 18-20 türk kəndlərini caçlandırmaqla, ermənilər İrəvan şəhərində yaşayan türkləri bir növ "aylıtlı" istəyirdilər ki, ermənilərlər dinc şəraitde yaşasınlar<sup>16</sup>. İrəvan quberniyasını komissarı S.Torosyan Cənubi Qafqaz Komissarlığına gəndərdiyi teleqramda yazırkı ki, fevralın 20-də günorta İrəvan şəhərində başlayan atışma çoxsaylı ölüm və yaralanma ilə nəticələnərək axşam saat 7-dek davam etmişdi. S.Torosyan qırğınlının İrəvan şəhərində azərbaycanlı əhaliyə qarşı etnik temizləmə həyata keçirilməsinin asıl səbəbini ört-basdır edərək yazarı ki, guya qırğınlara səbəb üç versiya vardır: Birinci versiyaya görə, guya şəhərin türklər yaşayan hissəsində iki türk arasında dalaşma olmuş, bir türk digərini öldürmiş və bu da iğtişşələrin başlaması üçün qığılıcm olmuşdur. Digər versiyaya görə, atışma silahlı türklərlə damiryoqla vəzgəlində keşik çəkan erməni destası arasında baş verən toqquşmadan sonra başlanılmışdır. Üçüncü versiyaya görə isə guya iğtişşələr bazarda türk satıcı ilə erməni alıcı arasında baş verən toqquşmadan sonra bütün şəhərə yayılmışdır<sup>17</sup>. Göründüyü kimi,

<sup>14</sup> Yenə orada, c. 52.

<sup>15</sup> Yenə orada, c. 44-45.

<sup>16</sup> Yenə orada, c. 46.

<sup>17</sup> "Horizon" qəzeti, 22 fevral 1918-ci il. Vax: Зографян Эдик, гостарелən əsəri, c. 45-46.

S.Torosyan hər üç halda İrəvan şəhərində qırğınların başlanmasında təqsiri türkərin üzərinə atmağa çalışmışdır.

Qırğınların ertəsi günü hələ ara-sırə atışmaların davam etdiyi vaxtda İrəvan quberniyası qoşunlarının komandiri polkovnik Pirumyan şəhər rəhbərliyinin, den xadimlərinin, erməni, müsəlman və rus milli şuralarının təmsilçilərinin itirakı ilə müsəviri keçirmişdi. Müşaviradə şəhərdə hərbi vəziyyət elan edilmiş və hərbiçilər və mülki şəxslər üçün ayrı-ayrılıqla hərbi-inqilablı məhkəmələr yaradılmışdır qərələr alınmışdır. Mülki hərbi-inqilablı məhkəmənin tərkibi 7 nəfərdən - üç erməni, üç müsəlman və bir nəfər rus millətinin nümayəndələrindən ibarət taşkil edilmişdir<sup>18</sup>.

İrəvan quberniyasında baş verən hadisələri aydınlaşdırmaq üçün Tiflisdən galan nümayəndə heyatı geri qayıtdıdan sonra Cənubi Qafqaz Seyminin martın 2-də keçirilən iclasında məruzə etmişdi. Nümayəndə heyatının başçısı Georqadze öz məruzəsində konkret faktları götərirək, İrəvan quberniyasında yalnız türk kəndlərinin dağıldığını qeyd etmişdi. Həmin iclasda müsəlman nümayəndələr İrəvan quberniyasında milli adəvatın və millətçiliyin qızışmasında "Daşnakşutyun" partiyasını ittiham etmişdilər. "Daşnakşutyun" partiyasını təmiz çıxarmaq istəyən erməni nümayəndələrinə Firudin bəy Köçərlinin - "Əgar daşnaklar sülh tərafdır idilərsə, bəs onda onlar bu hadisələrin qarşısının alınması üçün nə iş görmüşlər" - sualına cavab verən olmamışdı. Şəfi bəy Rüstəməyov qərar layinginə aşağıdakı dayışıklılık edilməsini təskil etmişdi: 1.Erməni-tatar hərbi hissəsi bura-xılsın. 2.Dro və Pirumov bütün işlərdən kənarlılsın. Daşnak Xaçaturyan etiraf etmişdi ki, İrəvan quberniyasında dövlət mexanizmizi məhv edildiyinə üçün təqribən 18 müsəlman kəndi yandırılmışdır. Müzakirələr nəticəsində qərərə alınmışdır ki, türkərin öz kəndlərinə qayıtmalarına köməklik göstəriləlsin, onlara hər cür yardımlar edilsin və istintaq komissiyası yaradılsın<sup>19</sup>.

Qaçqınlar problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindəki Müsəlman fraksiyasının Qa-

<sup>18</sup> "Horizon" qəzeti, 23 fevral 1918-ci il. Vax: Зографян Эдик, гостарелən əsəri, c. 48.

<sup>19</sup> "Horizon" qəzeti, 10 mart 1918-ci il. Vax: Зографян Эдик, гостарелən əsəri, c. 49-50.

qınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırılmış, İravan quberniyasında müsəlmənlərə qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərmiş, araşdırılmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qəçqinlərin vəziyyətinin müəyyən dərəcədə yüngüləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdır.<sup>20</sup>

“Horizon” qəzeti erməni silahlı dəstələrinin azərbaycanlı yaşayış məntəqələrinə hücumlarına bərəat qazandırmaq üçün uydurulmuş məlumatlar dərc edirdi. Həmin qəzet İravandan Tiflisə gəndərlərin teleqramı əsasən yazıldı ki, fevralın 27-də Dəvəlidən Qəmərli istiqamətində gedən 70 erməni əsgəri yolda türklər tərəfindən atəş tutulub, 10 əsgər yaralı qayıdır, qalan 60 əsgərdən xəbər yoxdur, gümən edilir ki, onları öldürüb. Qəzet bundan sonra hadisə yerine İravandan türklərin və ermənilərin təmsilçilərindən ibarət nümayəndə heyətinin göndərildiyini, lakin Avşar kəninin girəcəyində türklərin onları tərkisələr edərək Qəmərliyə buraxmadıqlarını və geri göndərdiklərini yazdı. Həmçinin “Horizon” qəzeti İravan şəhərində artıq sabitiyin hökm sürdüyüntü, həyatın normal məcraya döndüyüntü yazardı.<sup>21</sup>

Erməni silahlı qüvvələri Uluxanlı işğal etdiğindən sonra İravan-Gümürvə İravan-Qəmərli dəmiryol xəttində hərəkət bərpa edilmişdi. Qəmərli-Norəsan-Naxçıvan-Culfə dəmiryol xəttini öz nazarətləri altına almaq üçün hər iki istiqamətdən – yəni həm qəmərli, həm də Culfə istiqamətindən erməni silahlı dəstələri hücuma keçmişdi. Erməni silahlı qüvvələrinin Naxçıvanı əla keçirmələrə imkan verməmək üçün azərbaycanlılar Noraşen stansiyası yaxınlığında dəmiryol rellərini söküdular, natiqdə qatarın lokomotivi və 6 vaqon reldən çıxaraq darmadağın olmuşdu. Ölen və azərbaycanlılara asır düşən ermənilərin sayı 5-6 yüz nəfərə çatırdı.

1918-ci il martın sonlarında Sarıqamışın türk qoşunları tərəfindən azad edilməsi xəbərinin yayılmasından sonra İravan şəhərində mitinqlər keçirilmiş, Aram paşa şəhərin və qubernianının yeganə diktatoru elan edilmişdi. Azərbaycan Respublikası Dövlət Arxivində

saxlanılan sənəddə qeyd edilir ki, erməni silahlı dəstələri 1918-ci ilin mart ayının 12-dən təkəc İravan quberniyasının İravan qazasında 32, Eğmiədzin qazasında 84, Novo-Bəyazid qazasında 7 və Sürəmlə qazasında 75 kəndi – fət-üsta 198 kəndi darmadığını etmiş, həmin qazalarda təqribən 135 min nəfər soydaşımız soyqırımı və deportasiyaya maruz qoymuşdur<sup>22</sup>. Azərbaycanlılara qarşı etnik təmizləmə siyaseti həyata keçirən ermənilərin məqsədi İravan quberniyası ərazisində “Türkşüt Ermanlıstan” dövləti yaratmaqdandır ibarət idi.

Hələ 25 mart 1918-ci ildə Trabzonda olarkən polkovnik (albay) Rauf bay İravan və onun ətrafında baş verən hadisələri ona danışan Müdafaiyi Mazluman Cümhäyətinin sadri, İravəni Əbdülhəmid əfəndinin söylədiklərini Xarici İslər Naziriyyətin qədirmişdi. Verilen ifadəyə görə, İravan quberniyasında ermənilər müsəlman əhaliyə qarşı böyük ısgarcələr törədilir. Bu qırğınların xüsusi olaraq Eğmiədzin və Gümürvə bölgələrində həyata keçirildiyi bildirilir. Daşnakların həyata keçirilən qırğınlarda xüsusi aktiv rəl oynadıqları vurgulanırdı. Vurulan ziyanın 25 milyon manat olduğu müsəyyən edildiyi, bununla bağlı Tiflisə şikayət edilsə də, bir nəticə alınmadığı, ermənilərin qətlamlara davam etdikləri bildirilir. İravanın müsəlman əhalisinin 50 faizinin salahlanmaq məcburiyyətində qaldıqları, lakin top və pulemyotlara malik olmadıqlarından tüsənglərə mübarizə etmək məcburiyyətində qaldıqları vurgulanırdı. İravan türkləri ulama Mirzə Hüseyin Həsənzadə və mühəndis Xəlil bəy Qasımbeyzadən yönəldiklərini bildiriliridir.<sup>23</sup>

1918-ci il mayın 28-də keçmiş İravan xanlığının ərazisində ilk erməni dövləti – Ermənistən (Ararat) Respublikası yarandıqdan sonra rəsmi dövlət orqanları aborigen azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasetini davam etdirmişdir. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 31-də keçirilən iclasının qərarı ilə İravan şəhəri o şərtlə Ermənistən Respublikasına taxtakim güzəştə gedilmişdi ki, Azərbaycanlı qarşı ərazi iddiasından əl çəksin. Lakin Ermənistən hökuməti nəinki vədinə əməl etdi, əksinə həm Azərbaycan Respublikasının

<sup>20</sup> Адрес-календарь Азербайджанской Республики на 1920 г.. Bakı. 1920, 2-ci hissə, s. 10-11.

<sup>21</sup> “Horizon” qəzeti, 1 mart 1918-ci il. Bakı: Zəgərəbən Ədik, göstərilən əsəri, c. 53-54.

<sup>22</sup> Azərbaycan Respublikası Dövlət Arxivü (ARDA), fond 894, siyahı, 10, iş 80, vərəq. 49-56.

<sup>23</sup> Toksoy Nurcan. Toksoy Nurcan. Revanda Son Günler. Türk Yönetimindən Erməni Yönetimi. Ankara: Orion Yaynevi, 2007, s.109.

ərazilərinin işgalini, həm də İravan quberniyası ərazisində azərbaycanlılara qarşı soyqırımı siyasetini davam etdirdi.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Ermənistən arasında Batumda sülh və dostluq haqqında imzalanan müqaviləyə əsasən Ermənistən Respublikasının ərazisi təqrİban 9 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisində Basarkeçər bəlgəsi istifadə olmaqla Novo-Bayazid qəzası, İravan qəzasının beşdə üçü, Eçmədzin qəzasının dördə biri, Aleksandropol qəzasının dördə biri daxil idi<sup>24</sup>.

Batum müqaviləsinin 3-cü maddəsində qeyd edildi ki, Ermənistən Respublikası ilə Azərbaycan Respublikası arasında sarhədlinin müyyənələşdirilməsinə aid bağlanan protokollar Osmanlı imperatorluğu hökumətinə təqdim ediləcəkdir. Həmin müqavilənin 5-ci maddəsində Ermənistən Respublikası onun ərazisində hər hansı quldur dəstəsinin yaradılmasına və silahlanmasına qarşı mübarəkə aparmağı, bütün bandaları tərkisələt etməyi, 6-ci maddəsində isə Ermənistən Respublikasında yaşayan müsəlmanların dininə və adət-ənənələrinə hörmət etməyi, müsəlmanların və digər dirlərə mənsub olanların mülki və siyasi hüquqlarına sahib olmasını öz öhdəsinə götürmüdü<sup>25</sup>.

Batum müqaviləsinin imzalanmasından sonra İravan quberniyası ərazisində ev-eşiyindən didərgin düşər müsəlman qaçqınlar tədricən öz yer-yurdularına qayıtmaga başlamışdır.

Lakin Erməni Milli Şurasının nümayəndələri Batumda sülh danışlığında (11 may - 4 iyun) iştirak etdikləri və Osmanlı dövlətinin mərhəmətinə siyindiqləri bir vaxtla Korqanoğlu, Nazarbekovun, Sili-kovun, Andranikin, Dronun, Njdehin komandanlığı altında erməni silahlı qüvvələri İravan quberniyasının qızalarında müsəlmanlara qarşı kütləvi qırğınlar törətməkdə davam edirdilər.

Azərbaycan Milli Şurasının iyunun 13-də keçirilən iclasında İravan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-

yalavac dolanan qaçqınların sayıının 150 min nəfərə çatdığını, ermənilərin 206 kəndi dağıdıığı bildirilmişdi. Milli Şura İravan quberniyasında qaçqınlara maddi yardım göstəriləməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Həmçinin İravan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzəq yarımı etsin və onların öz yer-yurdularına qayıtmaları üçün Ermənistən hökumətinə təsir göstərsin<sup>26</sup>.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən İkinci Dünya müharibəsində mağlub tərəf kimi türk qoşunları 1914-cü il sarhədlinə geri çəkilmək məcburiyyətdə qalmışdı. Hərb naziri Ənvər paşanın göstərişi ilə IX ordunun komandanı Yaqub Şevki paşa İravan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünü müdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına təşrifşədi ki, yerli milli şurallara lazımi qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalib yerli əhalinin talimları ilə məşğul olsunlar. Həmin təşrifşədə əsasən noyabrın 12-də 2000 adəd iricəpli rus tufşangi Naxçıvan və İqdır (Şurmılı) əhalisine, noyabrın 15-də isə 3000 rus tufşangi Qəmərliyə göndərilmişdi<sup>27</sup>.

İravan quberniyasının müsəlman kəndlərinin ermənilər tərəfindən bir daha işğal təhlükəsi yarandığından, Ordubaddan Sürməliyədək ərazisinin nümayəndələri noyabrın 3-də Qəmərlı (indiki Artaşat) qəsəbəsinə toplaşaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar qəbul etmişdilər. Hökumət raiisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərb naziri isə sonralar Cənub-Qərbi Qafqaz Hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirov seçilmişdi. İbrahim bəy dərhal işə başlayıb özünü müdafiə üçün yerli əhalidən ibarət 20 tabor təşkil etmişdi. Taburlar hər birində 250-500 nəfərdən ibarət silahlı könüllülərdən təşkil edildi. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyazda, qalanları isə Vedibasar, Zəngibasar, Qəmərlı və Baş Noraşenda yerləşdirilmişdi. İqdır (Şurmılı) tərəfdə isə bir alay 5 süvari birliliyi təşkil edilmişdi. Həmin taborların bir qismi türk ordusu İravan quberniyasında olarkən 9-cu fırqə komandanı miralay Rüşdü

<sup>24</sup> Киракосян Дж. Младотурки перед судом истории. Ереван: Аястан, 1986, с. 239; Саркисян Ерванд. гəstorilən əzəri, s. 365-366.

<sup>25</sup> Балаян Х. Германо-турецкие оккупанты в Армении в 1918 г. Ереван, 1962, с. 172-178.

<sup>26</sup> ARDA, fond 970, siy.1, iş 6, v. 1.

<sup>27</sup> Dayi S. Esin. Elvise-i Selasede (Kars, Ardahan, Batum) Milli Teşkilatlanma. Dokторa tezi. Erzurum, 1997, s. 87.

beyin yardımı və silah-sursatla təmin etməsi ilə qurulmuşdu<sup>28</sup>.

1918-ci ilin dekabrında türk qoşunlarının sonuncu hissələrinin İravan quberniyasını tərk etməsindən sonra yerli müsəlman milli şurallarına tabe olan özünü müdafiə dəstələri (taburlar) əhalini erməni təcavüzündən qorumaq missiyasını yerinə yetirirdi.

1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər naziinin müavini Adil xan Ziyadxanovun imzası ilə Ermənistən xarici işlər nazırına göndərilən notada həmçinin erməni silahlı qüvvələrinin İravan quberniyasındaki Azərbaycanın mübahisəsiz ərazilərində zoraqlılıqlara və horbi əməliyyatlara son qoyulması Ermənistən hökmətindən tələb edildi<sup>29</sup>.

Azərbaycan hökməti 1919-cu il yanvarın sonlarında Məhəmməd xan Təkinkini Ermənistəndədi diplomatik nümayəndəyə təyin etmişdir. Azərbaycanın diplomatik nümayəndəyi fəaliyyətə başlayanadak İravan quberniyası ərazilində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan matbuatını və rəsmi dairələrini İravan Müsəlman Milli Şurası, İravan Müsəlman Xeyriyyə Cəmiyyəti və İravan Quberniyası Həmyeriləri Təşkilatı məlumatlandırdı.

Erməni silahlı qüvvələrinin hücumlarının qarşısının alınması üçün Göyçə mahalında da özüntüdəfə dəstələri təşkil edilmişdir. 1919-cu il martın 2-də Göyçə mahalının 26 kəndinin təmsilçilərinin 60 min nəfər əhali adından imzaladıqları icma hökmündə Oğruca kəndinin sakini Məşdi İsa Kərbəlayı Musa oğlunun mahalın hərb naziri, Zod kəndinin sakini Ağalar bay Kasomanskinin isə bütün müsəlman dəstələrinin baş komandanı seçildikləri, mahalın ərazisində safrəberlik həyata keçirilməsinin onlara həvalə edildiyi qeyd edilmişdir. İcma hökmündə həmçinin Göyçə mahalının əhalisinin özlərini Azərbaycan Respublikasının təbəələri hesab etdikləri bildirilirdi<sup>30</sup>.

<sup>28</sup> Gödemir Ahmet Ender. Cenub-i Garbi Kafkas Hükümeti. Ankara: Türk Kültürüñü Araştırmaları Enstitüsü, 1989, s. 50-51.

<sup>29</sup> Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxiv (ARPİSSA), fond 268, siy. 23, iş 503, v. 29; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu, 3 cild, II cild, 2-ci kitab. İravan quberniyasında soyqırımı, s. 43..

<sup>30</sup> Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu, 3 cild, II cild, 2-ci kitab. İravan quberniyasında soyqırımı, s. 55.


113641

1919-cu ilin yanvarında Vedibasar bölgəsinə polkovnik Doluxanovun komandanlığı altında güclü erməni ordusu göndərilmişdi. Doluxanov müsəlman əhaliyə müraciət edərək onları itaət çağırış, orada qayda-qanun yaradacağına və müsəlmanlarla dostluq münasibətləri quracağını vəd etmişdi. Polkovnikin dediklərinə inanan Vedibasar rayonunun əhalisi onun dəstəsini Dəvəli kəndinə buraxmışdı. Lakin erməni silahlı qüvvələri hücum edərək Seyid-Kotanlı, Xaraba Kotanlı və Şahab kəndlərinin müsəlman əhalisini doğramış, qocaların qadınların və uşaqların meyitlərini təhqir etmiş, qarınlarını yırtmış, gözlərini çıxmış, bir neçəsinin yandırılmışdır. Müsəlmanların nümayəndələri Doluxanovun yanına gedərək ondan qətlialmlara son qoymağı tələb etmişdilər. Lakin Doluxanov onlara verdiyi vədin üstündə durmamışdı. Şəxur istiqamətində irəlilərə Doluxanovun qoşunu müsəlmanların güclü müqavimətinə rast gəlmış və qoşun ağır itki verərək yenidən Dəvəliyə çəkilmüşdi. Özlərini "Vanlılar" və "Sasular" adlandıran erməni silahlı dəstələri yenidən hücum edərək Qaraarxac, Qədili, Yuxarı Qarabağlar, Ağasıbəyli, Dəhneç və Şahablı kəndlərinə daxil olmuş, əhalisini doğramış, yüzlərlə əsir götürmüşlər. Əsirlərin azad edilmələri üçün Vedibasardan İravan'a nümayəndə heyeti getmiş, Ermənistan parlamentinə müraciət etmişdilər. Parlamentdə onlara əsirlərin azad ediləcəyi barədə verilsə də həmin vədə əməl edilməmişdi. Əsirlərin azad edilmələri üçün ingilis komandanlığının müraciət edilsə də, heç bir nəticə verməmişdi.

Bundan sonra ermənilər zirehli maşınları və artilleriya taqımının hücumu ilə dəmiryol xəttinə bitişik Xalisa, Cadquran, Şirazlı, Qaralar kəndlərini bombardman etmişdilər. Bir gün sonra ermənilər yenidən hərbi əməliyyatlara başlayaraq Böyük Vedi kəndini bombardman etmişdilər. Ermənilərin Böyük Vediye hücum ilə bağlı dərhal Naxçıvandakı müsəlman qoşunun komandanı Kalbalı xana müraciət edilmiş, o da öz növbəsində ermənilərlə ultimatum göndərmiş və hücumları dayandırmağa vadar etmişdi. Ermənilər atası dayandırsalar da, Avşar, Xalisa və başqa kəndləri talan etmiş və yandırılmışdır<sup>31</sup>.

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazırının müavini A.Ziyadxanov Ermənistəndədi diplomatik nümayəndə M.Təkinkinə

<sup>31</sup> Azerbaycan Belgelerinde Ermeni Sorunu. 1918-1920. Ankara, 2001, s. 370-371.



gönderdiyi telegramda Fövqələdə Parlament istintaq komissiyası yaratmaq üçün İravan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İravan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırılmışdı. Bu məqsədə parlamentin 10 milyon vəsat ayırmak istədiyi də telegramda qeyd olunmuşdu<sup>32</sup>.

Vedibasarla Şərurun sərhədindəki "Qurd qapısı"nda Araz-Türk hökumətinin özünlüyündəfə destələri ilə polkovnik Doluxanovun komandanlığında erməni hərbi hissələri qarşılaşmış və ermənilər böyük itki verərək məğlub olmuşdular. Bundan sonra erməni hissələri Dəvəli istiqamətindən Böyük Vedi üzərinə hücuma keçmişdilər. Döyüslər Qaralar, Cadqırın, Şirazlı, Reyhanlı və Avşar kəndlər ətrafında gedirdi. Ermənilər yənə böyük itki verərək geri çəkilmişdilər. Bir müddət sakitlikdən sonra iyulun 4-də ermənilər polkovnik Aprosimovun komandanlığında üçüncü dəfə Böyük Vedi üzərinə hücuma keçirlər. Erməni komandanlığı vedililərlə danişq aparmaq üçün nümayəndə göndərir. Danişqalar gedən zaman ermənilər fursatdan istifadə edib irəliliyirlər. Vedililər ermənilərdə geri çəkilməyi tələb edirlər. Lakin ermənilər Böyük Vediye doğru irəlilikdə vedililər əks hücumu keçirlər. Ermənilər bir zabit və 42 süvari itki verərək meydandan qaçırlar. Vedililər 4 pulemyot, 400 tüfəng, xeyli miqdarda sursat əle keçirilərlər. Bundan sonra Ermənistən müdafiə nazirinin müavini Dronun komandanlığında nizami ordu dördüncü dəfə Vediye hücum edir. Vedibasar qoşunun komandanı Abbasqulu bəy Şadlinski döyüşə əlverişli mövqeyə malik olan Vedinin özündən başlamağı qərara alır. Ermənilər ələ gümən edirlər ki, kənd boşalıb, sürətlə irəliliyirlər. Bu zaman vedililər ermənilərin özlərindən ələ keçirdikləri pulemyotlarla atəş açırlar. Bir saatə yaxın əlbayaxa döyüş davam edir. Ermənilər 1000 döyüşdən artıq (təqribən əsgərlərinin yarısını) itirərək Yuva kəndində geri çəkilirlər. Bu zaman ingilis komandanlığı atəşkəs təklif edir və yenidən sakitlik başlayır<sup>33</sup>.

1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifralı telegramda bildirildi ki, Böyük Vedi də erməni qoşunlarının hücumlarının qarşısı almış, erməni ordusu

<sup>32</sup> ARPISSA, f. 277, siy. 2, iş 40, v. 3.

<sup>33</sup> ARDA, fond 894, siy. 10, iş 80, v. 39-44.

artilleriyası ilə birlikdə dəmiryol xəttinə çəkilib. İrəvana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayıının 200-dən artıq olduğu, yaralanın və öldürülən erməni zabitlərinin sayıının 10 nəfərdən çox olması telegramda ifadə edilmişdi. Ermənilər öz uğursuzluqlarını Vedibasarda türk əsgərlərinin olması ilə izah edirdilər. İngilislər də ermənilərlə inanırdılar. Orada osmanlı əsgərlərinin olması M.Təkinski qəti surətdə təkzib etmişdi. M. Təkinski İrvandakı ingilis hərbi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqə tutduğunu yanzırdı<sup>34</sup>.

Məhəmməd xan Təkinski Ermənistən hökumətinin daxili işlərinə müdaxilə bəhənəsilə "persona non grata" – yəni "arzuolunmaz şəxs" elan edildilmiş<sup>35</sup>, sonra bu vəzifəyə görkəmli Azərbaycan yazılıcısı və ictimai-siyasi xadimi Əbdürəhim bəy Haqverdiyev təyin olunmuşdu.

Ə.Haqverdiyev İravan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyi qarşı ermənilər tərafından törədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici əlkələrin Qafqazdakı nümayəndəliklərinə çatdırılmasında, qaćqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün manzoralarını əks etdirir yüzlərlə sənəd Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılır.

Azərbaycanın irəvəndəki diplomatik nümayəndəliyinin faaliyyət dairəsi Ordubaddan tutmuş, Batumadək geniş bir ərazilini əhatə edirdi. İrəvəndəki diplomatik nümayəndəlikin əməkdaşlarının ştat vahidləri bütün regionda olan müsəlman əhalisinin təhükəsizliyini və maddi ehtiyaclarını təmin etməyə imkan vermirdi. Ona görə də Ə.Haqverdiyev həmin dönenin xarici işlər naziri Fətəli xan Xoyskiyə 8 fevral 1920-ci ildə göndərdiyi telegramda təklif edirdi ki, problemlərin daha operativ həlli üçün Qarsda, Aleksandropolda (Gümrüdə) və Dilicanda konsulluqlar açılsın<sup>36</sup>.

Azərbaycan hökumətinin Eçmədzin qəzasında avqust-sentyabr aylarında baş vermiş hadisələrin istintaq edilməsi ilə bağlı tələbina

<sup>34</sup> Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu. 3 cildlələ, II cild, 2-ci kitab. İravan quberniyasında soyqırımı. s. 131.

<sup>35</sup> Vəribyan Vanik. 1918-1920-ci illərdə Ermənistən Respublikasının dövlət təhlükəsizliyinin yaradılması və faaliyyəti (Kaşfiyyat. Ordu. DİN). Yerevan, 2015. s. 167. (erməni dilində).

<sup>36</sup> ARDA, fond 970, siy. 1, iş 118, v. 3.

əsasən Ermənistan hökumətinin 16 oktyabr 1919-cu ildə Ali Komissar polkovnik Haskelə göndərdiyi məktubunda İrəvan quberniyasında erməni ordusunun törətdiyi qırğınlara dolayısi ilə haqq qazandırılmışdı. Məktubda qeyd edildi ki, avqustun əvvəllərində Naxçıvanda və Şərurda müsəlman əhalinin Eçmiədzin qazasında Ermənistan hökuməti əleyhina üşyanlara hazırlıq görmələri barədə məlumat daxil olub. Həmçinin qeyd edildi ki, bölgəyə coxlu sayıda Türkiyə və Azərbaycan agentləri gəliblər və ayrı-ayrı türk zabitləri müsəlman kəndlərinə toplaşaraq müsəlman əhalini Naxçıvan və Şərur üşyanlarına qoşulmaq üçün hədə-qorxu gəlirlər. Daha sonra məktubda qeyd edildi ki, çobankaralılar avqustun 19-da 4 erməni polisinə öldürülərlər. Avqustun 20-də üşyanla qalxan qarxınlar körpünü yandırıblar. Avqustun 23-də üşyançıların Qamışlı kəndindən Qarxın kəndinə axışdırıldları, müsəlmanları Uluxanlıda toplaşdırıldıkları, avqustun 26-da Kərimarx kəndinin əhalisinin də üşyançılarla qoşuldugu qeyd edildi. Guya Qurdुlu (sonraları Höktemberyan) rayonunda iğtişaşların bairskarının Canfida və İydəli kəndlərinin türkləri olduqları da qeyd edildi. Canfida kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmayı tələb etdiğdə atışma baş verdiyi, bir neçə erməni milisinin yaralandığı, 16 tatar öldürüldüyü, Kərimarx kəndinin ali siyah tutan kişilərinin kəndi tərk edərək üşyançılarla qoşulduqlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyü (*əslində, girov götürüldüyü-N.M.*) həmin məktubda etiraf edildi.<sup>37</sup>

Ermənistan ordusunun əsas hədəfi İrəvanın 7 kilometrliyində yerləşən və güclü özünümüdafiə dəstələrinin cəmləşdiyi Zəngibasar bölgəsi idi.

Azərbaycan XİN-in 1919-cu il dekabrin 27-də Ermənistan XİN-nə göndərdiyi teleqramda deyildi: "Bu gün aldığımız məlumatə görə, dekabrin 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılib. Ayın 22-da həmin aqibəti Uluhanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli, Ermənistan hökuməti danışçıları

pozub<sup>38</sup>. Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmaq haqqında teleqramın suratını Fransanın və İtalyanın hərbi missiyalarına və Müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi<sup>39</sup>.

İran tərəfi ilgilisər və ermənilərlə olaqaya girərək, böyük şirnik-ləndirci vadılardırmaq və naxçıvanlıları İrana köçürülməyə təşviq edirdi ki, Naxçıvan zaiflasın və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (*Milli Şura və yaxud Araz-Türk hökuməti nazarda tutulur-N.M.*) Böyük Vedi və Aralıq rayonlarını əhatə edirdi. Sürməli və Eçmiədzindən törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyatında qalmış və hərbi təlimlər keçirmək üçün Türkiyədən təlimatçılar dəvət etmişdi.

Təqribən dekabrin 20-də ermənilər Kolanı kəndinə hücum edib, əhalisinin də üşyançılarla qoşuldugu qeyd edildi. Guya Qurdुlu (sonraları Höktemberyan) rayonunda iğtişaşların bairskarının Canfida və İydəli kəndlərinin türkləri olduqları da qeyd edildi. Canfida kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmayı tələb etdiğdə atışma baş verdiyi, bir neçə erməni milisinin yaralandığı, 16 tatar öldürüldüyü, Kərimarx kəndinin ali siyah tutan kişilərinin kəndi tərk edərək üşyançılarla qoşulduqlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyü (*əslində, girov götürüldüyü-N.M.*) həmin məktubda etiraf edildi.<sup>40</sup>

Dekabrin 28-də ermənilər Eçmiədzin qazasının Əkrək kəndini dağıtmışlar. 10 gün keçməmiş ermənilər Haxis kəndinə hücum etmişdilər. Toxanşalı kəndi ikinci dəfə ermənilərin hücumuna məruz qalmışdır.

İravan qrupunun rəhbəri general-major Šelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirildi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidədici və İrəvan şəhərinə yaxın olmasına nəzərə alaraq tərkisələr əməliyyatının keçirilməsi və onların diz çökdürləməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi güca ol atmaq və həmin ərazilinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunun müsəlman elementlərindən tamamilə təmizləmək lazımlı gələcək. O, bildirirdi: "Bunun üçün 2 min əsgər, 2 batalyon və 100 atlı lazımdır. Əsas zarba İravan-Parakar tərəfdən cənub və cənub-qərb istiqamətdən endirilməlidir. Bu əməliyyatda yardım üçün qısa cinah

<sup>38</sup> ARDA, fond 897, siy.1, iş 38, v. 361.

<sup>39</sup> Yeno orada, v. 357-361.

<sup>40</sup> ARDA, fond 897, siy. 1, iş 78, v. 22-24.

<sup>37</sup> ARPISSA, fond 276, siy.9, iş 28, v. 22.

zərbələri Qarxın tərəfdən və Ağhəməzəli tərəfdən endirilməlidir. Zəngibasarı bu yolla Süleyman-Dizə-Ramazan xətti boyunca sixşdırın çıxarmaq lazımdır. Bu əməliyyati keçirmək üçün 600 silahlı 2-ci piyada polkunda, 150 silahlı işa xüsusi serhəd briqadasında vardır... Dəstə kifayat qədər texniki vasitələr, rabito vasitələri ilə yük maşınları və ərzaqla təchiz edilməlidir. Bütün sadalanlanlarla təmin edildikdən sonra yalnız Daşburun-Həsənxan-Ramazan istiqamətində əməliyyatlar başlayıb Qəmərlər və İqdır dəstələri ilə möhkəm əlaqə qurmaq, bununla müsəlmanların şimal xətti boyunca əlaqələrini kəsmək olar. Hesab edirəm ki, süngüllerin sayını 3000-a çatdırmaq lazımdır<sup>41</sup>.

Ermənistan qoşunlarının komandanı T.Nazarbekov müdafiə nazırına göndərdiyi 10 mart 1920-ci il tarixli cavab məktubunda general Şelkovnikovun Zəngibasar tatarlarının tərkisilər edilməsi planı ilə tamamilə razı olduğunu bildirir. Əməliyyatın uğurunu təmin etmək üçün əsgərlərin sayının 3000-a çatdırılmasının zəruriyi vurgulanır. O, bu arazidə yaşayan və silah daşıya bilənlərin sayı 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla orqunduqlarını bildirir. “Əməliyyat surətlə həyata keçirilməlidir, əks təqdirdə manfi psixoloji tasırı ola bilər. Əməliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təza Qarxın (Şərifabad) kəndlərini tutmaqdır”<sup>42</sup>.

Erməni kəşfiyyatı əvvəlcədən xəbər tutmuşdu ki, Ə.Haqverdiyev Diplomatik missiya üçün hökumətin ayrdığı vasaiti qatarla Bakidan İrəvana öxtü ilə aparacaq. Əbdürəshim bay Haqverdiyev 1920-ci il martın 8-də Bakı-Tiflis-İrəvan qatarında İrəvana gedərkən erməni quldurları onu Gürcüstanla Ermənistan arasındaki neytral zonada silahlı hədələyərək, diplomatik missiya üçün apardığı 2 milyon Çanubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şaxsi vasaitini alındıñ alib aparmışdır<sup>43</sup>.

Ə.Haqverdiyev ermənilərin quldurluğu barədə Ermənistan proku-

<sup>41</sup> ARDA, fond 897, siy. 1, iş. 31, v. 23; Hovannisan Richard G. The Republik of Armenia. Volume III. From London to Sevres. February-August 1920, University of California Press, 1996, p. 292.

<sup>42</sup> ARDA, fond 897, siy. 1, iş 31, v. 23.

<sup>43</sup> ARDA, fond 897, siy. 1, iş 91, v. 24-25. Bu barədə atraflı bax: Nazim Mustafa. Səfir Əbdürəshim bay Haqverdiyev Ermənistan hökumətinin sifarişi ilə qarət edilmişdi. “Azərbaycan” qəzeti, 4 may 2018-ci il.

rorluğuna şikayət etsə də, bir nəticə hasil olmamışı. Bu hadisədən bir müddət sonra Ə.Haqverdiyev daimi nümayəndə vəzifəsində istəfə verərək Bakıya qayıtmışdı.

Ə.Haqverdiyevdən sonra 1920-ci il martın 16-da o Himayədarlıq Nazirliyinin Ermənistan'daki müvakkili Teymur bay Makinski Azərbaycanın Ermənistan diplomatiq nümayəndəsi təyin edilmişdi. Onun feallığı da Ermənistan hökumətinə narahat edirdi. Onun har addımını izləyir və bir bəhanə tapıb həbs etmək istəyirdilər. Azərbaycan hökuməti Zəngibasardakı özünümüdafiə dəstələrinin silahlanması və mühasira şəraitində yaşayarı azərbaycanlı əhalinin on zaruri ehtiyaclarının ödənilməsi üçün gizli yolla 600.000 rubl göndərmişdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndələrin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı əla keçirmişdi. Ermənistanın baş naziri A.Xatisovun xarici işler naziri A.Ohancanyana 26 may 1920-ci ildə yazdığı məktubunda T.Makinskiniň həbsinə hazırlıq görüldüyü haqqda məlumat verilir. A.Xatisov yazır: “Aprelin 4-də T.Makinskiniň öz maşınında üç nəfərlə Zəngibasara göndərdiyi 600.000 rubl yolda qoyulan postda əla keçirilmişdir və həmin şəxslər həbs edilmişlər. Dindirmə zamanı həbs edilənlərin Makinskini əla verdiklərini yazır, A. Xatisov. Hay-küylü mahkəmə olacağını yanan baş nazir. A. Xatisov hələlik Makinskiniň tutulanlarının verdikləri ifadədən xəbərsiz oldularını, lakin bizim hər şeyi bildiyimizi artıq güman etdiyini qeyd edir. A.Xatisov da sonra yazar ki, müştəqliq Makinskini dindirmişdir, lakin o, onun missiyasında hansısa “hadisənin” baş verdiyinə eyham vurur və bildirir ki, F.Xoyski ilə görüşmək üçün ertəsi Tiflisə getməlidir. “Bu barəda nümayəndələrdən başqa (yəni həmin vaxt Tiflisdə keçirilən sülh konfransında iştirak edən erməni münayəndələrinə - N.M.) heç kimə deməyin, daha başqa izlərə düşmək üçün iş gizli aparılır.”<sup>44</sup>.

Artıq həbs ediləcəyini yəqin edən T. Makinski mayın 28-də İrvani qəfildən tərk edir və ondan sonra diplomatik nümayəndə vəzifəsinə Adil Qiyasbəyov icra etməyə başlamışdı.

Dəsnak hökumətinin hakimiyyətini qəbul etməyən Zəngibasarin azərbaycanlı əhalisini cəzalandırmaq üçün 1920-ci ildə Zəngi çayının

<sup>44</sup> Ləber Hasarakakan Gitutunneri. № 3, 1996, Yerevan, s. 197.

qabağını kəsmişdilər ki, həmin bərəkəti torpaqlar sahryaya çəvrilsin. Nəticədə Göyca gölündən Zəngibasara qədər bu çaydan istifadə edən onlarla kənd susuz qalmış, çoxlu insan, sürürlər və əkin sahələri məhv edilmişdi. Erməni tarixçisi Anahid Lalayan daşnak xadimlərindən birinin 21 iyun 1920-ci ildə baş nazir A.Ohançanyana yazdığı məruzəsindən aşağıdakı sitat götərir: "Zəngibasar bizimkilər ələ keçirdilər. Bu diyar ela varlıdır ki, bizim borclarımızı dəfələrlə qapatmaq iqtidarı nadirədir. Artıq iki gündü ki, burada görünməmisi talanları həyata keçirilir – taxılı, arpanı, düyünnü, samovarları, xalçıları, pulları və qızılları ələ keçirirlər."<sup>45</sup>

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra İravan quberniyasının və Qars vilayətinin türk-müsəlman əhalisinə edilən hər cür yardımalar kəsilmədi. Zəngibasarı və Vedibasarı ələ keçirəmək üçün daşnak ordusunun müəyyən fasilələrlə iki illik hücumları 1920-ci ilin iyun-iyul aylarında qələbə ilə nəticələnmişdi. Ermənistən ordusu iyunun 19-21-də Zəngibasarı, 11-12-də isə Vedibasarı ələ keçirə bilmişdi. Bu rayonların əhalisinin bir qismi İrana, bir qismi da Türkiyəyə siğnimədi. Bununla da İravan quberniyasında erməni işgalinə qarşı azərbaycanlıların müqavimət hərəkəti başa çatmışdı.

1916-ci ildə İravan quberniyasında 373.582 nəfər azərbaycanlının yaşadığını qeydə alındığı halda, 1920-ci ilin noyabrında Ermənistən SSR-də comisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı.<sup>46</sup>

Ermənistanda sovet hakimiyyəti qurulmasından və 1921-ci il Moskva və Qars müqavilələrinin imzalanmasından, habelə, vətəndaş mühəribəsinin yatrılmasından sonra daşnakların hakimiyyəti dövründə öz dədə-baba yurdlarından didərgin düşərək Azərbaycana, İrana, Türkiyəyə və Gürcüstana sapələnmiş azərbaycanlıların bir qismi geri qayıtmaga müvəffəq olmuşdu. Azərbaycanın o dövrük rəhbərləri qacqınların yenidən öz əzəli torpaqlarda məskunlaşmaları üçün Ermənistana hər cür maddi yardım göstərildilər. Lakin Ermənistən

rəhbərləri azərbaycanlı qacqınların geri qayıtmasının qarşısını almaq məqsədilə müxtəlif bəhanələr gətirir, onları Ermənistən ərazisini buraxmaq istəmirdilər. Vedibasər və Zəngibasər qacqınlarına o şərtlə geri qayıtmaga izn verilmişdi ki, onların 1918-1920-ci illərdə ermənilərlə qarşı vuruşmalarda iştirak etmədikləri səbət yetirilmiş olsun<sup>47</sup>.

1918-1920-ci illərdə inди ki Ermənistən ərazisində azərbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı dəstələri tərəfindən dağıdıldıqdan sonra həmşəlik olaraq xaraba qalmışdır.

Bu gün tarixi Azərbaycan torpaqlarında müstəqil erməni dövləti qurulsa da, həmin arazilərdə soydaşlarımızın apardıqları şanlı mübarizə tarixi və müqavimət hərəkəti Azərbaycan tarixşünaslığında öz tədqiqini gözləyən aktual problemlərdəndir.

*2018-ci il martın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Erməni terroru Azərbaycan multikulturalizminə qarşı: 1918-2018" mövzusunda keçiriləmək beynəlxalq konfransda məruzənin matni.*

<sup>45</sup> Lalayin A.A. Kontрреволюционная роль партии Дашиакүтюн. В кн. Исторические записки. Т.2., Издательство Академии Наук СССР, 1938, с. 99.

<sup>46</sup> Զավեն Կորկոդյան. Խորհրդային Հայաստանի բնակչությունը. (1831-1931), Երևան, 1932. (Zaven Korkodyan. Sovet Ermənistənin əhalisi. (1831-1931). Yerevan, 1932, ermanica).s. 167.

<sup>47</sup> ARDA, fond 28, siyahı 1, iş 210, vəraq 125.

**1918-1920-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri soyqırımlar  
(Azərbaycan arxivlərində saxlanılan sənədlər əsasında)**

1918-1920-ci illərdə ermənilərin Qars vilayətinin ərazisində türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlar və rəsmi dövlət orqanları tərəfindən hayata keçirilən etnik təmizləmə aksiyasına dair sənədlər Azərbaycan Respublikası Dövlət Arxivindəki (ARDA) fondlarda - Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin fondunda (fond 890), Daxili İşlər Nazirliyinin fondunda (fond 894). Xalq Cümhuriyyəti Parlamentinin fondunda (fond 895), Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayandəliyinin fondunda (fond 897), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin (ARPISSA) fondlarında (fond 276) cəmləşmişdir. Qeyd edilən fondlar içərisində Qars vilayətində ermənilərin törətdikləri qırğınlarda bağlı daha çox sənəd Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayandəliyinin fondunda toplanmışdır. Məhz Azərbaycan arxivlərində olan sənədlər da elmi-tədqiqat dövriyyəsinə cəlb etməklə, ermənilərin 1918-1920-ci illərdə Qars vilayətində hayata keçirdikləri soyqırımun əsl miqyasını müəyyənəlaşdırıbmək mümkündür.

\*\*\*

Məlumdur ki, 1877-1878-ci illər rus-türk müharibəsi nüticəsində Qars pasalığı hərbi təzminat əvvəzində Rusiyanın tabeçiliyinə keçməsindən sonra türk-müsəlman əhalinin həmin əraziləndə sixşdirilib çıxarılması, onların əvvəzində ermənilərin və rus sektantlarının məskunlaşdırılması siyaseti yeridilsə də, Qars vilayətinin əhalisinin əksəriyyətini yena də müsəlmanlar təşkil edirdi. Hərbi inzibati-orazi vahidi kimi Qafqaz canişinliyinə təbe etdirilən Qars vilayəti Ərdahan, Qars, Qağızman və Oltu qəzalarına bələnmüşdü və 800-dən artıq yaşayış məntəqəsini əhatə edirdi.

1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Qars vilayətinin işğaldan azad olunması sənəsi yaranmışdı. 1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoludan törətdikləri qırğınlara son qoymaq üçün əks hücumu keçir. Brest-Litovsk müqaviləsinə (3 mart 1918-ci il) Şərqi Anadoludan geri çəkilən rus ordusunun silahlara sahib olan erməni qanıçənləri Andranik,

Hamazasp, Dro və Njdehin silahlı dəstələri türk qoşunlarının əks hücumuna tab gətirməyərək geri çəkildikcə, müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırımına məruz qoyurlar.

Qars vilayətində ermənilərin törətdikləri qırğınlardan miqyası elə bir həddə çatmışdı ki, Çənubi Qafqaz Seyminin Müsəlman fraksiyalarının 1918-ci il aprelin 15-də keçirilmiş birgə əsasında Seymin üzvü hüququnəs Əli xan Qantəmirovun vilayətdə baş verən hadisələrlə bağlı məlumatı dinişlənilmişdir. O, yunan qaçqınlarına istinadən məlumat vermişdir ki, türk ordusunun əqrəsindən geri çəkilən erməni həsilləri və quldur dəstələri öz yolları üzərində müsəlman kəndlərini yer üzündən silir, hər seyi atəşlə yandırır, insanları güllələyir və qılıncdan keçirir, təsvir gəlməyəcək vəhşiliklər tövədirler. İclasın protokolundə qeyd edilir: "Qadınları lü soyunduraraq, qonimat kimi südəmər uşaqları süngüyə keçirən "qalib erməni ordularının" keçəcəyi magistral yolların ətrafına düzürlər. Yunanlar bildirirlər ki, gorak qeyri-insan əsəblərin olsun ki, bu cəhənnəm əzablarına, ağıllarını itirmiş qadın və uşaqların ürkəparçalanın nalalarına, kökməksiz qocaların hökkütlərinə döza biləsan... Taxminən 82 kənd (həqiqətdə daha çoxdur) təsvirə gəlməyəcək dərəcədə dağılılmışdır. Çiçəklənən Qars vilayəti kapitan Mosesyanın və general Aresevin dəstəsinin vəhşicəsinə qəddarlıqlı nüticəsində 1915-ci ilin əvvəllerində baş vermiş dəhşətləri xatırladır. Hazırda bütün Qars vilayəti nəhəng qəbiristanlığı əvvəlmişdir, hansı ki, hər bir daş həmisişlik insanı sıfətlərini itirmiş qəddar ermənilərin vəhşili hərəkətlərinə şahidlik edə bilər" [1; v.28-29]

Kazım Qarabəkir paşanın komandanlığında türk ordusu aprelin 25-də Qarsı vilayətini bütövlükdə işğaldan azad edir və bundan sonra qırğınlardan zamanı evlərindən didərgin düşən müsəlman əhalisi öz yerdərlərinə qayıtmaga başlayır. Brest-Litovsk müqaviləsinə əsasən iyunun 12-də Üç Sancaqda (Batum, Qars, Ərdahan) plebisit (rey sorğusu) keçirilmiş və bölgələrin əhalisi yenidən Türkiyəyə birləşmək arzusunu ifadə etmiş, səsvermanın natiqləri avqustun 15-də Dolmabəxə sarayında VI Sultan Vahidəddinə təqdim edilmişdi.

Lakin Birinci Dünya müharibəsinin sonunda başlanğan Mudros sazişinin (30 oktyabr 1918-ci il) şartlarına əsasən, məğlub taraf kimi, Türkiyə öz qoşunlarını 1914-cü il sərhədlərinə geri çəkmək məcburiyyətində qalmışdı. 1919-cu il yanvarın 4-də ingilis qoşunlarının 27-ci

diviziyanın komandiri general-major C.Forestyey-Uoker, general Vilyam Hehri Biç ve kapitan (sonra polkovnik) polkovik Klayv Temperli ile birlikde Tiflis'den Qarsa gələrlər. Yanvarın 12-də K.Temperli Qarsın harbi qubernatoru təyin edilir. Yanvarın 8-də C.Forestyey-Uokerlə Ermənistanın xarici işlər naziri Sirakan Tiqranyanın gərüşündə qərara alınır ki, Qars vilayətinin mülki idarəciliyinin təşkili Ermənistan hökumətinə həvalə edilsin.

Gerə çəkilən türk qoşunlarının komandanı Yaqub Şevki paşanın məsləhəti ilə türk zabitlərinin bir qismi Qars vilayətində qalib yerli özünü müdafiə dəstələrinin təşkilini və təlimi ilə məşğul olurdular. Erməni tədqiqatçısı Qayane Maximuryanın yazdığına görə, Yaqub Şevki paşa yerli əhaliyə 30 min tufəng, 10 pulemot vermiş, özünü müdafiə dəstələrini və Milli Şurani təsis etmişdi.

1918-ci il noyabrın 5-də Qarsda İsləm Şurası qurulmuş, noyabrın 14-də 1-ci Qars Konqresi keçirilmiş, bölgələrdə özünü müdafiə işlərini təşkil etmək məqsadılıq yerli milli şuralar yaradılmışdır. Noyabrın 30-da Naxçıvan, Ordubad, Qəmərli, Sürməli (İqdər), Sörəyəl, Axişka, Axılkələk, və Batum bölgələrindən 60 nəfərlik nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars Konqresi keçirilmiş və Qars Milli İsləm Şurası Hökumətinin qurulduğu elan edilmişdir.

1919-cu il yanvarın 13-də ingilis generalı Vilyam Biç Qarsa gələrək, Ermənistan hökumətinin Stepan Korqanova, Qars vilayətinə qubernator təyin etdiyi bildirir. Lakin Milli Şura hökuməti Ermənistan hökumətinin Qarsa qubernator təyin etməsini radd etdiyini bildirir.

1919-cu il yanvarın 17-18-də 131 nümayəndənin iştirak etdiyi 3-cü Qars konqresi hökumətin adını dəyişdirərək Mübakkata-i Milliyəsi adlandırır. 18 maddədən ibarət Anayasa (Konstitusiya) qəbul olunur.

Vəziyyətin gündən-güna ağrılaşdığını görən Cənubi-Qərbi Qafqaz Hökuməti 1919-cu il yanvarın 27-də Azərbaycan hökumətinə müraciət etmiş, ondan harbi təlimlər keçmək üçün zabitlər, mamurlar və pul istəmişdi. Türk qoşunları martın 6-də Qars şəhərindən, martın 15-də isə bütövlükda Qars vilayətindən çıxılmadan sonra bütün ağırlıq Cənubi-Qərbi Qafqaz Hökumətinin üzərinə düşmüştü.

28 mart 1919-cu ildə Britaniyanın Cənubi Qafqazdakı qoşunlarının komandanı general-major V.Tomson Ermənistan hökumətində görüş keçirmiş, ermənilərin Naxçıvana və Qarsa qayıtması məsələsi

müzakirə edilmişdi [3; v. 36-40].

1919-cu il aprelin 6-da general-major V.Tomson Tiflis'dən Ermənistan hökumətinin sadrına göndərdiyi məktubda bildirirdi ki, aprelin sonunadək erməni qaçqınları Qarsa və Naxçıvana qayıtdıqdan sonra ingilis qoşunları Qarsdan və Naxçıvandan geri çağırılacaqlar, ingilis missiyası isə qalaçaq. V.Tomson daha sonra qeyd edirdi ki, mayın 1-dək hər bir rayonda administrasiya təşkil edilməsi üçün lazımi məjdədə erməni qoşunu olmalıdır. O, general Devinin hazırda Qarsda olduğunu, erməni qoşunlarının Qarsa çatmasınadək Qars Milli Şurasının əhdəsindən galacızını, Ermənistan hökumətinə təhvil verilmiş iki zirehli qatarın böyük köməyi olacağını bildirirdi [4; v. 358-59].

Ermənistan daxili işlər naziri və hökumətin başçısı A.Xatisovun aprelin 6-da Tiflis'də general V.Tomsonla görüşündə ebas müzakirə predmeti Qars vilayətinin, Şərur-Dərələyəz, Naxçıvan və Sürməli qazalarının Ermənistanın idarəciliyinə verilməsi məsəlesi olmuşdu [4; v.41].

Aprelin 7-də A.Xatisovun briqada generalı Vilyam Biçlə görüşündə Qars vilayətinin Ermənistan və Gürcüstan arasında bölüşdürülməsi məsəlesi müzakirə edilmişdi [4; v. 46].

Aprelin 8-də Tiflis'də A.Xatisov Qarsa qubernator təyin edilən Stepan Korqanova birlikdə Gürcüstanın xarici işlər naziri N.Ramışvili və V.Tomsonla görüşmüş, erməni asgərləri üçün 3000 komplekt verilməsi, Qarsın və Naxçıvanın işgal üçün paravozların və lazımi visitatörlerin verilməsi, Qarsın və Naxçıvanın əla keçirilməsinin planı müzakirə edilmişdi [2; v. 47].

Aprelin 9-da A.Xatisovun Tiflis'də V.Tomsonla görüşündən sonra ingilis polkovniki Bali Qarsa göndərilir və o, ingilis komandantlığının Qarsın idarəciliyinin Ermənistan hökumətinə təhvil verilməsi barədə təlimatı polkovnik K.Deviyan çatdırır. Bali Qarsdan Xatisova teleqram göndərir ki, hərbi nazirliyin nümayəndələri və general qubernator Qarsa getsinlər. Qars vilayətinin Ermənistanın tabeçiliyinə verilməsi üçün ingilis domiriyət batalyonunun 2 rotası və stansiyannın mühafizəsi üçün hindilidərən (indus) ibarət rota artıq göndərilmişdi. Həmin vaxt Qars vilayətində ümumilikdə 3000 ingilis ordusunun asgəri var idi [5; v. 48-49].

1919-cu il aprelin 12-də ingilislərin köməyi ilə Cənubi-Qərbi

Qafqaz Cumhuriyyatının süquta yetirilir və hökumət üzvləri Tiflis-Batum-İstanbul üzərində Malta adasına sürgün edilirlər. Bundan sonra CQQC-nin 12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirlər.

Aprelin 17-də general Artyom Osepyanın komandanlığı altında Ermanistan ordusunun 1-ci və 4-cü piyada polkları Qars vilayətinə daxil olur. Aprelin 23-da isə daşnak hökumətinin Qars vilayətinin qubernatoru təyin etdiyi Stepan Korqanov Qars şəhərinə gelir. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətinə başlayır və qaza təşkilatlarını qurmaq üçün öz nümayəndələrini bölgələrə göndərir.

Qubernator Stepan Korqanov CQQC hökumətinin üzvlərinin Malta adasına sürgün edilmələrindən xeyli müddət sonra da vilayətin bütün əraziləsində idarəciliyi özələrinə alıb bilmişdir. Yerli müsəlman əhalisi onun təyin etdiyi nahiya rəsədlərini yaxına buraxır, erməni idarəciliyini tanımaq istəmirdilər. Çünkü ermənilər verdikləri vədlərə əməl etmir, əhalisi tərkisli olunan bölgə kəndlərinin əhalisini silah güclüə müsəlmanlardan təmizləyir və onları mal-mülküna sahib çıxırırlar.

Mütəfiqlərin qoşunlarının komandanının ermənipərəst mövqeyi erməniləri yeni-eni əraziləri ala keçirməyə töhrif edirdi. 1919-cu il mayın 28-də Ermənistən parlamenti “Birləşmiş Ermənistən haqqında Akt” qəbul etmiş, Azərbaycanca və Türkiyəyə qarşı iddia sürdürüyü ərazilər, o cümlədən Qars vilayəti daxil edilmişdi.

1919-cu il iyunun 8-də ingilis hərbçilərinin bir qisminin Qarsı tərk etməsindən sonra erməni silahlı dəstələri genişmiyəqsi hücumlara başlayırlar. Ermanilərin törətdikləri qırğınlardan qurtulmaq üçün İravan quberniyasının 91 kəndindən Qars vilayətinə pənah gətirən 25 min azərbaycanlı əhalisinin bir qismi yenidən Türkiyənin içərillərinə doğru hərəkət etmiş, bir qismi də Gürcüstəndən keçməklə Azərbaycanda özlərinə sığınacaq tapmışdır [2; v. 47].

1919-cu il iyunun 10-da Azərbaycan XİN-i Ermənistəndəki diplomatik nümayəndə Məhəmməd xan Təkinskiyə göndərdiyi şifrəli teleqrəmdə tapşırılmışdı ki, dağidlımlı kəndlərin temsilçilərinin köməyi ilə xalvəti İravan quberniyasında, imkan olarsa Qars vilayətində zərərçəkmişlərin ad və soyadları, yaşayış yerləri, yaşları göstərilməklə müsəlmanların ham insani, ham də əmlak itkişləri haqqında statistik məlumatlar toplanılsın [12; s.106].

Iyunun 24-də Qars Müsəlman Milli Şurasının Qars qalasının komendantına, mülki qubernator S.Korqanov və ingilis komandanlığının nümayəndəsinə ünvanlaşdı 410 №-li məktubda qeyd edildi ki, vilayətin erməni administrasiyası ilk günər müsəlmanlarla sülh şəraitində yaşamağı vəd etərə, heç iki ay keçməmiş Milli Şuranın üzvlərindən iki nəfərini müxtəlif bəhanələrlə həbs etmişdir [8; v. 3-3 arx.].

Sörayel nahiyəsinin kəndlərinin böyük əksəriyyəti erməni qoşunları tərəfindən işgal edildiyi üçün Sörayel Milli Şurası öz işini davam etdirə bilməmiş, Milli Şuranın sadri Əsədulla İsləkəndərov (Ağzüm) Sörayel faciasının miqyasını dünyaya çatdırmaq üçün Tiflis getmiş, Azərbaycanın Gürcüstəndəki daimi nümayəndəliyinin vasitəsilə müttəfiq dövlətlərin Qafqazdakı məsсиyalarının başçılarına müraciətlər etmiş, Tiflisdə dərc olunan qəzətlər vasitəsi ilə ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaliyətinə nəzərinə çatdırmağa çalışmışdı. Azərbaycanın Gürcüstəndəki daimi nümayəndəliyinin fondunda saxlanılan sonəldərden aydın olur ki, Qars Müsəlman Milli Şurasının üzvləri vilayəti tərk etdikdən sonra onun adından müxtəlif qurumlara müraciətlər Ağbaba Milli Şurasının möhürü ilə göndərilmişdir.

Bu zaman Qarsda Maşadı Səməd ağanın başçılığı ilə Ermənistən hakimiyyətini qəbul etdiyini bəyan edən yeni oyuncaq Müsəlman Milli Şurası qurulmuş, həmin şuranın üzvləri Qarsın nahiylarını gəzər yerli əhalisi arasında tabliğat aparırlar ki, silahları təhvil versinlər və Ermənistən hakimiyyətinin təyin etdiyi səlahiyyətli nümayəndələri tanışınlar. Lakin bu oyuncaq Milli Şura qısa zaman keçməmiş öz fəaliyyəti dayandırılmışdı. Qars Milli Şurası müsəlmanlara qarşı təqiblərə və həbslərə son qoyulmayıcığı təqdirdə Qarsı tərk edəcəyini xalq qarşısında masuliyət daşılmayıcığı bayan etmişdir.

1919-cu il oktyabrın 1-də Qarsın qubernatoru S.Korqanov Ermənistən hökumətinin sədrinə ünvanlaşdı “Tam məxfi” qrifli məktubunda Ağbaba, Sörayel, Zərsad bölgələrinin əhalisinin tamamilə “tatarlardan” (yanı azərbaycanlılardan-N.M.) ibarət olduğunu yazır və külənlərin arasında böyük həmrəyliyin mövcud olması səbəbindən bölgəni özüne təbe etdirməyin asan olmadığını qeyd edirdi. Korqanov Milli Şuranın keçmiş üzvü Məhəmməd Hacı Abbas oğlunun erməni idarəciliyinə təbe olmamasından şikayətlənirdi. O, Məhəmməd Hacı

Abbas oğluna yüksek vazife teklif etdiyini, lakin onun həmin təklifi bəyənmədiyini, könlündən həmin dağların hakimi olmağı keçirdiyini yazır. Korqanov həmin bölgelərdə şəhərlər sünnilərin qarışq yaşıdığını, Məhəmməd Hacı Abbas oğlunun şia olduğu halda, sünnilərin də üzərində hakim olduğunu qeyd edir. "Pərgalə, hökm sur!" siyaseti yeritdiyini qeyd eden qubernator, məzəhəb çatışmasını salmaq yolu ilə Məhəmməd Hacı Abbas oğlunu zəiflətmək yolunu tutduğunu, bunun üçün sünni əhalisi olan Dəlavər kəndinin imkanlı sahibkarı İsrail Hacı Rüstəm oğlundan istifadə etdiyini yazır. O, sentyabrın 30-da ilk toqquşmanın baş tutduğunu və məzəhəb çatışmasında hər iki tərəfdən 14 nəfərin ölüyüünü və yaralandığını şəydanlıqla Ermənistən hökumətinə xəber verirdi [13; c. 25-26].

1919-cu il oktyabrın 1-də Qars Müsəlman Milli Şurasının səlahiyyəti nümayəndəlarının Azərbaycanın xarici işlər nazirinin adına Tiflisdə qabul etdiyi Memorandumda Ermənistən hökuməti tərəfindən İravan quberniyasında və Qars vilayətində müsəlman əhaliyə qarşı törədilən zorakılıqlar və qırqınlar barədə atraflı məlumat vermiş, qırqınlara yardım göstəriləmisi üçün Azərbaycan Himayədarlıq Nazirliyinin təmsilcisinin Qarsa ezam edilməsinin və yollarda qida məntəqələrinin açılmasına zəruriyyəti vurğulanırdı [2; v. 197-199].

Qars vilayətində törədilən erməni vəhşiliklərinin miqyasını xarici dövlətlərin nəzarətə çatdırmaq, qırqınların problemlərini yüngüləşdirmək üçün 10 oktyabr 1919-cu ildə Tiflisdə Qarslılar Həmşerilər Cəmiyyəti yaradılmışdı. Noyabr ayında Tiflisdə dərc olunan "Obnovlenie" qəzetində Qars vilayətində ermənilərin törətdikləri vəhşiliklər haqqında silsilə maqalələr dərc edilmişdi [11; v. 33].

21 noyabr 1919-cu ildə Axilkələk qazasının Kokiya kəndinin nümayəndəleri adından Xəlil ağa Kamalov Azərbaycanın himayədarlıq nazirinə yazdığı ərizədə yazırı ki, 1918-ci ilin martında ermənilər kəndi mühəsirəye almış, kimsəyə aman vermədən hamını qırmış, kəndin 800 nəfər sakinindən 40 nəfər qoca, qadın və uşaq salamat qalmışdır. Ərizədə hamçinin qeyd edildiği ki, Axilkələkədə olan Amerikanın erməni qırqınlarına yardım komissiyası müsəlmanlara yardım göstərməkdən imtina etmiş, onlara Azərbaycan hökumətindən yardım istəmələri bildirilmişdir [5; v. 549].

30 dekabr 1919-cu ildə Tiflisdə nəşr edilən "Slovo" qəzeti yazırı-

ki, erməni mənbələrinin Qarsdan verdikləri məlumatə görə, erməni ordusu Oltu nahiyyəsini ələ keçirmiş, ermənilərə qarşı faaliyyət göstərən Milli Şura Türkiye ərazisində qəçmişdir [15].

Qars qəzasının Zərşad və Ağbaba nahiyyələrinin kəndləri Kərba-layı Məhəmməd ağçasının 500 atdan ibarət döyişçülərinin nærəzəti altında idi. Çıldır nahiyyəsində isə Məhəmməd Qoca oğlunun silahlı dəstəsi erməni silahçılarının nahiyyənin ərazisində soxulmağa imkan vermirdi. Erməni hərbi hissələri bu nahiyyələrdəki güclərlə üzbezüz döyuşlərdə ehtiyat edirdi. Ona görə də bu nahiyyələri hər tərəfdən mühəsiraya alaraq onların xaricinə əlaqələrini kəsmək istyayırdı. Erməni hərbi birləşkləri bu nahiyyələrin üzərinə 4 tərəfdən – Qars, Gümri, Ərdahan və Göla nahiyyəsi tərəfdən hücum planı hazırlanmışdı. 1920-ci il yanvarın 28-da polkovnik Mazmanovun komandanlığı altında erməni hərbi hissəsi Çıldır nahiyyəsinin Ərdahan istiqamətində kəndləri ələ keçirmişdi.

31 yanvar 1920-ci ildə Ağbaba Milli Şurasının Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinə göndərdiyi müraciətində deyilirdi ki, Qars vilayətinin Ərdahan qəzasında erməni əsgəri qüvvələri İslamlar üzərinə hücum edərək şiddetli surətdə hərb açmış, Ağbaba, Zərşad və Şəroyəl nahiyyələrini mühəsirə altına almışlar. Milli Şura "İslamlar əhəvali qayat pərişan və təhlükəli olduğundan tez bir zamanda müaviniyətinizi istirahəm ediriz." – yəzaraq yardım istayırdı [8; v. 31].

Qars vilayəti müsəlmanlarının təmsilçilərinin 1920-ci il fevralın 8-də Tiflisdə yəydilərini memorandumda bildirilirdi ki, 1-6 fevral tarixlərində general Osseyanın komandanlığında erməni qoşunları topların və pulemyotların köməyi ilə Zərşad rayonundakı 46 kəndin üzərinə qıfıldan hücuma keçmiş, yüzlərlə əliyalı əhalini an vəhişi əsullarla qətl yetirmişdir [8; v. 12-12 arx.].

Fevralın 7-də Ağbaba nahiyyəsinin kəndləri Qazançı kəndi istiqamətindən erməni artilleriyasının bombardmanına məruz qalmışdır. Qaranamaz kəndində 6 qadın, 17 uşaq, 4 kişi öldürülmüş, 2 nəfər yaralanmışdı. Bahılqı kəndində atılan mərmilər nəticəsində 4 nəfər öldürülmüş, 2 nəfər yaralanmışdı [8; v. 13].

Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin arxiv sənədlərinin içərisində Kərbeləyi Məhəmməd ağaya, Məhəmməd bəy Qocayevə və Əsəd bəy Hacıyevə 13 fevral 1920-ci ildə verilən və-

siqənən surəti saxlanılır. Həmin sənəddə qeyd edilir ki, adları çəkilən şəxslər təcili olaraq Diplomatik Nümayəndəlik tərəfindən Bakıya ezam olunurlar ki, qacqınlara yardım edilməsi məsələsini Həməyənilik Nəzirliyi ilə müzakirə etsinlər. Sənəddə həmçinin dövlət orqanlarının nümayəndələrindən xahiş edildi ki, onların Bakıya çatmaları üçün yolda hər hansı maneciliklə tövdimasını [10; v. 13].

26 fevral 1920-ci ildə Azərbaycanın xarici işlər naziri Fətəli xan Xoyskinin Ermənistən xarici işlər nazırına göndərdiyi məktubunda erməni silahlı qüvvələrinin artilleriya tətbiq etməkə 27 yanvar-7 fevral tarixində Qars vilayətində töratdikləri kütłəvi qırğınları faktlarla sadalamaş və Ermənistən hökumətindən qırğınlara son qoyulmasını tələb etmişdi [8; v. 53].

Fevralın 29-da Fətəli xan Xoyski eyni məzmunlu məktubla Fransanın hərbi missiyasının başçısı polkovnik de-Nonankura, İtaliyanın hərbi missiyasının başçısı polkovnik Qabbqua, Britaniyanın Ali komisari Uordropda müraciət etmiş, taxirə salınmadan Azərbaycan hökumətinin nümayəndəsinin iştirakı ilə Qars vilayətində baş verən hadisələrin tədqiq edilməsi və təqsirkarların cazalandırılması üçün qarşıq komissiya göndəriləməsini zəruri hesab etdiyi bildirmişdi [8; v. 58].

9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fəvqəsələdə iclasında Qars vilayətində və İrəvan quberniyasında baş verən qanlı hadisələr, Ermənistən Respublikasının tacavüzkar əməlləri müzakirə edilmişdi. Müzakirənin sonunda Qətnamə qəbul edilmişdi. Qətnamədə Azərbaycan parlamentinin rəyasət heyətinə salahiyət verilmişdi ki, Ermənistən hökumətinin qanlı əməllərinə son verməsinə təsir göstərmək üçün mədəni ölkələrin parlamentlərinə müraciət etsin və Azərbaycan hökumətinə tapşırılmışdı ki, erməni tacavüzündən zarar çəkənlərin və qacqınların vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan tədbirləri görsün [9; v. 101].

1920-ci il martın 11-də Qars vilayətinin Çıldır, Gölə və Ağbabə nahiyələrinin salahiyətli nümayəndələrinin Axişkadan Azərbaycan və Gürcüstan hökumətlərinin başçılarına, Ingiltərə, Amerika, Fransa və İtaliyanın missiyalarının nümayəndələrinə ünvanlaşdırılmış telegramda Ermənistən Respublikasının vəhşiliyi qoşunlarının qış şaxtalı günlərində günahsız insanları qoca, qadın, uşaq demədən ucadəntutma qatla yetirdiyini bildirir, həmin ərazilərdə bir nəfər də olsun erməninin

heç vaxt yaşamadığı halda, qırğınlar töötəmək yolu ilə Ermənistəna birləşdirilməsinə mane olunmasını xahiş edirdilər [8; v. 76].

Azərbaycan arxivlərində sənədlər arasında rast gəlmədiyimiz, lakin Cənubi-Qəribi Qafqaz hökumətinin xarici işlər naziri olmuş Fahrettin Erdoğanın xatirələrində qeyd olunan mühüm fakt odur ki, Azərbaycan hökumətinin yardımını ilə yenidən silahlandırılan Ağbabə və Çıldır nahiyələrini bütövlükdə ala keçirəmək Ermənistən silahlı qüvvələrinə müyəssər olmamışdır. F.Ərdöğan yazar ki, milli təşkilatlarımız erməniləri elə sıxışdırmışdır ki, onlar "Böyük Ermənistən" xülyasından el çəkib, kiçik qazalarımızla barışq alda etmək məcburiyyətində qalmışdır. Ağbabə və Çıldırda 8 maddəlik sazişi Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd və Qocaoglu Məhəmməd bay imzalamışdır. Müqavilənin şartlarına əsasən Zərşad, Çıldır və Ağbabə qazalarına Ermənistən hökumətinin məmər göndərməyəcəyi, bu qazaların shalisinin Gümrüdə sərbəstə alış-veriş edə biləcəyi, bu şartlara əməl edilməsi üçün hər iki tərəfdən üç nəfər girov müvafiq olaraq Ağbabəda və Gümrüdə saxlanacağı qorara alınımdır. Bu saziş Qars vilayətinin və erməni quldurlarından təmizlənməsinədək əməl edildiyi qeyd edilir [14; s. 188-189].

1920-ci il aprelin 9-da Tiflisdə Cənubi Qafqaz respublikalarının nümayəndələrinin iştirakı ilə növbəti konfrans öz işinə başlamışdı. Qars Müslüman Milli Şurasının Tiflisdəki nümayəndəsi fürsətdən istifadə edərək konfransın sədrinə Qars vilayətində baş verən hadisələrlə bağlı "Hesabat qeydləri"nda türk qoşunlarının Qars vilayətində erməni idarəciliyinin tətbiq edilməsindən keçən müddət ərzində türk-müsəlman əhaliyə qarşı tördələn soyqırımları barədə 9 sonad müraciətə əlavə olaraq təqdim etmişdi. Həmin sənədlər Ermənistən hökumətinin insanlıq qarşı sözün həqiqi mənasında cinayət işlədiyini sübuta yetirirdi [8; v.74-75].

O dövrün sənədləri göstərir ki, Azərbaycan hökuməti diplomatik yolla və qeyri vasitələrlə (hərbçilər və silah-sursat almaq üçün qızıl pul göndərmək) Qars vilayətinə və o cümlədən ermənilərin işğal etdikləri və etmək istadıkları bölgelərə öz mümkün yardımını göstərmişdi.

Qars vilayətində Ermənistən ordusunun tördəməydi qırğınlar 1920-ci ilin oktyabrında türk qoşunlarının Qarsı azad etməsinədək davam etmişdi. Türk qoşunları ilə birləşkə Azərbaycan stüvari alayı və Kər-

bələyi Məhəmməd ağanının 700 nəfərlik, Məhəmməd bəy Qocayevin 500 nəfərlik silahlı dəstələri Qars vilayətinin erməni quldurlarından tamamilə azad edilməsində iştirak etmişdilər.

Ümumiyətə, Ermənistən dövlətinin 1918-1920-ci illərdə Qars vilayətində həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinə dair Azərbaycan arxivlərində saxlanılan sənədlərin bir yerdə toplanaraq ayrıca sənədlər toplusu şəklində çap etdirilməsinə ehtiyac vardır.

## ƏDƏBİYYAT

1. ARDA, fond 970, siy. 1, iş 1.
2. ARPISSA, fond 276, siy. 1, iş 38.
3. ARPISSA, fond 276, siy. 9, iş 3.
4. ARPISSA, fond 276, siy. 9, iş 4.
5. ARPISSA, fond 276, siy. 9, iş 9.
6. ARDA, fond 897, siy. 1, iş 26.
7. ARDA, fond 897, siy. 1, iş 38.
8. ARDA, fond 897, siy. 1, iş 65<sup>a</sup>.
9. ARDA, fond 897, siy. 1, iş 69.
10. ARDA, fond 897, siy. 1, iş 85
11. ARDA, fond 897, siy. 1, iş 115.
12. Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Sənədlər toplusu. 3 cild, II cild, 2-ci kitab. İravan quberniyasında soyqırımı. 1918-1920-ci illər. Bakı: Çəşoğlu, 2011.
13. Вестник архивов Армении. №2 (106), Ереван, 2005.
14. Erdogan Fahrettin. Türk Ellerinde Hatıralarım. Ankara, 2007.
15. Газета “Слово” (Тифлис), 30.12.1919, № 113.

**Dərc olunub:** Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhalisi qarşı soyqırımları (1914-1920-ci illər). III beynəlxalq elmi konfransın materialları. 07-10 aprel 2016-cı il, s. 559-565.

## Azərbaycan Xalq Cümhuriyyəti dövründə sülh danışçıları

1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil Gürcüstan, Azərbaycan və Ermənistən dövlətləri yaransa da, onların arasında sərhədlər doqquq məyyən edilməmişdi. Çar Rusiyası dövründə Qafqaz Canişinliyinə təbe olan quberniyaların bəzi regionlarında türklər (azərbaycanlılarla) gürçülərin və ermənilərin qarşığı şəkildə yaşamaları sərhədləri müyyən etməkdə çatılım yaradırdı. Sonrakı sərhədlərin müyyən edilməsi məqsədilə aparılan danışqlarda Azərbaycan tərəfi “millətlərin öz müqəddərətini təyin etmə principini” əsas götürürdü, Ermənistən tərəfi “tarixi prinsipləri” əsas götürürək, guya tarixən hamim ərazilərin “Büyük Ermənistən”a daxil olduğunu iddia edir, Gürcüstan nümayəndələri isə əsasın “əlverişli iqasıdırı şəraitı” ən plana çəkir, Tiflis quberniyasının əvvəlki inzibati-ərazi bölgüsünü saxlamağa çalışırlar. Lakin müstəqilliyini əldə edən kimi bu dövlətlər bir-birlərinə qarşı ərazi iddiaları irəli sürmüştürlər. Silahlı müdaxila yolu ilə ərazi iddiasını gerçəkləşdirmək halları olmuşduسا da, sonrakı bəzən vasitəçilərin iştirakı ilə, bazan də vasitəçilərsiz bu dövlətlər arasında sülh konfransları keçirilmişdir. Ərazi iddiaları Paris Sülh Konfransının da müzakirəsində çıxarılmışdı.

1918-1920-ci illərdə baş verən hadisələrin nticəsində Ermənistən tərəfi gah ərazi iddialarından əl çəkmmiş, gah da qalib dövlətlərə arxalanaraq Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarını silah gücünə reallaşdırmağa çalışmışdır.

1918-ci ilin əvvəlində Şərqi Anadoluda, xüsusən də Ərzurum-Qars xəttində türklərə qarşı soyqırırm törədən erməni silahlı qüvvələri Türkiye ordusunun oks hücumu qarşısında duruş götərə bilmediyib, möglüb olduqdan sonra iyunun 4-də Batum müqaviləsini imzalayaraq, cəmisi 10 min kvadrat kilometr ərazi (320 min əhalisi) ilə kifayətənmişdi (1). Həmin müqaviləyə görə, Ermənistənin Azərbaycana qarşı ərazi iddiası olmasa da, Andranikan başçılığı ilə erməni silahlı qüvvələri Goyçədən Şərur-Dərələyəzə, oradan Naxçıvana adlayaraq kəndləri işğal etmiş, Zəngəzurun bir hissəsini ala keçirərək Qarabağı Ermənistənə ilhaq etmək istəmişdi. Ermənistənla hələlik diplomatik münasibətlər qurulmadığından, Azərbaycanın xarici işlər naziri iyunun 22-də Gürcüstəndə daimi nümayəndəsinə göndərdiyi məktubda

bildirmişi ki, Ermənistan hökumətinin, o da taşkil edilməyibsa, Ermeni Milli Şurasının nəzərinə çatdırınsın ki, Azərbaycan-Ermənistan sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmışdır. Əgər Ermənistan hökuməti bu təklifi bəyənirsə, görüş yerini və vaxtını bildirsin (2). Lakin Ermənistan tərəfi Batum müqaviləsinin şartlarını unudaraq, yeni ərazilər əl keçirmək üçün dolayış ilə Dağılıq Qarabağ ərazi iddiası irəli sürərək, Ermənistanda Azərbaycan arasında sərhədlərin (İstanbul) sülh konfransında müəyyən ediləcəyini bildirmişi. 1918-ci ilin yayında Osmanlı hökumətinin təşəbbüsü ilə İstanbulda Cənubi Qafqaz Respublikaları arasında ərazi problemlərini həll etmək üçün konfrans keçirmək qərara alınmışdı. İyun ayında İstanbul konfransında iştirak etmək üçün M. Ə. Rosulzadının başçılığı ilə 7 nəfərlik nümayəndə heyəti İstanbulda yola düşmüştü. Lakin konfrans iştirakçı dövlətlərin öz aralarında müəyyən razılığa gəlmədikləri səbəbindən özlərinə nəzərdə tutulduğu vaxtda başlamamışdır.

1918-ci ilin yayında Azərbaycan hökuməti Gəncə quberniyasının dağılıq hissəsində tərkisələh əməliyyatı aparmışdı. Bu zaman yerli müsəlman və erməni əhalisi arasında fərq qoyulmamışdı. Lakin Ermənistannın Gürcüstəndəki diplomatik nümayəndəsi A. Camalyan iyulun 23-də ermənilərin tərkisələh əməliyyatından narahat olduğunu bildirmiş, Dağılıq Qarabağın ərazi mansubiyətyinən İstanbul konfransında müəyyən ediləcəyini bildirmişi (3). Avqustun 1-də Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsi Ermənistannın Gürcüstəndəki diplomatik nümayəndəsinə cavab olaraq bildirmişi ki, şəhərin tərkisələh edilməsi ölkədə əmin-amanlıq yaratmaq məqsədində xidmət edir və o cümlədən da Gəncə quberniyasının dağılıq hissəsində yaşayış ermənilərə da şamil edilir. Sənəddə Gəncə quberniyasının ərazisinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və İstanbul konfransında bu ərazinin müzakirə obyekti olmadığı vurgulanmışdır.

Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasında İravan şəhərinin Ermənistən (Ararat) respublikasının paytaxtı olması üçün ermənilər güzəşt edilməsi haqqda qərarından sırniklənən ermənilər, İstanbul konfransına təqdim etdikləri layihədə Sürməli, Naxçıvan, Axılkələk, Eçmədzin, İravan, Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıllı (Qaryagin) və Borçalı qəzalarına ərazi iddiası irəli sürmüdürlər (4).

Azərbaycanın İstanbulda fövqəladə və səlahiyyətli nazir-nüma-

yəndəsi və İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərđan bəy Topçubaşovun sentyabrın axırında İstanbula gelmesi ilə damşıqlar xeyli sürtənlənmişdi.

Ə. Topçubaşovun İstanbul konfransına təqdim etdiyi memorandumda Azərbaycanın ərazisi 96.502 kvadrat kilometr göstərilmişdi. Azərbaycanın inzibati ərazi bölgüsü layihəyə görə aşağıdakı kimi idi:

I. Bakı quberniyası (Bakı, Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları).

II. Elisavetpol (Gəncə) quberniyası (Elisavetpol (Gəncə), Cəvansıh, Nuxa, Ərəş, Şuşa, Qaryagin (Cəbrayıllı), Zəngəzur, Qazax qəzaları (onun dağılıq ərazisinin üçdə bir hissəsi Azərbaycanla Ermənistən arasında mübahisəli ərazi hesab edilirdi).

III. İravan quberniyası (Naxçıvan qəzasının beşdə dörd hissəsi, Yeni bayazəd qəzasının beşdə bir hissəsi, Şərur-Dərələyəz qəzasının ikidə bir hissəsi).

IV. Tiflis quberniyasında (Borçalı qəzasi, Tiflis qəzasının beşdə bir hissəsi, Şıgnək qəzasının üçdə bir hissəsi).

V. Zaqatala dairəsi (5).

Lakin 1-ci Dünya müharibəsinin Türkiyə üçün ağır şərtlərlə başa çatması İstanbul konfransında erməni nümayəndə heyətinin yeni ərazi iddiaları ilə çıxış etməsinə səbəb oldu. Türkiyədəki hökumət böhranı da onun ermənilərə qarşı mövqeyinin dayışmasına görüb çıxarmışdı. Noyabrın 18-də Ə. Topçubaşovun Türkçənin xarici işlər nazirinin müavini Rəşad Hikmət bayla səhbətində nazir bildirmişi ki, Qarabağ məsələsində 5-10 kəndin üstündə isrər etməcə maslahət deyil, unutmağın ki, o yerlərdə ki, ermənilər çoxluq təşkil edirlər, mütləq məqsədlərinə nail olacaqlar, çünki onları bütün dövlətlər, xüsusilə də Antanta müdafiə edir. Ə. Topçubaşov isə Qarabağ məsələsinin 5-10 kənd məsəlesi olmadığını, iddianın bütövlükdə 4 qəzaya - Şuşa, Cəvansıh, Cəbrayıllı və Zəngəzurə olduğunu bildirmiştir (6).

Qeyd etmək lazımdır ki, İstanbul konfransında iştirak etmək üçün Türkiyədə olan Azərbaycan nümayəndə həyəti Mudros sazişi (30 oktyabr 1918-ci il) ərefəsində sülh konfransının baş tutmayıacağına əmin olmuşdu.

İstanbul konfransı ərefəsində Azərbaycanla Gürcüstən arasında da mübahisəli ərazilər problemi həll edilməmiş qalırdı. İylü ayının

əvvəllerində Gürcüstan silahlı qüvvələrinin alman hərbi dəstələrinin müsaiyiti ilə Borçalı qəzasını və Poylu stansiyasındaş dəmir yolu xəttini əla keçirmələrinə qarşı Azərbaycan xarici işlər naziri M. Haçinski Gürcüstan Respublikasının xarici işlər nazirinə etiraz məktubu göndərmişdi. Məktubda bildirilirdi ki, alınan məlumatata gör, Gürcüstan hökuməti Borçalı qəzasını öz ərazisi hesab edərək, alman dəstələri ilə birlikdə əraziyə gürəq qoşunlarını göndərib ki, guya ərazini quldur dəstələrindən temizləsinlər. Borçalı qəzasının nümayəndələri əglib məlumat veriblər ki, göndərilən dəstələrlə yerli müsəlman əhalisi arasında toqquşma olub. Məktubda əlavə edildi ki, Tiflis, Sığnax və Borçalı qəzalarının müəyyən hissələrində tamamilə müsəlmanlar məskunlaşışları və onlər öz nümayəndələri vəsitəsilə dəfələrlə məsələ qaldırılmışlar ki, Azərbaycanın tərkibində olmaq arzusundadırlar. Azərbaycan XİN Gürcüstan hökumətinin bu addımına qarşı kəskin etirazını bildirmiş, mehribən qonşuluq xatirinə qoşunlarını Azərbaycanın Borçalı qəzasından çıxarmasını təkidlə xahiş etmişdi. Məktubda iki ölkə arasında sərhədləri müəyyən etmək üçün hər iki hökumətin təyin etdiyi xüsusi qarşıq komissiya yaratmaq tələb olunmuşdur (7).

İyulun 17-də Gürcüstan XİN-in Azərbaycan XİN-inə göndərdiyi cavab məktubunda bildirilirdi ki, Borçalı qəzası həmişə Gürcüstanın tərkibində olub və Azərbaycan onun daxili işlərinə qarışmasın (8). Gürcüstan hökuməti 20 iyul 1918-ci il tarixli notasında Azərbaycan hərbi hissələrinin 24 saat ərzində Qarayazidə çıxarılmasını tələb etmiş, əks təqdirdə hərbi qüvvələri vəsitəsilə tərəsiləh edəcəyini bildirmişdi.

Azərbaycan hökuməti vəziyyəti gərginləşdirməmək məqsədilə 23 iyul tarixli cavab notasında bildirmişdi ki, iki respublika arasında sərhədlər məsələsini həll etmək üçün beynəlxalq komissiya yaratmaq təklifinin üzərində dayanır. Gürcüstan hökuməti 31 avqust 1918-ci il tarixində Azərbaycan hökumətinə göndərdiyi məktubda bildirmişdi ki, iki ölkə arasında mübahisəli məsələləri həll etmək üçün onların Bakıdakı və Tiflisdəki daimi nümayəndələrindən və neytral dövlətin nümayəndəsindən ibarət 3 nəfərlik komissiya yaradılmasına razıdır (9).

Lakin sonralar Gürcüstan və Azərbaycan öz aralarındaki ərazi mübahisələrinin hollini İstanbul konfransının öhdəsinə buraxmışdır.

Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti, alman və

türk qoşunlarının Qafqazdan geri çəkilmək zorunda qalması və nəhayət, İstanbul konfransının baş tutmaması Cənubi Qafqazda mövcud dövlətlər arasında sülh konfransını keçirməyi zəruri edirdi. Oktjabrın 27-də Gürcüstan hökuməti Azərbaycan, Ermənistən və Dağı Respublikasının nümayəndələrini Tiflisə konfransə dəvət edir. Gürcüstan hökuməti konfransın gündəliyinə aşağıdakı məsələləri çıxarmağı təklif etmişdi:

1. Konfransə dəvət olunan dövlətlərin istiqlaliyyətinin qarşılıqlı tanınması;
2. Sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli məsələlərin maraqlı dövlətlər arasında sazişlər yolu ilə, buna nail olmadıqda arbitraj vasitəsilə həll edilməsi;
3. Konfransda iştirak edən xalqların hər hansı birinin ziyanına yönəlmış sazişə qoşulmamaq haqqında qarşılıqlı təzahürün qəbul edilməsi;
4. Qafqaz respublikalarının istiqlalının tanınması və maraqlarının qorunması məqsədilə Ümumdünya Sülh Konqresində eyni mövqedən çıxış edilməsi və qarşılıqlı yardım göstərilməsi (10).

Lakin konfransın keçirilməsi planlaşdırılan gündə – yəni noyabrın 10-da Ermənistən nümayəndələri müxtəlif bəhənələrlə konfransə gəlmədiklərindən, daha üç gün təxirə salınır. Nəhayət, konfrans Gürcüstan, Azərbaycan və Dağı respublikalarının nümayəndələrinin iştirakı ilə noyabrın 14-də Ermənistən iştirakı olmadan işə başlayır. Azərbaycan və Gürcüstanla ərazi münaqişəsində olan Ermənistən iştirak etməməsi konfransı davam etdirməyə imkan vermir.

Ermənistən bir tərəfdən konfransda təklənəcəyindən ehtiyat edir, digər tərəfdən isə Antantanın qələbəsindən ruhlanaraq, Azərbaycan və Gürcüstanla arasındakı ərazi mübahisəsini konfrans qədər, silah gücüna həll etmək istayırdı. Erməni silahlı qüvvələri bir tərəfdən Zəngözərə əla keçirib Qarabağı təhdid edir, digər tərəfdən isə Borçalının dağlıq hissəsini əla keçirib orada möhkəmlənmək istayırdı. Ermənistən təqsiri üzündən konfrans daha üç dəfə təxirə salınır və axırdı baş tutmur.

Ermənilərin sülh konfransından boyun qaçırmaları haqqda qafqazşunas alim Tadeuš Svyataxovki yazar: "Ermənistən 1918-ci ilin noyabrında birinci transqafqaz konfransında iştirak etmək əvəzində,

Borçalı qəzası ilə bağlı ərazi iddialarına görə, Gürcüstana hücum etdi və hərbi əməliyyatlar yalnız Britaniyanın işə qarışması nöticəsində dayandırıldı (11). Müttəfiq dövlətin nümayəndələrinin – ingilis və fransız zabitlərindən, habelə Gürcüstan hökumətinin nümayəndələrindən ibarət qarışq komissiyasının tələbi ilə Ermənistən 1918-ci il dekabrın 31-də mühəribəni dayandırmışdı.

1919-cu il yanvarın 9-da Tiflisdəki ingilis missiyası zabitinin başçılığı ilə Ermənistən-Gürcüstən konfransı işə başlayır. Konfransın qərarına görə, Borçalı üç hissəyə bölündü: şimal hissə Gürcüstana, canub hissə Ermənistənə, Loru nahiyyəsi isə neutral zonaya çevrildi. Zonanın idarəsi ingilislərin nəzarəti ilə qarışq komissiyaya təpsirildi (12).

Azərbaycan hökuməti onun iştirakı olmadan Borçalıda neutral zona yaradılmasına, ərazinin qalan hissəsinin Gürcüstənle Ermənistən arasında bölüşdürülməsinə qəti etirazını və maraqlı təraf kimi bu razılışmanı tanımadığını bildirmişdi (13).

Gürcüstənin xarici işlər naziri E. Gegeckori 1919-cu il fevralın 22-də vasitəsilik missiyasını öz üzərinə götürərək Azərbaycan, Gürcüstən, Ermənistən və Dağılıq Respublikasının nümayəndələrinin iştirakı ilə konfrans keçirməyi təklif etmişdi. O, konfransda dəmir yolu, poçt-teleqraf, gömrük, maliyyə, amtə műbadiləsi məsələlərini müzakirə etməyi təklif etmişdi. Azərbaycan tərəfi isə daha beş məsələni gündündülaşmaq və konfransı Bakıda keçirməyi təklif etmişdi:

1) Konfrans iştirakçı dövlətlərin istiqlaliyyətlərinin qarşılıqlı tanınması və bütün dövlətlərin iştirakı ilə müstəqillik aktrının təntənəli műbadiləsi;

2) Respublikaların müstəqilliyyinin qorunması uğrunda həmçəriylik eldə edilməsi;

3) Respublikaların müstəqilliyyinə edilə biləcək hər hansı qəsdin qarşısının alınması üçün lazım gelən tədbirlərin birgə görülməsi;

4) Sərhəd, ərazi və digər mühəbiaslı məsələlərin həlli üçün razılıq eldə edilməsi. Əgər razılıq eldə edilməzsə, məsələnin arbitraj vasitəsilə həll edilməsi;

5) Qaçqınlar məsələsinin nizama salınması (14).

Qeyd etmək lazımdır ki, Gürcüstən və Ermənistənən narazılığının nəzərə alaraq, Azərbaycan tərəfi Qafqazın 5-ci respublikasının Cənubi-Qərbi Qafqaz Respublikasının konfransın işində iştirakı təklifi

findan vaz keçmişdi. Azərbaycanın təklif etdiyi 5 məsələ konfransın gündəliyinə daxil edilmişdi və konfrans 1919-cu il aprelin 25-də Tiflisdə işə başlamışdı. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Məmməd-Yusif Cəfərov, parlament üzvləri Fətəli Xan Xoyski ilə Xəlil bəy Xasməmmədov daxil idilər. Konfrans 6 komissiyada işini davam etdirir.

Ərazi və sərhəd mübahisələrinin həlli komissiyasında Azərbaycan nümayəndə heyəti ərazi məsələlərinə aid aşağıdakı prinsipləri əsas tutmağı təklif edir: ərazi iddiaları yalnız respublikalararası sərhədən əraziyə münasibətdə elan edilə bilər; ərazi məsələlərinin həllində əhalinin iradəsi – təyini-müqddədar hüquq əsas tutulmalıdır; təsərrüfat-məsiş və tarixi bağlılıqlarla əlaqədər mübahisəsiz ərazinin hər hansı rayonuna ərazi iddiası irəli sürülsəsə, referendum bütün mübahisəsiz ərazinin rayonlarının əhalisi arasında keçirilir. Konfrans, nəhayət qərar qəbul edir ki, respublikalar arasında qarışq əhaliyə malik rayonlara aid mübahisəli massolalar müzakirə edilə bilər və respublikalar arasında ərazi mübahisələri sazişlər, əgər saziş əldə edilməzsə arbitraj yolu ilə həll olunur.

Konfransda qaçqınlar məsələsi müzakirə edilməzdən əvvəl, mayın 19-da Azərbaycan nümayəndə heyəti Fətəli Xan Xoyskinin sadrlığı ilə məsələni müzakirə edir. Mayın 20-də konfransın qaçqınlar komisiyasının iclasında müzakirələr başlanır. İcləsədən Qaçqınlar məsələsi üzrə dövlətlərərək komissiya yaratmaq qərara alınır. Azərbaycan nümayəndə heyətinin təkidi və təkidi ilə qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması qərara alınır. Komissiya yalnız 1914-cü il Rusiya-Türkiyə sərhədləri daxilində qaçqınların məskunlaşdırılmasını qərara alır. Lakin konfransda Dövlətlərərək Komissiyanı maliyyəlaşdırılması məsələsində ümumi razılığa gəlmək mümkün olmur. Ermənistən nümayəndə heyəti qaçqınların məskunlaşdırılması prosesində hər respublikanın eyni miqdarda vəsait ayırmamasını təklif edir. Gürcüstən nümayəndə heyəti ərazi prinsipini üzrə, Azərbaycan nümayəndə heyəti isə milli mənsubiyyətinə görə (yəni – müsəlman qaçqınlarının xərcini Azərbaycan öz üzərinə götürür, erməni qaçqınlarının xərcini Ermənistən, gürcü qaçqınlarının xərcini Gürcüstən çəkir, bù millətlərə mənsub olmayan qaçqınların xərcələri konfrans iştirakçısı olan 4 dövlət bərabər surətdə öz üzərinə götürür), qaçqınların məskunlaşdırılması

üçün vəsait ayrılmışını təklif edir. Lakin bu məsələdə ümumi razılığa gəlinmədiyindən müyyən qərar qəbul etmək mümkün olmur (16).

Konfransın gedişində Deninkin qoşunlarının (könlülu ordunun) Dağlı Respublikasına hücumu xəbəri alıñır və bu sabəbdən da konfrans öz işini başa çatdırma bilmir. Deninkin qoşunlarının Azərbaycan və Gürcüstana hücum təhlükəsi gözlənildiyindən, bu iki respublika iyunun 16-də öz aralarında hərbi müdafiə haqqında müqavilə imzalayırlar.

Aprel konfransının keçirildiyi günlərdə Qarabağ və Naxçıvanda ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmalar davam edirdi. Azərbaycanla Ermənistana arasında ərazi mübahisələrini Ermənistandan xeyrina həll etmek üçün Birləşmiş Dövlətlərin Ali Komissarlığı Naxçıvan və Şərur-Dorolayaz qazallarında neytral zona yaratmaq, bununla da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəfə edərək, o şərtlət neytral zona yaradılmasına razılıq vermişdi ki, həmin oradıza Azərbaycanın suveren hüquqları saxlanımlı olsun.

1919-cu ilin yanvar ayında Azərbaycan hökuməti Qarabağ və Zəngəzurda müvəqqəti valilik (general-qubernatorluq) yaradılmışdı və aprelin 3-də müvəqqəti komandanlıq Xosrov bəy Sultanov general-qubernator kimi təndiğini elan etmişdi. Lakin aprelin sonunda ingilislər Zəngəzurun Qarabağ general-qubernatorunun idarəciliyindən çıxarılib Erməni Milli Şurasının tabeçiliyinə verildiyini bəyan edir. Azərbaycan hökumətinin etirazlarına baxmayaraq general Tomeon öz qərarını dayışmir. Tomeonu əvəz edən general Kori də 1919-cu il mayın 31-də və iyunun 19-da Zəngəzurun Erməni Milli Şurasının tabeçiliyinə verildiyini təsdiqləmiş və "Azərbaycanın təmİN erməni ərazisi Zəngəzurda hakimiyyətini tətbiq etməyinin əlverişli olduğunu" bildirmişdi (17).

Ermənistən ingilislərin himayəsində istifadə edərək Zəngəzur azərbaycanlılarından təmizləmək üçün yeni hərbi qüvvələr cəlb edir. Andranikin silahlı dəstəsinin hər vasitə ilə orada möhkəmlənməsinə çalışırı. 1919-cu ilin martında artıq Andranikin silahlı qüvvələri Zəngəzurda 115 azərbaycanlı kəndini viran qoymuş, 50 mindən artıq əhalinin qacqın düşməsinə sabab olmuşdu (18).

Erməni silahlı dəstələrinin Qarabağa hücumunun qarşısını almaq

və Zəngəzurda qırğınlara son qoymaq məqsədilə Azərbaycan hökuməti ordu hissələrinin Qarabağın dağlıq hissəsi və Zəngəzurda yerləşdirilməsinə hazırlıq barədə hərbi nazirliyi göstərmiş, eyni zamanda iyunun 23-də Ermənistana sərhəd-arası mübahisələrin həll etmək və qacqınlar məsələsini müzakirə etmək üçün iki respublikanın nümayandalarından ibarət hökumət-parlament komissiyasının yaradılması təklifi etmişdi.

Iyun ayında ingilis qoşunları Zaqafqaziyani tərk etdikdən sonra, amerikalı polkovnik Haskel Birleşmiş Ştatlar, İngiltərə, Fransa və İtaliya hökumətləri adından Ermənistana ali komissar təyin olunur. O, eyni zamanda Qafqazda dövlət departamentinin nümayəndəsi sayılırıldı.

Polkovnik Haskel avqustun 28-də Bakıya goliv və Ermənistana Azərbaycan arasında ərazi mübahisələrini öz münasibətini açıqlayıb: Qarabağı və Zəngəzuru Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Naxçıvan və Şərur-Dərələyəzdə Amerika nümayəndəliyi tərəfindən idarə olunan neytral zona yaradılmışdır. Azərbaycan hökuməti Haskelin elan etdiyi, aslında ermənilərin əli ilə hazırlanmış variantı rədd edir. Daha sonra, yəni oktyabr ayında Azərbaycan hökuməti Qarabağ və Zəngəzur ərmanı tacavüzündən qorumaq üçün xalq qoşunu təşkil edir. Polkovnik Cavad Şıxlıniskinin komandanlığı altında Zəngəzurun ermənilər tərəfindən işğal edilmiş kəndlərini azad etmək üçün Dığ kəndi istiqamətində Azərbaycan ordusunu oks hücumu keçir. Vəziyyətin gərginleşdiyini görən ermənilər Amerikanın təmsilçilərinin vəsitiçiliyi ilə hərbi əməliyyatları dayandırımaq və sülh danışqları keçirməyi Azərbaycan hökumətindən xahiş etmişdilər.

Nəhayət, 1919-cu il noyabrın 23-də Tiflisdə sülh konfransı keçirilmişdi. Ermənistən Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistən baş nazirləri N. Yusifbəyin və A. Xatisov, təminatçı sıfəti ilə ABŞ tərəfindən C. Rey və Gürcüstanın xarici işlər naziri E. Gegeckori imzalamışdır. Sazişdə Ermənistən və Azərbaycan hökumətləri razılığa gəlmİŞdilər ki, bundan sonra silahə əl atma-yaçاقlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görücək, sərhəd masələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışqı əldə edilmişdikdə polkovnik Ceyms Rey münisiflər möhkəməsi sıfatında tədbirlər görücək, danışqlar aparmaq üçün iki

ölkə bərabər sayıda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəələrinə vicdanla əməl edəcəklər (19).

Konfransın tələblərinə əməl edərək Azərbaycan hökuməti Zəngazurda öz qoşunlarını geri çekir. Ermanistan tərəfi isə əksinə, Zəngazura əlavə qoşun hissələri gəndərərək yerda qalan azərbaycanlı kəndlərini da işğal etməyə və arazini tamamilə azərbaycanlılardan temizləməyə başlayırlar. Noyabrın 16-dan etibarən ermənilərin başladığı hücumlara aks həməl ilə cavab vermek əvəzinə Azərbaycan hökuməti yalnız diplomatik yazılmalarla ermənilərin hücumlarının qarşısını almağa çalışır.

Xarici işlər naziri M. Y. Cəfərov dekabrın 3-də Ermanistan xarici işlər nazirinə göndərdiyi tacili teleqramda bildirirdi ki, noyabrın 23-də əldə edilmiş razılığla əsasən silahlı toqquşmalar dərhal kəsilməli, mübahisəli məsələlər çağırılacaq Azərbaycan-Ermanistan konfransında həll edilməlidir. Lakin inidicə aldığımız məlumatda görə siziş qoşunlar Zəngazur qəzasında Oxçupir, Davadən (Pirdavdan), Atqız, Şəbədək, Açıqə və Quşçular kəndləri darmadağın edilmiş, Girota kəndində kütləvi qırğınlar törədilmiş və onun ətrafındakı bütün müsəlman kəndlərini ermənilər mühasirəyə almışlar. Dərəleyəz qəzasında Köçbək, Qısır, Qayah, Leyliqənən, Vəlyalar, Göyərçin, Çimənkənd, İtdil kəndlərinə hücumlar zamanı 300 kişi öldürilmiş, 30 qادın əsir götürülmüşdür. Bıdə olan məlumatda görə göstərilən istiqamətlərə nizami ordu göndərilir. Azərbaycan hökuməti tələb edir ki, vəziyyəti gərginləşdirmək namına qoşunları göndərilməsini və müsəlman kəndlərinin dağıdılmasıనın qarşısı alının (20).

Xarici işlər nazirinin müavini Təkkinskinin dekabrın 3-də Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsinə göndərdiyi teleqramda isə deyilirdi: "Zəngazurda qanlı hadisələr" takrarən ermənilər başladılar. Çaylı və Oxçu kəndlərində 900 müsəlman qatlı yetirilib. Məscid içərisində usaqlarla birgə bomba ilə dağdırılıb. İçərisində 400 qadın və uşaq parça-parça olub. Bu anda Zəngazur qanlı hadisələrin səhnəsinə çevrilib" (21).

Dekabrın 10-da həmin ünvana göndərilən teleqramda bildirilir ki, ayn 8-də Zəngazur qəza rəisindən aldığımız raporda göstərilir ki, dekabrın 1-də erməni nizamı hissələri il boyu mühəsirədə qalan Giği

dərəsinə hückum ediblər. Şəhərcik (20 ailə), Həcəti (60 ailə), Quşçulu (50 ailə), Açıqə (60 ailə), Buğacıq (20 ailə), Mollalı (20 ailə), Kərd (30 ailə), Giği (150 ailə) kəndlərinin əhalisi əmlaklarını qoyub qaçmışlar. Kəndlər talan edilib və tam yandırılıb. Ermənilər Azərbaycan tərəfinin barışq sazişinə əməl edəcəklərinə əmin olduqlarından fürsətdən istifadə edib noyabrın 26-dan Oxçu rayonunda silah daşıya bilən kişiləri bir evə dəvət edib, oranı əvvəlcədən qoyulmanın dinamitlə partlatmış, qadın və uşaqlar məscidə dəvət edilərk tika-tika doğranmışlar. Müsəlmanlar cəxnaşma ilə Zəngazur tərk edirlər. Erməni-azərbaycanlı konfransının açılması ərafəsində Ermanistan qoşunlarının Zəngazurun müsəlman kəndlərinə fasilesiz hücumuna qarşı Azərbaycan XİN öz koskin etirazını bildirir və Ermanistan hökumətinə toxırısalınmaz tədbirlər görməyi tələb edir (22).

Ermanistan hökuməti isə Azərbaycandan göndərilən teleqramlara cavab verirdi ki, onlar noyabrın 23-də əldə edilmiş saziş əməl edirlər. Həqiqətdə isə öz hückumları genişləndirildilər. Eyni zamanda Azərbaycan hökuməti ermənilərin Zəngazurda törətdikləri vəhşiliklər barədə müttəfiqlərinə ali komissarına müraciətlər etmişdi.

Yaranmış gərgin vəziyyətdə dekabrın 14-də Bakida Ermanistan-Azərbaycan konfransı işə başlayır. Konfransda Azərbaycan nümayəndə heyatına F. X. Xoyski başçılıq edir, üzvləri isə M. H. Hacınski və M. Vəkilov olurlar. Ermani nümayəndə heyatına M. Harutyan (rəhbər), üzvləri isə İ. Arqutinsk-Dolqoruki və H. Bekzadyan daxil idilər.

Dekabrın 21-də keçirilən 2-ci plenar iclasda konfransın programı müəyyən edilir: 1) ərazi məsələləri; 2) qaçqınlar məsələsi; 3) ticarət və dəmiryol müqavilələrinin bağlanması. Bu programda Azərbaycan tərəfi dəha iki məsələnin daxil edilməsinə təklif etmişdi: 1) Azərbaycan təbəələrinin Ermanistanda, Ermanistan təbəələrinin Azərbaycanda məhə-kəmə-hüquq münasibətləri haqqında; 2) Azərbaycan və Ermanistanın müxtəlif şəhərlərində konsul xidmətlərinin açılması haqqında.

F.X.Xoyskinin konfransın gündəliyinə Zaqafqaziya respublikalarının kafederasiyası məsələsinin salınmasına cavab olaraq Ermanistan nümayəndə heyati konfransı Tiflisdə davam etdirməyi və konfederasiya məsələsinin Gürcüstənla birlikdə müzakirə etməyi təklif edir. Ermanistanın təklifi qəbul edilir. Konfrans öz işini Tiflisdə davam etdirmək qərarına gəlir (23).

Erməni silahlı qüvvələri Zəngəzurla yanaşı dekabrın 21-də Zəngibasar rayonuna hücum edir, Qarğabazar, Uluxanlı, Çobankərə və Qaraqışlaq kəndləri dağıdırılır. Ermənilərin Zəngibasara hücumları ilə bağlı tədbirlər görmək üçün müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarlığına müraciət edir.

1920-ci ilin yanvarın 6-də Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsi daxili işlər nazirinin məruzasını eşidərək qərara alır ki, XİN Ali Komissar Haskel qarşısında məsələ qaldırsın ki, Zəngəzurda ermənilərin dinc müsəlman əhalisini məhv etməsinə qarşı tədbirlər görsün və son hadisələri araşdırmaq üçün xüsusi komissiya yaratınsın (24).

1919-cu ilin dekabrında və 1920-ci ilin yanварında Zəngəzurdan və sonradan Cəbrayıllı qazasından Azərbaycan hökumətinə, parlamentə, "Müsavat" partiyasına, ayrı-ayrı parlament üzvlərinə göndərılan raport və teleqramlarda ermənilərin hücumlarına, onların Zəngəzuru və Naxçıvanı məhv etmək planlarına qarşı əməli tədbirlər görmək tələb edilirdi də, təəssüf ki, ADP hökuməti noyabrın 23-də əldə edilmiş sazişə əməl edərək əhalinin mahv edilməsinə qarşı eks hücuma başlamamışdır. Erməni silahlı qüvvələri 1920-ci il yanvarın 19-25-də Zəngəzur qazasının təkcə 3-cü sahəsində 48, 4-cü sahəsində isə 3 kəndi darmadığın etmiş, yerli müsəlman əhalini soyqırımına məruz qoymuşdu (25). Zəngəzur tamamilə azərbaycanlılardan tömizləndən sonra, yanvarın 28-də Azərbaycan XİN Zəngəzurdan və Cəbrayıllıdan göndərilən və əhalinin ermənilər tarafından neca soyqırıma məruz qoyulduğuları halda göndərilən teleqramlardan 10-nun surətini Gürcüstandakı bütün xarici nümayəndəliklərə qatdırmak üçün Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəliklərə gəndərmİŞdir (26).

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın və Gürcüstanın müstəqilliyi de-faktō tanınsa da, Rusyanın təhdidi gündən-güna artırdı. Böyük Britaniya hökuməti Qafqaz Respublikalarının Rusiya təhlükəsinə qarşı müdafiə qabiliyyətini möhkəmləndirmək üçün milli münaqışların aradan qaldırılmasına çalışırdı. Bu məqsədə fevralın 23-də Tiflisdə O. Yordronun mənzilində Azərbaycan və Ermanistan nümayəndələrinin müşaviri vəsi keçirilmişdi. Müşavirədə Azərbaycan tərəfini Gürcüstandakı diplomatik nümayəndə F. Vakilov və Ermanistanın diplomatik nümayəndə Ə. Haqverdiyev, Ermanistani isə parlament üzvü V. Panazyan və Ermanistanın Gür-

cüstandakı nümayəndəsi A. Camalyan iştirak edirdilər. O. Yordron iki respublika arasında münaqişəyə qəti son qoyulmasının vacibliyini vurgulamışdı. Ə. Haqverdiyev təklif etmişdi sarhadlar masəsləsi həll olunana qədər Qarabağda olduğu kimi, Naxçıvan və Zəngəzurda da milli şuralar yaradıb idarəciliyi onlara vermək lazımdır. Sonra o, mübahisəli massalələrlə bağlı sülh konfransı çağırıağdı və sülh bağlananadək hər iki tərəfin bu ərazilərdən qoşunlarını və təbligatçılarını geri çağırmasını təklif etmişdi. Lakin erməni nümayəndələri bu təkliflərlə razılışmamış və mübahisəli ərazilərdə idarəciliyin müttəfiqlərə veriləlməsini irəli sürmüştürlər ki, bunu da Azərbaycan nümayəndələri qəbul etməmişdilər (27).

Martin 5-də O. Yordron öz hökuməti adından Azərbaycan hökumətindən göndərdiyi məktubda bildirmişdi ki, London və San-Remo konfransında Cənubi Qafqaz respublikalarının sərhədləri məsəlesi müzakirə edilecek, ona görə da Azərbaycan hökuməti tarixi-etnografik dalıllarla əsaslandırılmış ərazi tələblərinə aid ingilis nümayəndələrinə xüsusi məruzə taqdim eləsin. O. Yordron hesab edirdi ki, Cənubi Qafqaz respublikalarının bir çox mübahisələri öz aralarında həll etmələri məqsədəyündür (28).

Lakin mart ayında bolşevik qoşunlarının şimaldan Azərbaycan sərhədlərinə yaxınlaşduğu zaman (*Novruz bayramı günlərində - N.M.*) Ermanı Milli Şurasının üzvlərinin gizlinə Ermanistandan Qarabağa gələrək, orada təxbiratlar və milli qırğın törətmələri vəzifəti daha da keskinləşdirmişdi. Azərbaycan hökuməti Ermanistandan galən emisarların uzaqlaşdırılması, separatçı ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş və Qarabağda özünün suveren hüquqlarını bərpə etmişdi.

Qarabağda döyüşlərin getdiyi dövrə, yəni aprelin 9-da Tiflisdə Cənubi Qafqaz respublikalarının nümayəndələri növbəti konfrans keçirirler. Konfransda Azərbaycanı H. Ağayev, O. Kriçinski və F. Vəkilov, Ermanistanı A. Ohoncanyan, T. Bekzadyan və S. Xaçatryan, Gürcüstəni isə E. Gegeçkorı, Q. Lordkipanidze və G. Maxaradze təmsil edirlər. Konfransda sədrəzəm edən E. Gegeçkorı bildirir ki, əvvəlki konfranslar bir nəticə verməmişdir, yəni da milli-ərazi mübahisələri üstündə qanlı toqquşmalar baş verir. O, bütün bolşaların manbayının Cənubi Qafqaz xalqlarına göstərilməsi üçün konfransı mətbuat nüma-

yəndələrinin iştirakı ilə açıq şəraitdə keçirməyi təklif edir. Lakin müzakirələrdən sonra qərara alınır ki, iclaslar qapalı keçirilsin və yalnız qəbul edilən qərarlar mətbuatla təqdim edilsin. Azərbaycan nümayəndə heyəti iclasların açıq keçirilməsinin tərəfdarı olmuşdur. Bundan sonra Ermənistən və Gürcüstən nümayəndələri digər məsələləri müzakirə etməzdən əvvəl Qarabağda ermənilərlə müsəlmanlar arasında qanlı toqquşmaların dayandırılmasına nail olmağın vacibliyini bildirirlər. Azərbaycan nümayəndə heyəti qan tökülməsinin qarşısının alınmasına tərəfdər olduğunu bildirməkələ yanaşı, buna daha geniş dairədə, yəni ermənilərin qanlı toqquşmalarla bağlı olduğu Ordubad, Naxçıvan, Vedi, Qazax bölgələrini də shəhər etməklə nail olmağın vacibliyini vurğulamışdır. Bununla yanaşı Azərbaycan nümayəndə heyəti bildirmişdir ki, hökumət onlara bu məsələləri müzakirə etmək salahiyyəti verməyib. Azərbaycan nümayəndə heyəti həmin məsələnin müzakirəsi maqsadlı ona salahiyyət verilmesi üçün öz hökumətinə müraciət emək qərarına gelir. Azərbaycan hökumətindən cavab gələndək konfrans işini dayandırır (29).

Sovet hökumətinin qosunları Azərbaycanın şimal sərhədlərinə yaxınlaşmasına baxmayıraq, Azərbaycan hökuməti qosunları Qarabağdan çıxara bilməcəyini bəyan etmişdi. Hökumətin başçısı F.Xoyski bildirmişdi ki, şimaldan təhlükənin real və ölkənin vaziyətinin ağır olmasına baxmayıraq, hökumət ordunu Qarabağdan çıxara bilməyəcək. Azərbaycan hökuməti bu addımını Zəngəzur tərəfdən Ermənistənin yeni hücumunun olmayacağına əmin olmadıq izah etmişdi (30).

Aprelin 26-da Ermənistən hökuməti barışqıq imzalamaq haqqında Azərbaycan hökumətinə müraciət etək də artıq gec idi. Sovet qosunları Azərbaycanın şimal sərhədlərindən hərakatə keçmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində milli-ərazi münaqişələri həlli edilməmiş qalmışdı.

## ƏDƏBİYYAT

1. История Армянского народа, Ереван, 1980, с. 283.
2. Azərbaycan Respublikası Dövlət Arxivisi (ARDA), fond 897, siyahı 1, iş 6, vərəq 1-2.
3. ARDA, f. 897, siy. 1, iş 11, v. 129.

4. Yenə orada, v. 144.
5. Меморандум, предъявленный находящимся в Константинополе почетным представителям держав Антанты, членом правительства Азербайджанской Республики, чрезвычайным министром-посланником при правительствах Ближайшего Порты, Армении и Грузии Али Мардан-беком Топчибашевым (ноябрь 1918 г.) / пер. с фр. Э. Т. Керимов. - Баку: Изд-во Азербайджан, 1993, с. 20-21.
6. Nəsibzadə N. Azərbaycanın xarici siyaseti. 1918-1920. Bakı, 1996, s. 109-110.
7. Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис: Типография Правительства Грузинской Республики, 1919, с. 436.
8. Yenə orada, səh. 437.
9. Yenə orada, səh. 439.
10. Yenə orada, səh. 429; Nəsibzadə N. göstərilən əsəri, səh. 93-94.
11. Svyatovskii T. Rusiya Azərbaycanı 1905-1920-ci illər. Bax: "Azərbaycan" jurnalı, № 11, 1989, s. 146.
12. Məmmədəli Ş. Paralanmış Borçalı və ya 1918-ci il Ermənistən-Gürcüstən müharibəsinin acı nəticələri. Bakı, 1991, s. 33-34.
13. ARDA, f. 897, siy. 1, iş 31, v. 44.
14. ARDA, f. 897, siy. 1, iş 46, v. 7.
15. Nəsibzadə N., göstərilən əsəri, s. 101.
16. ARDA, f. 897, siy. 1, iş 47, v. 50.
17. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivisi (ARPISSA), f. 276, siyahı 9, iş 4, vərəq 5-6; Nadjafov B. Liço vraga. Bakı, 1994, c. 150.
18. Nadjafov B., göstərilən əsəri, c. 151.
19. ADRA, f. 970, siy. 1, iş 95, v. 13; Nəsibzadə N., göstərilən əsəri, s. 134.
20. ADRA, f. 897, siy. 1, iş 38, v. 327.
21. Yenə orada, v. 329.
22. Yenə orada, v. 345.
23. Адрес-Календарь Азербайджанской Республики на 1920-й г. Баку: Правительственная типография "Азербайджанъ", 1920, 2-ци hissə, s. 26.

24. ADRA, f. 897, siy. 1, iş 112, v. 48.
25. ADRA, f. 2898, siy. 1, iş 6, v. 34.
26. ADRA, f. 897, siy. 1, iş 69, v. 59.
27. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). Bakı, 1993, s. 339.
28. Yenə orada, s. 339-340.
29. ADRA, f. 897, siy. 1, iş 78, v. 15.
30. ARPLİSSA, f. 276, siy. 9, iş 15, v. 29; Həsənov C., göstərilən əsəri, s. 356-357.

**Dərc edilib:** AMEA Tarix İnstitutunun elmi əsərləri, 38-ci cild, 2011, sah. 201-209.

## Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-ərazi münasiqələri və qaćınlar problemi

1918-ci ilin mayında Cənubi Qafqazda üç müstəqil dövlət – Gürcüstan, Azərbaycan və Ermenistan dövlətləri yaransı da, onların arasında sərhədlər daqiq müəyyən edilməmişdi. Çar Rusiyası dövründə Qafqaz canişinliyinə tabe olan quberniyalarda Azərbaycan türklərinin, gürçülərin və ermənilərin qarşıq şəkildə məksunlaşması bu sərhədləri müşayyən etməkdə çətinlik yaradırdı. Sonralar sərhədlerin müyyən edilməsi üçün aparılan danışqlarda Azərbaycan tərəfi “milliətlərin öz müqəddərratı təyin etmə prinsipi”ni əsas götürdü, Ermenistan tərəfi “tarix prinsipləri”ni əsas götürür, güya qədimdə həmin mübahisəli ərazilərin “Böyük Ermenistan” ərazisinə daxil olduğunu iddia edirdi. Gürcüstan nümayandaları isə əsasən “əlverişli iqtisadi şərait”i on plana çəkir, əvvəlki inzibati-ərazi bölgüsünün (quberniyalar) saxlanmasına çalışırdı. Hər üç respublikanın biri digarına qarşı ərazi iddiası, xüsusun da Ermenistan respublikasının fırıldan istifadə edərək daha çox əraziləri ələ keçirmək cəhdəri milli münasiqələrin derinleşməsinə, nticicədə isə yüz minlərlə əhalinin tarixi-ətnik torpaqlarından qaćın düşməsinə səbəb olmuşdu.

### Ərazi iddiaları milli münasiqələrin başlıca sabəbi kimi

Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycanla Ermenistan və Azərbaycanla Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli ərazilər problemi meydana çıxmışdı. Həmin ərazilərin bəzilərində mübahisələr dinc yolla, yəni əhalinin öz müqəddərətinin azad təyin etmə prinsipi ilə həll edildiyindən, silahlı müdaxiləyə ehtiyac qalmamışdı. Əksər hallarda isə Ermenistan və Gürcüstan tərəfi məsaləni silah gücünə həll etməyə cəhd göstərdiklərindən, problemi həlli daha da kəskinləşmişdi. Həmin dövrdə mübahisəli ərazilərin xarakteristikası və onun həlli istiqamətləri aşağıdakı kimi olmuşdur.

#### I. Zagatala dairəsi.

Əhalisi əsasən azərbaycanlılardan, bir qismi isə ləzgilərdən ibarət olmuşdur. Dairə əhalisinin 91,8 faizini müsəlmanlar, 5 faizini gürçülər, 2,7 faizini ermənilər təşkil etməsinə baxmayaraq, “tarixi prinsipləri” əsas tutaraq Gürcüstan tərəfi bu zonaya əssəsiz iddia irsi sürmüştü.<sup>48</sup> Gürcülərin iddiasına görə, 300 il öncə həmin ərazilər Ka-

<sup>48</sup> Адрес-Календарь Азербайджанской Республики на 1920 г. Bakı, 1920. I-ci hissə, s. 51

xetiya çarlığına tabe olmuşdur. Dairənin əhalisi 28 iyun 1918-ci ildə Azərbaycana birləşmək haqqında öz qərarını yerli Milli Şura vəsiti ilə elan etmişdi. AXC hökuməti iyunun 30-da Zaqatala dairəsinin Azərbaycana birləşməsi haqqında qərar qəbul etmişdi<sup>49</sup>.

### 2. *Sığnax qəzası.*

Tarixən bu qəzannın qərb hissəsində tamamilə gürcülər, şərqi hissəsində isə (Qabal və Yor Muğanlı nahiyyələrində) tamamilə azərbaycanlıların yaşamasına baxmayaraq, gürcü qoşunları almanın hərbi qüvvələri ilə birləşdikdə türklər yaşıyan əraziləri əla keçirmişdi. Gürcüstən Sığnax qəzasına bütövlükə ərazi iddiasının əsas motivini bu ərazinin əvvəllər Tiflis quberniyasının tərkibinə daxil edilməsi təşkil edirdi.

### 3. *Qarayazı çölli.*

Tamamilə azərbaycanlıların məskublaşduğu bu ərazi əvvəllər Tiflis qəzasına daxil olduğu üçün, uzun süren mübahisələr və silahlı münaqişələrdən sonra gürcü silahlı qüvvələri tərafından əla keçirilmişdi.

Uzun müddət münaqişəli ərazi kimi danişıqlar mövzusu olmuşdur.

### 4. *Borçalı qəzası.*

Borçalı qəzasının şimal hissəsində gürcülər (4 min), cənubunda ermənilər (38 min), mərkəzi hissəsində Axıskə qəzasına qədər ərazidə azərbaycanlılar (34 min) yaşamasıdır.

Bu ərazidə həmçinin yunalar (13 min), ruslar (6 min), ukraynlar (3 min) və alman kaloniyalar (6 min) maskunlaşdırılmışdı<sup>50</sup>. Ermənistən Respublikası Borçalı qəzasının Loru-Pombək bölgəsinə bitişik ərazilər iddia irəli sürmüş və 1918-ci ilin dekabrında həmin əraziləri işğal etmişdi. Azərbaycan Respublikası ilə yalnız qəzannın mərkəzi hissəsinə, yəni azərbaycanlıların kompakt yaşadıqları əraziyi iddia irəli sürmüdü. Gürcüstən Respublikası isə “tarixi prinsipləri”ni əsas götürərək, yəni XVIII əsrin birinci yarısında Nadir şahın bu ərazini Gürcü çarlığına bağışlaşmasını və rusların hakimiyəti dövründə isə Tiflis quberniyasına daxil edildiyini əsas götürərək, bütün Borçalı qəzasına iddia irəli sürmüş və 1918-ci ilin iyununda alman silahlı qüvvələri ilə birləşdikdə ərazini silah gücünə əla keçirmişdi. Cənubi Qafqazda Sovet

hakimiyəti qurulduğundan sonra qəzannın dağılıq hissəsi (Loru nahiyyəsi) Ermənistana, qalan hissəsi isə Gürcüstənə birləşdirilmişdir.

### 5. *Qazax qəzası.*

İndiki Ermənistən republikasının İcevan (Karvansara) və Krasnoselo (Çəmbrək) rayonlarının (Dilican və Qaraqoyunu dərələri) xeyli hissəsi də daxil olmaqla, Yelizavetpol (Gəncə) quberniyasına daxil olan Qazax qəzəsinin yalnız dağılıq hissəsində az miqdarda ermənilər yerləşdirilmişdi. Lakin Ermənistən silahlı qüvvələri qəzannın 3-cü polis sahəsində (Karvansara) azərbaycanlılar yaşıyan əraziləri işğal etmişdi. AXC dövründə həmin ərazi mübahisəli ərazi kimi qalmış, Ermənistəndə Sovet hakimiyəti qurulduğundan sonra Ermənistən inzibati ərazi bölgüsündə daxil edilmişdi.

### 6. *Dağılıq Qarabağ.*

XIX əsrin əvvəlində Qarabağ xanlığının Rusiya tərəfindən işğalından sonra İran və Türkiyədən köçürüldülər, gotirilən ermənilər asasən dağətəyi ərazilərdə məskunlaşdırılmışdı. Çar Rusiyası bununla Qarabağın aran rayonlarında yaşıyan türklərin yayda yayaqla, qışda qışlağa gedib-galmak yoluńa kəsməklə, onları iqtisadi cəhdən məhv etmək niyyəti gümdüşü.

AXC qurulan zaman Qarabağda 415 min məsələn və 170 min erməni yaşamışdır<sup>51</sup>. Ermənistən silahlı qüvvələri Andranikin komandanlığı altında 1918-ci ilin yayından etibarən Qarabağın kəndlərinə hücum edərək, həmin əraziləri məsələnlərdən tamizləmək, sonra isə Ermənistənə birləşdirmək cəhdələri göstərmişdi. AXC dövründə Ermənistənən Qarabağa olan ərazi iddiası bütün əşşərlər dəf edilmişdir. Sovet hakimiyəti qurulduğundan sonra 1923-cü ildə Dağılıq Qarabağda yaşayan ermənilərə müxtariyyət hüququ verilmişdir.

### 7. *Zəngəzur qəzası.*

Zəngəzur qəzasının əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil etdiyindən və bu qəza Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olduğundan, Azərbaycan Respublikası Zəngəzur məbahisəsiz öz əraziyi hesab edirdi. Lakin Ermənistən silahlı qüvvələri İrəvandın Naxçıvana, Naxçıvandın Zəngəzura, Zəngəzurdan Qarabağadakı əraziləri aborigen azərbaycanlılarından tamizləməkla, həmin əraziləri

<sup>49</sup> Yena orada, 2-ci hissə 2, s. 28.

<sup>50</sup> Azərbaycan Respublikası Dövlət Arxivsi (bundan sonra - ARDA), fond 897, siy. 1, iş 31, v. 4 /arkx/.

<sup>51</sup> ARDA, fond 897, siy. 1, iş 31 v. 5.

Ermənistana birləşdirməyi qarşısına məqsəd qoymuşdu. AXC-nin süqutu zamanı Zəngəzur qəzasının xeyli hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. Azərbaycanda Sovet hakimiyyəti qurulduğundan sonra Zəngəzurun Ermonistən tərəfindən işgal edilmiş əraziləri Ermənistana birləşdirilmiş, bununla da Naxçıvanla Azərbaycan arasında Zəngəzur döhlizi yaranmışdır.

#### 8. Naxçıvan və Şərur-Dərələyəz qəzələri

İravan quberniyasının tərkibinə daxil olan Naxçıvan qəzasının əhalisinin mütləq əksariyyətini azərbaycanlılar, az bir hissəsini isə ermənilər təşkil etdirdilər. 1918-ci ilin iyununda imzalanın Batum müqaviləsinə asasən Naxçıvan qəzası bütünlükə, Şərur-Dərələyəz qəzasının 1-ci və 2-ci polisi məntəqələri, Novo-Bayazid qəzasının 1-ci və 2-ci polisi sahələri Azərbaycan Respublikasının mübahisəsiz ərazisi hesab edildi<sup>52</sup>. 1918-ci ilin payızında türk qoşunları Naxçıvandan çəkildikdən sonra erməni silahlı qüvvələri qəzanı ələ keçirməyə cəhd göstərmişdilər.

Sonra bu baş tutmadıqda ermənilər Naxçıvan və Şərur-Dərələyəzdə öz mənafelərinə uyğun şəkildə ABŞ-in idarəciliyi altında neytral zona yaradılmasına nail olmuşdular. Paris sülh konfransında Azərbaycan nümayəndə heyəti Naxçıvan, Şərur-Dərələyəz, Sürməli və İravan qəzalarının əhalisinin milli tərkibi haqqında rəsmi sənəd təqdim edərək, həmin ərazilərin Ermənistən idarəciliyinə verilməsinə etiraz etmiş, İravan qəzasının bir hissəsinin, qalan qəzaların bütünlükə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi<sup>53</sup>.

#### 9. Axısa qəzəsi

Əhalisinin milli tərkibi 52 min nəfər türklərdən, 23 min nəfər ermənilərdən və 10 min nəfər gürçilərdən ibarət olan bu qəza bir neçə əsr avval "Mexxetiya" adı altında gürçü çarlığına tabe olmuşdur<sup>54</sup>. 1918-ci ildə Gürcüstan öz qoşunlarını bu əraziyə yeritmək istəmişdən, yerli müsləman əhalisi güclü müqavimət göstərmiş, partizan müharibəsi 1919-cu ilin yazına kimi davam etmişdi. Bu ərazinin Azərbaycan üçün strateji əhəmiyyəti ondan ibarət idi ki, Borçalı qəzasına

bütik olduğundan, Azərbaycanla Türkiye arasında döhliz rolunu oynayırı. Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında Axısa qəzasının Azərbaycana qatılması məsələsini qaldırmışdı<sup>55</sup>.

#### 10. Qars və Batum vilayətləri

Cənub-Qərbi Qafqazda ən mürəkkəb vəziyyət bu bölgədə yaranmışdı. Əhalisi müsəlmanlardan (təqribən 1,5 milyon), müsəlmanlığı qəbul etmiş gürçilərdən (lazlardan, 25 min), ermənilərdən (11 min), gürçilərdən (9 min), ruslardan (26 min), qaraçılardan (38 min) ibarət olan bu bölgədə 1918-ci ilin payızında türk qoşunlarının geri çəkilməsindən sonra Batumdan tutmuş Ordubada qədər ərazidə Cənubi-Qərbi Qafqaz Respublikası qurulmasına baxmayaraq, bölgəni ələ keçirmək üçün Ermənistən və Gürcüstan həmin bölgəyə qoşun çıxmışdılar<sup>56</sup>.

Qars vilayətinin əhalisi Azərbaycanla etnik bağlılığını əsas götürərək dəfələrlə vilayətin Azərbaycanın tərkibinə qatılması üçün Azərbaycan hökumətinə müraciət etmişdi.

Paris sülh konfransında ermənilərin "Böyük Ermənistən" iddiyasına cavab olaraq, Azərbaycan nümayəndə heyəti Batum və Qars vilayətlərini birləşdirən müstəqil respublikanın yaradılmasını ən olverişli variant kimi irəli sturmüşdü.

#### 11. Dərbənd

Əhalisinin etnik tərkibinin azərbaycanlılar eyniyət təşkil etdiyi nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti Paris sülh konfransına təqdim etdiyi memorandumda Dağıstanın Kür və Samur nahiyələrinin bir hissəsini, Dərbənd şəhəri və onun ətrafi da daxil olmaqla Qaytaq-Tabasaran qəzasının bir hissəsini da Azərbaycan ərazisi həbas etdiyiini bildirmişdi<sup>57</sup>.

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97297,67 kv.km (Bakı quberniyasında 39075,15 kv.km, Gəncə quberniyasında 44317,29 kv.km, Zaqatala quberniyasında 3992,54 kv.km, İravan quberniyasında 9858,69 kv.km) təşkil etmişdir. Azərbaycanın Ermənistən və Gürcüstan arasında mübahisəli ərazisi 16598,30 kv.km (Iravan quberniyasında 7913,17 kv.km, Tiflis

<sup>52</sup> Adres kalendarı.... 1920, I hissə, c. 50.

<sup>53</sup> ARDA, fond 970, siy. 1, iş 142, v. 56-63.

<sup>54</sup> ARDA, fond 897, siy. 1, iş 31, var. 5 (ark.)

<sup>55</sup> Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920.. Bakı, 1993.

<sup>56</sup> ARDA, fond 897, siy. 1, iş 31, var. 6.

<sup>57</sup> Həsənov C. Göstərilən əsəri, s. 203.

guberniyasında 8685,30 kv.km) olmuşdur. AXC dövründə mübahisalı ərazilərlə birlikdə ölkə ərazisi 113895,97 kv.km olmuşdu<sup>58</sup>.

Zaqafqaziyada Sovet hakimiyəti qurulduğundan sonra Azərbaycan Respublikası nəinki öz mübahisalı ərazilərinə sahib ola bilmə, üstəlik öz mübahisəsiz ərazilərindən Moskvanın təzyiqi ilə müxtalif dövrlərdə təqribən 8 min kv.km ərazisini Ermənistan və Gürcüstanaya verməyə məcbur olmuşdur.

Xülasədən aydın olur ki, 1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi münaqişələri olduqca mürrəkəb xarakter almışdır.

Bu münaqişələrin səciyyəvi cəhəti ondan ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq, zərər çəkan tərəf olmuş, qonşu respublikalar, xüsusun də Ermənistan silahlı qüvvələri tərəfindən təcavüza məruz qalmışdır.

#### *Milli münaqişələrin aradan qaldırılması istiqamətində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti*

1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişi edildikdən sonra Qafqazda da bolşevik hakimiyətini bərqərət etmək məqsədilə dekabrın 16-də Rusiya Xalq Komissarları Sovetinin qərarı ilə S.Şaumyan fəvqələdi komissar təsyi edilmişdir. Lakin Zaqafqaziya Komissariatlığı S.Şaumyanı Tiflisdən qovduqdun sonra o, 1918-ci il fevralın 18-də yenidən Bakıya qayıtmış, şəhərdə və onun ətraf rayonlarında bolşevik hakimiyətini qurmaq adı altında ermənilərdən və ruslardan ibarət silahlı qüvvələr təşkil etmişdi. Bakı Sovetində rəhbərliyi əla keçirmiş S.Şaumyanın, S.Sahakyanın, S.Lalayanın, A.Əmiryanın bilavasitə gəstərişi ilə erməni komandirlərindən Dronun (Drastamat Kanayan), Hamazaspın, Muradyanın silahlı dəstələri 1918-ci ilin martında Bakıda, sonra Şamaxida, Qubada, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütəvli qırğınlara törətmüş, 50 mindən artıq soydaşlarımızı qətlə yetirmiş, yüz minlərlə yerli müsəlman əhalini qaçqın düşməyə məcbur etmişdilər. Həmin vaxtdan 1918-ci ilin payızınadək Andranik Ozanyanın komandanlığında erməni silahlı qüvvələri əvvəlcə Qars

vilayətində, sonra isə indiki Ermənistan ərazisində Naxçıvan və Qarabağda yerli dinc müsəlman əhalisi qarşı soyqırımı törəmtmişdir.

1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı guberniyasında 229 yaşış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 122), Ganca guberniyasında 272 yaşış məntəqəsi (Zəngüzurda 267, Qarabağda 157), İravan guberniyasında 211 (İravan qəzasında 32, Yeni-Bəyaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşış məntəqəsi yerlə-yeksan edilmiş yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşməsdilər<sup>59</sup>.

Qaçqınlar problemi ilə məşğıl olmaq üçün hala 1918-ci ilin martında Zaqafqaziya seymı nezdindəki müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdır. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İravan guberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaşın nəticələri seymin iclasında müzakirə edilmiş, qaçqınların vaziyətinin müəyyən doracədə yüngülşəməsinə nail olunmuşdu da, qırğınları dayandırmış mümkin olmamış<sup>60</sup>.

1918-ci ilin aprelində azəli Azərbaycan torpaqları olan İravan guberniyası ərazisində Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməmişdi. Azərbaycan hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İravan şəhərinin paytaxt elan edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdi. İravan Müsəlman Milli Şurası bu güzəştə dərhal öz etirazını bildirmişdi<sup>61</sup>.

1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km-a çatırıdı və Ermanistan hökuməti Azərbaycana qarşı ərazi iddiası olmadığını bildirmişdi. Lakin Şərqi Anadoluda qırğınlara törətdikdən sonra türk qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığında Gümrähdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göycəyə, sonra Naxçıvana, oradan da Zəngazura adlayaraq, ərazi-

<sup>58</sup> ARDA, fond 894, siy. 10, iş 80, v. 49-56; ARDA, fond 970, siy. 10, iş 16, v. 1-9; ARDA, fond 1061, siy. 1, iş 95, v. 5-8; ARDA, fond 970, siy. 1, iş 1, v. 28-29; ARDA, fond 970, siy. 1, iş 166, v. 7.

<sup>59</sup> Адрес календарь.... 1920. I hissə. s. 10-11

<sup>60</sup> ARDA, fond 970, siy. 1, iş 5, v. 14; Həsənov C., Göstərilən asarı, s. 89.

<sup>61</sup> Адрес календарь.... 1920. I hissə. s. 50.

lərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı qüvvələrinin Zangazurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahət edirdi. Ermənistənla hələlik diplomatik münasibətlər quşulmadığından Azərbaycan xarici işlər naziri M.Hacinski iyunun 22-də Gürcüstəndə Daimi Nümayəndəliyə göndərdiyi məktubunda bildirmişdi ki, Ermənistən hökumətinin, o da təşkil edilməyibsa, Erməni Milli Şurasının nəzarənən qatdırınsı ki, Azərbaycan-Ermənistən sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmışdır. Əgar Ermənistən hökuməti bu təklifi bəynirəsə, görüş yerini və vaxtını bildirsən<sup>62</sup>. Lakin Ermənistən tərəfi Batum müqaviləsinin şərtlərini pozaraq, yeni ərazilər əla keçirmək üçün dolayısı ilə Dağlıq Qarabağa ərazi iddiası irəli sürərək Ermənistənla Azərbaycan arasındaki sərhədlərin Konstantinopol (İstanbul) sülh konfransında müəyyən ediləcəyini bildirmişdi.

1918-ci ilin yayında Gəncə quberniyasının dağlıq hissəsində Azərbaycan hökuməti tərkislih əməliyyatı aparmışdı. Bu zaman yerli müsəlman və erməni əhalisi arasında fərq qoyulmamışdı. Lakin Ermənistən Gürcüstəndəki diplomatik nümayəndəsi A.Camalyan iyulun 23-də ermənilərin tərkislih edilməsi tələbindən narahat olduğunu bildirmişdi<sup>63</sup>. Avqustun 1-də Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsi Ermənistən Gürcüstəndəki diplomatik nümayəndəsinə bildirmişdi ki, əhalinin tərkislih edilməsi ölkədə əmin-amanlıq yaratmaq məqsədini güddüyündən, hamiya, o cümlədən də Gəncə quberniyasının dağlıq hissəsində yaşıyan ermənilərə də addir. Azərbaycan hökuməti tərkislih prosesinin ağırsız keçməsini çələşir. Sənəddə Gəncə quberniyasının ərazisinin İstanbul konfransında müzakirə ediləcək masalalarla daxili olmadığı və bu quberniyanın Azərbaycanın ayrılmaz tərkib hissəsi oddugu bildirilmişdi<sup>64</sup>.

Qarabağın dağlıq hissəsində yaşıyan ermənilər silahlanaraq Andranikin qüvvələri ilə qovuşmaq, Qarabağla Ermənistən arasındaki müsəlman kəndlərinin əhalisini silah gücünə qovaraq Qarabağı Ermənistənə birləşdirmək isteyirdilər.

Andranikin quldur dəstələri Novo-Bayazid qəzasının Göyçə

nahiyəsinin Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ qalan əhali dağılara çəkilməyə məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri Gəncəyə galib hökumətin başçısı Fətəli xan Xoyskiyə müraciət etmiş. Ermənistən hökumətindən Yeni-Bayazid qəzasında müsəlmanlara qarşı qırğınlara son qoymasına köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan hökuməti Ermənistən hökumətinə etirazini bildirmiş, əhalinin manəsiz olaraq öz yerlərinə qayıtmaları üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi<sup>65</sup>.

Erməni silahlı qüvvələri Göyçəni darmadağın etdikdən sonra Naxçıvanı işgal etmiş, oradan da Zangazur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu əla keçirmişdilər. Bununla əlaqədər Azərbaycan hökuməti avqustun 15-də Ermənistən hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addiminə təcavüz kimi qiymətləndirmiş, əgər erməni qoşunlarının Azərbaycanın ərazisindən çıxarılması qarşı tədbir görülməsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətinin Ermənistən hökumətinin üzərinə düşəcəyini koskinliklə bildirmişdi<sup>66</sup>. Lakin Ermənistən hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistən hökumətinə təbe olmadığını bəhanə edərək, avqustun 17-də bildirmişdi ki, general Andranik və onun dəstəsi bütünlükle Ermənistən ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun dəstəsinin Ermənistən daşnak hökumətinin tanımamalarını bayan etmələri olmuşdu. Elə buna körsə də Ermənistən hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi<sup>67</sup>.

Ermənistən tərəfi Qarabağın dağlıq hissəsində erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı hücumları haqqında Azərbaycan hökumətinin iradalarını sübut etmək üçün oraya xüsusi komissiya göndərəcəyin vacibliyini qeyd edərək, dolayısı ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə yollar xartar, diplomatik manevrlər edirdi<sup>68</sup>.

<sup>62</sup> ARDA, fond 897, siy. 1, iş 6, vəraq 1-2.

<sup>63</sup> ARDA, fond 897, siy. 1, iş 11, vəraq 129.

<sup>64</sup> ARDA, fond 897, siy. 1, iş 11, vəraq 144.

<sup>65</sup> Yenə orada, v. 149.

<sup>66</sup> Yenə orada, v. 180.

<sup>67</sup> Yenə orada, v. 193.

<sup>68</sup> Yenə orada, v. 224.

Azərbaycan tərəfi isə Ermənistanın bu təklifini onun daxili işlərinə qarışmaq cəhdini kimi qiymətləndirmiş, Qarabağın "mübahisəli zona" təqdim edilməsini Ermənistanın Batum müqavilasından imtina etməsi kimi başa düşdүünü bildirmişdi. Azərbaycan XİN adından Azərbaycanın Gürcüstəndəki daimi nümayəndəsi Ermənistanın bu addimına qarşı Azərbaycan tərəfinin də İravan şəhərinə, İravan quberniyasının Eçmiədzin, Yeni Bayazid və İravan qəzalarının bir hissəsinə ərazi iddiası qaldırmıq hüququnu özündə saxlaşdığını bildirmişdi.<sup>69</sup>

Digər tərəfdən, Azərbaycan və Gürcüstan respublikaları arasında da mübahisəli ərazilər problemi həll edilməmiş qalırıldı. 1918-ci il iyunun avvalında Gürcüstan silahlı qüvvələrinin alman silahlı dəstələri ilə birlikdə Borçalı qəzasını və Poylu stansiyasında dəmir yolu xəttini ələ keçirməsinə qarşı Azərbaycan xarici işlər naziri M.Hacinskiyun 14-də Gürcüstan XİN-ə etiraz məktubu göndərmiş Borçalı, Tiflis və Şirnax qəzalarının müsləman əhalisinin dəfələrlə Azərbaycana birləşmək arzusunda olduqlarını xatırlatmış, qoşunların hamin ərazidən çıxarılmamasını təkdiplə xahiş etmiş, iki dövlət arasında sərhədlərin müyyən edilməsi üçün birgə komissiya yaratmağın zərurılığını qeyd etmişdi.<sup>70</sup>

Bununla belə, avqustun 17-də Azərbaycan XİN Borçalı qəzasında Gürcüstan hökumətinin həyata keçirdiyi "türksilah əməliyyatı" zamanı yerli müsləman əhalisinə qarşı zorakılıqlara yol verilməsinə və yerli əhalinin öz evlərindən qaçın düşüməsinə etirazını bildirmiş, Gürcüstan tərəfindən bütün bunlara qarşı tədbir görülməsini xahiş etmişdi.<sup>71</sup>

Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının Karvansara nahiyyasına (indiki İcevan) öz nümayəndəsini təyin etməsi və silah gücünə hamin ərazini idarə etməyə başlaması da Azərbaycan hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etiraz məktubu göndərmişdi.<sup>72</sup>

Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivilizasiyalı yollarla nizama salmaq, milli münaqişələrə və silahlı toqquşmalara son

qoymaq, ərazi iddialarını ədalətlə həll etmək, qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədilə 1918-ci il noyabrın avvallarında Məmməd Xan Takinski Ermənistəni daimi nümayəndə göndərmişdi.

1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə dəfələrlə müraciət etərəfən, aks tərəf bu təklifi etinən yanaşmışdı. Oktjabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və Ermənistənin özündə müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya mandat almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gücünə, Azərbaycan və Gürcüstan əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşdu, lakin İravan quberniyasının Vedibasar və Zəngibasar nahiyyələrində, Şərur-Dorələyəz qəzasında yerli müsləman özünümüdüfəsi dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıcı zərbələr, gürət qüvvələrinin Borçalı və Loruda aks hücumları Ermənistəni sühə danişqınlara getməyə məcbur etmişdi.

Gürcüstanın xarici işlər naziri E.Gegeçkori 1919-cu il fevralın 22-də vasitəçilik missiyasını öz üzərinə götürərək, konfransda müzakirə ediləcək məsələlərin (damiryolu, poçt-teleqraf, gömrük, maliyyə, əmtəə məbədiləsi) mövzusunu müyyənəşdirmişdi. Azərbaycan tərəfi isə əlavə olaraq daha beş məsələni gündəsli çıxarmağı təklif etmişdi:

1) Konfrans iştirakçısı dövlətlərinin (Azərbaycan, Gürcüstan, Ermənistan, Dağlı respublikası) müstəqilliklərinin qarşılıqlı tanınmasını və bütün dövlətlərin iştirakı ilə müstəqillik aktının təntənəli məbədiləsi.

2) Respublikaların müstəqilliyyinin qorunması uğrunda həmrəylik əldə edilməsi.

3) Respublikaların müstəqilliyyinə edilə biləcək hər hansı qəsdin qarşısının alınması üçün lazım gələn tədbirlərin birgə görülməsi.

4) Bütün sərhəd, ərazi və digər mübahisəli məsələlərin həlli üçün razılığın əldə edilməsi. Əgər razılıq əldə edilməzse, məsələnin arbitraj vasitəsilə həll edilməsi.

5) Qaçqınlar məsələsinin nizama salınması.<sup>73</sup>

Azərbaycan XİN-in təklif etdiyi məsələlər gündəliyə daxil edilir və konfrans 1919-cu il aprelin 25-də Tiflisde başlayır. Zaqafqaziya

<sup>69</sup> Yeno orada, v. 226.

<sup>70</sup> Документы и материалы по внешней политике Закавказья и Грузии, 1919, с. 436.

<sup>71</sup> ARDA, fond 897, siy. I, iş 6, v. 16.

<sup>72</sup> Yeno orada, v. 370.

<sup>73</sup> ARDA, fond 897, siy. I, iş 46, v. 7.

dövlətləri arasında münasibətləri nizama salmaq üçün 6 komissiya yaradılır.

Konfransda qacqınlar məsəlesi müzakirə edilməzdən əvvəl Azərbaycan nümayəndə heyəti Fatali xan Xoyskinin sadriliyi ilə mayın 19-da məsələni müzakirə edir. Mayın 20-də Zaqafqaziyə konfransının qacqınlar komisiyاسının iclasında müzakirələr başlanır. İclasda qacqınlar məsəlesi üzrə dövlətlərərək komissiya yaratmaq qarara alınır. Azərbaycan nümayəndə heyətinin təklifi və təkidi ilə qacqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması qərara alınır. Komissiya yalnız 1914-cü il sərhədləri daxilində (Rusiya-Türkiyə sərhədləri nəzərdə tutulur) qacqınların maskunlaşdırılmasını qərara alır. Lakin dövlətlərərək komissiyanın maliyyələşdirilməsi məsələsində ümumi razılığa gəlmək mümkün olmur. Ermanistan nümayəndə heyəti qacqınların maskunlaşdırılması zamanı hər respublikanın eyni miqdarda vəsait ayırmamasını təklif edir. Gürcüstan nümayəndə heyəti ərazi principi üzrə, Azərbaycan nümayəndə heyəti isə milli mənsubiyiyata görə qacqınların maskunlaşdırılması üçün vəsait ayrılmamasını teləb edir. Lakin bu məsələdə ümumi razılığa gəlinmədiyindən, müəyyən qərar qəbul etmək mümkün olmur<sup>74</sup>.

Konfransın gedisində Denikin qoşunlarının (könlülli ordunun) Dağılı Respublikasına hücuma başlaması xəbəri galır. Bu səbəbdən da konfrans öz işini başa çatdırı bilmir.

Denikin qoşunlarının Azərbaycan və Gürcüstanə hücum təhlükəsi gözlənildiyindən, onlar iyunun 27-də öz aralarında hərbi-müdafia müqaviləsi imzalamışdır.

Azərbaycanla Ermanistan arasında ərazi mübahisələrini Ermanistanın xeyrihə həll etmək üçün birləşmiş dövlətlərin Ali Komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında neutral zona yaratmaq, bununla da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi. Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək o şartla neutral zona yaradılmasına razılıq vermişdi ki, həmin orzadı Azərbaycanın suveren hüquqları saxlanmış olsun.

1919-cu il noyabrın 23-də ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və Ermanistan respublikalarının baş nazirləri Tiflisde

görüşməsdür. Həmin görüşdə Ermanistan hökuməti Azərbaycanın ərazi bütöülüyünü təmin etmək üçün öz qoşunlarını zəbt etdikləri Zəngazurdan çıxarmağı öhdəsinə götürmüdü.

Dekabrin 14-da Bakida Azərbaycan və Ermanistan arasında mübahisli məsələləri həll etmək üçün konfrans keçirilir. Konfransda Azərbaycan nümayəndə heyəti M.Hacinski, Ermanistan nümayəndə heyəti isə M.Harutunyan başçılıq edir. Dekabrin 21-də keçirilən 2-ci plenar iclasda üç məsələ - ərazi məsələləri, qacqınlar problemi, ticarət və dəməriyol müqavilələrinin bağlanması məsəlesi müzakirə edilir.

Zaqafqaziyə respublikalarının konfederasiyasını yaratmaq haqqında Azərbaycan nümayəndə heyətinin təklifinə cavab olaraq Ermanistan nümayəndə heyeti bu məsələni həll etmək üçün konfransın işini Gürcüstan tərəfi ilə birlikdə Tiflisdə davam etdirməyi təklif edir və bu təklif qəbul edilir. Konfrans 1920-ci il aprelin 9-da Tiflisdə işə başlayır. "Mübahisli ərazi" hesab edilən Borçalı qəzasının sərhədlərinin müyyən edilməsi ilə əlaqədar Gürcüstanla Ermanistan arasında əldə edilən birtaraflı razılığın yanvarın 22-də Azərbaycan hökuməti etiraz etmiş, bütün mübahisli ərazi problemlərinin həllində maraqlı torəflərin hamisinin iştirakının zəruri olduğu və bu razılaşmanın tanımadığını bildirmişdi<sup>75</sup>.

Azərbaycan və Ermanistan baş nazirlərinin 1919-cu il noyabrın 23-də Tiflisdə keçirilən görüşü zamanı Ermanistan hökuməti Zəngazurda işgal edilmiş yaşayış məntəqələrinə erən silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin əksinə olaraq, 1920-ci il yanvarın 19-25-də erməni silahlı qüvvələri Zəngazur qəzasının III sahəsində 48 kəndi, IV sahəsində isə 3 kəndi darmadağın etmiş, yerli müsəlman shalısını soyqırılmış moruz qoymuşdu<sup>76</sup>.

1920-ci ilin mart ayında rus bolşevik qoşunlarının şimaldan Azərbaycan sərhədində yaxınlaşdığı zaman Ermanı Milli Şurasının üzvlərinin gizlinə Ermənistandan Qarabağa gəlmesi, orada taxribatlar və milli qırğınırlar tövətmələri vəziviyəti daha da kəskinləşdirmiştir. Azərbaycan hökuməti Ermanistan emissarlarının Qarabağdan uzaqlaşdırılması, separatçı ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş

<sup>75</sup> ARDA, fond 897, siy. 1, iş 31, v. 44.

<sup>76</sup> ARDA, fond 2898, siy. 1, iş 6, v. 34.

Qarabağda öz suveren hüquqlarının qorunmasını təmin etmişdi.

1920-ci ilin yanvarında Paris sülh konfransında Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyinin rəsmən tanınmasından sonra bəla, ərazi mübahisələrinə, milli münəaqışlərə son qoyulmayışdı. Paris sülh konfransında ermənilərin iki nümayəndə heyəti (Erməni Milli Şurası və xaricdə yaşayış ermənilərin nümayəndə heyəti) təmsil olundugundan və I Dünya müharibəsindən qalib çıxan dövlətlər Ermənistən manafeyini müdafiə etdiyindən, Azərbaycan nümayəndə heyəti ərazi mübahisələrinin bu konfransda deyil, hər iki dövlətin öz aralarında danışqular yolu ilə həll edilməsinə üstünlük vermişdi.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, Azərbaycan Xalq Cumhuriyyəti qonşu ölkələrlə ərazi mübahisələri və milli münəaqışları daha demokratik, sivilizasiyalı, diplomatik şəyər yolu ilə həll etməyə üstünlük vermiş, müəyyən dərəcədə öz istəyinə nail ola bilmişdi.

#### *Azərbaycan Xalq Cumhuriyyəti dövründə qaçqınlar problemi*

Qaçqınlar problemi Azərbaycan Xalq Cumhuriyyətinə Birinci Dünya müharibəsindən və 1918-ci il mart-aprel aylarında Bakı və İran və quberniyalarında baş verən milli münəaqışlarından miras qalmışdı.

Birinci Dünya müharibəsində Şərqi Anadoludan, Balkanlardan və s. münəaqış ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı şəhərinə minlərlə qaçqın pənah gatmışdı. Bakıya gələn qaçqınlardan əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrə Bakıda Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı, Erməni Qaçqınlarına Yardım Komitəsi, Latış Qaçqınlarına Yardım Komitəsi, Mühəribə Nəticəsində Dağılmış Poljak Əthalisinə Kəmək Komitəsi, knyagina Tatjana Nikolayevannı təsis etdiyi komitənin Qaçqınların Qeydə Alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların Yerləşdiriləməsi üzrə Baş Müvəkkiliyyin Bakı şəbəsi və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı Qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki, Bakıda 2568 qaçqın, o cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudİ, 95 yunan, 84 polyalı, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır<sup>77</sup>. Göründüyü

kimi, Bakı Qradonaçalnikini müsəlman qaçqınlarını qeydə almamışdı. Əslində isə həmin dövrə Şərqi Anadoludan, xüsusən da Qars vilayətindən minlərlə türk qaçqını Bakıda sığınacaq tapmışdı. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti onları himayəyə götürmüştü.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyəti elan edilən zaman qaçqınlar problemi bir nömrəli problem kimi qarşıya çıxmışdı. İyunun 17-də müvəqqəti hökumət Gəncədə yerləşdiyi zaman Müsəlman Milli Şurasının nəzdindəki qaçqın şöbəsi əsasında Şəhiyyə və Himayəçilik Nazirliyi yaradılmış, Xudadat bay Rəfibəyov nazır təyin edilmişdi.

AXR hökuməti oktyabr ayında Bakıya köçən zaman bu nazirlik 2 yera - Şəhiyyə Nazirliyinə və himayəçilik Nazirliyinə bölmüşdü. Himayəçilik Nazirliyinə doktor Musa bay Rəfiyev başçılıq etmişdi. 1919-cu ilin aprel ayından etibarən əvvəllər himayəçilik Nazirliyinin qaçqınlar şöbəsinin rəisi işləmiş V.Klenevski himayəçilik naziri təyin edilmişdi.

Himayəçilik Nazirliyinin qarşısında 2 əsas vəzifə durdu:

1. Qaçqınlar məsəlesi. Qonşu ölkələrdən (Ermənistən və Türkiyədən gələn) qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzəq və qida məhsulları ilə təchiz etmək, akiş üçün toxum və içi heyvanları ilə təmin etmək, bəzi kənd icmalarına fərdi təsərrüfatları dırçaltmak üçün faizsiz kredit vermek və qaçqınları işlə təmin etmək.

2. Himayəçilik məsəlesi. Azyaşlı yetim uşaqların saxlanması üçün yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ietimai xeyriyyəçilik fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək. Bu vəzifələri hayata keçirmək üçün nazirlikdə üç şöbə - himayəçilik, qaçqınlar və təsərrüfat şöbələri yaradılmışdı. Nazirlik yerlərdə məsələləri qaydasında həll etmək üçün 6 dövlət himayəçiliyi dairəsi təşkil etmişdi: 1) Bakı dairəsi (Bakı şəhəri, Bakı, Quba qəzələri daxil idi), 2) Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzələri), 3) Şamaxı dairəsi (Şamaxı və Göyçay qəzələri), 4) Nuxa dairəsi (Nuxa, Ərəş qəzələri, Zaqatala quberniyası), 5) Qarabağ dairəsi (Cavansır, Şuşa, Çəbrayıł və Zəngəzur qəzələri), 6) Lankaran dairəsi (Lankaran və Cavad qəzələri). Bu dairələrdə işlərə himayəçilik müfəttişləri rəhbərlik edirdilər. Qaçqınlara yardım məsələsi himayəçilik Nazirliyində üç əsas

<sup>77</sup> ARDA, fond 46, siy. 2, iş 235, v. 6.

istiqamətdə qurulmuşdu: 1) Bakıda və onun mədən rayonlarında, 2) Ölkənin digər yerlərində, 3) Xarici dövlətlərdə.

1919-cu ildə qaçqınlar, kimsasızlar və qoçalar üçün Suraxanıda, Ramanıda, Maştağada, Bülbüldə, Ermənikənddə və Bayıldı yemekxanalar açılmışdı. Ümumiyyətə, 1919-cu ildə yeməkxanalarının sayı 17-ye çatmış, 2 ərzaq paylanması məntəqəsi. 5 çayxana fəaliyyət göstərmişdi.

1919-cu ilin yanvarından etibarən yeməkxanalarda (pulsuz) yemək yeyən ahalinin milliyətinə görə hesabatı aparılmışdır. 1919-cu ilin yanvarından oktyabrın 1-dək ermənilər 428214 dəfə, ruslar 319019, müslimlər 300936, almanlar və polyaklar 2847, lezgiler 296 dəfə, gürçülər 248 dəfə, isveçilər 225, yəhudilər 154 dəfə pulsuz yemək yemişdilər. Beləliklə, bir il ərzində Bakı şəhərində açıq keçirən ahaliyə milliyətindən asılı olmayaraq ərzaq paylanması məntəqələrindən 10.069.253 manatlıq yardım edilmişdi<sup>78</sup>. Yerli xeyriyyə cəmiyyətlərinin himayəyə götürdükləri yetimxanalar, kimsasız uşaqlara qayğıını gücləndirmək məqsədilə bəcəmiyyətlərə himayəçilik Nazirliyi tərəfindən maddi yardımçılar edilirdi. Xeyriyyə cəmiyyətləri bir bürədə birləşdikdən sonra Himayəçilik Nazirliyinə müraciət etmişdilər. Nazirlik öz fondundan hər yetim uşaqa əvvəlcə 60 manat ayırmış, sonralar isə bu rəqəmi 200 manata çatdırılmışdı. Ehtiyacı olanlara yardımçılar milliyətindən asılı olmayaraq bərabər miqdarda edilmişdi. Xeyriyyə cəmiyyətləri və milli surəlat arasında 2.114.501 manat yardım aşağıdakı qaydada bölgündürilmişdi: 1. Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə - 220 yetim uşaq üçün; 2. Erməni Milli Şurasına - 2 yetimxanada 517 nəfər üçün; 3. Rus Xeyriyyə Cəmiyyətinə - 527 nəfərlük yetimxana üçün; 4. "Uşaq evi" cəmiyyətinə - 80 nəfərlük yetimxana üçün; 5. Doqquzunçu şəhər komitəsinə - 30 nəfərlük yaşlılar evinə; 6. Yəhudü Xeyriyyə Cəmiyyətinə - qoçalar və xoysullar üçün<sup>79</sup>. Bundan başqa, Nuxa və Ərəş qəzalarından olan erməni qaçqınlarına kömək üçün hökumət tərəfindən görülen tədbirlər haqqında parlamentdəki erməni qrupunun sorğusuna himayəçilik naziri belə cavab vermişdi: "Nazirlik tərəfindən teleqraf vasitəsilə Nuxaya 350000 manat

vasitə köçürülmüşdür. Həmin vasitədən 48000 manatı erməni uşaq evlərinə veriləcəkdir"<sup>80</sup>.

1920-ci ilin tekəc yanvar ayı ərzində Bakıda sığınacaq tapan qaçqınlar, yoxsul ahaliyə mixtəlif qida məntəqələrindən 10300 isti xörək verilmişdir. Həmin yeməkənlər 30 faizi pulsuz, qalan 70 faizi isə bir nahar üçün əvvəlcə 50 qəpiyə, sonra isə bir manata satılmışdır. Ümumiyyətə, 1915-ci il ərzində bu şəbə ahaliyə 3082000 manatlıyı yardım etmişdi<sup>81</sup>.

Himayəçilik Nazirliyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vəsitiçiliyi ilə Qars vilayətindən gəlmış və Ermənikənddə məskunlaşmış təqribən 700 qaçqının gündəlik çörək ehtiyacı xərclərini öz üzərinə götürmüştü. Bu məqsədə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə qədər müddətə 526195 manat vasitə ayrılmışdı.

1919-cu ildə qaçqın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu:

1. Gəncə dairəsində - qaçqınların sayı 21098 nəfər, 5 qida məntəqəsi, üç yetimxana, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.

2. Şamaxı dairəsində - qaçqınların sayı 26877 nəfər, 13 qida məntəqəsi, iki yetimxana, bir erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.

3. Nuxa dairəsində - qaçqınların sayı 5100 nəfər, bir qida məntəqəsi, bir müsəlman, 2 erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları paylanmışdı.

4. Qarabağ dairəsində - 20 mindən artıq qaçqına yardım edilmiş, 3 ay ərzində Zəngəzur qaçqınlarına 187500 manat kredit ayrılmışdı.

5. Lənkəran dairəsində 3205 nəfərə ərzaq yardım edilmiş, bir qada məntəqəsi, bir yetimxana açılmış, 4 min pudden artıq taxıl məhsulları paylanmışdı.

1919-cu ildə Gəncə dairə müfəttişinin verdiyi məlumatə görə, Gəncədə müsəlman qaçqınlarla yanşı, 3928 nəfər erməni (o cümlədən 1818 Türkiye erməni), erməni silahlı qüvvələri tərəfindən didirən salınan Saratovka və Novo-İvanovka kəndlərindən 427 rus qaçqınları

<sup>78</sup> Адрес календарь.... 1920, III hissə, s. 92.

<sup>79</sup> Адрес календарь.... 1920, III hissə, s. 80.

<sup>80</sup> ARDA, fond 970, siy. 1, iş 85, v. 3.

<sup>81</sup> Адрес календарь.... 1920, III hissə, s. 89.

sığınaçaq tapmışdı. Himayəçilik Nazirliyi Gəncədə erməni qəçqinləri üçün lazaret (hərbi xastaxana) açmışdır<sup>82</sup>.

1918-ci ilin aprel ayında erməni-rus birləşkləri Şamaxı qəzasında törətdikləri qırğınıldan sonra Nikolayevka, Maryevka, Astraxanka və Cuxuryurd kəndlərdə yaşayış rus icması Stavropol guberniyasına köçmüdürlər. 1919-cu ilin iyun ayında rus icmasının üzvləri (37 ailə, 194 nəfər) Azərbaycanın Tiflisdəki Diplomatik Nümayəndəliyinə müraciət etmiş, Şamaxiya qayıtmak üçün Tiflisdən Bakıyadək pulsuz dəməriyol biletini veriləsini xahiş etmişdilər. AXC hökuməti rus qəçqinlərinin manəsiz olaraq Şamaxiya qayıtmamasına razılıq vermişdi<sup>83</sup>.

AXC parlamentinin 1919-cu il iyulun 19-də keçirilən iclasında qəçqinlər yardım edilməsi məqsədilə idarələrəsi komissiya yaradılmışdı. Bu komissiya Gəncə guberniyasının Zəngozur, Cəbrayıl, Cəvansıh və Şuşa qəzalarında müvəqqəti məskunlaşmış qəçqinlərin iqtisadi vəziyyətini yüngülləşdirmək, onları boş torpaqlarda daimi məskunlaşdırmaq məqsədilə yaradılmışdı. Komissiyanın tərkibinə torpaq, daxili işlər və dövlət nəzarəti nazirliklərinin, "Əhrar", "Müsavat", "İttihad" partiyalarının nümayəndələri, Himayəçilik Nazirliyinin dairə inspektorları və s. daxil edilmişdi. Komissiyanın qarşısında duran vəzifəni hayata keçirməsi üçün 18750000 manat vasait ayrılmışdı<sup>84</sup>.

Qeyd etdiyimiz kimi, himayəçilik Nazirliyinin faaliyyət istiqamətlərindən biri da xaricdə yaşayış soydaşlarımıza, müsəlman qəçqinlərə kömək etməkdən ibarət olmuşdu. AXC hökuməti 1919-cu il iyulun 4-də İrəvandakı diplomatik nümayəndəsi M.Təkinkisiyə təpsiri vermİŞdi ki, İrəvan guberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən gedilmiş kəndləri, orada öldürülənlərin ad-familiaları, əsir götürülenlər, oğurlanmış sürürlər haqqında statistik rəqəmləri toplayıb göndərsin. Azərbaycan hökuməti bu faktlardan Paris sülh konfransının işində itisafət etmək istyirdi. İrəvan Müsəlman Milli Şurası bu faktlardan böyük dövlətlərdən Qafqazdakı missiya-larının başçılarına müraciətində istifadə etmişdi.

Ermənistandakı qəçqinlərin problemini həll etmək üçün 1919-cu il

iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski himayəçilik Nazirliyinin İrəvanda müvəkkili kimi işə başlamışdı.

Həla Birinci Dünya müharibəsi zamanı Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda şöbəsi açılmışdı. Bu cəmiyyət erməni soyqırımdan xilas olan 40 min türkə açıqdan, ölümündən xilas etmişdi. AXC dövründə həmin şöbə əsasında Qarsda nümayəndəlik açılmışdı. Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qəçqinlərin problemini həll etmək üçün maddi yardım və məmurlar istəmişdi<sup>85</sup>. Azərbaycan hökuməti Əldər və Ağbaba nahiyələrinin ahalisini, İrəvan guberniyasının kəndlərindən qəcib hamisə arzilərdə sığınacaq tapmış qəçqinlər kömək göstəriləməsi üçün bir neçə diplomatik şəxslər vasitəsilə xeyli miqdarda qızıl pul (bir heybə) göndərmişdi. Azərbaycandan göndərilen zabitlər (İsmayılov bəy Yadigarov, Yusif Kənan bəy, İsmayılov Nəzəriyev) eyni zamanda yerli müsəlman ahalinin erməni silahlı qüvvələrinə qarşı müqavimət göstərmələri üçün onların hərbi təlimini öz üzərlərinə götürülmüşdülər<sup>86</sup>.

1918-1920-ci illərdə Ermənistandən və Qars vilayətindən azəri türkləri əsasən İrəvan-Kümritü-Tiflis, Qars-Gümritü-Tiflis dəmiryolu vasitəsilə Gürcüstan sərhədinə gelmiş, oradan isə Tiflis-Gəncə-Bakı dəmiryolu vasitəsilə Azərbaycana yola salılmışdı. Ümumiyyətlə, 1919-cu ilin avvalından etibarən himayəçilik Nazirliyinin Sadaxlı və Sənaiin stansiyalarında nümayəndəliyi təsis edilmiş, qəçqinlər ilkin ərzəq və tibbi yardım göstərildikdən sonra Azərbaycan Yollar Nazirliyinin bu məqsədlə Gürcüstan Yollar Nazirliyinin hesabına köçürüdüyü vasait hesabına qəçqinlər pulsuz biletər verilmiş, sonra Azərbaycana yola salılmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandən və Qars vilayətindən Tiflisə gəlib çıxan qəçqinlərin Azərbaycana yola salımmasi üçün Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sıfırı vermişdi<sup>87</sup>.

Azərbaycanın Ermənistandakı Daimi Nümayəndəliyinin verdiyi

<sup>82</sup> ARDA, fond 28, siy. 1, iş 13, v. 7.

<sup>83</sup> ARDA, fond 897, siy. 1, iş 40, v. 8, 12.

<sup>84</sup> ARDA, fond 28, siy. 1, iş 65, v. 3.

<sup>85</sup> Yenə orada, iş 27, v. 7.

<sup>86</sup> Erdoğan F. Türk Ellerinde Natüralalarım. İstanbul, 1954, s. 241; Cənubi-Qərbi Kafkaz Hökuməti Muvakatə-i Milliyəsi. Ankara, 1986, s. 220.

<sup>87</sup> ARDA, fond 897, siy. 1, iş 40, v. 1-204.

məlumatə görə, təkcə 1919-cu ildə Yeni-Bayazid, Eçmədzin və İravan qəzalarında erməni silahlı qüvvələri tərəfindən evləri dağıdılmış, didərgin salmış müsəlman əhalinin sayı 200 minə çatır. Himayəçilik Nazirliyinin Ermenistandakı nümayəndəsinin verdiyi məlumatlar arasında nazirlər Ermənistandakı əhaliyə yardım göstəriləməsi üçün parlamente qarar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədə (3 milyon manat) vəsait ayrırlı və bu vəsait hesabına Ermenistana 15 vaqon un, taxıl, arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İravanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlük uşaq evi təşkil edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermenistandan və Qars vilayətindən qaçan düşən müsəlmanlara yardım göstərilməsi üçün onların keçdiyi yolların üzərində səyyar qida məntəqələri (pulsuz yeməkxanalar açılmışdır) Himayəçilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında açılmışdır.<sup>88</sup>

Ümumiyyətə, 1920-ci ilin avqustından Himayəçilik Nazirliyi AXC parlamentinə qaçınlar və digər problemlərlə bağlı 10 qanun layihəsi təqdim etmişdi. Bu qararlardan birinə əsasən Azərbaycan ərazisində qaçınlarla dəmiryolundan pulsuz istifadə etmək icazəsi verilmişdir.<sup>89</sup>

Göründüyü kimi, AXC dövründə parlament və hökumət, xüsusən də Himayəçilik Nazirliyi qaçınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiyə yol vermemədən həll etməyə cəhd göstərmişdi. Lakin bu problemin həllinə nə hökumətin kifayət qədər imkanı, nə də vaxtı çatmışdı. AXC-nin sübutu ərafaşında Ermenistan ərazisində yaşaması 575 min nəfər<sup>90</sup> etnik müsəlman əhalidən comisi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır<sup>91</sup>. Deməli, 1918-1920-ci illərdə Ermenistanda soyqırımına məruz qoyulan yarı milyondan artıq azərbaycanlı

əhalidən öz canlarını xilas edə bilən əhalinin əsas hissəsi qaçın kimi Azərbaycanda sığınacaq tapmışdı. Lakin qaçınların öz əzəli torpaqlarına qayıtmaması problemi AXC hökuməti tərəfindən Sovet Azərbaycanı hökumətinə miras qalmışdı. Təessüf ki, bu problem Azərbaycanda Sovet hakimiyəti dövründə da həll edilməmişdi. 1922-ci ilədək Ermenistana - öz etnik torpaqlarına cəmisi 60 min azərbaycanlı qaçın qayda bilmüşdi.<sup>92</sup>

XX əsrin sonunda öz müstəqilliyini bir daha əldə edən Azərbaycan Respublikasına qarşı Ermenistan Respublikası bir daha ərazi iddiası irali sürmüs, konstitusion yolla Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qoparmaq cəhdini baş tutmadıqda, silahlı müdaxilə yolu ilə DQVM-ni anneksiya etməyə girişmişdir. Əsirin əvvəlində olduğu kimi, ermanı silahlı qüvvələri tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, on minlərlə güñahsız insan qatla yetirilmiş, bir milyona yaxın azərbaycanlı öz vətənində qaçına çevrilmişdir.

1918-1920-ci illərdə milli-ərazi münaqişələri və qaçınlar probleminin həlli təcrübəsindən istifadə edilməsi zaruri məsələdir. Ona görə də istər bu, istərsə də tarixşünaslıq baxımından AXC dövründə milli-ərazi münaqişələri və qaçınlar probleminin geniş elmi araşdırılmalar dövriyyəsinə cəlb edilməsi olduqca vacib məsələdir.

**Dərc edilib:** Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasəti. Bakı: Qartal, 1998, s. 151-175

<sup>88</sup> Adres kalendarı.... 1920, III hissə, s. 387.

<sup>89</sup> Yenə orada, s. 32.

<sup>90</sup> Большая Советская Энциклопедия, Москва. 1926. "Ermeni məsələsi" məqaləsi. Vax: B.Gurko-Kräjkin. Arмянский вопрос, 1990, с. 11.

<sup>91</sup> Korkodyan 3. Sovet Ermenistandakı əhali. 1831-1931. (ermanica). İravan, 1932, s. 185; Məmmədov I., Əsədov S.. Ermenistan azərbaycanlıları və onların acı təleyi. Bakı, 1992, s. 33.

<sup>92</sup> Yenə orada.

## Diplomatik nümayəndə Əbdürəhim bəy Haqverdiyə qarşı Ermanistan hökumətinin həyata keçirdiyi cinayətin təsisi

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermanistanın kəşfiyyat və əks-kəşfiyyat organlarının Azərbaycan oleyhina və onun İrəvandıko diplomatik nümayəndəliyinin qarşı göstərdiyi cinayətkar fəaliyyətlər ayrıca araştırma mövzusu kimi inдиyadak elmi-tədqiqat dövriyyəsinə cəlb edilməmişdir. Bu məqalə həm Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən, həm də erməni tədqiqatçılarının arxiv sənədləri əsasında yazdıqları əsərlərdən istifadə edilərək yazılmışdır. Məqalədə təqribən 100 il öncə Azərbaycanın Ermanistandağı diplomatik nümayəndəsi Əbdürəhim bəy Haqverdiyə qarşı tərədilən cinayətin hansı məqsədlə və kimlərin sıfırışı ilə tərədilmasına aydınlıq gətirilir.

\*\*\*

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermanistanın kəşfiyyat və əks-kəşfiyyat organlarının Azərbaycan oleyhina göstərdiyi fəaliyyətlər ayrıca araştırma mövzusu kimi inдиyadak elmi-tədqiqat dövriyyəsinə cəlb edilməmişdir. Sovet hakimiyyəti illərində istor Azərbaycanda, istorən də Ermanistanda bu mövzu ilə bağlı sənədlər "Tam məxfi" qrif altında tədqiqatçıların üzüne bağlı olmuşdur. Hazırda isə həm Azərbaycanda, həm də Ermanistanda arxivlər açılmış, məxfi sənədlər elmi tədqiqat dövriyyəsinə cəlb edilmişdir.

Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanda fəaliyyət göstərən diplomatik nümayəndəyimizin fəaliyyəti Ermanistan xüsusi xidmət organlarının daim nəzarəti altında olmuşdur. 1919-cu il yanvar ayının 29-da Məmməd xan Təkinski Azərbaycanın Ermanistanda diplomatik nümayəndəsi - yəni səfir təyin edilmişdi (3). M. Təkinski fəvqələdə casarətə fəaliyyət göstərdiyi üçün Ermanistan hökuməti tərəfindən "persona non grata" elan edilmişdi (2, s.167).

M. Təkinskidən sonra görkəmlı Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermanistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Bundan öncə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.

Ə.Haqverdiyev İrəvan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilər tərəfindən tərədilən soyqırımı faktlarının Birləşmiş Dövlətlərin Ali Komissarlığına, xarici ölkələrin Qafqazda nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə. Haqverdiyev imzası ilə arxivlərdə saxlanır. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi, qatarla Tiflisdən İrəvana gedərkən erməni quldurlarının Ə. Haqverdiyə qarşı soyğunçuluğundan bahs edir (1, v. 24-25).

Həmin soyğunçuluq hadisəsini Ə. Haqverdiyev 1920-ci il martın 11-də İrəvan dairə məhkəməsinin prokuror müavini K.Budaya verdiyi izahatında belə şərh etmişdir: "Cari il martın 8-də saat 1.40 daşıqında mən Tiflisden Azərbaycana məxsus 2012 №-li salon-vəqonda İrəvana yola düşdüm. Kupemdə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupaçda isə Məmməd Riza Hüseynov və familyasını bilmədiyim iki irəvanlı gedirdilər. Bu sakinlərdən əlavə mənim mühafizəçilərim İsmayıllı Rəcəb oğlu və Məşadi Məmməd Məşadi Hüseynov da orada idilər. Sonrakı vəqon isə bələdçinin idi. Deyəsən, gürcü idi, ad və familyasını bilmirəm. Mənim salonumda yuxarı qatda iki sənəşin var idi - biri 18 yaşlı oğlan İttai Camalbayov və Azərbaycan Himyədarlıq Nazirliyinin Ermanistandaşı müvəkkiliyinin aməkdaşı Nasrulla Şeyxov idi. Gəca saat 3-də vəqonda baş verən səs-kükürdən oyandım. Mən qısqırtı eşitdim, kimsə bağıldı: "Hamisini axtarmalı?". Salona enlikürək, qarayanız, balaca saqqallı, əsgər şineli geyinmiş furajkalı bir gənc daxil oldu. Əvvəlcə onun əlinde silah gördəm, sonra o, "Brauning" sistemi tapança çıxardı. Onu haradan və nə vaxt çıxardığını bəlli hiss etdim. Həmin gənc salonu stolun arxasına keçib sənədləri teləb edəndə mən ona dedim ki, bu vəqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərkən özünün diplomatik toxunulmazlıq hüququnu xatırladırmış-N.M.).

Bu vaxt bir başqası - dairəvi papadqa, yekə şineldə qapıda gördü. Mən və Samson Harutyunyan sənədlərimizi göstərdik. Birinci daxil olan sənədlərimizə baxış stolun üstüne atdı və qısqırdı: "Hamisini axtarın?". Mən soruşanda ki, kimdir onlar cavabında qapıda standingan "Naqan" təpli tapançanı mənə tuşladı. Dəhlizdə səs-kük eşildirdi, aydın idi ki, orada da bu cür hadisə tekrar olunur. Bu cənablar

taləb etdilər ki, pullarımız haradır onlara göstərək. Mən içərisində 5 milyon 400 min manat (250-lük əskinasla 2 milyon Zaqafqaziya bonu və 50-lük əskinasla 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu) olan səbəti onları göstərdim. S. Harutyunovun yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdürü. Bizim bütün yüklerimizi axtardılar və monim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilliant sancığımı (inciciqayının budagi şəklində) və 10 min manatlıq brilliant sırgamı götürdüler. Ümumiyyətlə, saatla birləikdə 40 min manatlıq malimi götürdüler".

Ə.Haqverdiyev izahatında quldurların digər sərnişinlərdən nə çırılışdırıqlarını, Şeyxovun üstündən heç nə tapmadıqlarından aparıb onu "çıxış" etmək istədiklərini bildirir. O, mühafizəçilərinin silahlarını da quldurların götürdüyüնü yazar. Quldurlar S.Harutyunovdan pulları götürdən onu poçta özüne qaytaracaqlarını söylədiłər və vəqondan çıxarkən içəri birinci daxil olan quldur onuna əllə xudahafifləşdi – deyə, Ə. Haqverdiyev yazar. Haqverdiyev əlavə edir ki, soyğunçular vəqondan çıxdıqdan sonra güclü yayım atası eşitidik və fikirlesik ki, bizim vəqonu atəşə tuturlar.

Prokuror müavini K.Budaqyanə verdiyi izahatında Ə.Haqverdiyev quldurların S.Harutyunyanaya xüsusi münasibətlərinin olmasına işarə edirdi.

Quldurlar basqının törədiləcəyi məkanı və məqamını da çox dəqiqlikə hesablayıblar. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacağına çatmamış, dərədə saxlanmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yayım atəşindən sonra hərəkətə başlayıbmış.

Hədisədən 10-15 dəqiqə sonra qatar Kolagiron stansiyasına çatır. Ə. Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir. Və quldurların təqib edilməsini xahiş edir. O, hatta quldurları tutacaqları təqddirdə, dəstanın hər bir üzvünə 1500 rubl vəd edir.

Izahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmək niyyətində olduğunu aydınlaşır. Belə ki, Ə. Haqverdiyev göstərir ki, bizi soyduqları vaxt taxminən 20 quldur vəqonu mühəsirəyə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vəqonuna bitişik Amerika nümayəndəsinin vəqonu imiş və həmin vəqonda doktor Aşer öz kuryeri ilə birləikdə 7 milyon (pulun vahidi göstərilmir) aparırlarmış.

Ancaq qarət edilən tekçə azərbaycanlıların mindikləri vəqon olur.

Ə.Haqverdiyev martın 8-də Kolagiron stansiyasından Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırımayı və tacili tədbir görməyi tələb edir.

Teleqramda "bizimlə birləikdə nümayəndə Samson Harutyunyan da qarət edilib" ifadəsini işlətməklə, Ə. Haqverdiyev cinayətin kələfni haradan çözələməyə işarə vururdu (1, v.14).

Bu hadisədən sonra Azərbaycanın Gürcüstəndəki daimi nümayəndəsi Ermenistanın Gürcüstəndəki diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir (1, v.14).

Azərbaycan XİN hadisə ilə bağlı Ermenistanın ölçü götürməsini tələb etmək üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermenistan nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarət Ermenistanla Gürcüstən arasında neytral zonada törədiril. Həmçinin bildirilir ki, Ermenistan polisləri axtarış apardıqları zaman Gürcüstən polisləri tərəfindən tərkisələr edililər. Neytral zonaya Amerika general-gubernatoru nəzarət etdiyini bəhanə gəti-rərək, Ermenistan nümayəndəliyi möhəz birinci ünvana müraciət etməyi məsləhət görür (1, v. 20).

Lakin uzun süren diplomatik yazışmalardan heç bir nəticə hasil olmayışdır.

Ə.Haqverdiyev erməni quldurlarının qarətə davranışlarından əbəs yera şübhələnməmişdi. Azərbaycanın diplomatik nümayəndəsinin qarət olunması hadisəsi barədə erməni tarixçisi Vanil Virabyanın arxiv sənədləri əsasında 2015-ci ildə İrvənda erməni dilində çap edilən "1918-1920-ci illərdə Ermenistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kaşfiyyat. Ordu. DİN)" mənqrafiyasında atraflı məlumat verilmişdir (2, s. 168).

Daşnak Ermenistanının baş naziri olmuş Simon Vrasyan öz xatirələrində bu hadisəni belə təsvir edir: "Bir gün teleqram aldıq ki, Azərbaycanın yeni soñiri və Xalq partiyasının sadri S.Harutyunyan eyni qatarla Tiflisdən İrvənə gedirlər. Rubenlə ("Daşnakşutuyn"un liderlərindən tıflis, 1920-ci ildə Ermenistanın hərbi naziri olmuşdur – N.M.) birlikdə dərhal müvafiq tədbir əla aldıq. Marin 8-də sahərə yaxın, Lori neytral zonasında, Sənain-Kober stansiyalarının arasında

bir qrup maskalı və silahlı gənclər qatarı dayandırıldılar, Haqverdiyevin və Harutyunyanın aşyalarını əllərindən aldılar. Haqverdiyevdən 2 milyon rubl Zaqafqaziya bonu, Haryutuynyandan isə 296 min Zaqafqaziya bonu da keçirdilər. S.Harutyunyan həmin pulu öz partiyasının Yerevanda dərc edilən "Joğovurd" ("Xalq") qızeti üçün aparırdı. Bu hadisə xeyli qalmaqla yaradı. Azərbaycan hökuməti tərəfindən İrvanova şikayətlər göndərildi. Gürcülər azərbaycanlı dostlarının üstünlər gülürdürlər. Ermənistən hökuməti S.Harutyunyanдан üzrxaqliq etdi. Ondan götürülen pul və qızıl saat özüne qaytarıldı" (2, s. 170).

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşiri 1921-ci ilde İstanbulda qatla yetirən, "Nemezis" terror təşkilatının rəhbərlərindən olan "qısqası" Misak Torlakyan isə Ə.Haqverdiyevin qarət edilməsini belə təsvir edir: "Daşnakşutun Partiyasının Ermanistandakı bürosu Gürcüstan Mərkəzi komitəsinə tapşırıq verdi ki, neytral zonada Azərbaycannın səfiri Haqverdiyev qarət edilsin və lazım olsa biləcək sənədlər götürürlər. Haqverdiyev Bakıya növbəti səfərindən qayıdır kən, gecə vaxtı gürcü palteri geyimmiş bir dəstə silahlı gənc neytral zonada qatarə hücum etdi... Bu hücumun sırf xüliqanlıq təsəssürü yaratması üçün silahlı dəstəyə ictimai xadim S.Harutyunyan qarşı da eyni horəkatların edilməsi tapşırılmışdı. Götürülən sənədlər bir daha şübhə yeri qoymadı ki, Azərbaycan və Türkiyə Ermanistani içəridən dağıtmış niyyətindədirler. Bu sənədlərin bir neçəsini Ruben öz kitabının 7-ci cildində (*ermani dilində, 7 cilddə çap edilən "Ermani inqilabçısının xatirələri"*) kitabları nəzərdə tutulur - N.M.) daxil etmişdir" (2, s. 170).

Ermənistən xüsusi xidmət orqanının həmin vaxt Gürcüstəndə gizli faaliyyət göstərən kaşfiyyatçısı Tigran Devoyans bu barədə Bostonda erməni dilində nəşr edilən "Hayrenik" ("Vatan") jurnalında yazırıdı: "Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada "əcələflər" tərəfindən talan edilərsə, Tiflis üzərindən Bakıdan göndərilən vəsaitlə təkcə Şəhur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə, Böyük Vəddə və Zəngibəsarda və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermənistən erməniləri mövh edilməklə üzləşərdi" (5, s. 81).

Misak Torlakyanın 2001-ci ilde Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin qarət edilməsindən sonra ələ

keçirilən qənimətin aqibəti haqqında belə məlumat vermişdir: "Sonradan əməliyyatın iştirakçıları həmin məbləği Mərkəzi Komitəyə (yani "Daşnakşutun" partiyasının mərkəzi komitəsinə - N.M.) verməkdən imtina etdilər. Bu səbəbdən da Mərkəzi Komitə dəstənin rəhbərlərini öldürməyi qarara aldı. Bu işi gərənlərin bir hissəsi neytral zonada qısalaraq, onların başçısı Qasim Ruben Harutuyyanın əli ilə qatla gülleləndi. Bundan sonra dəstənin qalan üzvlər öz yoldaşlarının qısamını Mərkəzi Komitədən almaq üçün Tiflisə gəldilər. Gərgin vəziyyəti nəzərə alan Gürcüstan Mərkəzi Komitəsi ənənə və yoldaşlarını Batumdan Tiflisə çağırıdı... Bizim Batumdan Tiflisə gəlməyimiz bir həftə çəkdi və bu arada şəhərin Eriavanski meydandan dəstənin ikinci lideri Ruben Safaryan Yervand Fundukyanın əli ilə qatla yetirildi. Bu qətədən sonra digərləri də qaçdırılar və bununla da məsələ qapandı" (2, s. 156).

Misak Torlakyanın üzdiqlərindən belə nəticə çıxır ki, Ə.Haqverdiyev qarət edən quldur dəstəsi "Daşnakşutun"un Tiflis Komitəsinə qəbul, İrvan Komitəsinə bağlı olmuşdur və ona görə də qarət etdikləri vəsaiti Tiflisdəkilər təslim etməmişdilər.

Sonralar Misak Torlakyan kimi, Harutun Harutuyyan və Yervand Fundukyan da İstanbulda gedərək "Nemezis" terrorçu təşkilatda qoşulmuş və sifarişli terror aktlarını icra etmişdilər.

Bütün yuxarıda qeyd edilənlərdən belə qonaq hasil olur ki, Azərbaycanın diplomatik nümayəndəsi Ermanistən hökumətinin rəhbərlərinin tapşırığı əsasında qarət edilmişdir və adı quldurluq hadisəsi deyil. Digər tərəfdən o da molun olur ki, Ermanistən kaşfiyyat orqanı Ə.Haqverdiyevin İrvandan Bakıya nə zaman galmışından və nə vaxt geri qayıdacağından və özü ilə külli miqdarda vəsat aparaçağından öncədən xəbər tutmuşdur. Görünür, Azərbaycan parlamentində təmsil olunan erməni deputatlar və Bakıda faaliyyət göstərən Erməni Milli Şurası Azərbaycan hökumətinin Ermanistənda və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin ehtiyacları üçün nə qədər vəsait ayrılmış və nə zaman göndəriləcəyi haqqında iddə etdikləri məlumatı Ermanistən rəhbər şəxslərinə ötürmüşlər. Üstəlik, Azərbaycan Mərkəzi bankında işləyən erməni kaşfiyyatının nümayəndəsinin də bù iddə iştiraklarının olması da şübhə doğurmur.

Erməni cinayətkarlarının tərəfdikləri bu cinayət adı quldurluq

hadisişi deyildi. Ə.Haqverdiyevin Bakıdan gotirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin ediləsi ilə yanaşı, həmin dövrə indiki Ermənistən orazisində və Naxçıvanda fəaliyyət göstərən milli şuların vasitəsi ilə erməni silahlı dəstələrinin hücumları nəticəsində yer-yurdlarından didərgin düşən qəçqınlar, yetimxanalarla, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaq və qocaların aqlıdan ölmələrinin qarşısını alınmasına sərf edilmiş idi. Lakin Ermənistən hökumətinin əli ilə ermənilər onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular.

Ə.Haqverdiyev Ermənistəndə daimi nümayəndə vazifəsindən istefə verdikdən sonra 1920-ci il martın 16-da onun yerinə Himayəli Nazirliyinin Ermənistəndəki müvəkkili Teymur xan Makinski təyin edilmişdi. T.Makinskinin aqibəti də sələflərinin aqibəti kimi olmuşdu. Həmin ilin mayında Ermanstan Daxili İşler Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahlı ışyanına yardım göstərməsi ittihamı ilə T.Makinski başda olmaqla, diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski tacili Tiflisə gələrək həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar həbs edilmişdilər (4).

Azərbaycan hökuməti bunun qarşılığında Ermənistənin Azərbaycanlı diplomatik nümayəndəliyini əməkdaşlarını həbs etmiş, bundan sonra İravanda həbs edilən azərbaycanlı əməkdaşlar azad edilmişdilər. Bu isə ayrıca bir məqalənin mövzusudur.

Bu qısa tarixçə 1918-1920-ci illərdə azərbaycanlı diplomatların Ermənistəndə necə təqib edildiklərini, hansı təhlükəli vəziyyətdə və ekstremal şəraitdə fədakarlıqla çalışdıqlarını göz önünde sərgiləyir.

#### **Ədəbiyyat:**

1. Azərbaycan Respublikası Dövlət Arxivisi, fond 897, siyahı1, iş 91.
2. Virabyan Vanik. Hayastani Hanrapetuyan Petakan Anvdankutyan Hamakarqi Steğcumi Yev Qorcuneutyum. 1918-1920 tt. (Hətəxuzutyun, Banak, NQN) Yerevan, 2015. (1918-1920-ci illərdə Ermənistən Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN). Yerevan, 2015. (erməni dilində).

3. Ataxan PAŞAYEV. Məmməd xan Təkinski kimdir?, "Xalq qəzeti", 18 iyul, 2010-cu il.
4. Nazim Mustafa. İrəvan şəhəri. Tanınmış İrəvanlı ziyalılar. Teymur xan Makinski. [http://www.iravan.info/revan\\_ziyalilar.html](http://www.iravan.info/revan_ziyalilar.html)
5. "Hayrenik" (Vətən") jurnalı, Boston, № 4, iyul-avqust 1945-ci il, (erməni dilində), s. 81.

**Dərc edilib:** Azərbaycan Xalq cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq sahifəsi. Beynəlxalq konfransın materialları. 26-30 iyun 1918-ci il, s. 400-403.

## Azərbaycanın əsgər və zabitləri Türkiyə ordusunda

1918-ci ildə Azərbaycan Demokratik Respublikası qurulduğundan sonra Bakının rus-erməni işğalından azad ediləsi zamanı türk zabit və əsgərlərinin qanı Azərbaycan torpağında axlığı kimi, Milli mücadilə illərində də qanı Şərqi Anadolunun düşmən işğalından qurtulması zamanı axmışdır.

Azərbaycan Demokratik Respublikası 1920-ci ilin aprelində süqutu yetirildikdən sonra rus işgalini qəbul etməyan Azərbaycan ordusunun əsgər və zabitləri Gəncəyə çəkərək bolşeviklər qarşı mübarizəyə qalxmışdır. Sonra rus qoşunlarının öündə tab gətirməyən nizamı pozulmuş əsgər və zabitlər nə vaxtsa Azərbaycanı rus işğalından azad etmək ümidiyle Türkiyəyə keçmişdir.

Əsasən Qarabağ svəri alayınyı və Cəvansıri piyada alayıının ağır top və dağ batareyasının əsgər və zabitlərindən ibarət olan dağlıq hissələr Xudafərin köprüsündən keçərək Araz çayı boyunca Türkiyə istiqamətində irəliləmişdir. O zaman İran rəhbərləri Azərbaycan əsgərlərindən silahları təhvıl verməyi tələb etmişdirə də, lakin onlar bu tələbə əməl etməmiş, bəzi yerlərdə hücumlara maruz qalaraq yaralı və itki vermişdir. Türkiyə sərhədini yaxınlaşdırıdan sonra Azərbaycan hissələrinə komandanlıq edən polkovnik Nuh bay komandanlığı polkovnik Samad bəy Rəfibayova təhvıl verərək ayrıldıqdan sonra həmin hissələr əvvəlcə Doğu Bəyazida, 1920-ci ilin iyununda isə Hasanqalaya, oradan da Ərzuruma gəlmışdır.

Qarabağ svəri alayı əvvəlcə 12-ci diviziyanın tabeliyinə verilmiş, Qars şəhərini ermənilərdən azad edən vaxt 9-cu piyada diviziyanın tərkibinə keçirilmişdi. Azərbaycan əsgəri hissələri ağır topları İrandan keçirib gətirə bilmədikləri üçün ancaq xişəklərini çıxarıb gətirmişdir. Sonradan həmin xişəklərə Ərzurum cəbhəsindən Rus qoşunları geri çikarıkdan buraxıb getdikləri toplara taxaraq üç batareya təşkil etmişdir. Bu hissələr türk qoşunları ilə birlikdə 1920-ci ilin oktyabrında Gümrü şəhərinin azad edilməsində iştirak etmişdir. Gümrü barış sazişi (2 dekabr, 1920) imzalandıqdan sonra Düzkənddə (sonrular Axuryan rayonunun mərkəzi-N.M.) ehtiyatda saxlanan bu hissələr bir müddət sonra şəhəri tərk edən türk ordusu ilə birlikdə

## Qarsa çəkilmişdilər<sup>93</sup>

Azərbaycan əsgəri hissələrinin Türkiyə ordusunda faaliyyətinə dair o dövrdə dərc edilən "Haraç" ("İrəli") qəzeti "Qarabəkkir ordusunun tərkibi" adlı məqaləsində yazırı: "9-cu diviziyanın tərkibinə keçmiş tatar svəri polku daxildir, hansı ki, müsavatçılardan hakimiyəti dövründə general Yadigarovun hissələrində Nuru paşanın ümumi komandanlığında Qarabağda faaliyyət göstərmmişdi. Bolşevik çevrilisindən sonra bu polk Bəyazidə gəlməmişdi. Burada zabit və əsgərlərin tələbi ilə polk komandırı Sadiyev istəfa vermiş, bu işi rota komandırı Məlikbayova (əslində, Rəfibayova-N.M.) həvələ etmişdi. O da polku Ərzuruma gətirmiş, burada polk yenidən təşkil edilmiş və türklərə tamamlanmış, silahlandırılmış və Azərbaycan svəri polku adlandırılmışdı. Bu polkun əksəriyyətini ləzgilər təşkil edirlər. Bu polk həmişə on cərgələrdə olmuş və Sarıqışına birinci daxil olmuşdu"<sup>94</sup>.

Ermanistan daşnak hökumətinin organı olan "Araq" qəzeti noyabrın 16-da yazardı: "Ermanistana hücum edən Türkiyə ordusunda Azərbaycandan qaçan Müsavat hissələri və ləzgilər var. Bu müsavatçılar və ləzgilər bolşeviklərin qəddar düşəmənləridir. Şübhəsiz, onlar Azərbaycana daxil olacaq və orada bolşeviklərə qarşı usyan qaldıracaqlar"<sup>95</sup>.

Məhz bunlar, yəni Azərbaycan ordusunun keçmiş əsgər və zabitlərinin Qarsda cəmləşməsi Azərbaycan Sovet rəhbərliyini narahat edirdi. 1921-ci ilin sonunda Azərbaycanın Qarsda baş konsulu təyin edilən İ.Hacıbeyov Qarsa yola düşməzdən əvvəl Azərbaycanın Türkiyədəki səfəri İbrahim Əlibilovdan aşağıdakı məzmunda tapşırıq almışdır.

1) Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmalı; 2) Qarsda və ətraf rayonlarda yaşayan Azərbaycandan qaçmış əksinqılıbçı elementləri aşkar etməli; 3) Bu şəxslərin adı, familyası, anadan olduğu yer haqqında Ankara da ona və Bakıda Xarici İşlər Komissarlığına

<sup>93</sup> Baykara Hüseyin. "Birinci dünya savaşında Osmanlı ordusunda, İstiqlal savaşında Azərbaycan əsgəri hissələri" məqaləsi. "Türk kültürü" dərgisi. 1964-cü il, sayı 22, ss. 72-74.

<sup>94</sup> "Araq" qəzeti, № 252, 17 noyabr 1921-ci il; Azərbaycan Respublikası Dövlət Arxiv (ARD), fond 28, siyahı 1, iş 203, vəraq. 200.

<sup>95</sup> ARDA, fond 28, siyahı 1, iş 203, vəraq. 198.

məlumat verməli, müvəffəq olarsa onları Qasdan uzaqlaşdırıb Azərbaycana göndərməli.

Bu tapşırığın icrası ilə əlaqədar İ. Hacıbəyov 1922-ci il yanvarın 31-də Azərbaycan Xarici İşlər Komissarı Mirzə Davud Hüseynova göndərdiyi məktubunda yazıdır: "Agentura məlumatları əsasında müyyən edilmişdir ki, Qarsda "Başçılar" ("Vojaki") adı altında komitə fəaliyyət göstərir. Onun əsas iştirakçılarından müyyən edə bildiyimiz şəxslər bunlardır:

- 1) Ağdamdan Bayramı bay Əhmədov
- 2) Qazax qəzasından Gülağa Gülməmmədov
- 3) Aleksandropoldan (Gümrähdən) Məmməd ağa Allahverdi oğlu
- 4) Ağdaşdan Hacı Səfər Məhərrəm oğlu
- 5) Gəncədən Qafar bay Rəfibəyov
- 6) Qarabağdan olan mülkədar, Müsavat ordusunun keçmiş zabiti Baba Mustafa oğlu Fərhadov.

Əgər Sovet ordusu arasında müharibə olsa bu şəxslər və "Başçılar" ("Vojaki") Türkiyə korpuslarına bələdçilik edəcəklər. Onlar Sovet respublikalarından informasiyalar alır və Şərq Cəbhəsinin Siyasi Şöbəsinə məlumat verirlər. Onların Qarsda qərargahı – konspirativ mənzilləri vardır. Buraya özünü evindəki kimi hiss edən daşnak hökumətinin keçmiş himayəçilik naziri Badalyan, türklərə əsir düşən və Ermənistana qayıtmış istəməyən keçmiş monax Vartnayan tez-tez gəlirlər. Bu yüksəncəqlərin birində Balayan demişdir: "Qarşılıqlı manasız qarayaxmalar yenidən Rus Ayısını götürdü və bizim boynumuza mindirdi. Gəlin çalışaq öz vətənlərimizi bu qəsbəkarların əlindən xilas edək"....

"Başçılar" adı altında fəaliyyət göstərən bu komitə əvvəller Bakı polismeysteri olmuş və son vaxtlar Qars əksəriyyətinin rəisi işleyən Bahaddin bəyin yetirmələridir. O, Qarsdan ona görə uzaqlaşdırılmışdır ki, Sovet respublikalarına, xüsusən də Ermənistana qarşı aşkar düşmənçilik münasibəti göstərirdi<sup>96</sup>

1922-ci il fevralın 22-də İ. Hacıbəyov Qarsdan göndərdiyi digər məktubunda bir daha göstərir ki, "Başçılar" komitəsinə Müsavat ordusunun keçmiş zabitləri rəhbərlik edirlər. O, Əhməd bay Ağayevin

Malta sürgünündən qayıtmasından sonra bu zabitlərdən çoxunun Türkiyənin təbəsiyini qəbul etdiklərini və 6-cı diviziyanın zabitlərindən Səməd bəy Rəfibəyovun, Gülağa Gülməmmədovun, Baba bəy Fərhadovun, Əhməd bəy Əhmədovun, Qafar bəy Rəfibəyovun, unter-zabitlər Bakır bəyin, Adil bəy Tarxovskinin, idmançı-kavaleri Mirzə bəyin, Səfər bəyin və Məmməd bəyin adlarını çəkir və bütün bunların Kazım Qarabekir paşanın qorragahında qılıllı etdiklərini, vəzifələrinin Sovet respublikalarının orduları haqqında məlumat toplamaqdən ibarət olduğunu göstərir<sup>97</sup>.

Hüseyin Baykarannın yuxarıda adı çəkilən məqaləsində verdiyi məlumatda görə, Türkiye Milli Ordusunda Azərbaycan zabitlərinin sayı 56 nəfər olmuşdur. Onlardan bəziləri yüksək hərbi rütbələr almışlar. Sonralar Ferudun Daryal albay (polkovnik), Səməd bəy Sayqın (Rəfibəyov) və Cahangir general rütbəsinə yüksəlmışlar.

Azərbaycanın azadlığı uğurunda şəhid olmuş türk zabit və asgarlarının xatırası Azərbaycanda hörmətlə anılır, onların qəbirləri xalq tərəfindən mühafizə olunur, türkiyəli qonaqlar şəhid qəbirlərini ziyarət edirlər. Milli mücadilə illərində türk torpaqlarının azad edilməsi zamanı şəhid olmuş və yaxud qəhrəmanlıq göstərmiş azərbaycanlı asgər və zabitlərinin də xatırası eyni hörmətlə anılmalıdır.

"Vətəndaş" qəzeti,  
4 noyabr 1994-cü il.

<sup>96</sup> ARDA, fond 28, siyahı1, iş 174, vəraq 27-29.

<sup>97</sup> ARDA, fond 28, siyahı1, iş 68, vəraq 22.

## 1918-1920-ci illərdə ermənilərin Cənubi Qafqazda və Qars vilayətində ruslara qarşı törətdikləri terror və qırğınlar

Bu gün özlərini dünyaya məzлum millət, soyqırımına məruz qoyulan xalq kimi qələmə verən ermənilər, XIX-XX əsrlərdə təkcə türk-müsəlman əhaliyə qarşı deyil, onları həmşə himaya edən ruslara qarşı da fürsət düşdükda terror və qırğınlar törətmışlar. Bu məqaladə 1918-1920-ci illərdə ermənilərin Cənubi Qafqazda və Qars vilayətində ruslara qarşı törətdikləri terror aktlarından və qırğınlardan bəhs edilir.

\*\*\*

XIX əsrin əvvəllərində etibarən Cənubi Qafqazı işgal edən Çar Rusiyası bu ərazilədə İran və Türkiyədən ermənilərin köçürüldüb yerləşdirməklə yanaşı, rus sektantlarının (asəsən molokanların və duxoborların) da məskunlaşdırılması siyasetini keçirmişdir.

İndiki Ermənistən ərazisində rusların ilkin məskunlaşdırılmasına 1816-ci ildə rus herbi hissələri yanında "Aileli aşgərlər rotası yaradılmış haqqında" qərarın veriliməsindən sonra başlamışdır<sup>98</sup>. 1886-ci ildə İrəvan quberniyasında rusların məskunlaşdırıldığı 11 kənddə 3749 nəfər (820 ailə), Qars vilayətində isə 23 kənddə 10274 nəfər (1455 ailə) yaşayırıd<sup>99</sup>.

1977-1878-ci illər rus-türk müharibəsindən sonra yeni əla keçirilən Qars vilayətində da rusların kütləvi surətdə məskunlaşdırılmasına başlanılmışdı. Qars vilayətində rusların məskunlaşdırılması prosesi Birinci Dünya mühəribəsinədək davam etmiş və rus sektantlarının məskunlaşdırığı məntəqələrin sayı 30-a, əhalisinin sayı isə 20 minə çatmışdı.

Ermənilər bu ərazilərdə rusların kütləvi surətdə məskunlaşdırılmasından ciddi narahat olur, hər vasitə ilə ona maneqilik törədirilər. XIX ərin sonu, XX əsrin əvvəllərində etibarən Cənubi Qafqazdakı "Daşnakşutyun" və "Hıncak" siyasi partiyalarının terrorçu dəstələri təkcə türk-müsəlman əhaliyə qarşı deyil, eyni zamanda rus mamurlarına qarşı da coxsayılı terror aktları həyata keçirmişdilər. XX əsrin əvvəllərində Cənubi Qafqazda 200-ə yaxın, Qars vilayətində isə 30-a

yaxın rus yaşayış məntəqələri yaranmışdır<sup>100</sup>.

Cənubi Qafqazda müstəqil erməni dövləti qurmaq iddiyasında olan ermənilər daha çox orazilərə sahib olmaq niyyəti ilə "Qafqazda rusların maskunlaşdırılması üçün boş torpaqlar yoxdur!" şurəni irəli sürmüştərlər.

Erməni tarixçisi Bakuns Ananikyan "Daşnakşutyun" partiyasının şövən simasını açıb göstərərək yazar ki, bu partiyaya görə ermənilərin düşməni təkcə müsəlman dünyası deyil, habelə, kürdlər, gürçülər və ruslər da onların düşməni idilər<sup>101</sup>.

Erməni şövəninin güclənməsi nəticəsində 1918-1920-ci illərdə nəinki türklər və müsəlman kürdlər, eyni zamanda, rus icması da təcavüzi məruz qalmışdı. Qazax mahalının Karvansara nahiyyasının (indiki İcevan) Nikitino və Mixaylov ovdanlarında rus icmasının ermənilər tərəfindən soyğunçuluğu məruz qalması barədə Cənubi Qafqaz Rus Milli Şurası 15 avqust 1918-ci ildə Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinə üç protokol təqdim etmişdi. Həmin sənədlərdə Rus Milli Şurası erməni silahlı qüvvələrinin azınlığına son qoyulması üçün Azərbaycan hökumətiindən tədbir görülməsini xahiş edirdi<sup>102</sup>.

Erməni silahlı qüvvələri 1918-ci ildə Qazax qazasının Karvansara nahiyyasının müsəlman və rus kəndlərini viran qoymuşdan sonra Gədəbəy nahiyyəsində də rus icması yaşayan kəndləri darmadağın etmiş, əllərinə keçən talar etmişdi. Həmin nahiyyənin Saratovka kəndindən 47 ailə (313 nəfər), Novo-İvanovka kəndindən 21 ailə (112 nəfər) Gəncə şəhərinə panah getirmiş, Hımayəçilik Nazirliyinin Gəncə dairəsində qacqın kimi qeydə alınmışdır<sup>103</sup>.

1919-cu ilin aprelində ingilis qoşunları Qars və Batum vilayətlərinin yerli əhalisi tərəfindən təşkil edilmiş Cənubi-Qarbi Qafqaz Respublikasını süquta yetirib, Qars vilayətini ermənilərin idarəciliyinə vermİŞDİLƏR<sup>104</sup>. Fürsətdən istifadə edən ermənilər Qars vilayətində türklərlə bərabər ruslara da divan tutmuşdular. Nəticədə Qars vilayətində

<sup>98</sup> Yenə orada.

<sup>100</sup> Анианикян Б.Г. Идеино-политический крах партии Дашнакцутюн. Ереван, 1979, с. 174.

<sup>101</sup> Azərbaycan Respublikası Dövlət Arxiv (ARDA), fond 897, siyahı 1, iş 6, vəraq 19.

<sup>102</sup> ARDA, fond 8, siyahı 1, iş 13, vəraq 7.

<sup>103</sup> ARDA, fond 897, siyahı 1, iş 65, vəraq 21.

<sup>104</sup> ARDA, fond 897, siyahı 1, iş 65, vəraq 21.

<sup>98</sup> Потто Василий. Кавказская война. Том. 3. Персидская война: 1826-1828 гг. Вып. 5. Санкт-Петербург. 1887, с. 3

<sup>99</sup> Исмаил-заде Д. Русское крестьянство в Закавказье. Москва: Наука, 1982, с. 80.

məskunlaşmış rus icması yaşadıqları kəndləri sürətlə tərk etmişdi.

1920-ci il iyul 20-də Qars vilayəti Rus Milli Şurasının üzvləri Rusyanın Gürcüstandakı səlahiyyətli nümayəndəsinə müraciət edərək bildirmişdi ki, ermənilər rus kəndlərində ev heyvanları, atları, arabaları müsadiro etdiklərindən heç kəs əkin-biçinə məşğul olmur. Müraciətdə həmçinin rusların acıdan ölməmələri üçün otla qidalandıqları, Amerikanın Yardım Heyatının onlara günde dördə üç funt (*1 funt təqribən 0,419 kq-a barəbərdir*) çörək verdiyi, acıdan ölmə faktlarının ardıdı qeyd edildi.

Ermənilərin özbaşınaq və zorakılıqları haqqında məruzədə deyildi:

"1. Blaqodarno kəndindən 820 baş heyvan, 210 at aparmış, 3,5 milyon rubl vəsatı müsadiro etmişlər. Kənd camaati bir ay erməni batalyonunu yedizdirməsinə baxmayaraq, üstünlük onlardan 500 pud (*1 pud 16,4 kq-a barəbərdir*)ınak yağış təsləb etmişlər. Ermənilər bir neçə nəfəri öldürmişlər. Təqib olunanların bir çoxu kənddən qaçmışlar.

2. Novo-Selim kəndindən 20 at və 8 öküz aparmışlar. Kənd camaati ermənilərin bir rota əsgərinə bir ay yedizdirmişdir. Ermənilər 15 qadını zorlamış, kəndin starşinasını öldürmişlər.

3. Vladikars kəndindən 18 at, 8 öküz və 30 qoyun müsadiro etmişlər.

4. Novo-Petrovka kəndindən 22 at, 40 iri və xırda bınuynuzlu heyvan oğurlamışlar. Güntər çağı 4 at aparmış, 4 nəfəri öldürmiş, bir qadını və onun 10 yaşı qızını zorlamış, döşlərini və cinsiyət üzvlərinin kəsmişlər. Caniləri tanyış, qubernator Karqanyana göstərən və onları cazalandırmıştı tələb edən şikayatçıları cavab olaraq şallaglamışlar".

Qars vilayəti Rus Milli Şurasının Rusyanın Gürcüstandakı daimi nümayandasına etdiyi müraciətin sonunda deyilir: "Bax, beləcə yaradılır "Böyük Ermənistan", əhalinin tökülen qanları və göz yaşları Qars divarlarını örtmüşdür. 205 min müsəlman əhalidən sərhəd zolağında cəmisi 50 min nəfər qalmışdır, yurunlar çəkiliib getmişlər, yerdə qalan rusların gözleri Şimala dikilmişdir. Bütün əhali sizdən xahiş edir ki, qısa zamanda onların köçürülməsi (Rusiyaya - N.M.) imkanını nəzərdən keçirsiniz. Bundan öncə isə, Qars vilayəti əhalisini daşnak qırğınlardan qorumaq üçün bütün mümkün tədbirləri görəsiniz"<sup>105</sup>.

<sup>105</sup> ARDA, fond 28, siyahı 1, iş 174, vəraq 14-15.

1920-ci ilin oktyabrında türk qoşunları yenidən Qars vilayətini erməni silahlı qüvvələrindən təmizlədiyi zaman cəmisi 3 kənddə, az miqdarda rus əhalisi qalmışdı.

Dəsnakların hakimiyəti dövründə bir çox ixtisaslı rus zabitləri Ermənistanda ordusunda qulluqlarını davam etdirmişdilər. Lakin onları "etibarsız ünsür" hesab edir və yüksək rütbeli erməni zabitlərinin təbeliyində saxlayırdılar. Rus zabitləri har cür repressiyalara məruz qaldırlılar. 1920-ci ilin mayında Ermənistanda 5 rus zabitini öldürmüşdülər. Aleksandropolda (Gümrähdə) isə ermənilər Rus Milli Şurasının sadri Ressleri öldürmüdüslər<sup>106</sup>.

Erməni yazarı Marietta Şahinyan "Sovet Zaqafqaziyası" kitabını yazmaq üçün 1922-ci ildə Cənubi Qafqaza sayahat etmiş və Zəngəzurdada olarkən ermənilərin viran qoysduqları molokan kəndlərinin öz gözləri ilə görmüşdü. M.Şahinyan yazar ki, daşnakların hakimiyəti dövründə Zəngəzurda mövcud olan Bazarçay və Borisovka rus kəndləri daşıldılmış, əhali Şimalı Qafqaza qaçmağa məcbur olmuşdu<sup>107</sup>.

Lakin bəzi erməni müəllifləri Bazarçay və Borisovka kəndlərində ermənilərin tərətdikləri dağıntı və tələfati azərbaycanlıların ayağına yazmağa çalışır, bununla da tarixi saxtalasdırmağa cəhd edirlər. Erməni müəllifləri Hamlet və Marina Mirzoyanların Moskvada rus dilində nəşr edilən "Noyev Kovçeq" ("Ноев Ковчег") qəzətində dərc etdirdikləri "Kələm, lobya və noxud Zəngəzurə molokanlarla birgə galmişdir" başlıqlı məqalədə Tiflisdə gündündök nəşr edilən "Zarya Vostoka" qəzətində yəziçi Aksel Bakunus 1925-ci il aprelin 3-də dərc edilən oęerkindən bəls bir sitat gatırırlar: "Mühərribe Bazarçayı xarabalığa çevirdi və onun güclü təsərrüfatını dağıtdı. Baqravandan (*Həmin vaxt ermənilər Bazarçayın adını deyişdirmərək Baqratayan qoyublarmış - N.M.*) çox macarə axataranlar gəlib-keçiblər: "xumblar (görünür, Bakun "gruplar" dedikdə Qafqaz tatarları, yəni azərbaycanlıları və kürdləri nəzərdə tuturmuş - M. və Q.M.), onların başçıları kəndin mal-qarasını və digər sərvətlərini ələ keçirmişlər. Sakinlər qaçmışlar. Molokan-

<sup>106</sup> ARDA, fond 28, siyahı 1, iş 21, vəraq 74.

<sup>107</sup> Шагинян Мариятта. Советское Закавказье. очерки 1922-1930 гг. Государственное издательство художественной литературы. Москва - Ленинград. 1931. с 672.

lar Kubanda və digər yerlərdə məskunlaşmışlar”<sup>108</sup>.

Həmin məqalədə A.Bakunus islatdıyi “xumb” ifadəsi erməni-cədər və erməni silahlı dəstələri belə adlanır. O dövrün ədəbəyindən daşnakların dəstə başçıları isə “xmbabət” adlanır. “Kələm, lobya və noxud Zəngəzura molokanlarla birgə golmişdir” başlıqlı məqalənin müəllifləri “xumb” ifadəsini azərbaycanlılara və kürdlərə aid etməklə, ermənilərin Zəngəzurda ruslara qarşı törətdikləri cinayətləri onların ayına yazmağa cəhd etmişlər.

Ermenistanda daşnak hakimiyəti dövründə Zəngəzuru ələ keçirən ermənilərin ruslara törətdikləri qəddarlığın mayasında molokanların ermənilərə nifrat bəsləmələrindən və bölgənin müsəlman əhalisindən rəğbətlərindən irili gəldi. Hansı ki, çar Rusiyasının hakimiyəti döndəndə ermənilərlə belə bir addım atmağa cəsarət etməmişlər.

Ermani tarixçisi Hraçik Simonyan “Azadlıq mübarizəsi yollarında” adlı əsərində massaləyə qismən de olsa aydınlıq gətirir. O, “Mşak” qəzetiñin 25 yanvar 1906-ci il tarixli sayında dərc edilən məqaləyə istinadən yazar ki, Zəngəzur qazasının Bazarçay və Borisovka kəndlərində ruslar yaşayırdılar. Bu kəndlərin əhalisi erməni-türk toqquşmaları zamanı (1905-1906-ci illər qırğınları nazarda tutulur – N.M.) müsəlmanların tərəfini saxlayırdılar. Onlar konanardan silah-sursat alıb gətirərkən türklərə satıldır. Ruslar ruhan və qalbən türklərə bağlı idilər<sup>109</sup>. Deməli, ermənilərin daşnakların hakimiyəti döndəndə molokanlara qarşı cəza tədbirlərini həyata keçirmək niyyətlərinin pardə arxası molokanların 1905-1906-ci illərdə onlara qarşı tutuqları mövqə ilə bağlı olmuşdur.

Gürcü müəllifi Karibinin (*əsl adı Pyotr Qoleysvili*). O, *Gürčistan Demokratik Respublikası dövründə əkinçilik nazirinin müavini olmuşdur* – N.M.) 1920-ci ildə Tiflisde çap etdirdiyi “Qırmızı kitab”ın bir bölməsi “Erməni liderlərinin Ermenistandakı ruslara münasibəti” adlanır. Karibi Çanubi Qafqaz Rus Milli Şurasının 1919-cu il iyunun 4-də keçirilən 2-ci qurultayının sənədlərindən iqtibas gətirərək ermənilərin Ermənistanda bir çox rus kəndlərini dağıdılaraq daşı daş üstə

<sup>108</sup> Mirkzəyan Gəməlt. Mirkzəyan Marini. Kanupsta, fasol və gorox prişli və Zəngəzur cə molokanamı <https://regnum.ru/news/2309634.html>.

<sup>109</sup> Üjññýwñ Ճրաշիկ Ազատապահական պայտադիր ուղթիւնում, զիր II, Երևան, 2003. (Simonyan Hraçik. Azadlıq mübarizəsi yollarında. II kitab. İravan, 2013).s. 462.

qoymadıqlarını, erməni qaçqınları və erməni qonşuları tərəfindən əmlaklarını və sürülerinin talan edildiğini, əkin sahələrinin və biçənəklərinin istifadəyə yarasız hala salındığını, təkcə Yelenovka (1935-ci ildən Sevan sahəri – N.M.) sakinləri 8 milyon rubl ziyan vurdularını yazar<sup>110</sup>. Karibi daha sonra həmin qurultayının material-larına istinadən rus qosunlarının 1918-ci ilin avvallarında etibarən Çanubi Qafqazdan geri çıxılmasından sonra erməni qosunlarının rus kəndlərinə gələrən onları evlərindən qovdularını, talanlıq etdiklərini, Ermenistan hökumətinin isə rusların yalvarışlarını və xahişlərini cavabsız qoymadığını yazır. Karibi rusların qurultaydakı çıxışlarından iqtibas gətirir: “1918-ci ilin martın sonunda Novo-Bəyazid qazasındaki qonşumuz ermənilər bizim kənd hücküm etdilər və kəndimizi darmadağın edərək taladılar. 53 at, 10 cüt öküz, 56 inak, 38 düya, 55 da-na, 149 qoyun, 150 pud taxıl, 404 pud arpa, 325 pud un, 30355 rubl dəyrində ot, 19300 rubl dəyrində saman, 17570 rubl dəyrində meşə materialı apardılar. Evlərin qapılarını və pəncərələrini söküb apardılar. Kənd tasarrufatı alətlərini, qayıqları, ev əşyalarını apardılar süd ferməsimi söküb daşdırılar. Komissiyanın qiymətləndirməsinə görə 3.854.900 rubl ziyan vurulmuşdur. Vurulan ziyanın ödəmək əvəzina, Ermənistən hakimiyəti və silahlı erməni qaçqınları olub-qalan atlarıımızı və pullarımızı əlmizdən alırlar... Ermani qaçqınları bizim evlərimizdə yaşayırlar, bizim kəndlərinə bir qismi daxmalarda, bir qismi da 5-6 aila birlilikdə yarıyuq evlərdə yaşayırlar. Qaçqınlar bizim kartof sahələrimizi söküb, biçənək və əkin yerlərimizi yarasız hala salırlar. Kim müqavimət göstərməyə cəhd edirsa, onu öldürülər. Əgər biz onları uğurladıqları mal-qaramızı və əşyalarımızı tapsaq və qaçqınlardan onları qaytarmağı tələb etsək bizləri döyürlər<sup>111</sup>.

Çanubi Qafqaz Rus Milli Şurasının 2-ci qurultayının materiallarında həmçinin qeyd edilib ki, 1918-ci ildə erməni qaçqınlarının və erməni hərbi hissələrinin dəstələri Novy-Dilican kəndinin bağlarına, bostanlarına, həyətlərinə evlərinə, mənzillərinə dolmuşduular. Ermoni quldur dəstələri Novy-Dilican kəndinə 913 min rubl həcmində ziyan vurmüşdular.

Karibi erməni silahlı dəstələrinin Çanubi Qafqazdakı Mixaylovka,

<sup>110</sup> Karibi. Krasnaya kniga. Bakı: Azernews, 2013, c. 87.

<sup>111</sup> Karibi. Krasnaya kniga. Bakı, Azernews, 2013, c. 88-89.

Borisi, Frezovo, Slavyanka, Qorelovka, Spasovka, Alekseevka, Ivanovka, Saratovka, Yelizavetovka, Fioletovka, Sunjinskoe, Xankəndi və Vasilievka kəndlərini çapib taladıqlarını yazar.<sup>112</sup>

Karıbı daha sonra yazar: "Daşnak yaxıçıları dünyaya sübut etmək istəyirlər ki, onlar Rusiyani çox sevirlər. Lakin rus kəndliləri qorxu içarısında Ermənistən tərk edərək öz vətənlərinə deyil, müsləman İran qaçırlar. Onlar yaxşıdan yaxşısimizi axtarmırlar. Hesab etmək lazımdır ki, ağər rus kəndliləri Ermənistanda yaxşı yaşamış olsaydılarsa, onlar həq bi dini, siyasi və mədəni əlaqəsi olmayan İranda özlərinə sığınacaq axtarmazdır. Rus kəndlisi öz şəxsi təcrübəsindən bilsə ki, onun həmyerli müsləman Azərbaycanda daha yaxşı yaşayır, nəinki xristian Ermenistanda".<sup>113</sup>

Daşnakların hakimiyyəti dövründə İrəvan quberniyasında daşnak hökümətinin yeriyyidiyi silah güclüənə etnik təmizləmə siyaseti A.Lalayannın 1938-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının naşri olan "İstoričeskie zapiski" əvvəlcəlilikinin 2-ci cildində dərc etdirdiyi "Daşnakşutun partiyasının əksinqılıbı rolu" başlıqlı məqaləsində tam çılpaqlığı ilə öz əksini tapmışdır. A.Lalayan həmin məqaləsində yazar ki, "Daşnakşutun" partiyasının Ermənistən "erməniləşdirme" siyaseti azərbaycanlı və kürd əhalisini mahvetsə, yerdə qalan milli azlıqları təqibetmə və ölkədə milli ədəvəti qızışdırmaq yolu ilə həyata keçirilmişdir.<sup>114</sup>

Sovet hakimiyyəti illərində də gizli erməni təşkilatları öz istəklərinə nail olmaq üçün Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Moskvada dəfələrlə terror aksiyaları həyata keçirmişlər. Ermanılar həmisi saxta beynəlmiləciliklərini gözə soxub, dünyaya car çəkmis, digər tərəfdən isə monoetnik erməni dövləti yaratmaq üçün digər milletlərə qarşı hər cür üssüllardan, o cümlədən soyğunuluq, quldurluq və qırğınlardan bələ çəkinməmişlər. XX əsrin əvvəlində monoetnik erməni dövləti yaratmaq istəyini gerçəkləşdirə biləməyən erməni şovinistləri, nəhayət, həmin əsrin sonlarında onu reallaşdırmağa nail oldular.

<sup>112</sup> Yeno orada, s. 87-90.

<sup>113</sup> Yeno orada, s. 91.

<sup>114</sup> Lalayev A.A. Kонтрреволюционная роль партии Дашнакцутюн. В кн. Исторические записки. Т.2., Москва: Издательство Академии Наук СССР, 1938, с. 99.

## ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası Dövlət Arxiv (ARDA), fond 897, siyahı 1, iş 65, vəraq 21.
2. ARDA, fond 28, siyahı 1, iş 174, vəraq 14-15.
3. ARDA, fond 28, siyahı 1, iş 210, vəraq 74.
4. ARDA, fond 897, siyahı 1, iş 6, vəraq 19.
5. ARDA, fond 8, siyahı 1, iş 13, vəraq 7.
6. Ananikyan B.G. Идейно-политический крах партии Дашнакцутюн. Ереван, 1979.
7. Исмаил-заде Д. Русское крестьянство в Закавказье. Москва: Наука, 1982.
8. История Азербайджана по документам и публикациям. Баку: Элм, 1990.
9. Лалаян А.А. Контрреволюционная роль партии Дашнакцутюн. В кн. Исторические записки. Т.2., Москва: Издательство Академии Наук СССР, 1938.
10. Мирзоян Гамлет, Мирзоян Марина. Капуста, фасоль и горох пришли в Зангезур с молоканами <https://regnum.ru/news/2309634.html>
11. Потто Василий. Кавказская война. Том. 3. Персидская война: 1826-1828 гг. выпуск 5, Санкт-Петербург, 1887, с.3.
12. Шагинян Мариятта. Советское Закавказье. Очерки 1922-1930 гг. Государственное издательство художественной литературы. Москва - Ленинград, 1931
13. Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам, С.Петербург, 1911, с. 68-69.
14. Սիմոնյան Հրաչյալ. Ազատազրկան պայքարի ուղիներում, գիր II, Երևան, 2003. (Simonyan Hraçik. Azadlıq mübarizəsi yollarında. II kitab. İravan, 2013).

**İlkin variənti dərc edilib:** Ermənilərin ruslara qarşı törətdikləri terror və qırğınlar (1900-1920-ci illər). Azərbaycan Xalq Cümhuriyyətinin 86-ci ildönümüne həsr olunmuş respublika elmi konfransının materialları. Bakı: Nurlan, 2004, s. 29-34.

## 1918-1920-ci illərdə Ermənistanın xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri

12-13 mart 2018-ci ildə Erzurum Teknik Ünivərsitesi və Tərikh Kurumu ortaqlığıyla gerçəkləşdirilən "Osmanlı Hakimiyətinin 500. ve Kürəkən 100. Yılında Uluslararası Erzurum Sempoziumu"nda edilmiş məruzənin matrı

\*\*\*

Ermənistanın xüsusi xidmət orqanlarının 1918-1920-ci illərdə Türkiyə və Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı sənədlər Sovet hakimiyəti illərində "Təm məxfi" qrifitən tədqiqatçıların üzünə bağlı olmuşdur. Hazırda isə həm Azərbaycanda, həm də Ermənistanda arxivlər açılmış, məxfi sənədlər elmi-tədqiqat dövriyyəsinə cəlb edilmişdir. Ermənistan Respublikasının Milli Arxivinin fondlarında və "Daşnakşutun" partiyasının ABŞ-in Boston şəhərindəki arxivində xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlərinə dair kifayət qədər materiallar mövcuddur. Daşnak hökumətinin ayrı-ayrı nümayəndələrinin əsərlərində də bu barədə ətraflı məlumat verilmişdir. Bu məqalədə yüz il öncə Ermənistanın xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlərindən bəhs edilir.

\*\*\*

Sovet hakimiyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistanda xüsusi xidmət orqanlarının 1918-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədlər "Təm məxfi" qrifitən tədqiqatçıların üzünə bağlı olmuşdur. Hazırda isə həm Azərbaycanda, həm də Ermənistanda arxivlər açılmış, məxfi sənədlər elmi tədqiqat dövriyyəsinə cəlb edilmişdir. Müasir Ermənistanın Milli Arxivinin fondlarında və "Daşnakşutun" partiyasının birinci Ermənistan Respublikası dövründə aid ABŞ-in Boston şəhərindəki arxivində xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlərinə dair kifayət qədər materiallar mövcuddur. Həmin dövrdə Ermənistanda hakimiyətdə təmsil olunan daşnak hökumətinin ayrı-ayrı nümayəndələrinin əsərlərində və xüsusi xidmət orqanlarının xaricinə ölkələrə mühacirət edən əməkdaşlarının xatirə yazılarında bu barədə ətraflı məlumat verilmişdir. Erməni tarixşünashlığında bu mövzuya ilə bağlı ilk doktorluq dissertasiyası yazar

Vanik Virabyan həm Ermənistan Milli Arxivinin, həm "Daşnakşutun" partiyasının Bostondakı arxivinin sənədlərindən, həmçinin daşnakların hakimiyəti dövrünün ayrı-ayrı erməni dövlət xadimlərinin və kaşfiyyatçılardan istifadə etmişdir<sup>115</sup>. 1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi orqanlarının yaradılması və onların fəaliyyətindən bəhs edən Vanik Virabyanın dissertasiyanın kitab variantı 746 sahifa həcmində 2015-ci ildə İrvandı çap edilmişdir. Kitaba əlavə olaraq 219 sahifa həcmində erməni kaşfiyyatçılarının casusluq fəaliyyəti nücasında əldə etdikləri informasiyalar arxiv sənədi şəklində daxil edilmişdir<sup>116</sup>. Bu araşdırmanın yazılmamasında əsasən qeyd edilən həmin sənədlərden və Azərbaycanın Gürcüstan-dakı Daimi Nümayəndəliyinin fondunda (fond 897) saxlanılan bir sıra sənədlərden istifadə edilmişdir.

İstər 1877-1878-ci illər rus-türk müharibəsi zamanı, istərsə də Birinci Dünya müharibəsi illərində Qafqaz çəbhəsində rus ordusunun qərargahlarında kaşfiyyat şöbələri fəaliyyət göstərmişdir. Bu şöbələrə əsasən türk dilini bilən erməni zabitləri rəhbərlik etmişlər<sup>117</sup>. 1918-ci il mayın 28-də Cənubi Qafqazda isə erməni dövləti – Ermənistan Respublikası (Ararat) yaradı. İyunun 4-də Batumda Türkiyə ilə yeni qurulan dövlətlər Azərbaycan, Ermənistən və Gürcüstan arasında sülh və dostluq müqaviləsi imzalandı. Türkisiyən İrvandı Ponah carmeye danında (indiki Saxarov meydani) səfirliyi açılmış və Ali Mehmet bəy səfir təyin edilmişdi. Gümrudə isə Türkiyənin konusu 1924-cü ilədək fəaliyyət göstərmişdir. Ermənistanın da Türkiyədə səfirliyi fəaliyyətə başlamışdı. "Daşnakşutun" partiyasının xadimlərindən Ferdinand Taxtaçiyən səfir təyin edilmişdi. Ermənistanın səfirliyi varlı ermenilərin villalarının əhatəsindəki "Pera palas" hotelində yerləşirdi<sup>118</sup>.

<sup>115</sup> V.Papazyan. Im Hüseri. 3. Cild, Beyrut, 1952. (ermənicə); Karo Sasuni. Tackabayanstan Rusakan Tirapetutyun Tak (1914-1918). Boston, 1927. (ermənicə).

<sup>116</sup> Virabyan Vanik. Hayastani Hanrapetuyan Petakan Anvankutyan Hamakarqi Steğcum. Yev Qorcuncetyun. 1918-1920 tt. (Hetaxuzutun, Banak, NQN) Yerevan, 2015. (1918-1920-ci illərdə Ermənistan Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kaşfiyyat. Ordu. DİN). Yerevan, 2015. s. 168. (erməni dilində).

<sup>117</sup> Virabyan Vanik, s. 674.

<sup>118</sup> В течение шести месяцев Армения и Османская империя были в одном союзе. <http://www.aravot.ru.am/2017/03/30/238413/>

Lakin az keçməmiş yeni qurulan erməni dövləti Türkiyə, Azərbaycana və Gürcüstana qarşı düşməncilik siyasəti yürütmüş, hər birinə qarşı ayrı-ayrılıqda ərazi iddiası irəli sürmüdü.

### Xüsusi xidmət orqanlarının formalasdırılması prosesi və maliyyə qaynaqları

Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsinin komandanlığı Türkiyə qarşı casusluq şəbəkəsini ermənilərin olı ilə qurmuşdu.

Müstəqillik əldə edilməsinədək rus ordusunun kaşfiyyat strukturlarında fəaliyyət göstərən erməni zabitləri Ermanistanın xüsusi xidmət orqanlarında Türkiyə, Azərbaycan, Gürcüstən və İran əleyhinə casus şəbəkələrinin yaradılmasına işinə cəlb edilmişdilər.

Ermanistanda xüsusi xidmət orqanlarının yaradılması prosesində struktur olaraq Rusiya ordusunun Qafqaz cəbhəsinin Baş qərargahının və Rusyanın cənubunda bolşevik hakimiyyətinə qarşı formalasın Denikin hökumətinin ordusunun müvafiq strukturu əsas götürülmüşü.

Ermanistanda hökumətinin müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarla kaşfiyyat və əks-kaşfiyyat işinin təskili məqsədilə dövlət bütçəsindən dəfələrlə vəsait ayırmışdı. 1918-ci il avqustun 13-də Ermanistan hökumətinin icəsində hökumət xərclərindən kaşfiyyat məsəfləri üçün 20 min rubl və əks kaşfiyyat üçün da bir o qədər vəsait ayrılmışdı<sup>119</sup>.

1919-cu il avqustun 25-də Ermanistan hökumətinin icəsində erməni silahlı qüvvələri tərafından işğal edilən Qars vilayətinin qubernatoru Korqanov maruzə edərək əks-kaşfiyyat məqsədləri üçün hər ay 40 min rubl ayrılmamasını istəmiş və onun bu istəyi yerinə yetirilmişdi<sup>120</sup>.

1918-ci il dekabrın 3-də Ermanistan hərbi nazırlığı baş qərargahının general-mayoru Qavril Korqanov (Qabriel Görganyan, 1880-1954) hərbi nazırə ünvanlığında məruzəsində hərbçi agentura (casus) şəbəkəsinin yaradılmasını zəruriyyəti bildirmiş və onların vəzifələrini müəyyənləşdirmişdi. Bu, həmin Korqanov idi ki, fransızca müəmmal bilirdi. O, Birinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsinin baş qərargah rəisiinin müavini olmuş, 1918-ci il may-jyun

aylarında keçirilən Batum konfransında və 1918-ci ilin payızında İstanbulda keçirilmiş nəzərdə tutulan Qafqaz konfransında Ermanistan nümayəndə heyətinin tərkibinə daxil edilmiş, sonra isə Paris sülh konfransında Ermanistan nümayəndə heyətinin məsləhətcisi kimi fəaliyyət göstərmişdi. 1918-1920-ci illərdə Ermanistanın xüsusi xidmət orqanlarının Türkiyə, Azərbaycan və Gürcüstən əleyhina fəaliyyət göstərən casus şəbəkəsi öz işlərini Q.Korqanovla əlaqəli şəkildə davam etdirmişdilər. Q.Korqanov casusluq fəaliyyətinin dairəsini müəyyənləşdirən və casusları öz fəaliyyətlərində rəhbər tutmaları üçün 13 maddalik təlimat hazırlamışdı<sup>121</sup>.

Hərbi nazırın 21 mart 1919-cu il tarixli əmri ilə kaşfiyyat və əks-kaşfiyyat məqsədilə istifadə etmək üçün ingilis, fransız və türk dilini yaxşı bilən zabitlərin siyahısı Baş qərargahə təqdim edilmişdir. Türk dilini bilənlərin eyni zamanda, ingilis və ya fransız dillərindən birini bilməsi tələbi də qoyulmuşdu<sup>122</sup>. Məqsəd hazırlanacaq erməni kaşfiyatçılarının ingilis və ya fransız kaşfiyyat orqanları ilə əməkdaşlığı cəlb edilmələrinə asanlaşdırılmışdan ibarət idi.

1919-cu il aprelin 8-də Ermənistanda hökumətin qərarı ilə Tiflisdik və Bakıdakı diplomatik nümayəndəliklərin və Batumdakı konulluğun nezdində hərbi attaşelerin təsis edilməsi haqqında qərar qəbul edilmişdir<sup>123</sup>. Ermənistanda Tiflisdik Daimi Nümayəndəliyinin nezdində hərbi attaşə vəzifəsinə Ermanistanın hərbi məhkəməsinin sədri vəzifəsində işləyən general-major Hovsep Kişmişyan, Bakıdakı müvafiq vəzifəyə isə P.Melik-Şahnazaryan təyin edilmişdir. Əslinde, həmin hərbi attaşeler casus şəbəkəsi yaratmaqla məşğul idilər.

1919-cu il aprelin 9-də Ermənistana Xarici İşlər nazirliyinin nazidən Əməkdaşlığı və Əməkdaşlılıq Şəbəkəsi yaradılmış, həmin büroonun Hərbi Nazırlık ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi qərara alınmışdır. Büronun fəaliyyət dairəsinə qonşu dövlətlər haqqında hərbi xarakterli məlumatların əldə edilməsi, orduların dislokasiyası, qoşunların təchizatı və təminatı vəziyyətinə dair məlumatların toplanılması, həmçinin qonşu dövlətlərde gedən siyasi proseslər haqqında informasiyaların hazırlanıb

<sup>119</sup> Virabyan Vanik, s. 25.

<sup>120</sup> Virabyan Vanik, s. 46.

<sup>121</sup> Virabyan Vanik, s. 33-34.

<sup>122</sup> Virabyan Vanik, s. 64-65.

<sup>123</sup> Virabyan Vanik, s. 39.

gönderilməsi funksiyaları daxil idi<sup>124</sup>.

Ermənistan Daxili İşler Nazirliyinin tərkibində da gizli siyasi polis və əks-kaşfiyyat funksiyalarını yerinə yetirən şöbə yaradılmışdı. Bu şöbənin əməkdaşlarının əsas vazifələri Azərbaycanın və Türkiyənin Ermənistandakı diplomatik missiyalarının əməkdaşlarını izləməkdən, onlar haqqında məlumatlar toplayıb istintaq orqanlarına təhlif verməkdən ibarət idi.

1919-cu il aprelin 19-da Ermənistan Hərbi Nazirliyinin Baş qərargahının nəzdində Kaşfiyyat və əks-kaşfiyyat şöbəsi yaradılmışdı<sup>125</sup>. Baş qərargahın kaşfiyyat şöbəsi yarananda milliyətca alman kolonistlərinin nəslindən podpolkovnik Aleksandr Şneur kaşfiyyat şöbəsinin ilk müdürü olmuşdur. 1919-cu ilin sentyabrından 1920-ci ilin aprelinədək baş qərargahın kaşfiyyat şöbəsinin müdürü Vahaqın Muradyan olmuşdur. 1920 aprel-iyun aylarında Türkiyədən qayıdan Tigran Devoyans baş qərargahın kaşfiyyat şöbəsinin müdürü olmuşdur. 1920-ci ilin iyulundan Ermanistanda bolşevik hakimiyyəti qurulanadək (2 dekabr 1920) MİKAYEL DODOXOYAN kaşfiyyat şöbəsinin müdürü olmuşdur.

1920-ci il mayın 8-də Ermənistən hökumətinin iclasında hərbi nazirin məruzəsi diniñlənmış və qərara alınmışdı ki, xaricdə kaşfiyyat və əks-kaşfiyyat işləri Ermanistandı xarici ölkələrdəki səfirliliklərinin və diplomatik nümayəndəliklərinin nəzarətinə verilsin<sup>126</sup>.

Kaşfiyyat və əks-kaşfiyyat məqsədləri üçün Ermənistən büdcəsindən ayrılan vəsaitlərdən əlavə digər mənbələrdən də vəsait daxil olmuşdur.

Təcili ehtiyacların qarşılanması üçün nə qədər vəsaitin olması barədə Baş qərargahın kaşfiyyat şöbəsinin müdürü kapitan Şneurun 1919-cu il sentyabrın 13-də Maliiyyə Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq Maliyyə Nazirliyindən bildirilmişdi ki, xəzində Poğos Nubar paşanın orduya yardım üçün göndərdiyi vəsait saxlanılır. Həmçinin xüsusi talimatla İravan bankında içərisində Azərbaycan pulları olan möhürlü döri çanta saxlanıldığı bildirilmişdi<sup>127</sup>. Ermənistən

Tiflisdəki Daimi Nümayəndəliyinin nəzdində hərbi attaşé general-major Hovsep Kışmişyan bildirirdi ki, Ermənistən ordusuna yardım məqsədilə İstanbulda və Misirdəki qohumları ona 120 min rubl göndəriblər və həmin vəsait kaşfiyyat işlərinə yönəldilib<sup>128</sup>.

### Türkiyəyə qarşı faaliyyətlər

Şərqi Anadoluda ilk casusluq şəbəkəsi çar ordusunun zabiti Tigran Devoyansın vəsiti ilə həلا Birinci Dünya müharibəsi zamanı qurulmuşdu. 1890-cı ildə İravanda doğulan, collad Dronun (Drastamat Kanayan) orta məktəb yoldaşı olan Tigran Devoyans (1890-1965) təhsilini yarımqiç qoyub “Daşnakşutyun” partiyasına qoşulmuş və 1905-1906-ci illərdə ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğını zamanı Tiflisdə 12 nəfərlik silahlı dəstə təşkil edərək, quldurbası Stepan Zoryanın cinayətkar əmərlərini yerinə yetirmişdi.

T.Devoyans Birinci Dünya müharibəsi zamanı Qafqaz cabhəsinin İqdirdə yerləşən 4-cü korpusunun zabiti olaraq “erməni qarşagında” çalışırı və kaşfiyyat şöbəsinin müdürü idi. O, əvvəlcə Ərzurumda öz casus şəbəkəsinin qurmuşdu. T.Devoyans əldə etdiyi həbi xarakterli məlumatları eyni zamanda Tiflisdəki Erməni Milli Şurasına və “Daşnakşutyun” partiyasının bürosuna da göndərirdi. Bütün Qafqaz cabhəsində idarəciyili öz əlinə alınaq üçün Ərzurumda Erməni Hərbi Şurası yaradılmışdı. T.Devoyans Bostonda nəşr edilən “Hayrenik” jurnalında dərc etdiđiyi “Heyatımdan parçalar” silsilə xatirələrində yazar ki, ermənilərin qırğınından təşsirli bilinən 6 nəfər maşhur ərzurumlu onun əmri ilə həbs edilmiş və hərbi söhra məhkəməsinin hökmü ilə dar ağacından asılmışlar. Bir qədər sonra T.Devoyans bütün Qafqaz cabhəsinin əks-kaşfiyyat qarşagının rəisi olmuşdur<sup>129</sup>.

Ərzurumdan erməni-rus işgalindən azad edilməsindən və Ermənistən müstəqilliyini əldə etdiđindən sonra T.Devoyans Tiflisə gəlir. Ermənistən Gürcüstandakı diplomatik nümayəndəliyinin hərbi attaşesi general Hovsep Kışmişyanla görüşür. Kışmişyan ona tezliklə

<sup>124</sup> Virabyan Vanik., s. 29.

<sup>125</sup> Virabyan Vanik., s. 26.

<sup>126</sup> Virabyan Vanik., s. 32.

<sup>127</sup> Virabyan Vanik., s. 57.

<sup>128</sup> Virabyan Vanik., s. 50.  
<sup>129</sup> Virabyan Vanik., s. 96; Tikran, Devoyans, “Giyankis drvakner”, “Hayrenik” (Boston), jurnalı, 1944, N 3, may-iyun, s. 96.

Ermenistanla Gürcüstan arasında müharibenin başlanacağını, ona göre de Gürcüstan ordusunun dislokasyonu ve varlığı haqqında məlumat toplaymağı ona tapşırır. T.Devoyans tezliklə məxfi məlumatları toplayıb Kişmişyanqa çatdırır, o da öz növbəsində gizli məktubla İrvana göndərir. Gürcüstanı əks-kaşfiyyatın orqanının əməkdaşları T.Devoyansı sasusluq faaliyyətinə görə 1918-ci ilin yazında həbs edirlər. Ermenistanın Xarici İşlər Nazirliyi onun həbsdən azad edilməsinə çalışsa da, Gürcüstan tərəfi buna məhkəmənin qarar veracəyini bildirir. Nəhayət, 1919-cu ilin martında Devoyans Metex qalasından qaçırılaraq qatarla İrvana yola salınır. İrvanda onu hərbi nazir H.Haxverdyan qəbul edir. 1919-cu ilin may ayında kapitan T.Devoyans kaşfiyyat şəbəkəsi qurmaq üçün Türkiyəyə göndərilir. Əvvəlcə Van-Muş-Bitlis bölgəsində fəaliyyət göstərir, sonra isə İstanbulda casusluq şəbəkəsini qurur<sup>130</sup>. T.Devoyans İstanbulda ingilis kaşfiyyat ilə də əməkdaşlıq edirdi<sup>131</sup>.

T.Devoyans qurduğu casus şəbəkəsinin vəsitsəsilə əldə etdiyi məlumatları bir neçə mənbədən dəqiqləşdirdikdən sonra Ermenistan ordusunun Baş qərargahına və bir nüsxəsini da şifralı telegramlarla Ermenistanın Parisdəki nümayəndə heyətinin üzvü Q.Korqaruyana göndərirdi. Q.Korqaruyan isə öz növbəsində həmin məlumatları Türkiyəyə qarşı düşməncilik mövqeyi tutan dövlətlərin xüsusi xidmət orqanlarına ötürürdü. "Daşnakşutun" partiyasının orqanı olan "Cakamatart" qəzetiñin redaksiyası erməni casuslarının İstanbuldakı gizli görüş məkanı idı.

Ermenistanın Türkiye və Azərbaycana qarşı casusluq şəbəkəsi quranlardan biri də əvvəllər Ruminiya cəbhəsindəki ordunun Qara dəniz donanmasının komandanlığının gərargahının kaşfiyyat və ək-kaşfiyyat şöbəsinin müdürü olmuş Hovhan Xan-Qoturski (əsl adı Artemi Hovançnesov) idi. 1918-cilin avqust ayından Ermenistan Hərbi Nazirliyin Sıra və safarbərlik şöbəsi raisinin köməkçisi işlayən Xan-Qoturski 1919-cu ilin əvvəlindən etibarən Qara vilayətindən Batumadək Türkiye ilə sərhəd ərazilərdə, həmçinin Naxçıvan bölgəsində

kaşfiyyat xarakterli məlumatları toplayıb İrvana göndərirdi<sup>132</sup>.

1919-cu illi avqustun ortalarında polkovnik Aşur Ermenistanın Parisdəki nümayəndə heyətinin məsləhətçisi general Q.Korqanyan erməni qaçqınları və Ərzurumda hərbi-siyasi vəziyyət haqqında göndərdiyi məlumatlarda yazırkı ki, Fransa komandanlığının təklifi ilə Ermenistandakı qaçqınların geri qaytarılması planı hazırlanıb və bu məqsədla təskil edilmiş komissiyanın tərkibinə Şneurun özü də daxil edilib. O, Van, Muş, Ərzurum vilayətlərinin və həmçinin Ələşkert və Xnis vadilərinin əla keçirilməsinin qarşıya məqsəd qoyulduğunu, ona görə də qaçqınların və onların yüksəklerinin daha qısa yolla daşınması üçün Maku yolunun barpa edilməsinin zəruriliyini nəzərə çatdırır. O, həmçinin bu məsələ ilə bağlı planların və sxemlərin hərbi nazir general Tovmas Nazarbekova təqdim edildiyini yazırkı<sup>133</sup>.

Ermenistanın bas naziri Aleksandr Xatisov (Xatisyan) 1920-ci il may ayının sonlarında Batum üzərindən İstanbula gəlir. Onun İstanbuldan Ermenistan xarici işlər naziri Hamo Ohancanyana göndərdiyi məktublarında "Türkiyə Ermenistanı" ilə bağlı Ermenistanın hökumətinin yetirməli olduğu vəzifələrdən bəhs edir. O, Ermenistanın İstanbuldakı nümayəndəliyindən əlavə, müttəfiq dövlətlərin Ali Komissarlığı yanında da səlahiyyətli nümayəndənin olmasına zəruriliyini bildirir. O, Ermenistana kanardan silah yardımı və "mandat" olmadan "Türkiyə Ermenistanını" əla keçirməyin mümkün olmayacağı qeyd edir. A.Xatisov "Türkiyə Ermenistanını" əla keçirmək üçün hərtərəfli hazırlıq görülməsini və xüsusilə orlaq öncə Ələşkertin tutulmasının vacibliyini vurgulayırdı<sup>134</sup>.

İstanbulda yaşayan ermənilər haqqında məlumat veran A.Xatisov yazırları ki, burada onların 4 qəzeti nəşr olunur. O, müttəfiq dövlətlərin təmsilçiləri ilə görüşdülüyü, onlardan Ermenistan hökumətinin istəklərini hayatı keçirməsi üçün yardım istədiyini qeyd edir. Onunla görüşə çoxsaylı bankların, tacirlərin redaktorlarının, partiya və din xadimlərinin göldiklərini yazar. O, İstanbulda 180.000 erməninin

<sup>130</sup> Virabyan Vanik, S. 98-101

<sup>131</sup> Virabyan Vanik, s. 676-677.

<sup>132</sup> Virabyan V.,S.102-104  
<sup>133</sup> Virabyan Vanik, s. 82.  
<sup>134</sup> Lraber Hasarakakan Gitutyunneri. Yerevan, №3, 1996. s.205: [http://lraber.asia.am/2571/I/1996-3\(197\).pdf](http://lraber.asia.am/2571/I/1996-3(197).pdf)

yaşadığını, onların tərtərəqlı hayat sürdüklerini, hamılıqla varlı olduğunu, aralarında kasıbların olmadığını yazar. A.Xatisov "Daşnak-sutun" partiyasının üzvlərinin hamisimən elə geyindiklərin, hər birinin ayrıca evlərinin olduğunu yazar. O, Ermənistandan İstanbulda daimi nümayəndəliyinin ayrıca binasını olmamasından, diplomatik nümayəndədə F.Taxtaçyanın "Pera palase" hotelində maddi sıxıntı içerisinde fəaliyyət göstərdiyini yazar və əlavə edir ki, İstanbulda Ermənistandan konsullüğünün açılması vacibdir. O, mövcud problem-lərin həlli üçün bütün imkanların olduğunu və onların nizamlanmasının asan olduğunu qeyd edir<sup>135</sup>.

### *Xüsusi xidmət orqanlarının Azərbaycana qarşı cinayətkar amalları*

Azərbaycan Hərbi Nazırlığı Ermənistandakı daimi nümayəndəlikdə hərbi attəşə vazifəsinə layiqli şəxs tapa bilmədiyindən, Ermənistandan ordusu barəda məlumatların topllanması işi 8 aprel 1919-cu ildən Gürcüstankəndə daimi nümayəndəlikdə çalışan hərbi attəşə Məhəmməd bay Əliyevə həvalə edilmişdi<sup>136</sup>.

Azərbaycanın Ermənistandakı nümayəndəliyinin əməkdaşları şifrəli teleqrammlarla Ermənistan silahlı qüvvələrinin tərkibi, təchizatı, onların dislokasiyası və yerdeyişimişi barədə Tiflis üzərində Müdafiə Nazırlığının məlumatlarındırırdılar. Ermənistanın Bakıdakı daimi nümayəndəliyində çalışanların aksariyyəti isə kəşfiyyat və aks-kəşfiyyat işində təcrübəsi olan keçmiş zabitlərdən formalasdırılmışdı. Ona görə də Ermənistan hökuməti Azərbaycanda gedən proseslərdən anında xəbər tuturdu.

Azərbaycan hökuməti Ermənistanda və sərhəd bölgələrdə erməni silahlı birliklərinin tərətdikləri qırğınlarda dayandırılması üçün Tiflisdəki diplomatik nümayəndəliyimiz vəsaiti ilə Ermanistan hökumətinə etiraz məktubları və diplomatik notalar göndərirdi. Bütün bunlardan sonra – 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi təyin

edilmişdir. Ermənistan hökuməti 1919-cu il fevralın 1-də Azərbaycana İravan şəhərində diplomatik nümayəndəliyin fəaliyyətə başlamasına razılıq vermişdi. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanaqdaq İravan quberniyası ərazisində ermənilərin tərətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan matbuatını və rəsmi dairələrini İravan Müsəlman Mili Şurası, İravan Müsəlman Xeyriyyə Camiiyəti və İravan Quberniyası Həmyeriləri Təşkilatı məlumatlandırdı.

Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İravanda fəaliyyət göstərən diplomatik nümayəndəliyin və ayrı-ayrı İravan ziyahlarının və imkanlı şəxslərin fəaliyyəti Ermənistan xüsusi xidmət orqanlarının daimi nəzarəti altında olmuşdur. M.Təkinski fəvqələdə cəsarətə fəaliyyət göstərdiyi üçün Ermənistan hökuməti tərəfindən "persona non grata" elan edilmişdi<sup>137</sup>.

1919-cu il oktyabrın 1-də Məhəmməd xan Təkinski Azərbaycan xarici işlər nazirinin müavini vazifəsinə təyin olunmuşdu.

M.Təkinskidən sonra görkəmli Azərbaycan yazıçısı və siyasi xadimi Əbdürəhim bəy Haqverdiyev 1919-cu il avqustun 24-də Azərbaycan Respublikasının Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi. Bundan öncə Ə.Haqverdiyev Azərbaycanın Dağlı Respublikasında diplomatik nümayəndəsi olmuşdu.

Ə.Haqverdiyev İravan quberniyasında və Qars vilayətində türk-müsəlman əhaliyə qarşı ermənilərin tərəfindən tərədilən soyqırımı fakt-ların Birləşmiş Dövlətlərin Ali Komissarlığında, xarici ölkələrin Qafqazda nümayəndəliklərinə çatdırılmasında, qaçqınların vəziyyətinin yüngülləşdirilməsində xeyli iş görmüşdür. O dövrün mənzərəsini əks etdirən yüzlərlə sənəd Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılır.

Həmin sənədlərdən bir neçəsi diplomatik nümayəndə kimi, qatarla Tiflisdən İravana gedərkən erməni quldurlarının Ə. Haqverdiyevə qarşı soyqırılığundan bəhs edir<sup>138</sup>.

Həmin soyqırılıqlı hadisəsini Ə. Haqverdiyev 1920-ci il martın

<sup>135</sup> Yenə orada, s. 210-211.

<sup>136</sup> Qoca Elşad. Azərbaycan xüsusi xidmətləri. (1918-1920). Bakı: Şuşa, 2004, s.52.

<sup>137</sup> Virabyan Vanik, göstərilən əsəri, s. 167.

<sup>138</sup> Azərbaycan Respublikası Dövlət Arxivü (ARDA), fond 897, siyahı 1, iş 91, vərəq 24-25.

11-də İravan dairə məhkəməsinin prokuror müavini K.Budaqyanə verdiyi izahatında yazırı ki, martın 8-də saat 1.40 daqiqədə man Tiflisdən Azərbaycana məxsus salon-vaqonda gedərkən erməni quldurları Borçalı ərazisində yaradılan neytral zonda içərisində 5 milyon 400 min manat (250-lük askinasla 2 milyon Zaqafqaziya bonu və 50-lük askinasla 68 paçkada hər birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu) pulu silahlı hədələməklə qarət etmişlər. Erməni quldurları həmçinin Ə.Haqverdiyevin zəncirli qızıl saatını, 17 min manat dəyərində brilliant sanacağını və 10 min manatlıq brilliant sırasını götürmüdürlər.

Quldurlar basqınının tərədiłəcəyi məkanı və möqamını da çox dəqiqlikə hesablayıblarmış. Belə ki, Sənain stansiyasından çıxan qatar Kober dayanacağına çatmış, dörədə saxlanmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yayılma atışından sonra hərəkətə başlayıbmış.

Hədisədən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə.Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir. Və quldurların taqib edilməsini xahiş edir. O, hətta quldurları tutacaqları taqdırıdə, dəstənin hər bir üzvüna 1500 rubl vəd edir.

İzahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmək niyyətində olduğunu aydınlaşır. Belə ki, Ə. Haqverdiyev göstərir ki, bizi soyduqları vaxt taxminən 20 quldur vaqonu mühasirəyə alıbmış. Digər tərəfdən isə Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika nümayəndəsinin vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birləşdə 7 milyon (pulun vahidi göstərilmiş) aparrıllarmış. Ancaq qarət edilən təkcə azərbaycanlıların mindikləri vaqon olur.

Ə.Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə telegram vuraraq qarət edildiklərini bildirir, hadisəni Azərbaycan hökumətinə çatdırmağı və tacili tədbir görməyi tələb edir.

Bu hadisədən sonra Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsi Ermənistanın Gürcüstandakı diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir.<sup>139</sup>

Azərbaycan XİN hadisə ilə bağlı Ermənistəninin ölçü götürməsini tələb etmək üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermənistən nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarət Ermənistənla Gürcüstan arasında neytral zonada tərədirilib. Həmçinin bildirilir ki, Ermənistən polisləri axtarış aparıcıları zaman Gürcüstan polisləri tərəfindən törksilə ediləbilər. Neytral zonaya Amerika general-qubernatorluğunun nazarat etdiyi bəhəna getirirək, Ermənistən nümayəndəliyi məzh birinci ünvana müraciət etməyi məsləhət görür<sup>140</sup>. Borçalı qəzasını əhatə edən neytral zona üzrə general-qubernatorun əlaqələr köməkçi zabit leydənt Levon Başincanyan idir<sup>141</sup>.

Lakin uzun süren diplomatik yazılmalarдан heç bir nəticə hasil olmamışdır.

Azərbaycanın diplomatik nümayəndəsinin qarət olunması hadisə barədə erməni tarixçisi Vanik Virabyanın monoqrafiyasında bu barədə ətraflı məlumat verilmişdir.

Dəsnək Ermənistəninin baş naziri olmuş Simon Vrasyan öz xətilərində bu hadisəni belə təsvir edir: "Bir gün teleqram aldı ki, Azərbaycanın yeni safiri və Xalq partiyasının sadri S. Harutyunyan eyni qatarla Tiflisdən İravana gedirər. Rubenə ("Daşnak sutyun"un liderlərindən biri, 1920-ci ildə Ermənistən hərbi naziri olmuşdur – N.M.) birlikdə dərhal müvafiq tədbir ələ aldı. Mərin 8-də səhərə yaxın, Lori neytral zonasında, Sənain-Kober stansiyalarının arasında bir qrup maskili və silahlı gəncəl qatarı dayandırdılar, Haqverdiyevin və Harutyunyanın aşyalarını əllərindən aldılar. Haqverdiyevdən 2 milyon rubl Zaqafqaziya bonu, Harutyunyanından isə 296 min Zaqafqaziya bonu ələ keçirdilər. S. Harutyunyan həmin pulu öz partiyasının Yerevanda dərc edilən "Jögovurd" ("Xalq") qəzeti üçün apardı. Bu hadisə xeyli qalmaqla yaradı. Azərbaycan hökuməti tərəfindən İravana şikayətlər göndərildi. Gürcülər azərbaycanlı dostlarının üstüna gülürdürlər. Ermənistən hökuməti S. Harutyunyanın üzrxahlıq etdi. Ondan götürülen pul və qızıl saat özünü qeytarıldı".<sup>142</sup>

<sup>139</sup> ARDA, fond 897, siyahı 1, iş 91, vərəq 20.

<sup>141</sup> Virabyan, s. 70.

<sup>142</sup> Virabyan Vanik, göstərilən əsəri, s. 168.

<sup>139</sup> Yenə orada.

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşirı 1921-ci ildə İstanbulda qətlə yetirən, "Nemezis" terror təşkilatının rəhbərlərindən olan "qisasçı" Misak Torlakyanın isə Ə.Haqverdiyevin qarət edilməsini belə təsvir edir: "Daşnakşutun Partiyasının Ermənistandakı bürosu Gürcüstan Mərkəzi komitəsinə təşşür verdi ki, neutral zonada Azərbaycanın səfiri Haqverdiyev qarət edilsin və lazım ola biləcək sənədlər götürülşün. Haqverdiyev Bakıya növbəti səfərindən qayıdarkən, gecə vaxtı gürcü paltağı geyimmiş bir dəstə silahlı gənc neytral zonada qatarə hücum etdi... Bu hücumun sirf xüliqanlıq təssəriatı yaratması üçün silahlı dəstəyə ictimai xadim S. Harutyunyanqa qarşı da eyni hərəkatların edilməsi təşşürilmişdi. Götürülən sənədlər bir daha şübhə yeri qoymadı ki, Azərbaycan və Türkiyə Ermanistani içərindən dəqitmaq niyyətindərlər. Bu sənədlərin bir nəçəsini Ruben öz kitabının 7-ci cildində (*erməni dilində, 7 cilddə çap edilən "Ermanı ingilabçısının xatirələri"* kitabları nəzərdə tutulur - N.M.) daxil etmişdir"<sup>143</sup>.

Ermanistən xüsusi xidmət orqanının həmin vaxt Gürcüstənda gizli fəaliyyət göstərən kəşfiyyatçısı Tigran Devoyosu və barədə Bostondə erməni dilində nəşr edilən "Hayrenik" (Vətən) jurnalında (1945, № 4, iyul-avqust, s. 81) yazırı: "Əgər Azərbaycanın diplomatik nümayəndəsi neytral zonada "əcəlflər" tərəfindən talan edilməsaydı, Tiflis üzərindən Bakıdan göndərilən vəsafta təkcə Şəhur-Naxçıvandakı tatar ordusunun sayı 10.000-ə çatardı. Eynilə, Böyük Venedə və Zəngibasar və s. yerlərdə ermənilərə qarşı döyüşən tatarların sayı qat-qat artardı və nəticədə Ermanistan erməniləri məhv edilməklə üzlaşdırıldı"<sup>144</sup>.

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xan Cavanşirı 1921-ci ilin 18 iyulunda İstanbulda qətlə yetirən Misak Torlakyanın 2001-ci ildə Beyrutda erməni dilində çap edilən xatirələrində Ə.Haqverdiyevin qarət edilməsindən sonra əla keçirilən qənimatın aqibəti haqqında belə məlumat vermişdir: "Sonradan əməliyyatın iştirakçıları həmin məbləği Mərkəzi Komitəyə (yəni "Daşnakşutun" partiyasının mərkəzi komitəsinə - N.M.) verməkdən

imtina etdilər. Bu səbəbdən də Mərkəzi Komitə dəstənin rəhbərlərini öldürməyi qərara aldı. Bu işi görənlərin bir hissəsi neytral zonada qalsalar da, onların başçısı Qasim Ruben Harutyun Harutyunyanın adı ilə güllələndi. Bundan sonra dəstənin qalan üzvlər öz yoldaşlarının qisasını Mərkəzi Komitədən almaq üçün Tiflisə gəldilər. Gərgin vəziyyəti nəzərə alan Gürcüstan Mərkəzi Komitəsi məni və yoldaşlarımı Batumdan Tiflisə çağırıdı... Bizim Batumdan Tiflisə gəlməyimiz bir həftə çəkdi və bu arada Erivanski meydandan dəstənin ikinci lideri Ruben Safaryan Yervand Fundukyanın ailə qətlə yetirildi. Bu qətlənən sonra digərləri də qaçırlar və bununla da məsələ qapandı"<sup>145</sup>.

Misak Torlakyanın yazışlarından belə notica çıxır ki, Ə.Haqverdiyevin qarət edən quldur dəstəsi "Daşnakşutun"un Tiflis Komitəsinə deyil, İravan Komitəsinə bağlı olmuşdur və ona görə də qarət etdikləri vasaiti Tiflisdəki toslim etməmişdilər.

Sonralar Misak Torlakyan kimi, Harutyun Harutyunyan və Yervand Fundukyan da İstanbulda gedərək "Nemezis" terroru təşkilatda qoşulmuş və bir sırə sifarişli terror aktlarını icra etmişdilər.

Bütün yuxarıda qeyd edilənlərdən bəla qənaat hasil olur ki, Azərbaycanın diplomatik nümayəndəsi Ermanistən hökumətinin rəhbərlərinin təşşürqi əsasında qarət edilmişdi və adı quldurluq hadisəsi deyildi. Digər tərəfdən, o da malum olur ki, Ermanistən kəşfiyyat orqanı Ə.Haqverdiyevin İravandan Bakıya nə zaman gəlmişindən və nə vaxt geri qayıdacağından və özü ilə külli miqdarda vəsait aparanğından öncəndən xəbar tutmuşdur. Görünür, Azərbaycan parlamentində təmsil olunan erməni deputatlar və Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası Azərbaycan hökumətinin Ermanistənda və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin ehtiyacları üçün nə qədər vəsait ayrılmışdır və nə zaman göndəriləcəyi haqqında əldə etdikləri məlumatı Ermanistən rəhbər şəxslərinə ötürmüşlər. Üstəlik, Azərbaycan Mərkəzi bankında işləyən erməni kəşfiyyatının nümayəndəsini də bu işdə iştiraklarının olması da şübhə doğurmur.

Erməni cinayətkarlarının törədikləri bu cinayət adı quldurluq hadisəsi deyildi. Ə.Haqverdiyevin Bakıdan gotirdiyi pullar Diplomatik Nümayəndəliyin ehtiyaclarının təmin edilməsi ilə yanaşı, həmin

<sup>143</sup> Yənə orada, s. 170.

<sup>144</sup> Yənə orada, s. 156.

<sup>145</sup> Yənə orada, s. 170-171.

dövrde indiki Ermenistan ərazisində və Naxçıvanda fəaliyyət göstərən milli şuraların vasitəsi ilə erməni silahlı dəstələrinin hücumları nticəsində yer-yurdularından didərgin düşən qəçqunların, yetimxanalarla, lazaretlərdə sığınacaq tapan kimsəsiz uşaq və qocaların achıdan ölmələrinin qarşısının alınmasına sərf edilmişdi. Lakin Ermenistan hökumətinin əli ilə ermənilər onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdular.

1918-ci ilin martında Ərzurumun qurtuluşundan sonra türk ordusunun öndən geri çəkilən Andranikin qoşunu həmin ilin iyulunda Zəngəzuru əla keçirmişdi. Zəngəzuru əla keçirməklə Andranik, Qərb dövlətlərinin Türkiye ilə türk dünyasının əlaqəsini kasğım niyətlərini reallaşdırılmış oldu. Andranik Zəngəzurdan çəkildikdən sonra Njdeh (Qaregin Ter-Harutyunyan) öz qoşunu ilə Zəngəzurdan keçib Qarabağ əla keçirmək və onu Ermanistana birləşdirmək istəyirdi. Azərbaycan ordusu 1919-cu ilin noyabr ayını əvvəlində hərbi əməliyyat keçirib Zəngəzuru erməni işğalından azad etmək istəyirdi. Tarixə “Düy əməliyyəti” kimi düşən Azərbaycan ordusunun birinci piyada diviziyasının hücumu uğursuzluqla nəticələnmişdi<sup>146</sup>. Ermenilər dəqiq top atışları ilə Azərbaycan ordusunun mövqelərini sıradan çıxarmış, bununla da Njdehin qoşunu Zəngəzurda daha da möhkəmlənmişdi. Ciddi hazırlıqla hayata keçirilən “Düy əməliyyəti”nin uğursuzluqla nəticələnməsinin səbəbi Azərbaycan odusunun zabitinin erməni kaşfiyyati tərəfindən əla alınması səbəb olmuşdu. Tigran Devoyans öz xatirələrində yazır: “Ermanistandan kaşfiyyat bölməsi 200 min rubla Njdehin qarşısında olan Azərbaycan ordusunun zabitlərinin başçısını rüşvətə satın almışdır. Həmin komandır topları və pulemyotları bizim istadiyimiz şəkildə yerləşdirmişdi. Elə ki, vuruşma başlıdı Njdehin qüvvələri Azərbaycanın daha güclü ordusunu darmadağın etdi... Azərbaycan qoşununun zabit qərargahının rəisi milliyyətçi gürçü idi.”<sup>147</sup>

1920-ci ilin yayında bolşeviklərin ordusu Zəngəzurdan keçib Naxçıvana daxil olsa da, Njdehin qoşununu mağlub etmədi. Ermənistanda sovetlikimiyəti qurulduğdan sonra Zəngəzur Ermenistana

verildi və bununla da həm Naxçıvan Azərbaycandan ayrı düşdü, həm də Türkiye ilə türk dünyasının əlaqəsi kəsilmiş oldu.

Ə.Haqqverdiyevdən sonra 1920-ci il martın 16-də o Himayədarlıq Nazirliyinin Ermenistandakı müvəkkili Teymur boy Makinski Azərbaycanlı Ermenistanda diplomatik nümayəndəsi təyin edilmişdi. T.Makinskini aqıbatı da salafətinin aqıbatı kimi olsmuşdu. Həmin ilin mayında Ermenistan Daxili İşlər Nazirliyi tərəfindən Zəngibasarda azərbaycanlı əhalinin silahı üzərinə yardım göstəriləməsi ittihamı ilə T.Makinski başda olmaqla, diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı cinayət işi açılmışdı. T.Makinski tacili Tiflis gələrkən həbsdən canını qurtara bilsə də, digər əməkdaşlar həbs edilmişdilər. Azərbaycan hökuməti bunun qarşısında Ermanistandan Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını həbs etmiş, bundan sonra İravanda həbs edilən azərbaycanlı əməkdaşlar azad edilmişdilər.

Azərbaycan hökuməti İravan quberniyası ərazisindən məvcudluğunu qoruya bilən azərbaycanlı əhalini achıdan, səfələtdən qurtarmaq, erməni silahlı dəstələrinin qarşı duruş gətirmək üçün diplomatik nümayəndəlik vasitəsi Zəngibasar Milli Şurasına mütəmadi olaraq pul göndərirdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermanistan kaşfiyyatı əla keçirmişdi. Bu barədə Ermanistandan baş naziri Aleksandr Xatisov həmin vaxt Tiflisdə Azərbaycan nümayəndələri ilə danışlıklar aparan xarici işlər naziri A.Ohancanyana İravandan göndərdiyi məktubunda belə məlumat verir: “Makinski aprelin 4-da üç nəfərlə, öz massı ilə Zəngibasara 600.000 rubl göndərmişdir. Bizim yoldakı postumuz onları yaxalamış, həbs etmiş və İravana məruzə etmişdir. Yolda onlar har şeyi anlamış və Makinskini əla vermişlər. İş məhkəmədə böyük həy-kük yaradacaq. Makinskini hələlik onların ifadələrindən xəbəri yoxdur, lakin hiss edir ki, biz hər şeyi biliyoruz. Müştəntiq onu dindirmişdir. O, işsə vurur ki, onun missiyasında hansısa “hadisə” baş vermişdir və deyir ki, Xoyski ilə görüşməlidir. O, sabah Tiflis gedir. Bu barədə yalnız nümayəndə heyətinə və Tumanovdan başqa heç kimə deməyin. Daha başqa izlərə düşmək üçün hələ ki, iş məxfi aparılır.”<sup>148</sup>

<sup>146</sup> Süleymanov Mehman, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi tarixi. II cild, Tehran: Firuzan, 2014, s. 538-545.

<sup>147</sup> Virabyan Vanik, s. 151.

<sup>148</sup> Lraber Hasarakakan Gitutyunneri. Yerevan, №3, 1996, s.197; [http://lraber.asj-oad.am/2571/1/1996-3\(197\).pdf](http://lraber.asj-oad.am/2571/1/1996-3(197).pdf)

Həbs ediləcəyini hiss edən T.Makinski mayın 28-də İravanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifasını Adil Qiyyas-bəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistən XİN Azərbaycanda bolşevik hökumətinin qurulmasına səbəb göstərərək, diplomatik nümayəndəliyin fəaliyyətinə xitəm verildiyini bildirir.

Bu qısa tarixçə 1918-1920-ci illərdə Ermənistən xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhina fəaliyyətlərinin bir qismini əhatə edir. Lakin bu mövzunun Türkiyə Azərbaycan arxivlərində sənədləri də dövrüyyəyə cəlb etməklə daha dərindən araşdırılmasına ehtiyac vardır.

### ƏDƏBİYYAT

1. Azərbaycan Respublikası Dövlət Arxiv (ARDA), fond 897, siyahı1, iş 91.
2. Virabyan Vanik. Hayastani Hanrapetuyan Petakan Anvdankutyan Hamakarqi Steğcümü Yev Qorcuneutyuni. 1918-1920 tt. (Hetzaxutyun, Banak, NQN) Yerevan, 2015. (1918-1920-ci illərdə Ermənistən Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti (Kəşfiyyat. Ordu. DİN). Yerevan, 2015, erməniça.
3. "Hayrenik" (Boston), jurnalı, 1944, N 3, may-iyun.
4. Qoca Elşad. Azərbaycan xüsusi xidmətləri. (1918-1920). Bakı: Şuşa, 2004.
5. Papazyan Vahram. İm Hüseri. 3. Cild, Beyrut, 1952, erməniça.
6. Süleymanov Mehman. Azərbaycan Xalq Cümhuriyyətinin hərəkətarixi. II cild, Tehran: Firuzan, 2014.
7. Sasuni Karo. Tackahayastani Rusakan Tirapedutyan Tak (1914-1918). Boston, 1927, (erməniça).
8. В течение шести месяцев Армения и Османская империя были в одном союзе. <http://www.aravot.ru.am/2017/03/30/238413/>
9. Lraber Hasarakakan Gitutyunneri. Yerevan, №3, 1996, s.205; [http://lraber.asj-oa.am/2571/1/1996-3\(197\).pdf](http://lraber.asj-oa.am/2571/1/1996-3(197).pdf)

### MƏTBUATDA DƏRC EDİLƏN MƏQALƏLƏR

Tariximizin şanlı və iibrətamız səhifəsi

Azərbaycan Parlamenti-100

XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika - Xalq Cümhuriyyəti quran və parlamentarizmin əsasını qoyan xalqımızın dövlətçilik tarixinin yeni səhifələri yazıldı. 1917-ci ilin fevralında Rusiyada baş veran inqilab nöticəsində mərkəzdənqəngəcə meyilləri gücləndi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar avvalca Xüsusi Komitə, noyabr ayında isə Zaqqafqaziya Komissarlığı yaradılar. 1917-ci il noyabrın 26-29-da Rusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdə azərbaycanlılar 14 yer qazanmışdır. 1918-ci ilin yanvarında Müəssisələr Məclisi buraxılmış, fevralın 22-də Cənubi Qafqazdan seçilmiş nümayəndələr Zaqqafqaziya Seyminin yaradılması, hakimiyətin onlara verilməsi haqqında qərar qəbul etdilər və müştəqil Zaqqafqaziya Federativ Respublikasının yaradıldığını elan etdilər. Zaqqafqaziya Seymında Azərbaycandakı 4 siyasi partiyadan 44 nümayəndəsi seymin müsəlman fraksiyası adı altında təmsil olundu.

Zaqqafqaziya Seymında xarici və daxili amillərin sayəsində ümumi dil tapmaq çətinlişirdi. Mayın 26-da Zaqqafqaziya Seymi özünün axırınçı iclasını keçirdi. Ertəsi gün Gürcüstanın müstəqilliyyi bayan edildi. Mayın 27-də seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi, onun rəyasət heyəti seçildi. Mütəşəkkil Partiyasının təmsilçilərinin təklifi ilə M.Ə.Rəsulzadə şurannın sadri oldu.

Mayın 28-də Azərbaycan Milli Şurasının 44 üzvündən 26-sının imzaladığı dövlət müstəqilliyi haqqında bəyannamə (Əqdnamə) ilə türk-müsəlman dölyüsündə parlamenti respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz müstəqilliyyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dölyüsünə əsas siyasi mərkəzlərinə radio-telefraq göndərildi. Sonralar Əsas Qanunun - Konstitusiyanın qəbul edilməsi mümkün olmadığı üçün "İstiqlal Bəyannaməsi" Xalq Cümhuriyyətinin süqutunadək bir növ Konstitusiyani əvez etmişdir.

Bəyannamənin 6-cı maddəsində qeyd edilirdi ki, Məclisi - Məbusan (*yəni parlament*) toplanıncaya qədər Azərbaycana xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında masuliyət daşıyan müvəqqəti hökumət rəhbərlik edəcək. İyunun 16-də Azərbaycan hökuməti Tiflis-dən Gəncəyə köçdükdən sonra Qaftqaz İsləm Ordusunun komandanı Nuru Paşa ilə Azərbaycan hökuməti arasında görənlilik yaramadı. Belə müərkkəb vəziyyətdə Milli Şura fealiyyət göstərməyin mümkün olduğunu görüb, daha olverişli vaxta qədər özünü buraxmağa məcbur olmuş və səlahiyyətlərini Fətəli xan Xoyski hökumətinə həvalə etmişdi. Ona görə də hökumət həm qanunverici, həm də icraedici orqan funksiyasını ifa edirdi.

Həmin dövrə Bakı erməni-bolşevik qüvvələrinin işgalı altında idi. İyunun 12-də Bakı Sovetinin hərbi qüvvələri Gəncə üzərinə hücum keçmişdi.

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fealiyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sərəcların - Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il), Azərbaycan Milli Ordusunun (Korpusunun) yaradılması (26 iyun 1918-ci il), türk dilinin (Azərbaycan türkəscisinin) dövlət dili elan olunması (27 iyun 1918-ci il), hərbi nazirliyin təsis edilməsi (1 noyabr 1918-ci il) haqqında qərarların qəbulu ilə tarixi yaddaşımıza daxil olmuşdur.

Xalq Cümhuriyyətinin hökuməti və parlamenti mövcud olduqları müddədə faaliyyətlərini daha çox ölkənin ərazi bütövlüyünü təmin etməyə, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa, sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, vətəndaşların hüquqlarını qorumağa, xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi. Həmin dövrə vətəndaşlıq haqqında, ümumi hərbi mülkəlliyyət haqqında, mətbuat haqqında, Milli Bankın təsisini haqqında, Bakı Dövlət Universitetinin açılması haqqında, gömrük və poçt-telegraf xidmətinin təkmilləşdirilməsi haqqında, məhkəmə qanunvericiliyi haqqında və sair qanunlar qəbul edilmişdi.

Zəngin dövlətçilik anənələrinə malik olan müstəqil Azərbaycan dövlətinin atributlarının yaradılması hökumətin diqqət mərkəzində

olmuşdur. Müvəqqəti hökumətin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizgözlü ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzası asasında Azərbaycanın yeni ücrəngli - mavi, qırmızı, yaşıł zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizgözlü ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikası üzərində dəlgalanın dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (*indiki Azərbaycan Dövlət Neft Şirkətinin* yerləşdiyi, o zamanki neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə - N.M.) qəbul edilmiş və qaldırılmışdır.

Ücrəngli dövlət bayrağımız 70 il sonra 1990-ci il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasetçisi və dövlət xadimi Heydər Əliyevin taşabbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilsək lər yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsətəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti "Azərbaycan Respublikasının dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu<sup>1</sup>nu qəbul etdi. Bu qanunla ücrəngli milli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəzmizim bütün Azərbaycan üzərində dəlgalanmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının dövlət gerbi istər simvollarının zənginliyi, istərsə də Azərbaycan milli dövlətçiliyinin, xalqımızın tarixi-madəni, milli-mənəvi görüşlərini hərtərəflə, dolğun əks etdirməsi ilə seçilir. Müstəqil Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə faaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, həmin illarda onun qanunvericilik səviyyəsində qəbul edilməsi mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürüün, milli himminin və harbi ordenlə-

rinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etmişdir. Qərarın birinci böndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilmişdir Hərbi Nazirliyə, ikinci böndində isə milli himmin, dövlət gerbi və möhüründən layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi Xalq Maarif Nazirliyinin tapşırılmışdır. Birinci qərara əsasən, 1919-cu il martın 23-də "Azərbaycan" qəzetiində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdir. Lakin təsəssüf ki, 27 aprel 1920-ci il bolşevik istilası və milli dövlətlimistim sütqut etməsi bu ümummilli və dövlət əhamiyətli məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi. XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstaqilliyini bərpə etmək ərəfəsində - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olunmuşdur. 1991-1992-ci illər arzində müsabiqəyə dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər ssəslənmışdır. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq etmişdir.

Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan Respublikasının parlamenti 1992-ci il mayın 27-də "Azərbaycan Respublikasının dövlət himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marsı" Azərbaycanın dövlət himni kimi təsdiq edilmişdir. Beləliklə, Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpə olunmuşdur.

1918-ci il sentyabrın 15-də Qafqaz İslami Ordusunun və Azərbaycan Ordusunun köməyi ilə Bakı daşnak-bolşevik işğalından azad edildi. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.X.Xoyskinin müraciəti əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başlıdı. Milli Şuranın noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında qərara alındı ki, Azərbaycan parlamentində ölkədə yaşayan bütün qeyri-millətlərin nümayəndələri təmsil olunmalıdır. Parlamentin 120 nəfərdən ibarət olması qərara alındı.

Həmin dövrə Milli Şuranın Azərbaycanın mübahisəsiz hesab etdiyi ərazilərdə - Bakı və Gəncə quberniyalarında, Zaqatala dairəsində, İrəvan və Tiflis quberniyalarının Azərbaycana bitişik və soydaşları mizrin kompakt yaşadıqları ərazilərdə 2 milyon 750 min əhali yaşayır. Onlardan 1,9 milyon nəfəri müsəlman, yarım milyon erməni, 230 min nəfəri ruslar idilər. Əhalinin hər 24 min nəfərindən bir nümayəndə olmaqla, parlamentdə müsəlmanları 80, erməniləri 21, rusları 10, almanları bir, yəhudiləri bir deputat təmsil etməli idi. Kvotaya uyğun gəlməsə də, gürcülerin və polyakların da hərəsinin bir nümayəndə ilə parlamentdə təmsil olunmaları qərara alınmışdır.

Yeni seçiləcək 36 müsəlman deputat üçün yerlər aşağıdakı qaydada ayrılmışdır: Bakıdan 5, Cavad, Göyçay, Lənkəran, Şamaxı, Ərəş, Şuşa, Zəngəzur, Nuxa və Zaqataladan 2, Quba, Gəncə və keçmiş İrəvan quberniyasının azərbaycanlılarının əksariyyət taşkil etdikləri (Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qazaları) hissəsindən 3, Cavanşir, Qazax, Cəbrayıllı qəzələrinin və Borçalının hərəsindən bir deputat. Əsasnamaya görə, parlamentdə təmsil olunmaq üçün ayrılan 21 erməni yeri aşağıdakı qaydada bölünmüştü: Gəncə və Şuşadan hər birindən 8 nəfər, Bakı Ermanı Milli Şurasından 5 nəfər. Rus Milli Şurası üçün 10, alman, yəhudü, polyak və gürcü milli azähləri üçün 1, Bakı Hamkarlar İttifaqı üçün 3, Neft Sənayeçiləri İttifaqı üçün 2 yer ayrılmışdır. Parlamentin təsdiq etdiyi Azərbaycan hökumətinin tərkibində ermənilərin təmsilcisi kimi, portfelsiz nazir yeri belə ayrılmışdır. Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırmışdır.

Müqayisə üçün qeyd edək ki, 1918-ci ildə imzalanan Batum müqaviləsindən sonra Ermənistən ərazisi təqribən 10 min kvadrat-kilometr, əhalisi isə 320 min nəfər idi ki, bunun da 80 min nəfərdən çoxunu Azərbaycan türkləri təşkil etdirdi (Naxçıvan qəzasının azərbaycanlı əhalisinin sayı burax daxil deyildi - N.M.). Həmin il avqustun 1-də açılan Ermənistən parlamentinin ilk tərkibi 46 deputatdan ibarət idi. Artıq "milli azähl" hesab edilən azərbaycanlı əhalini parlamentdə 6 deputat təmsil edirdi. Halbuki kvotaya görə, azərbaycanlı deputatların sayı 11 nəfərdən çox olmalı idi. 1919-cu il iyunun 21-23-də Ermənistən parlamentində yeni sekiyər keçirilmişdi. Parlamentin tərkibinə 80 deputatdan ibarət olması qərara alınmışdır. Bu dəfə Ermənistən

parlamentində azərbaycanlı əhalini əvvəlki deputat korpusundan yalnız iki nəfər - Mir Bağır Mirbabayev və Əsəd bəy Ağababəyov təmsil etmək hüququnu qazanmışdı. Göründüyü kimi, Azərbaycan parlamentində bütün milli əzliqlərin, o cümlədən də ermənilərin təmsilciliyi məsəlesi demokratik prinsiplər uğur həll edildiyi halda, Ermənistən parlamentində azərbaycanlı əhalinin və digər milli əzliqlərin təmsilciliyi kobud surətə mahdudlaşdırılmışdı.

Azərbaycan parlamentinin çağırılması ilə bağlı Milli Şura 1918-ci il noyabrın 24-də bütün Azərbaycan əhalisinə müraciət qəbul etmişdi. Dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızılar məktəbinin binasında (*həzirki Əlyazmalar İnstitutunun binası*) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Binanın ətrafi həmin gün bayram-sağlığı bəzədilmişdi. Bu parlament bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalasdırılmış ilk parlament idi.

Parlamentin ilk iclasını Milli Şurannın sədri M.Ə.Rəsulzadə açaraq təbrik nitqi söyləmiş və onun rəhbərliyini seçməyi təklif etmişdi. Şəfi bəy Rüstəmbeylinin təklifi ilə o dövrə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan siyaset nəhəngi, bitərəf Əlimərdan bəy Topçubaşov parlamentin sədri, "Müsəvət" Partiyasının üzvü Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi. Həmin vaxt Ə.M.Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulda idi və sonradan Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getməyə hazırlaşdı. Parlamentin süqtununadək Ə.M.Topçubaşov Azərbaycana qayda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri vəzifəsini daşımışdı.

Milli bayraqlarla və xalıclarla bəzədilmiş iclas zalında müsavatçılarla azlıqla qalan millətlərin nümayəndəleri orta cərgədə, hüməməti menşeviklər və sosialistlər solda, bitərəflər və ittihadçılar isə sağda əyləşmişdilər. Diplomatik nümayəndələr lojasında general Tomsonun nümayəndəsi polkovnik F.Kokkerel, İranın konsulu Saed-ol Vezarya Marağei, Dağlı Respublikası hökumətinin sədri Tapa Çermoyev (Əbdü'l Məcid) və Azərbaycandakı diplomatik nümayəndəsi Əli xan Qantomirov, Gürçüstanın diplomatik nümayəndəsi Nikolay Karsevadze, Araz-Türk Respublikasının nümayəndəsi Paşa Əliyev və digər qonaqlar əyləşmişdilər.

Parlamentdə o dövrə Azərbaycanın siyasi palitrasını əks etdirən

bütün partiyalar təmsil olunmuşdu. 11 komissiya faaliyyət göstərirdi. "Müsəvət" və bitərəflər fraksiyası ən böyük fraksiya olaraq parlamentdə 38 deputatla təmsil olunmuşdu. Sollar - hüməməti menşeviklər və sosialistlər bloku 13 deputat, "İttihad-İslam" Partiyası 13, "Əhrar" fraksiyası 6, müstəqillər 3 yerlə parlamentdə yerlərini tutmuşdular.

Parlamentin ilk iclasında ermanılar, ruslar və həmkarlar ittifaqının nümayəndələri iştirak etmədilər. Lakin sonradan Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə Rus Milli Şurası parlamenti boykot etmək haqqında qərarını ləğv edir və ruslar parlament iclaslarına qatılırlar. Erməni deputatlardan isə 11 nəfəri iki fraksiyada qanunvericisi organın faaliyyətində iştirak edir.

Ümumiyyətlə, Azərbaycan parlamentində 11 fraksiya və qrup faaliyyət göstərirdi.

Tədqiqatçılar Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximizi iki dövra ayıırlar. Birinci dövr - Milli Şura dövrü, yəni, 1918-ci il mayın 28-dən noyabrın 19-dək olan dövrü, ikinci dövr isə 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək olan dövrü əhatə edir. Birinci dövr 6, ikinci dövr 17 ay davam etmişdir. Birinci dövrə Milli Şurannın 9 icası keçirilmişdi. Onlardan 7-si Tiflisdə və Gəncədə, 2-si isə Bakıda keçirilmişdi.

Xalq Cümhuriyyəti parlamentinin 145 icası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış və onlardan 230-u müzakirə olunaraq qəbul edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrə 5 dəfə hökumət kabinetini qurulmuşdur. Bunun 2-si parlamentçilik tariximizin birinci dövrünə, 3-ü isə ikinci dövrünə təsadüf edir. Beş kabinetdən üçüncü Fətəli xan Xoyski, ikisində isə Nəsib bay Yusifbəyov rəhbərlik etmişdir. Sonuncu üç kabinetdə hökumətin tərkibi beynəlmiləl olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün əsas problemləri ölkə daxilində erməni separatizminin güclənməsi, Ermənistən Azərbaycana qarşı əsassız ərazi iddiası və qaćqınlar problemi olmuşdur. XX əsrin sonunda müstəqil Azərbaycan Respublikasının yənə də həmin problemlərlə əyləşməsi onu göstərir ki, həmin problemlər eyni mənbələrdən qaynaqlanır və Ermənistən arxasında duran qüvvələr onu körikləyir.

Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 kvadratkilometr (Bakı quberniyasında 39.075,15 kvadratkilometr, Gəncə quberniyasında 44.371,29 kvadratkilometr, Zaqatala quberniyasında 3.992,54 kvadratkilometr, İravan quberniyasında 9.858,69 kvadratkilometr) təşkil etmişdir. Azərbaycanın Ermenistan və Gürcüstan arasında mübahisəli ərazisi 16.598,30 kvadratkilometr (İravan quberniyasında 7.913,17 kvadratkilometr, Tiflis quberniyasında 8.685,30 kvadratkilometr) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 kvadratkilometr olmuşdur.

Yeni yaranmış dövlətlər arasında sərhədlərin müəyyən edilməsi üçün aparılan danışqlarda Azərbaycan tərəfi "millətlərin öz müqəddərətini təyin etmə prinsipi"ni əsas götürürdüsə, Ermənistan tərəfi "tarixi prinsiplərə" əsaslanır, guya qədimdə həmin mübahisəli ərazilərin "Böyük Ermənistan" ərazisinə daxil olduğunu iddia edirdi. Üstəlik, Azərbaycan Milli Şurasının 29 may tarixli iclasının qərarı ilə İravan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi erməniləri yeni-yeni Azərbaycan ərazilərini əla keçirməyə sıyrılmışdı. 1919-cu il mayın 28-də Ermənistan parlamenti "Birləşmiş Ermənistən haqqında akt" qəbul etmiş, Azərbaycanın Naxçıvan, Qarabağ və Zəngəzur ərazilərini "Birləşmiş Ermənistən" ərazisinə daxil etdiyi bayan etmişdi.

Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi dövlət müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Parisdəki Azərbaycan nümayəndə heyati bu məqsədə çoxtərəflü görüşlər keçirmişdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-faktō tanındı. Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirilmişdi.

9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fəvqəladə iclasında Qars vilayətində və İravan quberniyasında baş verən qanlı hadisələr, Ermənistan Respublikasının tacavüzkər əməlləri müzakirə edilmişdi. Müzakirənin sonunda qəbul edilən qətnamədə Azərbaycan parlamentinin rəyasət heyatına salahiyyət verilmişdi ki, Ermənistən hökumətinin qanlı əməllərinə soñ vermasının təsir göstərmək üçün mədəni ölkələrin parlamentlərinə müraciət etsin və Azərbaycan hökumətinə tapşırılmışdı ki, erməni tacavüzdündən zərər çəkənlərin və qəqinlərin

vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan tədbirləri görsün.

8 aprel 1920-ci ildə keçirilən parlament iclasında Azərbaycan Cümhuriyyətinin Qarbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi və Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyatının buraxılması haqqında qanun layihəsi müzakirə edilmişdi. Böyük Britaniya, Fransa, İtalya, ABŞ, İsveç, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumınıya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin açılması haqqında qanun qəbul edilmişdi. Həmin dövrə Bakıda 16 ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.

Azərbaycan parlamenti mövcud olduğu dövrə İstiqlal bəyannamasına əmlət etmişdir. Onun fəaliyyəti iss "Azərbaycan parlamentinin "nakazı" ("təlimatı") əsasında idarə olunmuşdur.

1920-ci ilin avvalında parlamentin rəyasət heyatında dəyişiklik baş vermişdir. Daxili nizamnaməyə əsasən, bir illik solahiyət müddəti başa çatıqdan sonra Həsən bəy Ağayev istefə vermişdir. Onun yerinə Məmməd Yusif Cəfərov parlament sədrinin birinci müvənni seçilmiştir. Xalq Cümhuriyyətinin süqutunadək parlamentə M.Y.Cəfərov sədrlik etmişdir.

Azərbaycanın daxili siyasi həyatında yaranan sabitlik uzun sürmədi. Ölkənin başının üstünü bolşevik təhlükəsi alsa da, Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşdən parlament öz ahaengində işini davam etdirirdi. Xalq Cümhuriyyətinin süqutundan bir gün öncə - mayın 26-də parlamentin müzakirəsinə çıxarılan məsələlərin gündəliyi belə qənəət gəlməyə əsas verir ki, bu parlament hələ uzun illər fəaliyyətini davam etdirməkdə qərarlıdır. Həmin gün parlamentin lojasında əyləşən Polşa nümayəndə heyatının deputatlar alıqlarla salamlamışdır. Gündəlikdə duran məsələlər - xaricə çıxarılan xalçalara yeni gömrük haqqının tətbiq edilməsi, Nuxa şəhərinin daşqınlarından qorumaq üçün Kiş çayı üzərində bənd çəkilməsi üçün vəsaitin ayrılması, orta təhsil məktəblərinin hazırlanmış sınıflarında dərs deyən mülliimlərin əmək haqqının artırılması kimi məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdu. Göründüyü kimi, AXC parlamenti şimaldan gələn təhlükəni o qədər də yaxından hiss etmirdi.

Lakin mart ayında Ermənistən tərkii ilə Qarabağda başlanan erməni iğisəşlərini yatırmaq üçün Azərbaycanın ordu hissələrinin

Bakıdan Qarabağa göndərilməsi Qırmızı Orduya qarşı ciddi müşqavimət göstərməyi mümkünənsüz etmişdi. Parlament 1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusyanın hərbî müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə uzun-uzadı müzakirələrdən sonra qarar çıxarılmışa məcbur edildi. Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentin qərarının 1-ci bəndində Azərbaycanın istiqaliyyətinin sovet hökuməti tərəfindən tam mühafizə ediləcəyi, 5-ci bəndində isə yeni yaradılan müvəqqəti kommunist hökumətin parlamentin və hökumət üzvlərinin hayatı və əmlakının toxunulmazlığını tominat verildiyi bəyan edilmişdi. Lakin tezliklə bu qərarın bəndlərinin heç birinə əməl edilmədi. Sovet-bolşevik rejiminin Xalq Cümhuriyyəti qurucularına qarşı represiya aparıcı təmənətini işə salındı. Bütün ölkəni həbslər və repressiyalar dağası bürtdü...

Şimali Azərbaycan yenidən Rusyanın əlinə keçəsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərakatı tarixində dorin iz buraxdı. Cəmi 23 ay yaşamasına baxmayaraq AXC sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamayaq, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Cümhuriyyətin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolü misilsizdir. Sovet tarixşünaslığında AXC-nin fəaliyyəti qərəzli şəkildə saxtalasdırılmışdır. Müasir Azərbaycan bu gün onun zəngin ənənələrindən bəhrələnir. Cümhuriyyətin əsasının tədqiqi və nəşr edilməsi istiqamətində mühiüm işlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ərafasında imzaladığı 30 yanvar 1998-ci il tarixli sərəncama əsasən, Xalq Cümhuriyyətin əsasının mühiüm sənədləri 7 cilddə çap olunmuşdur. AMEA Tarix Institutunun əməkdaşları Xalq Cümhuriyyəti dövründə aid xarici dövlətlərin arxivlərində saxlanılan sənədlərin suratlarını gətirərək elmi-tədqiqat dövriyəsinə calb etmişlər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti illi" elan edilmişdir.

Cümhuriyyətin əsası tariximizin həm şanlı, həm də iibrətamız səhifələridir.

"Azərbaycan" qəzeti,  
28 sentyabr 2018-ci il

## Xalq Cümhuriyyəti dövründə qacqınlar problemi

("Azərbaycan" (rusca) qəzetiinin materialları əsasında)

XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da yenidən dövlət müstəqilliyini bərpa edən Azərbaycanın üzəlşdiyi əsas problem qacqınlarla bağlı idi.

Qacqınlar problemi Azərbaycan Xalq Cümhuriyyətinə Birinci Dünya müharibəsindən və 1918-ci il mart-may aylarında Bakı, Gəncə (Yelizavetpol) və İrəvan quberniyalarında ermənilərin törətdikləri küləvi qırğınlara və azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri etnik təmizləmə nəticəsində miras qalmışdı. Birinci Dünya müharibəsi dövründə Şərqi Anadol, Balkanlar və s. yerlərdəki münaqişə və müharibə ocaqlarından Bakı və Gəncə quberniyalarına on minlərlə qacqın panah gətirmişdi. İlk dövrlərdə Şərqi Anadoludan Bakıya gələn qacqınların əksəriyyətində qeyri-müsəlmanlar, əsasən da ermənilər teşkil edirdi.

Həmin dövrdə Bakı Müsəlman Xeyriyyəti Cəmiyyəti ilə yanaşı, Erməni Qacqınlarına Yardım Komitəsi, Latış Qacqınlarına Yardım Komitəsi, Mührəbə Nəticəsində Dağılımış Polyak əhaliyə Kəmək Komitəsi, çar II Nikolayın qızı knyaginya Tatyana Nikolayevnanın müharibədən zərər çəkənlərə yardım məqsədilə təsis etdiyi komitənin Qacqınların Qeydə Alınması üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qacqınların Yerləşdirilməsi üzrə Baş Müvəkkilliyyin Bakı şöbəsi və s. cəmiyyət və komitələr fəaliyyət göstərirdi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qacqınlar probleminin həlli yeni qurulan hökumətin əsasında bir nömrəli vəzifə kimi durardı. Bu problem dəfələrə Nazirlər Kabinetinin və Parlamentin iclaslarında müzakirə edilmişdi.

İyunun 16-də AXC hökuməti Gəncədə yerləşdikdən sonra Conubi Qafqaz Seyminin Müsəlman Milli Şurasının nəzdindəki qacqınlar şöbəsi əsasında Səhiyyə və Himayəçilik Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibayov nazir təyin edilmişdi.

AXC hökuməti oktyabr ayında Bakıya köçdükdən sonra bu nazirliy iki yərə - Səhiyyə Nazirliyinə və Himayəçilik Nazirliyinə ayrılmışdı. Himayəçilik Nazirliyinə doktor Musa bəy Rəfiyev başçılıq edirdi. 1919-cu ilin aprel ayından etibarən isə əvvəller Himayəçilik Nazirliyinin

qaçqınlar şöbəsinin rəisi işləmiş, parlamentdəki rus-slavyan fraksiyasının üzvü Viktor Klenevski himayəciliq naziri təyin edilmişdi.

Himayəciliq Nazirliyinin qarşısında iki əsas vəzifə durdurul:

1. Qaçqınlar məsəlesi. Qoşun ölkələrdən - Ermənistan və Türkiyədən didərgin salınan qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə təchiz etmək, əkin üçün toxum və işçi heyvanlarla tomin etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları diçəltmək üçün faizsiz kredit vermək və qaçqınları işlə tomin etmək.

2. Himayəciliq məsəlesi. Azyaşı yetim uşaqların saxlanması üçün yetimxanalar və düşərgələr taşkil etmək, kasıblar üçün uczuz qiyamətlə yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəciliğ fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək.

Yerlərdə məsəllələri həll etmək üçün 6 dövlət himayəciliyi dairəsi taşkil edilmişdi: 1) Bakı dairəsi (Bakı şəhəri, Bakı və Quba qəzaları), 2) Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), 3) Şamaxı dairəsi (Şamaxı və Göygöl qəzaları), 4) Nuxa dairəsi (Nuxa və Ərəs qəzaları, Zaqatala quberniyası), 5) Qarabağ dairəsi (Cavansır, Şusa, Cəbrayıllı və Zəngəzur qəzaları), 6) Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları). Bu dairələrdə işlər himayəciliq müfettişləri rəhbərlik edirdilər.

Qaçqınlara yardım məsəlesi üç əsas istiqamətdə qurulmuşdu: 1) Bakıda və onun mədən rayonlarında, 2) Ölkənin digər yerlərində, 3) Xarici dövlətlərdə.

Qaçqınlar problemi Xalq Cümhuriyyəti hökumətinin rəsmi orqanı olan, Azərbaycan türkçəsində və rus dilində işq üzü görən "Azərbaycan" qəzetiñin hər iki versiyasında əsas mövzularından biri idi. Dövrün salnaməsi hesab olunan həmin qəzətlərdə parlamentin stenogrammları, hökumətin qərarları dərc edilir, aləqədar nazirliklərin qaçqınlar problemi ilə bağlı fəaliyyətləri işıqlandırılır, müxbir məqalələri dərc edilirdi. Oxuculara təqdim edilən bu məqalələdə qaçqınlar problemi "Azərbaycan" qəzetiñin rus dili versiyasının materialları əsasında işıqlandırılır.

O dövrün mətbuat və arxiv materiallarının təhlili göstərir ki, qaçqınlar probleminin həlli üçün hökumət və parlament məməkün olan işləri görmüşdür. Azərbaycan ərazisində daxil olan və qaçqın kimi qeydə alınan hər bir ailəyə qaçqın kitabçası təqdim edildi. Həmin kitabçada qaçqın ailəsinin yerləşdiyi ünvan, ailə tərkibi, onun maddi vəziyyəti, nə kimi ev əşyalarına malik olduğu, aldığı yardımların növü və miqdarı

ayrıca qeyd olunurdu. Xüsusi komissiya vasitəsilə həmin qeydlər aparılır, bununla da imkanlı və imkansız qaçqın ailələri bir-birindən fərqləndirilir. Yardımlar ucdadutlu deyil, imkansız ailələrə və kiməsizlərə verilirdi. Şübhəsiz ki, nöqsanlar da mövcud idi. Mövcud nöqsanlar parlamentin iclaslarında müzakirə edilir, onların ardın qaldırılması yolları göstərilir. Azərbaycan hökumətinin demokratikliyi və humanizmi onda özünü bariz şəkildə göstərir ki, problemdə insanlıq nöqtəyi-nozardan yanaları, milli ayrı-seçkililiyə yol verilmirdi.

"Azərbaycan" qəzeti (rusca) 25 sentyabr 1918-ci il tarixli nömrəsində yazırdı ki, aprel ayının sonlarında İrəvan quberniyasında 199 kənd dağdırılmış, bu kəndlərin 135 min nəfər əhalisinin bir qismini ermənilər öldürmiş, bir qismi achiqdan tələf olmuş, bir qismi də yer-yurdlarından didərgin düşmüştür.

Qəzetiñ müxbiri Xəlil İbrahimin 1918-ci il sentyabr-otktyabr aylarında "Azərbaycan" (rusca) qəzetiñdə dərc edilən "Qarışılıq günlərinde Qarabağda vəziyyət" başlıqlı silsilə məqalələrində ermənilərin Qarabağda tövətdikləri qırğınıldardan, "Qarabağ Respublikası" elan etmək cəhdlərindən, Andranikin qoşunun Zəngəzur istiqamətindən Şuşanı əle keçirmək niyyətindən, Xalq Cümhuriyyətinin qurulmasından sonra komendantlıq üsul-idarəsinin tətbiq edilməsindən, erməni komitələrinin Azərbaycan hökumətinə təbe olmalarından, Şuşadan didərgin salınan azərbaycanlı qaçqınların bir qismının şəhərə qayıtmalarından, bir qismının da atraf kəndlərə paylaşılmalarından ətraflı bahs edirdi.

"Azərbaycan" qəzeti 7 oktyabr 1918-ci il tarixli nömrəsində yazdı ki, hökumətin qəbul etdiyi qarar asasın Himayəciliq Nazirliyinin qaçqınlar məsəlesi üzrə müvəkkillərinin hər dəfə təqdim etdikləri siyahı asasında qaçqınlara Azərbaycan damıryoluñundan pulsuz gedişə icazə verilmişdir.

"Azərbaycan" qəzeti 27 fevral 1919-cu il tarixli nömrəsində (№ 44) yazırdı ki, fevralın 7-də Azərbaycan hökuməti Ermənistanda yaşayış müssəlman əhaliyə yardım edilməsi haqqında qarar qəbul etmişdir. Həmin qərərlər Ticarət və Sənaye Nazirliyinə tapşırılmışdır, Ermənistanda yaşayan müssəlman əhaliyin ehtiyacları üçün Azərbaycanın İrəvandı Diplomatik Nümayəndəliyinə 20 min pud kerosin buraxınsın. Qardaş əhəmiyyətin göstərilir ki, İrəvan Müssəlman Milli Komitəsinin vasitəsi ilə satılan kerosindən əldə edilən 500 min rubl vəsatit müssə-

man qaçqınlar arasında bölüşdürülsün. Ayrılan kerosinin İrəvana çatdırılması üçün bütün xərclərin ödənilməsi isə himayəçilik nazırına həvalə edilirdi. Qəzet həmin sayında Şamaxı qəzasında qaçqınların yerləşdirilməsi və məskunlaşdırılması məsələlərinin həlli məqsədilə Əkinçilik, Daxili İşlər və Himayəçilik nazirliklərinin nümayəndələrin-dən ibarət komissiyanın ezmə edilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etdiyini yazdı.

1918-ci ilin aprel ayında erməni-rus birlikləri Şamaxı qəzasında törətdikləri qırğınlardan sonra Nikolayevka, Maryevka, Astraxan və Cuxuryurd kəndlərində yaşayan rus icması (*malakanlar*) Stavropol quberniyasına köçmüdü. 1919-cu ilin iyun ayında rus icmasının üzvü-ləri Azərbaycanın Tiflisdakı Diplomatik Nümayəndəliyinə müraciət etmiş, Şamaxiya qayıtmak üçün Tiflisdən Bakiyadək pulsuz demiryol biletli verilməsinə xahiş etmişdir. AXC hökuməti rus qaçqınlarının maneəsiz olaraq Şamaxiya qayıtmalarını təmin etmişdi. "Azərbaycan" qəzeti 19 iyul 1919-cu il tarixli nömrəsində "Qaçqınların qayıtması" başlıqlı yazısında qeyd edildi ki, Stavropol quberniyasından gələn, Tiflisin Navlıq stanisyasında gözlayan 36 ailəyə (189 nəfər) Şamaxı qəzasındakı yerlərinə qayıtmaga icazə verilmişdir.

Qəzeti 6 iyul 1919-cu il tarixli nömrəsində "Həkim Vladimirov" imzası ilə dərc edilən "Qarabağda" başlıqlı məqalədə qeyd edildi ki: "Rəsmi məlumatə əsasən Qarabağ General Qubernatorluğunun əra-zisində İravan quberniyasından 50 min qaçqın cəmləşmişdir. Onların böyük əksəriyyəti qatı suradə öz doğma yuvalarına geri qayıtmadən imtina edirlər,chunki evlərin bir qismi daşıdırıb, bir qismində isə ermənilər maskunlaşdırıb. Bu vəziyyət Himayəçilik Nazirliyində diqqətlə öyrənilmiş və Mil düzənləyində yarım milyon desyatın torpağın suvarılması məsəlesi qaldırılmışdır... Mil düzənlərin suvarılması məsələsinin həlli üçün 15 mindən artıq əmək qabiliyyətli qaçqının bu işə cəlb edil-məsi lazımdır". Daha sonra qəzet yazar ki, bu işin həllinə iki ictimai xadim - Həmidə xanım Cavanşir və Cəlil Məmmədquluzadə qoşulmuşlar. Onlar iyun ayının 18-də Ağdamdan aşağıdakı məzmundan təlegram göndərmişlər: "Bakıya, Minister-sadr Usubbəyova. Suratı parlamentin üzvləri Məmməd Əmin Rəsulzadəyə və Əhməd bay Pepinova. 50 min qaçqının ağır maddi vəziyyəti bizi vadar etdi ki, Mil düzündə 50 milyon desyatın torpağın suvarılması üçün Araz və Kür

çaylarının kəhən "Gavur arxi" kanalı ilə birləşdirilməsi məsələsini qaldırıq..." Telegramın sonunda qeyd edilir ki, onlar bu məsələ ilə bağlı Əhməd bay Cavanşirin XIX əsrin 60-70-ci illərində başlatdığı, lakin çekişmələr üzündə yarımçıq qalan vacib işin tamamlanmasını istayırlar və kanalın plan və layihəsinə hökumətin soranıcamına təqdim etməyə hazırlırlar. Həmidə xanımın və Mirzə Cəlilin bu məsələni qaldırmalarından sonra Himayəçilik Nazirliyinin Qarabağ General Qubernatorluğundakı müfəttiş təlimatçı Ryumin və müvəkkilə Behbudov "Gavur arxi"ni tədqiq etmişlər. Nəticədə məsələ Himayəçilik və Əkinçilik və Dövlət Əmlakı nazirliklərində müzakirə edilmiş, həmin ərazinin suvarılması üçün qısa müddədə Nazirlər Kabinetin qanun layihəsi qəbul etmək qərarlaşdırılmışdı. Məqalənin sonunda bu məsələnin müsbət həllini tapacağına və Mil düzənlərin 1920-ci ilin yazında məskunlaşdırılacağına inam ifadə edildi. Lakin Xalq Cüm-huriyyətinin sülquṭu nötcəsində qaçqınların Mil düzündə məskunlaşdırılması layihəsi həyata keçirilmək mümkün olmadı.

Qəzeti həmin sayında dərc edilən digər xəbərdə qeyd edildi ki, iyulun 4-də I Realnı məktəbinin binasında Lənkərandan gəlib Bakıda müləqqəti məskunlaşan müsəlman qaçqınların yığıncağı keçirilmişdir. İclasda iştirak edən Yusif Talibzadə (Abdülla Şaiqin qardaşı) qaç-qınların öz yer-yurdularına qayıtmaları üçün Azərbaycan hökumətinin onları pulla və silah-sursatla təchiz edəcəyini bildirmişdir. Uzun müzakirələrdən sonra könlüllərin sefərər edilməsi üçün komissiya yaradılmış, 150 könlüllü qeydə alınmışdı.

Qəzeti 8 iyul 1919-cu il tarixli nömrəsində dərc edilən xəbərdə bildirilirdi ki, Şamaxı qaçqınlarına kömək məqsədilə Ağdamda tamaşa göstərilmiş, 5967 rubl vəsatit toplanılmışdır.

Qəzeti növbəti sayında Xalq Cümhuriyyətinin Aşqabaddakı konsulluğundan alınan xəbərdə deyildi ki, bolşeviklərin İranla sərhəd bölgələrini ələ keçirmələrindən sonra Xəzərin o təyinə keçən qaçqın-ların temsilciliyi konsulla görüşmiş, çox ağır vəziyyətdə oldularını bildirmiş və kömək istəmişlər. Konsulluq qaçqınların vəziyyətini öyrənmək üçün öz agentini göndərmiş və kömək göstərilməsi üçün Azərbaycan hökuməti qarşısında vəsatit qaldırılmışdır.

"Azərbaycan" qəzeti 17 iyul 1919-cu il tarixli nömrəsində "Himayəçilik Nazirliyində" başlıqlı məqalə dərc edilmişdir. Məqalədə

qeyd edilir ki, Azərbaycanın Gürcüstandakı nümayəndəliyinin başçısının müavini Himayəçilik Nazirliyinə məlumat vermişdir ki, hər gün qacqınların böyük partiyası Ermənistandan Tiflis golir və onların maddi yardımına çox böyük ethiyacları var. Onların Azərbaycana göndərilməsi üçün ayrılan bir vaqon kifayət etmədiyi və hər cür kömək göstərilməsi üçün tacili surətdə kredit açılmasının zoruri olduğu bildirilmişdir. Həmin məqalədə Zaqaqaziya Aysor Milli Şurasının sədri himayəçilik Nazirliyinə etdiyi müraciətdən bəhs edilir. Müraciətdə bildirildi ki, Gəncə quberniyasının Yelenendorf, Georgiyevne və digar koloniyalarında Van vilayatından gəlmis 1500-dən artıq aysor qacqınları məskunlaşdırılar, hansı ki, birdəfəlilik yardımından və amerikalıların yardımından başqa heç nə almırlar. Himayəçilik Nazirliyi bu məsələ ilə əlaqadardır nazirliyin Gəncədəki inspektoruna tapşırılmışdır ki, aysorların vəziyyətinin yüngülləşdirilməsi istiqamətində nazirliyin zəruri tədbirlər görməsi üçün onların durumunu dərhəl tədqiq etsin.

Həmin məqalədə bu gün də iibrət olası bir fakt da öz əksini tapşırır. Qəzet yazarı ki, Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri himayəçilik nazirinə məlumat vermişdir ki, müsəlman yetimxanmasına müxtəlif vaxtlarda ayrı-ayrı şəxslər pul və əşyalarla iana vermişlər. Məqalədə iana veren şəxslərin adları aşağıdakı kimi qeyd edilmişdir: Nazirlər Kabinetinin sədri Nəsib bay Usubbəyov - 1100 rubl, Ağə Baba Quliyev - 1000 rubl, doktor Gindes - 50 rubl, adalarını bildirmək istəməyənlər - 4000 rubl, A.Dadaşov 1000 rubl dəyərində medikament, Mustafa Abdullayev - 150 cüt çuşt, hər iki cins uşaqlar üçün 88 dəst kostyum.

Xalq Cümhuriyyəti hökuməti Bakıda müvəqqəti məskunlaşan poljak qacqınlarının vətənlərinə geri dönmələri, vəsait ayrılması üçün iki dəfə qərar qəbul etmişdir. Bu baradə "Azərbaycan" qəzeti 17 avqust və 25 oktyabr 1919-cu il tarixli sayılarında qeyd edilirdi ki, birinci dəfə 224, ikinci dəfə isə 350 polyakın pulsuz geri qayıtmalarını təmin etmək üçün hökumət Himayəçilik və Yollar nazirliklərinə müvafiq tapşırıqlar vermişdir.

AXC parlamentinin 1919-cu il iyulun 19-da keçirilən iclasında qacqınlara yardım ediləməsi məqsədilə idarələrəsəsi komissiya yaradılmışdır. Bu komissiya Gəncə quberniyasının Zəngözur, Cəbrayıllı, Çavuşırlı və Şuşa qəzalarında mühəqqəti məskunlaşmış qacqınların iqtisadi

sadi vəziyyətini yüngülləşdirmək, onları boş torpaqlarda daimi məskunlaşdırmaq məqsədilə yaradılmışdı. Komissiyanın tərkibinə torpaq, daxili işlər və dövlət nəzarəti nazirliklərinin, "Əhrar", "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri, Himayəçilik Nazirliyinin dairə inspektorları və s. daxil edilmişdi. Komissiyanın qarşısında duran vəzifəni hayata keçirməsi üçün 18 milyon 750 min manat vəsait ayrılmışdı.

Həmin qəzeti 11 oktyabr 1919-cu il tarixli nömrəsində məlumat verilirdi ki, hökumətin qərarınə əsasən Lənkəran qəzasında bolşevik hakimiyyətindən (gondarma Muğan Respublikası nəzərdə tutulurdu - N.M.) zarar çəkən qacqın ahaliyə yardım göstərilməsi üçün Himayəçilik Nazirliyinə 500 min rubl ayrılmışdır.

Ermənistən daşnak hökumətinin yeritdiyi etnik təmizləmə siyaseti nəticəsində qacqın düşən müsəlman ahaliya Cümhuriyyət hökuməti bündən dəfələrlə vasıt ayırmışdı. "Azərbaycan" qəzeti 26 oktyabr 1919-cu il tarixli nömrəsində qeyd edilirdi ki, hökumət növbəti dəfə Ermanistandakı müsəlman qacqınlara yardım edilməsi məqsədilə 2 milyon rubl ayrılması üçün himayəçilik nazirinə tapşırıq vermişdir.

Azərbaycan hökuməti hətta Dağıstandan gələn qacqınlara da 1 milyon rubl həcmində yardım ayırmışdı. Bu baradə həmin qəzeti 5 noyabr 1919-cu il tarixli nömrəsində məlumat verilmişdi.

"Azərbaycan" qəzeti 25 dekabr 1919-cu il tarixli nömrəsində yazardı ki, Cümhuriyyət hökuməti Himayəçilik Nazirliyinin məruzəsi əsasında qacqınların Ağdaş, Göyçay, Qazax və Nuxa qəzalarında, xüsusun dəmiryol stansiyalarına yaxın ərazilərdə məskunlaşdırılmaları haqqında qərar qəbul etmişdir.

1920-ci ildə rus dilində çap edilən "Azərbaycan Respublikasının ünvan-təqvim"ndə Himayəçilik Nazirliyinin 1918-1919-cu illərdə qacqınlar probleminin həlli ilə bağlı gördüyü işlər təhlil edilmişdir. Həmçinin "Azərbaycan" qəzətində dərc edilən materiallardan istifadə edilməklə tərtib olunan həmin hesabatda qeyd edilir ki, 1919-cu ildə qacqınlar, kimsəsizlər və qocalar üçün Suraxani, Ramana, Maştağa, Bülbülə, Ermanikənd və Bayıldı yeməkhanaları açılmışdır. Ümumiyyətlə, 1919-cu ildə bu cür yeməkhanaların sayı 17-yə çatdırılmış, 2 ərzəq paylanması məntəqəsi, 5 çayxana fəaliyyət göstərmişdi.

Himayəçilik Nazirliyində 1919-cu ilin yanvarından etibarən ye-

məkxanalarda pulsuz yemək yeyən əhalinin milliyyətinə görə hesabatı aparılmışdı. Həmin vaxtdan oktyabrın 1-dək ermənilər 428214, ruslar 319019, müsəlmanlar 300936, almanlar və polşaklar 2847, ləzgilər 296, gürcülər 248, işveçilər 225, yəhudilər 154 dəfə pulsuz yemək yemişdilər. Bəsləliklə, bir il ərzində Bakı şəhərində aqılıq keçirən əhaliya milliyyətindən asılı olmayıraq arzaq paylanması məntəqələrinən 10.069.253 manatlıq yardım edilmişdi. Yerli xeyriyyə cəmiyyətlərinin himayəyə götürdükləri yetimxanalar, kimsəsiz uşaqlara qayğını gücləndirmək məqsədilə bu cəmiyyətlərə Himayəcilik Nazirliyi tərəfindən maddi yardımlar edilmişdi.

Xeyriyyə cəmiyyətləri bərə bördə birləşdikdən sonra Himayəcilik Nazirliyinə müraciət etmişdilər. Nazirlik öz fondundan hər yetim uşağa əvvəlcə 60 manat ayırmış, sonralar isə bu rəqəmi 200 manata çatdırılmışdı. Ehtiyacı olanlara yardımçılar milliyyətindən asılı olmayıraq bərabər miqdarda edilmişdi. Xeyriyyə cəmiyyətləri və milli şuralar arasında 2114501 manat yardım aşağıdakı qaydada bölgüsürüləmişdi: 1. Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə - 220 yetim uşaq üçün; 2. Erməni Milli Şurasına - 2 yetimxanada 517 nəfər üçün; 3. Rus Xeyriyyə Cəmiyyətinə - 527 nəfərlük yetimxana üçün; 4. "Uşaq evi" cəmiyyətinə - 80 nəfərlük yetimxana üçün; 5. Doqquzuncu sahə komitəsinə - 30 nəfərlük yaşlılar evinə; 6. Yəhudü Xeyriyyə Cəmiyyətinə - qocalar ya yoxsullar üçün. Bundan başqa, Nuxa və Ərəs qəzalarından olan erməni qaçqınlarına kömək üçün hökumət tərəfindən görülən tədbirlər haqqında parlamentdəki erməni fraksiyasının sorğusuna himayəcilik naziri bələ cavab vermişdi: "Nazirlik tərəfindən telegraf vasitəsilə Nuxaya 350000 manat vəsait köçürülmüşdür. Həmin vəsaitdən 48000 manat erməni uşaq evlərinə veriləcəkdir".

1920-ci ilin təkcə yanvar ayı ərzində Bakıda sığınacaq tapan qaçqınlara, yoxsul əhaliya müxtəlif qida məntəqələrinən 103000 isti xörək verilmişdi. Həmin yeməklərin 30 faizi pulsuz, qalan 70 faizi isə bir nahar üçün əvvəlcə 50 qəpiyə, sonra isə bir manata satılmışdı. Ümumiyyətlə, 1920-ci il ərzində əhaliya 3082000 manat maliyyə yardımı edilmişdi.

Himayəcilik Nazirliyi Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəciliyi ilə Qars vilayətindən didərgin salınmış və Ermənökəndə məskunlaşmış təqrıbən 700 qaçqının gündəlik çörək ehtiyacı xərclərini

öz üzərinə götürmüştü. Bu məqsədə 1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-nə qədər müddətə 526195 manat vəsait ayrılmışdı.

1919-cu ilədən qazın dairələri üzrə mənzərə aşağıdakı kimi olmuşdu:

1. Gəncə dairəsində - qaçqınların sayı 21098 nəfər, 5 qida məntəqəsi, üç yetimxana, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.

2. Şamaxı dairəsində - qaçqınların sayı 26877 nəfər, 13 qida məntəqəsi, iki yetimxana, bir erməni uşaq evi, bir xəstəxana açılmış, 18244 pud taxıl məhsulları paylanmışdı.

3. Nuxa dairəsində - qaçqınların sayı 5100 nəfər, bir qida məntəqəsi, bir müsəlman, 2 erməni uşaq evi açılmış, 2623 pud taxıl məhsulları paylanmışdı.

4. Qarabağ dairəsində - 20 mindən artıq qaçqına yardım edilmiş, 3 ay ərzində Zəngəzur qaçqınlarına 187500 manat kredit ayrılmışdı.

5. Lənkəran dairəsində 3205 nəfərə arzaq yardımı edilmiş, bir qida məntəqəsi, bir yetimxana açılmış, 4 min pudden artıq taxıl məhsulları paylanmışdı.

1919-cu ilədə Gəncə dairə müfəttişinin verdiyi məlumatə görə, Gəncədə müsəlman qaçqınlara yanaşı, 3928 nəfər erməni (o cümlədən 1818 nəfər Türkiyə erməni), Gədəbəyin Saratovka və Novo-Ivanovka kəndlərindən erməni silahlı qüvvələri tərəfindən didərgin salınan 427 nəfər rus qaçqınlara sığınacaq tapmışdı. Himayəcilik Nazirliyi üstəlik, Gəncədə erməni qaçqınları üçün lazaret (hərbi xəstəxana) açmışdı.

1919-cu ilin əvvəlindən etibarən Gürcüstan ərazisindəki Sadaxlı və Sənain stansiyalarında Himayəcilik Nazirliyinin nümayəndəlikləri təsis edilmiş, qaçqınlara ilkin arzaq və tibbi yardım göstərildikdən sonra Azərbaycan Yollar Nazirliyinin bu məqsədə Gürcüstan Yollar Nazirliyinin hesabına köçürüyüvə vəsait asasında qaçqınlara pulsuz biletler verilmiş, sonra Azərbaycana yola salınmışdı. Ümumiyyətlə, 1919-cu il ərzində Ermənistandan və Qars vilayətində Tiflisə gəlib çatan qaçqınların Azərbaycana yola salınması üçün Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyi Gürcüstan Yollar Nazirliyinə 171 vaqon sıfırış vermişdi.

Qeyd etdiyimiz kimi, Himayəcilik Nazirliyinin fəaliyyət istiqamətlərinən biri də xaricdə yaşayan soydaşlarımıza, müsəlman qaçqın-

lara kömək etməkdən ibarət olmuşdu. AXC hökuməti 1919-cu il iyunun 4-də İrvandakı diplomatik nümayandası Məhəmməd xan Taikinskii tapşırıq vermişdi ki, İrvan quberniyasının və Qars vilayətinin erməni silahlı qüvvələri tərəfindən dağdırılmış kəndləri, orada ölürlülərin ad-familiaları, asır götürürlənlər, uğurlanmış sürürlər haqqında statistik rəqəmləri toplayıb Bakıya göndərsin. Azərbaycan hökuməti bu faktları Paris Sülh Konfransının işində iştirak edən Azərbaycan nümayəndə heyatın göndərmək istəyirdi. İrvan Müsəlman Milli Şurası da öz növbəsində bu faktlardan böyük dövlətlərin Qafqazdakı missiyalarının başçılara müraciətində istifadə etmişdi.

AXC dövründə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qarsda fəaliyyət göstərən şöbəsi əsasında nümayəndalık açılmışdı. Qarsda yaradılan Cənubi-Qərbi Qafqaz hökuməti 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə müraciət edərək qaçqınların problemini həll etmək üçün maddi yardım və məmurlar istəmişdi. Azərbaycan hökuməti Əldər, Ağbabəy və Ərdahan nahiyyələrinin ahalisini, İrvan quberniyasının kəndlərindən qaçıb həmin ərazilərdə sığınacaq tapan qaçqınlara kömək göstərilməsi üçün diplomatik toxumulmazlığı olan bir neçə şaxs vasitəsilə xeyli miqdarda qızıl pul göndərmişdi. Azərbaycandan göndərilən zabitlərden İsmayılov bəy Yadigarov, Yusif Kənan bəy, İsmayılov Nəzərəliyev yerli müsəlman əhalinin erməni silahlı qüvvələrinə qarşı müqavimət göstərmələri üçün ham də onların hərbi tolimini öz üzərlərinə götürmüdüdər.

Cümhuriyyət parlamenti 1920-ci il yanvarın 5-də və 8-də keçirilən iclaslarında "Qayıt daracada möhtac qaçqınların cümhuriyyətin məskun köylərində yerləşdirilməsi. Onların toxumuluq taxil tədarükü üçün smetadan xaric Ümri Xeyriyyə nəzarətinə 21.000.000 rubla buraxılması haqqında qanun layihəsi"ni müzakirə etmişdir. "Azərbaycan" qəzetinin 13 yanvar tarixli nömrəsində həmin iclasların stenogramı dərc edilmişdir. Məruzəçi Mustafa Vəkilov bildirmişdir ki, Azərbaycanda 300 minden ziyada qaçqın var və onların hamısı Ermanistandan qaçıb galanlardır. O, həmçinin Borçalı və Qazax qazalarında 160 min qaçqının toplandığını və onların oradan Ərəş və Nuxa qazalarında yerləşdirilmək istənilidini bildirmişdir. Sonuncu iclasda qanun layihəsi təsdiq edilmişdir.

Himayəcilik Nazirliyinin Ermanistandakı nümayəndəsinin verdiyi

məlumatlar əsasında nazirlik Ermanistandakı əhaliyə yardım göstərilməsi üçün AXC parlamentinə qərar layihəsi təqdim etmişdi. 1919-cu ilin iyulunda bu məqsədə (3 milyon manat) vəsait ayrılmış və bu vəsait hesabına Ermanistana 15 vaqon un, taxıl və arpa göndərilmişdi. Bundan əlavə, 1919-cu il sentyabrın 1-dən etibarən İrvanda müsəlmanlar üçün ambulatoriya açılmış, orada 85 nəfərlik uşaq evi təşkil edilmişdi. Hansı ki, sonralar bu uşaq evi Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına verilmişdi. Ermanistandan və Qars vilayətindən qaçqın düşən müsəlmanları yardım göstərilməsi üçün onların keçidiyi yolların üzərində səyyar qida məntəqələri (*pulsuz yeməkxanalar*) açılmışdı. Himayəcilik Nazirliyinin göstərişi ilə belə qida məntəqələri Aşağı Saral stansiyasında və Tiflis yaxınlığında da açılmışdı.

AXC parlamentinin 5 yanvar 1920-ci il tarixli iclasında qaçqınların maskunlaşdırılması masəsləsi yenidən müzakirə çəxarılmışdı. Millət vəkili Mustafa Vəkilov öz məruzəsində bildirmişdi ki, artıq Ermanistandan 300 min qaçqın Azərbaycan ərazisində gəlmədir. O, Himayəcilik Nazirliyinin həmin vaxtadak maskunlaşdırılmayan qaçqınlardan 16 min nəfərinin Nuxa və Ərəş qazalarında maskunlaşdırmaq istədiyini bildirmişdi.

Yuxarıda sadalanan faktlardan göründüyü kimi, AXC dövründə parlament və hökumət, xüsusən de Himayəcilik Nazirliyi qaçqınlar probleminin həlli hələ dən xüsusi diqqət yetirmiş, bu problemi mütarəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədan həll etməyə çalışmışdı. Lakin problemin həlli nə hökumətin kifayət qədər imkanı, nə də ki, onu axıradək həll etmək üçün vaxtı çatdı. Azərbaycanlı qaçqınlar öz əzəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qaldı. Təsəssif ki, bu problem Azərbaycanda Sovet hakimiyəti dövründə də ədalətə həll edilmədi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə və müasir Azərbaycan Respublikası dövründə milli-ərazi münaqışları və qaçqınlar probleminin müqayisəli təhlili ister tarixdən nöticə çıxarılmış, istərsə də qaçqınlar probleminin tarixşünaslığı baxımından geniş elmi araşdırımlar dövriyyəsinə cəlb edilməsi vacib məsələdir.

"Azərbaycan" qəzeti,  
16 sentyabr 2018-ci il

## Xalq Cumhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti

Xalq Cumhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti. Ermənistən rəhbərliyi Azərbaycan diplomatomlarını quldurların səli ilə qarət edirdi.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin Ermənistən, Gürcüstan, Türkiyə, Dağılılar Respublikası və Türküstənda diplomatik nümayəndəliyi, İranda səfirliyi, Kuban və Don hökumətləri yanında səlahiyyətli nümayəndəsi, Paris Sülh Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət göstərmişdir. Həmin illərdə Bakıda isə Böyük Britaniyanın, Ermənistənin, Belçikanın, Yunanistanın, Gürcüstanın, Danimarkanın, İtalyanın, Litvanın, İranın, Poştanın, ABŞ-in, Ukraynanın, Finlandiyanın, Fransanın, İsveçrənin, İsveçin diplomatik nümayəndəlikləri, konsulluqları, konsul agentləri fəaliyyət göstərirdi.

Azərbaycan Xalq Cumhuriyyətinin diplomatiya tarixində on görən münasibətləri, şübhəsiz ki, Ermənistənə olmuşdur. Hələ müştaqılıkdan öncə erməni silahlı dəstələri idiki Ermənistən ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınırlar törədirdilər. Müştaqılık əldə edildikdən sonra - 1918-cu ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulmuşdur. Azərbaycanla Ermənistənə arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olmuşdur. Həmin vaxtadək Ermənistənə yazılmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilirdi.

Azərbaycanla Ermənistənə arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cumhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır.

Arxiv sənədləri Azərbaycanın Gürcüstandakı və Ermənistandakı daimi nümayəndəliklərinin əmsəkəşlərinin necə böyük sadakarlıqla çalışdıqlarını, xalqın, millatın namənə öz həyatlarını təhlükə altına atdıqlarını göstərir. O dövrdə kəşfiyyat və əks kəşfiyyatında təcrübəsi olan azərbaycanlı zabitlər çox az idi. Müdafiə Nazirliyi Ermənistandakı daimi nümayəndəlikdə hərbi attaşə vəzifəsinə layiqli şəxs tapa-

bilmədiyindən, Ermənistən ordusu barədə məlumatların toplanması işi Gürcüstandakı daimi nümayəndəlikdə çalışan hərbi attaşə Məhəmməd bay Əliyevə həvalə edilmişdi. Ermənistən Bakıda daimi nümayəndəliyində çalışanların əksəriyyəti isə kəşfiyyat və əks-kəşfiyyat işində təcrübəsi olan keçmiş zabitlərdən formalasdırılmışdı. Ona görə də Ermənistən hökuməti Azərbaycanda gedən proseslərdən anindaca xəbər tuturdu.

Azərbaycanın Ermənistandakı nümayəndəliyinin əməkdaşları şifralı teleqrammlarla Ermənistən silahlı qüvvələrinin tərkibi, təchizatı, onların dislokasiyası və yerdəyişməsi barədə Tiflis üzərində Müdafiə Nazirliyini məlumatlandırdırlar. Ermənistən kəşfiyyat orqanları da ırəvəndə diplomatik missiyamızın əməkdaşlarını daim izleyirdilər. Bu barədə bir qədər sonra ətraflı söhbət açacağıq.

1918-ci il mayın 28-də dövlət müştaqılıyının elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayıraq, Ermənistənla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı. Bu səbəbdən də Azərbaycanın xarici işlər naziri iyunun 22-də Gürcüstandakı daimi nümayəndəsinə göndərdiyi məktubda bildirmişdi ki, Ermənistən hökumətinin, o da təşkil edilməyib, Ermani Milli Şurasının nəzarətində qədərsin ki, Azərbaycan-Ermənistən sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmalıdır. Əgər Ermənistən hökuməti bu təklifi bəyənərsə, görüs yerini və vaxtını bildirmək təklif edilmişdi. Lakin Ermanstan tərəfi Batum müqaviləsinin şartlarına məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcəvüzünü davam etdirməklə yanaşı, Dağlıq Qarabağ'a dair ərazi iddiası irali sürmüdüd.

Azərbaycan hökuməti Ermənistənda və sərhəd bölgələrdə erməni silahlı birliklərinin tərətdikləri qırğınırların dayandırılması üçün Tiflisdəki diplomatik nümayəndəliyimiz vasitəsilə Ermənistən hökumətinə etiraz məktubları və diplomatik notalar göndərirdi. Bütün bunlardan sonra - 1919-cu il yanvar ayının 29-da Məhəmməd xan Təkinski Azərbaycanın Ermənistəndə diplomatik nümayəndəsi təyin edilmişdir.

Məhəmməd xan Təkinski 1879-cu ildə Türküstəndə anadan olmuşdur. 1881-ci ildə rusların Axal-Təkə qalasına hücumu zamanı valideynlərini itirən iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürmüştür. Məhəmməd 1901-ci

ildə Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiştir. Məmməd xan Təkinski 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaradığı Fövqələdo Təhqiqat Komissiyasının fəaliyyətinə cəlb olunmuşdur. Cümhuriyyətin stukturundan sonrakı dövrədə Məmməd xan Təkinskinin fəaliyyəti barədə hələlik məlumat əldə edilməmişdir. Tədqiqatçı Ədalət Təhizadənin verdiyi məlumatata görə, Məmməd xan Təkinski repressiya məruz qalaraq, 18 mart 1938-ci ildə gülflənmişdir.

Ermənistan hökuməti yalnız 1919-cu il fevralın 1-də Azərbaycanın İravan şəhərində daimi nümayəndəliyin fəaliyyətə başlamasına razılıq vermişdi. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İravan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İravan Müsəlman Milli Şurası, İravan Müsəlman Xeyriyyə Cəmiyyəti və İravan Quberniyası Həmyeriləri Təşkilatı məlumatlandırdı.

İravan Quberniyası Həmyeriləri Təşkilatının sədri Teymur bəy Makinskini 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyişirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının galisinədək İravan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq achiqdan və soyuqdan məhv olmuşdur.

İravan Quberniyası Həmyeriləri Təşkilatının 1919-cu il yanvarın 17-də keçirilən iclasında Azərbaycan hökumətinin müraciət qəbul olunmuşdur. Təşkilatın sədri Teymur xan Makinskini imzası ilə göndərilən müraciətdə qeyd edilirdi ki, türk qoşunlarının İravan quberniyasından çəkilməsindən sonra erməni silahlı qüvvələri Sürməli qazasını bütünlükla və Eçmədzin qazasının tamamilə müsəlmanlar yaşıyan hissəsinə əla keçirmiş, üstəlik, Şərur və Naxçıvan qəzalarını əla keçirmək üçün hücum keçmişlər. Məhənət olmağa və ölümə məhkum edilmiş İravan quberniyası müsəlmanlarını xilas etmək üçün müttəfiqlərin komandanlığının iştirakı ilə Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin xüsusi konfransının təşkil olunması təklif edilirdi.

10 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə

göndərdiyi notada bildirilirdi ki, başda erməni zabiti olmaqla Ermənistan silahlı dəstələri Göyçə gölü ətrafında sərhədi keçərək Azərbaycan ərazisini daxil olmuş, Qızılvəng, Subatan, Zağalı, Şahab və s. Müsəlman kəndlərini viran etmişlər. Həmin kəndlərin kişilərinin bir hissəsi ölürləmiş, bir hissəsi isə qaçaraq canını qurtarmışdır.

Eçmədzin kilsəsinin xeyir-duası ilə Ermənistan hökuməti, bir tərəfdən azərbaycanlı kəndlərini dağıdır, insanları məscidlərə dolduraraq yandırır, əhalisini kütləvi qırğınlara məruz qoyur, digər tərəfdən isə Azərbaycanla dostluq münasibətlərindən dəm vurur, onun neft potensialından faydalanaq istəyirdi. 2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M. Təkinski xarici işlər naziri M. Cəfərovə göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasına zəruriyyətdən danışmışlar. M. Təkinski martın 18-də Eçmədzində katolikosla görüşü zamanı katolikosun Ermənistana müsəlmanlar arasında dostluğun zəruriyyəti vurguladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini və etdiyini yazar. M. Təkinski mazut olmaması səbəbindən Eçmədzin kilsəsinin və katolikosun iqamətgahının işçiləndirilmədiğini yazar və olavaş edir ki, o, katolikos mazut göndərilecəyini və vermişdir və xarici işlər nazirindən xahiş edir ki, katolikosa qatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstərimişi lüzumunu qeyd edirdi.

3 may 1919-cu ildə Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi M. Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi telegramda Ermənistan ordusunun Naxçıvana yeridilmesi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.

Mayın 16-də M. Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli telegramda bildirirdi ki, erməni polkları Naxçıvanın üzərinə hücum keçmişlər. Ermənistana təzyiq etmək üçün M. Təkinski təlif edirdi ki, qoşunları Ermənistana sərhəddə cəmləşdirmək lazımdır.

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A. Ziyadxanov Ermənistanda diplomatik nümayəndə M. Təkinskiyə göndərdiyi telegramda Fövqələdo Parlament İstintaq Komissiyası

yaratmaq üçün İravan quberniyasında ermənilərin törətdikləri qırğınlar baradı. İravan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırılmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmak istədiyi da təqəramda qeyd olunmuşdu.

İyunun 10-da Azərbaycan XİN Ermənistan'daki diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi şifrli teleqramda tapşırılırdı ki, dağidlımlı kəndlərin təmsilçilərinin köməyi ilə İravan quberniyasında, imkan olarsa, Qars vilayətində zərərçəkmişlərin ad və soyadları, yaşayış yerləri, yaşları göstərilmək məsuləmanların həm insani, həm də əmlak itkiləri haqqında xəlvəti statistiki məlumatlar toplanılsın. Məlumatlarda öldürülənlər, yaralananlar, əsir götürülenlər, dağidlımlı kəndlər, bağlar, aparılmış sürürlər haqqında səhih məlumatların əks olunması tapşırıldı. Həmçinin qeyd edildi ki, Azərbaycan hökumətinin qərarı ilə ingilis, italyan və digər ölkələrin təmsilcilişlərinin iştirakı ilə ermənilərin azərbaycanlıları vurduqları itkilərin miqyasını müəyyən etmək üçün beynəlxalq komissiya yaradılması qarara alınmışdır.

Şəhur-Naxçıvan bölgəsində vəziyyətlə bağlı M.Təkinskinin Azərbaycan xarici işlər nazırına İyunun 13-də göndərdiyi şifrli teleqramdan aydın olur ki, bölgədəki silahlı qüvvələrin maddi təminatını Azərbaycan hökuməti İrəvandakı diplomatik nümayəndəliyin vəsatisələ həyata keçirmişdir. Teleqramda bildirilirdi ki, həmin bölgədə 6 min əsər və süvaridən ibarət yarınızami qoşunlar mövcuddur. M.Təkinski qoşunların döyüş hazırlığının heç də erməni qoşunlarının hazırlığından geri qalmadığını ingilislərin də etiraf etdiklərini bildirir. Daha sonra M.Təkinski yazırdı ki, bölgədəki silahlı qüvvələrin sayını, lazım gələrsə, hərbi əməliyyatlardan zamanı 10 min nəfərə də çatdırmaq olar. Diplomatik nümayəndə Şəhur-Naxçıvan bölgəsindəki silahlı qüvvələrin əvvəlki mövgələrində qalmagının və Zəngəzurla sərhəddəki dağlarda yerləşdirməyin vacibliyini qeyd edirdi. M.Təkinski ordunun təchizatı üçün göndərilən vəsaitin düzgün paylanmasına tam zəmin ola bilmədiyini də bildirirdi.

İyunun 16-də M.Təkinski xarici işlər naziri M.Y.Cəfərova yazdı ki, A.Xatisovla uzun müddət səhbət edib və o, ingilis polkovnikni Plan-tona və Amerika missiyasına arxalanaraq öz mövqeyini haqlı hesab edir. M.Təkinski ingilislərin gizlətmədən müsəlmanların əleyhinə çıxdıqlarını yazdı.

İyunun 17-də A. Ziyadhanovun M. Təkinskiyə göndərdiyi şifrli teleramanda Naxçıvan, Şəhur, Vedibasar, Şahtaxtı, Culfa və Ordubad rayonlarında vəziyyətlə bağlı tacili informasiya istanılırıldı. A. Ziyadhanov Vedibasarın qaymaqamı Xəlil ağa Hacılar və Abbasqulu ağa Sadılskinin həbsdən azad edilməsi üçün M.Təkinskiyə tədbir görülməsini tapşırılmışdı.

Ermənistan'daki diplomatik nümayəndə M.Təkinskinin verdiyi məlumatə əsaslanaraq, A.Ziyadhanov yazdı ki, Ermənistanın həkimiyətini tanımamaq dalgası motivində Naxçıvanda və ermənilərin əle keçirdikləri digər yerlərdə narazılıqlar başlayıb. Şahtaxtida müsəlmanlar erməni komissarını qovublar. Ermənistan hökuməti isə yaranmış fürsətdən istifadə edərək mübahisəli ərazi məsələlərinin Cənubi Qafqaz respublikaları arasında keçirilən konfransda həlliin qədər iddia etdiyi ərazilərdə idarəciliyi özəlinə almaq və müsəlmanların istanlən hərəkatını dərhal boşlaşdırmaq istyordı. A. Ziyadhanov yaranan vəziyyətdən istifadə edərək Araz Respublikasına həm maddi, həm də döyüş sursatı ilə köməklək göstərmək üçün Naxçıvana zabit kadrları və 100 min rubl vəsait ayırmayı təklif etmişdi.

İyunun 21-də M.Təkinskinin xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi daha bir şifrli teleqramda bildirilirdi ki, Naxçıvan, Şəhur, Vedibasar, Şahtaxtı rayonları erməni qoşunları tərəfindən tutulmuşdur və erməni administrasiyası yaradılmışdır. M.Təkinski Naxçıvan Milli Şurasının ondan müttəfiqlərin komandanlığının nazərinə çatdırmağı xahiş etmişdir ki, ingilis generali Devinin və Ermənistan hökumətinin başçısı A.Xatisovun vələrinə baxmayaraq, erməni hakimiyyəti axarışlara, silahları müsadirə etməyə və ev əşyalarını talan etməyə başlamışdır. Milli Şura xahiş edir ki, müttəfiqlərin komandanlığı ermənilərin bütün bu qanunsuz əməllərinə son qoysun. Teleqramda həmçinin bildirilirdi ki, Culfa ermənilərinə əlindədir, lakin ordubadlılar erməniləri ora buraxmırlar.

1919-cu il iyunun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazırına göndərdiyi şifrli teleqramda bildirilidi ki, Büyük Vedia erməni qoşunlarının hücumlarının qarşısına alınıb, erməni orduyu artilleriyası ilə birlikdə dəmir yolу xəttinə çəkilib. İravana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayının 200-dən artıq, yaralanan və öldürülən erməni zabitlərinin sayının on nəfərdən

çox olması barədə xəbərlərin dolaşdığı telegramda ifadə edilmişdi. Ermanılar öz uğursuzluqlarını Vedibasarda türk əsgərlərinin olması ilə izah edirlər. İngilisler da ermənilərə inanırlar. Orada türk əsgərlərinin olmasını M.Təkinski qəti surətdə təzkib edir. M. Təkinski İravandakı ingilis hərbçi nümayəndəliyinin açıq-aşkar ermənipərəst mövqə tutduğunu yazır.

Azərbaycanın Ermanistandakı diplomatik nümayəndəsi M. Təkinskinin 1 avqust 1919-cu ildə xarici işlər naziri M.Y.Cəfərova göndərdiyi telegramda qeyd edir ki, erməni qoşunları iyulun 4-də Böyük Vediya çatmışlar və danışular zamanı ilk atış ermənilər tərəfindən açılmış, Böyük Vediдан olan nümayəndələr Zeynalabdin Şıxalı oğlu və Nasrulla bay Bəşir bay oğlu öldürülmüşdür. Bundan sonra Böyük vedililər da atış açmış, atışma axşamadək davam etmişdir. Axşamüstü ermənilər Böyük Vedi müsəlmanlarının hücumuna tab gətirməyərək döyüş meydanında pulemyotlar, mərmilər, palatklar qoyaraq geri çəkilmişlər. M.Təkinski həmin telegramda Ermanistanın Azərbaycandakı diplomatik nümayəndəsi T.Bekzadyanın Böyük Vedi müdafiəçilərinin kənardan pulemyotlarla təmin edilməsi barədə bəyanatının yalan olduğunu, vedililərin pulemyotları ermənilərlə döyüşlərdə əla keçirdiklərini yazar.

Həmin telegramda M.Təkinski öz-özünə sual verir: – “Nə üçün Böyük Vedinin müsəlmanları mübarizə aparmağı qərara almışlar?” Sualın cavabında M.Təkinski yazar ki, Böyük vedililər İravan quberniyasında 300-dən artıq müsəlman kəndinin ermənilər tərəfindən dağıdılması və on minlərlə kişi, qadın və uşaqların öldürüldüklerini görüb mübarizə aparırlar. Hər gün müsəlmanların öldürüldüyü, talan edildiyi, eşidilməmiş zorakılıqlara məruz qoyulduğuları bütün rayonların Ermanistanın tabeçiliyindən intima etmələrini və istənilen qoşu ölkəyə birləşmək istəklərini M.Təkinski tabii hal hesab edir.

1919-cu il avqustun 2-də M.Təkinski Azərbaycan hökuməti adından Ermanistanın xarici işlər nazirinə nota təqdim edir. Notanın əvvəlində M. Təkinski avqustun 1-də xarici işlər naziri M.Y.Cəfərova Böyük Vedi hadisələri ilə bağlı yazıdıq faktları tekrar etdikdən sonra qeyd edir ki, bölgənin müsəlmanları onun yanına gelərkən nəql edirlər və yazılı məlumat verirlər ki, İravan şəhərinin küpələrində Zəngibəsarın, Gərnibasarın və digər rayonların yollarında milis forması geymiş

ermənilər müsəlmanları necə öldürür, əmlaklarını talan edir, müsəlmanların bağlarında ağacları doğrayır, bostanlarını və bağlarını əla keçirirlər. Böyük Vedi ətrafında təqribən bir ay davam edən döyüşlər zamanı ev-eşiyindən didərgin düşən müsəlmanların yetişirdikləri məhsulları ermənilər toplayıb aparmış, yerdə qalan məhsulu isə yandırmışlar.

Daha sonra M.Təkinski yazar ki, Ağzıbir, Məngüs, Milli Dərəsi və s. Kəndlərin evlərindən didərgin düşüş sakınlarını “Ermanistana xəyanətdə” suçlaraq, Ermanistan hakimiyyətinin nümayəndələri onları öz doğma kəndlərinə buraxımlar. Uzun sürən xahişlərdən sonra bəzi müsəlman kəndlərinin sakınıları öz kəndlərinə buraxılsalar da, ermənilər onların olub-qalan əmlaklarını talan etmiş, bir neçəsini öldürmüş, ona görə də müsəlmanlar dəhşət içərisində qaçıb canlarını qurtarmışlar. Müsəlmanlar hazırda M. M.Təkinskidən xahiş edirlər ki, labüb ölümdən qurtulmaq üçün onların Azərbaycana köçürülməsinə yardım etsin.

Notanın sonunda M. Təkinski yazar ki, agar Ermanistan hökuməti iki respublika arasında xəş münasibətlərin qurulmasını istəyirsə, Ermanistandakı müsəlmanlar üçün hüquqi zəmin yaratmalı, qatilləri və talançıları ciddi cəzalandırmalıdır.

1919-cu il oktyabrın 1-də Məhəmməd xan Təkinski Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunur.

Azərbaycanın Ermanistandakı diplomatik nümayəndəsi vəzifəsinə 24 avqust 1919-cu ildə görkəmli Azərbaycan yazarı və ictimai-siyasi xadimi Əbdürəhim bəy Haqverdiyev təyin olunmuşdur. Ermanistanda və Qars vilayətində türklərə qarşı törədilən soyqırımının Birləşmiş Dövlətlərin Ali Komissarlığında, xarici ölkələrin Qafqazdakı nümayəndəliklərinə qatdırılmasında, qaćqınların vəziyyətinin yüngülləşdirilməsində Əbdürəhim bəy Haqverdiyev xeyli iş görmüşdür. Ə. Haqverdiyevin imzası ilə arxivlərdə saxlanılan yüzlərlə sənəddə o dövrün mənzərəsi eks olunmuşdur. Həmin sənədlərdən bir neçəsi diplomatik nümayənde kimi, Tiflisdən İravana gedərkən Sənain və Kolagirən stansiyaları arasında erməni terrorçularının Ə. Haqverdiyevə qarşı soyqırımlarılarından bəhs edir.

Ə.Haqverdiyev 1928-ci il martın 11-də İravan Dairə Məhkəməsinin prokuroru müavini K.Budagyana verdiyi izahatında hadisəni belə

şərh etmişdir: "Cari il martın 7-də saat 1.40 dəqiqədə mən Tiflisdən Azərbaycana məxsus 2012 N-li salon-vaqonda İrəvana yola düşdüm. Kupəndə mənimlə Samson Stepanoviç Harutyunyan gedirdi, qonşu kupədə isə Məmməd Rıza Hüseynov və familyasını bilmədiyim iki irəvanlı gedirdilər. Bu sakinlərdən əlavə, mənim mühafizəçilərim İsmayıllı Rəcəb oğlu və Maşadı Məmməd Hüseynov da orada idilər. Sonrakı vaqon isə bələdçinin idi. Deyəsan, gürçü idi, ad və familyasını bilmirəm. Mənim salونumda yuxarı qatda iki sərnişin var idi – biri 18 yaşlı oğlan İttai Camalbayov və Azərbaycan Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkiliyyinin əməkdaşı Nəsrullah Şeyxov idi. Gecə saat 3-də vaqonda baş verən səs-küydən oyandım. Mən qısqırı eşitmidi, kimsə bağırdı: "Hamisini axtarmalı!". Salona enlikürək, qarayanzı, balaca saqqallı, əsgər şineli geyinmiş, fırjaklı bir gənc daxil oldu. Əvvəlcə onun əlində silah görmədim, sonra o, "Brauning" sistemi tapanç çıxardı. Onu haradan və nə vaxt çıxardığını belə hiss etmədim. Həmin gənc salondakı stolun arxasına keçib sənədləri talab edəndə mən ona dedim ki, bu vaqon yoxlanıla bilməz (Ə. Haqverdiyev bunu deyərən özünü diplomatik toxumulmaqlı hüququnu xatırladırmış - N.M.). Bu vaxt bir başqası – dairəvi papagaq, yekə şineldo qapıda göründü. Mən və Samson Harutyunyan sənədlərimizi göstərdik. Birinci daxil olan sənədlərimizə baxıb stolun üstünə atdı və qışkırdı: "Hamisini axtarın. Mən soruşanda ki, kimdir onlar? – cavabında qapıda dayanan "Naqan" tipli tapançanı mənə tuşladı. Dəhlizdə səs-küy eşidi, aydın idi ki, orada da bu çır hadisə təkrar olunur. Bu cənablar tələb etdilər ki, pullarımız haradadır, onlara göstərək. Mən içərisində beş milyon 400 min manat (250-lük əskinaslə 2 milyon Zaqafqaziya bonu və 50-lük əskinaslə 68 paçka) har birində 50.000 olmaqla 3.400.000 Azərbaycan bonu ) olan sabəti onlara göstərdim. S.Harutyunyan yol çantasından təqribən 300.000 rubl və cibindən isə 10.000 rubl götürdürlər. Bizim bütün yüksəklərimizi axtardılar və mənim zəncirli qızıl saatımı, 17 min manat dəyərində brilliant sancığımı (incicicəyin budağı şəklində ) və 10 min manatlıq brilliant sırgamı götürdülər. Ümumiyyətlə, saatla birlikdə 40 min manatlıq malimi götürdülər..."

Əbdürrəhim bay daha sonra izahatında Şeyxovun üstündən heç nə tapmadıqlarından aparıb onu "çıxdım" etmək istədiklərini bildirir. O, mühafizəçilərinin silahlarını da quldurların götürdüyünyü yazar. Qeyd

edir ki, quldurlar S. Harutyunyandan pulları götürəndə onu poçtla özü-nə qaytaracaqlarını söylədilər və vaqondan çıxarkən içəri birinci daxil olan quldur onunla əlsə xudahafizləşdi. Soyğunçular vaqondan çıxdıqdan sonra güclü yayım atışı eşitdik və fikirləşdik ki, bizim vaqonu atəş tuturlar.

Ə.Haqverdiyev prokuror müavini və verdiyi izahatında S. Harutyunyanın quldurlarla əlbir olmasına işarə edir. Görünür, quldurlar Ə.Haqverdiyevin hələ Bakıda ikən diplomatik nümayəndəlik üçün dövlət xəzinəsindən na qədər pul götürdüyü, na vaxt, hansı qatarla yola düşəcəyini əvvəlcədən biliirlərmiş.

Quldurlar basqın məqəmini də çox dəqiqliklə hesablayıblar. Belə ki, Sonain stansiyasından çıxan qatar Kober dayanacağına çatmamış, dərədə saxlanılmış, quldurlar öz işlərini görüb qurtardıqdan və güclü yayım atışından sonra hərəkətə başlamışdır.

Hادisədən 10-15 dəqiqə sonra qatar Kolagirən stansiyasına çatır. Ə. Haqverdiyev mühafizə dəstəsinin rəisi Zilveriyana hadisə haqqında məlumat verir və quldurların təqib olunmasını xahiş edir. O, hətta quldurları tutacaqları təqdirdə dəstənin hər bir üzvüne 1500 rubl vəd edir.

İzahatdan quldurların ancaq Ə.Haqverdiyevi qarət etmə niyyətyində olduğunu aydınlaşır. Belə ki, Ə.Haqverdiyev göstərir ki, bizi soyduqları vaxt taxminən 20 quldur vaqonu mühəsirəyə alıbmış. Digər tərəfdən, Azərbaycanın diplomatik missiyasının vaqonuna bitişik Amerika missiyasının vaqonu imiş və həmin vaqonda doktor Aşer öz kuryeri ilə birlikdə 7 milyon (pulun vahidi göstərilmir- N.M.) aparırlarmış. Ancaq qarət edilan təkcə Azərbaycan vaqonu olur.

Ə. Haqverdiyev martın 8-də Kolagirən stansiyasından Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinə teleqram vuraraq qarət edildiklərini bildirir, hadisən Azərbaycan hökumətinə çatdırmağı və tacili tədbir görməyi tələb edir.

Teleqramda "bizimlə birlikdə nümayəndə Samson Harutyunyan da qarət edilib" ifadəsinə işlətməklə Ə.Haqverdiyev cinayətin kələfini haradan çözəlməyə işarə vurur.

Bu hadisədən sonra Azərbaycanın Gürcüstandakı daimi nümayəndəsi Ermənistən Gürcüstandakı diplomatik nümayəndəsinə müraciət edərək tədbir görülməsini tələb edir.

Azərbaycan XİN hadisə ilə bağlı Ermənistənən ölçü götürməsini

tələb etmək üçün Britaniya Ali Komissarlığına müraciət edir. Ermənistan nümayəndəsi öz hökuməti adından Britaniya Ali Komissarlığına cavab verir ki, qarat Ermonistanla Gürcüstan arasındaki neytral zonada tərədilidir. Həmcinin bildirilir ki, Ermonistan polisləri axtarış apardıqları zaman Gürcüstan polisləri tərəfindən tərkislih ediliblər. Neytral zonaya Amerika general qubernatoru nəzarət etdiyini bəhanə götirərək Ermonistan nümayəndəliyi məhz birinci ünvanla müraciət etməyi məsləhət görür.

Uzun süran yazışmalardan bir nəticə hasil olmur. Erməni quldurlarının törətdikləri cinayət adı quldurluq hadisəsi deyildi. Həmin dövrdə indiki Ermənistan ərazisində 100 mindən artıq qacqın, yetimxanalar, lazaretlərde kimsəsiz uşaqlar və qocalar dəhşətli acliq keçirirdilər. Ə. Haqverdiyevin Bakıdan gotirdiyi pulsular onların ərzəqla teminatına sərf olunmamış idi ki, ermənilər də onları bu imkandan məhrum etmiş, vəziyyətlərinin daha da ağırlaşmasına səbəb olmuşdur.

Himayədarlıq Nazırlığının Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu ildə nazırılıq göndərdiyi maruzəsində Ermənistan hökumətinin əsl siması açıldı: "1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali diləngi vəziyyətinə düşüb (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqənin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və acliqlıdan məhv olurlar, defələr talanlara və qırğınlara məruz qalırlar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Gökükəbət, Arbat, Ağcaqışlaq və Çarbbox kəndləri aiddir. Qəti demək olar ki, ölonlərinin sayı 100-120 min nəfərdür. 50 min nəfər Azərbaycana qacqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmədzində yaşayır. Qalan qacqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə siğiniblər. Bazılari Maku xanlığında və Türkiyə ərazisində köçübülərlər. İndiki məqamda 50 min nəfər ərzəq yardımını (un, taxıl və çörək şəklində) göstəriləməlidir. İrəvan şəhərində acliq keçirən əhalinin sayı 8 min nəfərdür".

1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə sülh konfransı keçirilir. Ermənistana

Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N. Usubbəyov və A. Xatisov, təminatçı sıfəti ilə ABŞ tərafından C. Rey və Gürcüstanın xarici işlər naziri E. Gegeçkorı imzalamışdır. Sazişdə Ermənistən və Azərbaycan hökumətləri razılığa gəlmışdır ki, bundan sonra silah əl atmayacaqlar, hər iki hökumət Zəngazurə gedən yolların açılması üçün tədbirlər görücək, sərhəd məsələləri də daxil olmaqla, bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcəkdir. Barışın əldə edilmədikdən polkovnik Ceyms Rey mühəsiflər möhkəməsi sıfətində tədbirlər görücək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər. Lakin əvvəllər olduğu kimi, bu dəfə də ermənilər yaranmış fürsətdən istifadə edərək yeni-yeni Azərbaycan ərazilərini işğal etmişlər. Onlar Azərbaycan tərəfinin ərazilərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci il yanvarın 21-dən 26-dək Zəngazurun 3-cü sahəsindən 48, 4-cü sahəsində 3 kənd işğal edərək bütün kəndlərinin işğalını başa çatdırılmışdır.

Əbdürəhim bəy Haqverdiyevin, nümayəndəliyin əməkdaşları Abbasəli bəy Makinskinin və Nəsrulla Şeyxovun verdikləri məlumatə görə, Araz və Tarasum çaylarının o biri sahilində, Uluşanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qacqın toplaşmışdır. Nümayəndəliyin sərəncamında 14 nəfər əməkdaş var idi ki, onların da vəzifəsi İrəvandakı qacqınları himayə edərək, onları göndərməkdən ibarət idi. İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qacqınlara isə təleyin hökmüni buraxıldıqları protokolda qeyd edilirdi.

Himayədarlıq Nazırlığının müvəkkili Abbasəli bəy Makinskinin (Teymur bəy Makinskinin amisi oğlu idi. 1908-ci ildə Peterburg Universitetinin hüquq fakültəsini bitirmişdir. Sonradan İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız və alman dillərini bildiyi üçün diplomatik danışqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. O, 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur. - N.M.) və doktor Qənəzadənin 21 dekabr 1919-cu ildə nazırılıq göndərdikləri hesabatlar əsasında hazırlanmışdır. 1919-cu ilin payızına qədər İrəvan quberniyasında və Cənub-Qərbi Azərbaycanda

qaçqınların sayı 150 minə çatır. İravan qəzasında 25 mindən artıq, Eçmədəzin qəzasında da bir o qədər, İravan şəhərində 13 min qaçqın və yerli əhali toplanıb. Novo-Bayazid qəzasında Göyçə gölünün şərqi sahili istisna olmaqla müsəlman qalmayıb. Hazırda bütün qaçqınların sayı 70-80 min arasındadır və onlar, əsasən, Böyük Vedi, Aralıx, Başkənd, Yengicə və Naxçıvanda cəmləşiblər. A.Makinski qaçqınların vəziyyətinin həddindən artıq ağır olduğunu, çörək tapılmadığını, müsəlman kəndlərində Türküyəden gələn erməni qaçqınlarının məskunlaşdığını, ev sahiblərinin isə evsiz-eşiksiz, ac-yalavac qaldıqlarını bildirir. Məruzədə həmçinin, təkcə 1919-cu il avqustun 2-ci yarısında Eçmədəzin, Novo-Bayazid və Sürməli qəzalarında 50-dən artıq müsəlman kəndinən dağıldığı da öz əksini tapmışdır.

Ermənistan ordusunun növbəti hədəfi özünümüdafia dəstələrinin güclü olduğu Zəngibasar bölgəsi idi. Azərbaycan XİN-in dekabrın 27-də Ermənistan XİN-ə göndərdiyi telegramda deyilirdi: "Bu gün aldığımız məlumatə görə, dekabrın 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağdırılıb. Ayın 22-də həmin aqıbəti Uluxanlı kəndi yaşıyib. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər burlar doğrudursa, deməli, Ermənistan hökuməti danışıqları pozunmuşdur. Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmış haqqında telegramın surətini Fransanın və İtalyanın hərbi missiyalarına və Müttəfiq Dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi.

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, "erməni silahlı birləşmələri Zəngəzur'u müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq isteyirlər. Zəngəzurda Oxçu, Şabadin və Giğι dərasında kəndləri viran qoyan ermənilərin məqsədi Ordubad istiqamətində irəliyək Oylılsdakı qüvvələrlə birləşdikdən sonra Naxçıvanı əla keçirməkdir.

İravan quberniyasının Zəngibasar nahiyyesinin müsəlmanlarının müvəkkilləri Mir Mahmud Mirbabayev və Məhəmməd Rzayev 3 yanvar 1920-ci ildə Azərbaycanın Gürcüstandakı diplomatik nümayən-

dəliyinə göndərdikləri məktubda Müttəfiq Dövlətlərin Ali Komissarı ilə görüşə bilmədiklərindən, onların Zəngibasar müsəlmanlarının vəziyyətyinə dair məruzələrini Ali Komissara çatdırmağı xahiş edirdilər. Onlar hər bir gecikilən saatın minlərlə müsəlman ailəsinini məhv demək olduğunu öz müraciətlerində ifadə edirdilər.

İravan qrupunun rəhbəri, general-major Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidəcisi və İravan şəhərinə yaxın olmasına nəzərə alaraq tərkisələh əməliyyatın keçirilməsi və onların diz çökədürülməsi zəruridir. Əgər diplomatik tasirlər nəticəsiz qalsas, onda hərbi güce əl atmaq və həmin ərazilinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman ünsürlərindən tamamilə təmizləmək lazımk galacak.

Ə.Haqqverdiyev Ermənistanda daimi nümayəndə vəzifəsindən istefə verdikdən sonra martın 16-da onun yerinə Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi.

Teymur bəy Məhəmmədqulu xan oğlu Makinski 1874-cü ildə İravan şəhərində anadan olmuşdu. İravanda yaşayan Makı xanlarının törəmələrindən idi. O, İravan gimnaziyasını, 1916-cı ildə Varşava Universitetinin hüquq fakültəsinə birinci dərəcəli diplomla bitirmişdi. İctimai-siyasi xadim Teymur bəy Makinski Cənubi Qafqaz Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Milli Şurasının üzvü olmuşdu. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli "Azərbaycan Məclisi-Məbusanının (parlamentinin) təsisini haqqında" Qanununa əsasən, sekişiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. T.Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan hökuməti adliyyə nazirinin müvənni, oktyabrın 20-dən dekabrın sonuna dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistən hökuməti yanında diplomatik nümayəndəliyində fealiyyət göstərmişdi. O, İravan quberniyasında yaşayan azərbaycanlıların erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İravan Quberniyası Həmyeriləri Cəmiyyəti idarə Heyatının sədri seçilmişdi. Teymur bəy Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Yoxskinin 3-cü hökumət kabinasında adliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin

martından Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqtundan sonrakı dövrədə onun təleyi haqqında sehifə məlumat yoxdur.

1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti əla almasından sonra yaranmış fursətdən istifadə edən ermənilər azərbaycanlı yaşayış məntəqələrinə hərbi tacavüzü daha da genişləndirmişdilər.

Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına gəlib ermənilərin onları məruz qoyduqları vəhşilikdən şikayətləndiklərini qeyd edir. O, yazardı: "Ermanılar dinc əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə edirlər. İndiyədək zoraklığa görə kimse əzallanılmayıb. Martin 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermənistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Təkiya, Üşü, Nəzrvənə və digər kəndlərin darmadağın edilməsi barədə məlumat aldım... Martin 19-da erməni silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Öksinə, yənidən başladı. Bütün burlar onu göstərir ki, Ermənistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil." T. Makinski həmçinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edir.

Azərbaycan hökuməti İravan quberniyası ərazisində mövcudluğunu qoruya bilən azərbaycanlı əhalini acliqdan, səfələtdən qurtarmaq, erməni silahlı dəstələrinə qarşı duruş göstirmək üçün diplomatik nümayəndəlik vasitəsi ilə Zəngibasar Milli Şurasına mütəmadi olaraq pul göndərirdi. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasarə apardıqları pulları Ermənistanın kaşfiyyatı əla keçirmişdi. Bu barədə Ermənistanın baş naziri A.Xatisov həmin vaxt Tiflisdə Azərbaycan nümayəndələri ilə danışıqlar aparan xarici işlər naziri A.Ohancanyana İravandan göndərdiyi məktubunda belə məlumat verir: "Makinski aprelin 4-də üç nəfərlə, öz maşını ilə Zəngibasara 600000 rubl göndərmişdir. Bizim yoldakı postumuz onları yaxalamaş, həbs etmiş və İravana məruzə etmişdir. Yolda onlar hər şeyi anlamış və Makinskini əla vermişlər. İş mahkəmədə böyük

hay-küy yaradacaq. Makinskinin hələlik onların ifadələrindən xəbəri yoxdur, lakin hiss edir ki, biz hər şeyi bilirik. Müştəqili onu dindirmişdir. O, işsə vurur ki, onun missiyasında hansısa "hadisə" baş vermişdir və deyir ki, Xoyski ilə görüşməlidir. O, sabah Tiflisə gedir. Bu barədə yalnız nümayəndə heyətinə və Tumanovdan başqa heç kimə demyin. Daha başqa izlər düşmək üçün hələ ki, iş məxfi aparılır."

Həbs ediləcəyini hiss edən T.Makinski mayın 28-də İravanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyov icra etməyə başlayır. İyunun 15-də Ermənistan XİN Azərbaycanda bolşevik hökuməti qurulmasını səbəb göstərərkən, diplomatik nümayəndəliyin faaliyyətinə xitam verildiyini bildirir.

Bakıya qayidian T.Makinski Sovet Azərbaycanının Xarici İşlər Komissarlığına yazdığı məlumatda diplomatik fəaliyyətə məşğul olduğu dövrədə xərclənmış pulların dəqiqlik hesabatını verir və bununla da bolşevik hökuməti qarşısında maliyyə hesabatı verməklə, göləcəkdə ona qarşı sürülkər biləcək ittihamları önləməyə çalışırı.

Cox təssüflər olsun ki, Azərbaycanın Ermənistan'dakı daimi nümayəndəliyində saxlanılan sanadların sonrakı aqibəti məlum deyil. Ola bilsin ki, nümayəndəliyin əməkdaşları təhlükəsizlikləri baxımdan ya həmin sonadları məhv etmiş, ya da daşnak hökumətinin əlinə keşmişdir.

"Xalq qəzeti",  
28, 30 may 2015-ci il

## Azərbaycanın Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski

Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox görkəmli dövlət xadimləri diplomatiya tariximizə parlaq səhifələr yazmışlar. Lakin onların fəaliyyəti haqqında yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni əsərlər qələmə alınmış, tədqiqatlar aparılmışdır. Bu məqalədə Məhəmməd xan Təkinskinin diplomatik fəaliyyətindən söhbət aparılır.

Sovet hakimiyəti illərində istər Azərbaycanda, istərsə də Ermənistanda xüsusi xidmət orqanlarının 1918-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədlər "Tam məxfi" qrif altında tədqiqatçıların üzünə bağlı olmuşdur. Hazırda isə arxivlər açılmış, məxfi sənədlər elmi-tədqiqat dövriyəsinə cəlb edilmişdir. Müasir Ermənistanın milli arxivinin fondlarında və "Daşnakşütüy" partiyasının birincisi Ermənistən Respublikası dövrünə aid ABŞ-in Boston şəhərindəki arxivində xüsusi xidmət orqanlarının Azərbaycan əleyhinə fəaliyyətlərinə dair kifayat qədər materiallar mövcuddur. Həmin dövrə Ermənistanda hakimiyətdə təmsil olunan daşnak hökumətinin ayrı-ayrı nümayəndələrinin əsərlərində və xüsusi xidmət orqanlarının xarici ölkələr mühacirət edən əməkdaşlarının xatira yazılarında bu barədə ətraflı məlumat verilmişdir.

1918-1920-ci illərdə Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər Ermənistənən ərazi iddiyası və azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyaseti səbəbindən həmişə gərgin olmuşdur. 1918-ci ilin mayında Azərbaycan və Ermənistan dövlət müstəqilliklərinə elan etsərlər də, iki dövlət arasında birbəşə diplomatik münasibətlərin qurulması mümkün olmamışdır. Azərbaycanla Gürcüstan arasında diplomatik münasibətlər 1918-ci ilin iyundan qurulsa da, Azərbaycanla Ermənistən arasında diplomatik münasibətlər 1919-cu ilin əvvəllərində reallaşdırılmışdır. Həmin vaxtadək Azərbaycanla Ermənistən arasında diplomatik əlaqələr hər iki dövlətin Gürcüstandakı diplomatik nümayəndəlikləri tərafından həyata keçirilirdi. Azərbaycan hökuməti Ermənistəndə və sərhəd bölgələrdə ermanı silahlı birliklərinin törətdikləri qırğınlarda dayandırılması üçün Tiflisdəki diplomatik nümayəndəlimiz vasitəsilə Ermənistən hökumətinə etiraz məktubları və diplomatik notalar göndərirdi.

Azərbaycan hökuməti 1919-cu il yanvarın 29-da Məhəmməd xan Təkinsini Ermənistanda diplomatik nümayəndə təyin edir. "Azərbaycan" qəzeti rusca variantının 1919-cu il 31 yanvar tarixli sayında yazardı ki, andlı vəkil M.X.Təkinski Ararat Respublikasında Azərbaycanın diplomatik nümayəndəsi təyin olunmuşdur.

Görkəmli siyasetçi, diplomat, dövlət xadimi Məhəmməd xan Təkinski 1879-cu ildə Mərkəzi Asiyada Axal-Təkə vadisində anadan olmuşdur. 1881-ci ildə rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı valideyinlərini itirdikdən sonra polkovnik Ehsan xan onu tapmış və oğullugu götürmüştür. Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən Novorossiya İmperator Universitetinin hüquq fakültəsini bitirmişdir.

Tarix üzrə elmlər doktoru Ataxan Paşayevin verdiyi məlumatda görə, Novorossiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olduğu zaman tərtib edilən "Şəxsi iş"ində Məhəmməd xan Təkinskinin atasının adı qrafsa - "Ehsan xan Təkinski", qəyyumu qrafsaında isə: "Cəfərquş xan Naxçıvanski" yazılımış, milliyyətinin türkmən, dini etiqadının müsəlman olduğu qeyd edilmişdir.

Dövlətçilik və hərb tariximizə adları qızıl hərflərlə həkk olunan Naxçıvanskların ailesində mükemmel şəxsiyyət kimi yetişən Məhəmməd xan Təkinski nəyə qadir olduğunu Xalq Cümhuriyyəti dövründə göstərmişdir. O, 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaradıldığı Fövqələdə Təhqiqat Komissiyasında andlı iclasçı kimi faaliyyətdə olmuşdur.

Ermənistən hökuməti 1919-cu il fevralın 1-də Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlamasına razılıq vermişdi. Diplomatik nümayəndəliyimiz fəaliyyətə başlamasına dək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan hökumətinin və mətbuatının İrəvan Müsəlman Milli Şurası, Himayədarlıq Nazirliyinin İrəvandakı nümayəndəliyi, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti, İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırdı.

Arxiv sənədləri göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvanda fəaliyyət göstərən diplomatik nümayəndəliyin və ayrı-ayrı İrəvan ziyalılarının və imkanlı şəxslərin fəaliyyəti Ermənistən xüsusi xidmət orqanlarının daim nəzarəti altında olmuşdur.

Erməni kəşfiyyatçısı Tiqrən Devoyans "Həyatımdan parçalar" ("Hayrenik", Boston) jurnalı, 1945, N 4) adlı xatirələrində yazır ki, Azərbaycanın İravanda çox yaxşı kəşfiyyat şəbəkəsi var idi. O, qeyd edir ki, İravandakı Azərbaycanın diplomatik missiyası nəinki Tiflis və Bakıya Ermənistən ordusunun dislokasiyası və qoşunların yerdaşlaşması və təminatı haqqında tacili məlumatlar göndərir, həmçinin onun əlinin altında Ermənistən hökumətinin məxfi qərarları və təlimatları da olurdu.

Erməni tarixçisi Vanik Virabyan "1918-1920-ci illərdə Ermənistən Respublikasının dövlət təhlükəsizliyi sisteminin yaradılması və fəaliyyəti" əsərində (İravan, 2015, ermənicə) Tiqrən Devoyansın xatirələrindən belə bir sitat göstərir: "Ermənistən parlamentinə azərbaycanlılar seçilmiş üçün Azərbaycan hökuməti 40.000 rubl göndərmişdi. Azərbaycanlı deputatların coxşayı casusları hər gün İravannın müsəlman məhəlləsinin arxasındakı Toxmaq göl tərəfdən gizli yolla Şəhur-Dərələyəzə, Vedi və Zəngibasarə gedirdilər. İravandan oralara silah-sursat aparılırlar, təlimatlar, xəbərlər göndərilirdi".

Ermənistənin xidüsü xidmet orqanları hesab edirdilər ki, məxfi məlumatların Azərbaycana ötürülməsində Ermənistən parlamentində təmsil olunan azərbaycanlı deputatların eşi vardır.

Qeyd edək ki, 1918-ci il avqustun 1-də açılan ilk Ermənistən parlamentində 6 azərbaycanlı deputat tomsil olnurdu. 1919-cu il iyunun 21-23-də keçirilən parlament seçkilərində isə cəmi iki azərbaycanlı deputat parlamentin üzvü idi.

3 may 1919-cu ildə M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi telegramda Ermənistən ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistən xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.

Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına yoldaşı şifralı telegramda göstərirdi ki, erməni polkları Naxçıvanə üzərinə hücumu keçmişlər. Ermenistana təzyiq etmek üçün M.Təkinski təklif edir ki, qoşunları Ermenistənə sərhəddə cəmləşdirmək lazımdır.

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxənov Ermənistəndəki diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi telegramda Fövqələdə Parlament İstintaq Komisiyası yaratmaq üçün İravan quberniyasında ermənilərin tərətdikləri

qırğınlar barədə İravan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırılmışdı. Bu məqsədə parlamentin 10 milyon vəsait ayırmış istədiyi də teleqramda qeyd olunmuşdu. Verilmiş təlimata uyğun olaraq M.Təkinskinin yardımı ilə İravan müsəlman Milli Şurası tacili şəkildə İravan quberniyasında yaşayan azərbaycanlıların dözlülməz vəziyyəti haqqında Avropa və Amerikanın böyük dövlətləri üçün məlumat hazırlayıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi. Xarici İşlər Nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələri vasitəsilə Avropa və Amerika dövlətlərinin Parisdə olan nümayəndələrinə çatdırıldılar. Məlumatda qeyd edilirdi ki, mübahisəli əraziləri nəzərə almadan azərbaycanlılar Ermənistən əhalisinin yarısını təskil edir. Lakin bu əhalinin ən elementar insanı hüquqları yoxdur. Orada deyilirdi: "Erməni silahlı quldur dəstələri şəhərlərdə, qazalarla və kəndlərdə, hətta Ermənistən Respublikasının paytaxtı İravan şəhərində ac qurdular kimi müsəlmanlara hücum edir, hər axşam üç, dörd müsəlman evi dağdırıb və təlan edilir, sakınları öldürürülər".

M.Təkinski İravanda özünü casarətə aparı, azərbaycanlı əhaliyə qarşı Ermanistan hökumətinin yeritdiyi etnik tamizləmə siyasetinin qarşısını almağa, Azərbaycan hökumətinin mümkün köməyinin əldə edilməsinə çalışırı. O, qırğınların dayandırılmasına və azərbaycanlı əhalinin hüquqlarının qorunmasına nail olmaq üçün dəfələrə Ermənistən baş naziri, xarici işlər naziri, Eçimədzin katolikosu, müttəfiq dövlətlərin Ermənistəndəki missiyasının başçıları ilə görüşmüştü.

M.Təkinski 7 iyun 1919-cu ildə xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi şifralı teleqramda ermənilərin Rusyanın cənubundakı Könüllü orduyun (Denikin orduşunun) irəliləyərək Bakını əla keçirəcəyinə ümidi bəslədiklərini yazar və əlavə edirdi ki, iyunun 1-də Ermənistən baş naziri A.Xatisovla etdiyi birgə nahar zamanı bu məsələ barədə ətraflı danışmışdır. M.Təkinski Könüllü ordu ilə Azərbaycan arasında münasibətlərin kəskinləşəcəyi təqdirdə Ermənistən Azərbaycana qarşı düşmən mövqə tutacağını bildirir, bu təhlükəni nəzərə alaraq Şəhur-Naxçıvan istiqamətindən Ermənistəni tehdid etməyin lazımlığından və bu məqsədə hərbi təşkilatlanma üçün tacili pul buraxmağın lazımlığını bildirirdi.

Şəhur-Naxçıvan bölgəsində vəziyyətə bağlı M.Təkinskinin

Azərbaycan xarici işlər nazirinə iyunun 13-də göndərdiyi şifralı teleqramdan aydın olur ki, bölgədəki silahlı qüvvələrin maddi təminatını Azərbaycan hökuməti İravandakı diplomatik nümayəndəliyinə vəsiatı ilə həyata keçirməlidir. Teleqramda o da bildirilirdi ki, həmin bölgədə 6 min asgər və stvariyyən ibarət yarınızımı qoşunlar mövcuddur. M.Təkinski qoşunların döyüş hazırlığının heç də erməni qoşunlarının hazırlığından geri qalmadığını, ingilislərin de etiraf etdiklərini göstəridi. Daha sonra M.Təkinski yazdı ki, bölgədəki silahlı qüvvələrin sayını lazımlı gələrsə, hərbi əməkliyyatlar zamanı 10 min nəfərə də çatdırmaq olar. Diplomatik nümayəndə Şəhur-Naxçıvan bölgəsindəki silahlı qüvvələrin əvvəlki mövqelərində qalmağının və Zəngəzurla sərhəddəki dağlıarda yerləşdirməyin vacibliyini qeyd edirdi.

Azərbaycanın diplomatik nümayəndəsi M.Təkinskinin fəvqələdə işgüzarlıqla göstərdiyi fəaliyyət Ermənistən hökumətini ciddi narahat edirdi.

Ermənistən daşnak hökumətinin sonuncu baş naziri Simon Vrasyan yazdı: "Müştaqiliyin ilk günlərindən etibarən Azərbaycan Ermənistəni rahat buraxmadı. Türkərin təhriki ilə azərbaycanlılar Ermənistənin türk-müsəlman əhalisini erməni hakimiyyətinə qarşı qaldırdı. Azərbaycanın səfiri Xan-Təkinski bu işdə başlıca rol oynayırdı. Ölkənin müxtəlif yerlərində o, əməkdaşlar saxlayır, Bakıdakı böyük pullar alır, öz hökumətinə məxfi məlumatlar göndərirdi. Ermənistən Xarici İşlər Nazirliyinin əməkdaşı P. Eyaqulyan tezliklə Təkinskinin öz hökuməti ilə mübadilə etdiyi teleqramların şifrəsini çözdü".

Simon Vrasyan daha sonra yazdı: "Xan-Təkinski İravana gəldiyi ilk gündən Ermənistən Xarici İşlər Nazirliyi onun şifrəsini əldə etmişdi. Xan-Təkinskinin göndərdiyi və aldığı bütün teleqramlar onun özüne çatmazdan əvvəl Ermənistən hökumətinə məlum idi. 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra həmin teleqramlar "Gizli sənədlər" adı ilə ayrıca kitab şəklində İravanda çap edilmişdir". Həmin kitabda M.Təkinskinin İravandan göndərdiyi və Ermənistən keşfiyyatının əla keçirdiyi 75 şifralı teleqramın matni öz əksini tapmışdı.

M.Təkinskinin ermənilərin Şəhur-Naxçıvanı Ermənistənə birləşdirmək iddialarına qarşı koskın fəaliyyəti də Ermənistən hökumətini ciddi narahat edirdi. Ona görə də hər vəchələ onu Ermənistəndən uzaqlaşdırmağa çalışırdılar.

İş o yera çatmışdı ki, Ermənistən hökuməti xüsusi xidmət orqanlarının əli ilə Azərbaycanın İravandakı diplomatik nümayəndəliyinə göndərilen pulları əla keçirməklə öz problemlərini həll etməyə çalışırı. 1919-cu il noyabrın 5-də Ermənistən xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın diplomatik nümayəndəliyinin nazdında xüsusi tapşırıqlar üzrə zabit-kapitan Qasimba'yovun evindən yarım milyon rubl aparmışdır. Həmin pullar Azərbaycan hökuməti tərəfindən qaçqınlara yardım edilməsi üçün göndərilmişdi.

Ermənistən keşfiyyat orqanlarının facili ehtiyacların qarşılmasına üçün nə qədər vəsaitin olması barədə baş qərargahın keşfiyyat şöbəsinin müdürü kapitan Şneurun 1919-cu il sentyabrın 13-də Maliyyə Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq Maliyyə Nazirliyindən bildirilmişdi ki, İravan bankında xüsusi təlimatla qorunan və içərisində Azərbaycan pulları olan möhürü dəri çanta saxlanılır.

Azərbaycanın Hərbi Nazirliyi Ermənistəndəki daimi nümayəndəlikdə hərbi attaşə vəzifəsinə layiqli şəxs tapa bilmədiyindən, Ermənistən ordusunu barədə məlumatların toplanması işi 8 aprel 1919-cu ildən Gürçüstandakı daimi nümayəndəlikdə çalışan hərbi attaşə Möhəmməd bay Əliyevə həvalə edilmişdi. M.Təkinski Ermənistən ordusunu barədə çətinliklə əldə etdiyi məxfi məlumatları öncə şifrlənmiş məktubla M.Əliyevə göndərirdi.

Ermənistən Bakıdakı daimi nümayəndəliyində çalışanların əksariyyatı isə keşfiyyat və oks-keşfiyyat işində təcrübəsi olan rus ordusunun keçmiş zabitlərindən formalasdırılmışdı. Oma görə də Ermənistən hökuməti Azərbaycanda gedən proseslərdən anindaca xəbər tuturdu.

1919-cu il iyulun 11-də M.Təkinskinin Azərbaycan xarici işlər nazirinə göndərdiyi şifralı teleqramda bildirilirdi ki, Böyük Vediadə erməni qoşunlarının hücumlarının qarşısı alınb, erməni ordusu artilleriyası ilə birlikdə dəmir yol xattına çəkilib. İravana çoxlu erməni yaralılarının daşındığı, öldürülən erməni əsgərlərinin sayıının 200-dən artıq olduğu, yaralanan və öldürülən erməni zabitlərinin sayıının 10 nəfərdən çox olması teleqramda ifadə edilmişdi. Ermənilər öz uğursuzluqlarını Vediabasara türk əsgərlərinin olması ilə izah edirdilər. Ingilislər də ermənilərə inanırdılar. Orada Osmanlı əsgərlərinin olmasının M.Təkinski qəti surətdə təkzib etmişdi. M.Təkinski İravandakı ingilis hərbi nümayəndəliyinin açıq-əşkar erməniparast mövqe tutduğunu yazdı.

A.Xatisyan M.Təkinski barəsində Azərbaycan hökumətinə gəndərildiyi etiraz məktublarında onun Ermənistanın daxili işlərinə müdaxilə etdiyini bildirir və geri çağırılması xahiş olundur. Lakin Azərbaycan hökuməti M.Təkinskinin gördüyü işləri yüksək qiymətləndirir və onun fəaliyyətini davam etdirməsini istəyirdi. Nəhayət ki, M.Təkinski Ermənistan hökumətinin daxili işlərinə müdaxilə bəhanəsilə Ermənistan hökuməti tərəfindən "persona nongrata" elan edilmişdi.

Bundan sonra M.Təkinski Azərbaycan Xarici İşlər Nazirliyinə istefə barədə raport yazmaq məcburiyyətdində qalmış və hökumət onun istefasını qəbul etmişdi. Xarici işlər naziri M.Y.Cəfərov 28 sentyabr 1918-ci ildə M.Təkinskiyə göndərdiyi cavab məktubunda onun Azərbaycan nəminə sadakarcasına fəaliyyətinin hökumət tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdi.

M.Təkinskinin istefasına nail olunduqdan sonra Miryusif Mirbabayev bi-müddət diplomatik nümayəndə vəzifəsinə icra etmişdi.

1919-cu il oktyabrın 1-də Məhəmməd xan Təkinski Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

M.Təkinski Ermənistandan "persona nongrata" olunmasının əvvəzini erməni diplomatının Bakıdan qovulmasına nail olması ilə çıxmışdı. Belə ki, o, xarici işlər nazirinin müavini olduğu vaxt Ermənistanın Bakıdaçı diplomatik nümayəndəliyinin əməkdaşı Arşak Sarkisovun zərərli fəaliyyətinə görə Azərbaycan ərazisindən qovulması qərara alınmışdır. Bu barədə 23 fevral 1920-ci il tarixində xarici işlər naziri Mustafa Vəkilovun adından yayılan məlumatda bildirilmişdi.

Məhəmməd xan Təkinskidan sonra Azərbaycanın Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsinə əvvəlcə Dağlı Respublikasında diplomatik nümayəndə olmuş görkəmlı Azərbaycan yazıçısı və ictimai-siyasi xadimi Əbdürəhim bay Haqverdiyev təyin edilmişdir. Ermənistan hökumətinin Ə.Haqverdiyevə qarşı törətdiyi cinayat barədə "Azərbaycan" qəzetinin 4 may 2018-ci il tarixli sayında bu məqalənin müəllifinin "Səfir Əbdürəhim bay Haqverdiyev Ermənistan hökumətinin sıfarişi ilə qarət edilmişdi" başlıqlı məqaləsində ətraflı sohbet açılmışdır.

Ə.Haqverdiyevdən sonra Himayədarlıq Nazirliyinin Ermənistandağı müvəkkili Teymur xan Makinski Azərbaycanın Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdi.

Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan və İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasından sonra İrəvan quberniyasının və Qars vilayətinin türk-müsəlman əhalisinə Azərbaycan hökuməti tərəfindən edilən hər cür yardımalar kəsilmədi. Daşnak hökumətinin orduyu yalnız 1920-ci ilin iyun ayının ikinci yarısında Zəngibasar və Vedibasar bölgələrini tamamilə işgal edə bilmişdi.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliyin fəaliyyətinin dərindən araşdırılması həm diplomatiya tariximiz, həm də yaxın keçmişimizin qaranchı sehifələrinin dərindən öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

"Azərbaycan" qəzeti,  
27 may 2018-ci il

## Diplomat Teymur bəy Makinski

Bəzi sənədlərdə adının qarşısında "xan" titulu yazılın Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. Məku xanlarının nəslindən olan Makinskilər İrəvan xanının şəcərə davamçıları İrəvanskilər yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur bəy Makinski gimnaziyani, sonra isə Varsava Universitetinin Hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdi.

Teymur bəy Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının faal iştirakçılarından olmuşdur. İctimai-siyasi xadim Teymur bəy Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli "Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisini haqqında qanun"una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan hökumətində ədliyyə nazirinin müavini olmuşdur. İrəvan Quberniyasında yaşayan azərbaycanlıların erməni zülümündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerililəri Cəmiyyətinin idarə heyətinin sadri seçilmişdir.

Teymur bəy 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-nə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabинetində ədliyyə naziri vəzifəsinə icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sadri, 1920-ci ilin martından isə Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.

Tədqiqatçı alim Ədalət Tahirzadə arxiv sənədlərinə əsasən məlumat verir ki, Teymur bəy Makinski Xalq Cümhuriyyəti dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almalarına da kömək göstərmişdir. İtaliyaya göndərilən İrəvan şəhərinin sakini Əhməd Rəcəbova (sonralar məşhur akademik Əhməd Racəbli- N.M.) onun təhsilini davam etdirməsi üçün heç bir vəsaitinin olmaması haqqında 9 avqust 1919-cu ildə verilən arayış İrəvan Quberniyası Həmyerililəri Cəmiyyətinin idarə heyətinin sadri kimi Teymur bəy Makinski imzalamışdır.

"Azərbaycan" qəzeti 2 mart 1920-ci il tarixli sayında xəber verirdi ki, Hərbi Məhkəmənin sadri Teymur bəy Makinski Azərbaycanın

Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi təyin edilmişdir.

Ermənilərin xisətinə yaxşı bələd olan və onların dilini bilən Teymur bəy Makinskinin faallığı öz salafıları Məhəmməd xan Təkinski və Əbdürrəhim bəy Haqverdiyev kimi, Ermənistan hökumətini ciddi narahat edirdi. Xüsusi xidmət orqanları onun hər addımını izleyir və bir bəhəna tapıb həbs etmək istəyirdilər.

Azərbaycan hökuməti Zəngibardı mühəsirə şəraitində yaşayış azərbaycanlı əhalinin an zəruri ehtiyaclarının ödənilməsi üçün diplomatik nümayəndəliyə ümumi miqdarda 600.000 rubl göndərmişdi. Diplomatik nümayəndəliyin gizli yazışmalarını və şifrləri teleqramları əla keçirən Ermənistanın xüsusi xidmət orqanları bu məsələdən xəber tutmuşdular. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibarasə apardıqları pulları Ermənistan kəşfiyyatı əla keçirmişdi. Həmin vaxt Ermənistanın baş naziri olan Aleksandr Xatisovun xarici işlər naziri Hamo Ohancanyan 26 may 1920-ci ildə yazdıq məktubunda T.Makinskini həbsinə hazırlıq görüldüyü haqda məlumat verilir. A.Xatisov yazır: "Aprelin 4-də T.Makinskinin öz maşınında üç nəfərə Zəngibarasə göndərdiyi 600.000 rubl yolda qoyulan postda əla keçirilmişdir və həmin şəxslər həbs edilmişlər. O, dindirilmə zamanı həbs edilənlərin Makinskini əla verdiklərini yazar. A.Xatisov yazır ki, hay-küylə məhkəmə olacaq. Baş nazir hələlik Makinskinin tutulanların verdikləri ifadədən xəbərsiz olduğunu, lakin onları bizim hər şeyi bildiyimiz artıq gümən etdiyiney edir. A.Xatisov daha sonra yazar ki, müstəntiq Makinskini dindirmişdir, lakin o, onun missiyasında hansısa "hadisənin" baş verdiyinə eyham vurur və bildirir ki, F.Xoyski ilə görüşmək istəyir və bunun üçün ertəsi Tiflisə getməlidir. Bu barədə nümayəndələrdən və Tumanovdan başqa heç kimə deməyin, daha başqa izlərlə düşmək üçün isə gizli aparılır".

A.Xatisov "nümayəndələr" dedikdə, aprelin 9-da Tiflisde Cənubi Qafqaz respublikalarının növbəti konfransında Ermənistani təmsil edən nümayəndələri nəzərdə tuturdu.

T.Makinski xarici işlər naziri F.Xoyski ilə görüşmiş, məsələnin mahiyyəti haqqında ətraflı məlumat vermişdi. F.Xoyski 14 aprel 1920-ci ildə Ermənistannın xarici işlər nazirinə göndərdiyi notada bu məsələ ilə bağlı bildirirdi: "Diplomatik nümayəndəliyimizdən alınan məlumat

mata görə, aprelin 4-də Ermənistan hakimiyəti tərəfindən Eçmədzin yolunda 3 kavas (yəni diplomatik nümayəndəliyin mühafizəçi-polisləri - N.M.) üzərindəki pullarla həbs edilmişlər. Onlarla birlikdə sürücüyü də sünə ittiham irxalı sürülmüşdür. Ermənistan hökumətinin bu cür hərakətləri beynəlxalq hüquq normalarına ziddir, ona görə də xahiş edirəm ki, kavaslarını və sürücünü dərhal azad edilmələri və diplomatik missiyanın maşınının və pullarının geri qaytarılması üçün tacili şərəcanə verəsiniz".

Lakin Azərbaycanın xarici işlər nazirinin notasına əhəmiyyət verilməmiş, diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı qaldırılan səni cinayət işinə məhkəmədə baxılmış və onlara hökm oxunmuşdu. Erməni tarixçi V. Virabyan bu hadisə haqqında yazar: "1920-ci il iyunun 3-də Ermənistan Respublikasının Hərbi Məhkəməsində müxtalif cinayətlərdə ittiham edilən Azərbaycanın Ermənistandakı nümayəndəliyin əməkdaşları Məşədi Məmmədov, Məşədi Hüseyn oğlu, Hüseyin Vəli oğlu, Musa Məşədi Məmməd oğlu, nümayəndəliyin sürücüsü İvanenkonun ifadələri dinişnilib. Onlar Azərbaycanın səlahiyyətli diplomatik nümayəndəsi Teymur bəy Makinskinin tapşırığı ilə Zəngibasar uşyançılarına yardım etməkdə və onları qanunsuz əməllərə təhrif etməkdə təqsirləndirildilər. Onlar vad vermİŞDİLƏR ki, Zəngibasar uşyançıları üçün ayrılan 600 mindən artıq Azərbaycan və Zaqafqaziya bonunu (daha daqiqi, 449.750 Azərbaycan bonu və 117.050 Zaqafqaziya bonu) Zəngibasar "hökumətinin" başçısı Molla Qasıma çatdıracaqlar. Lakin Cəfərabad (*indi Arqavand*) kəndindən keçərkən Eçmədzin qəzasının miliisi tərəfindən həbs edilmişlər. Onlar misioner Hambarsum Hakopyana 100 rubl rüşvət teklif etsələr də, o, bundan intina etmiş və onları hüquq orqanlarına təhlil vermişdir. Ermənistan Hərbi Məhkəməsinin qərarı ilə Hüseyn Vəli oğlu ömürlük sürgün edilmiş, Məşədi Hüseyn oğlu və Musa Məşədi Məmməd oğlu isə 10 il katorqa ilə cəzalandırılmışdırlar".

Erməni tarixçi V. Virabyan bu hadisə haqqında əlavə məlumat verərək yazar ki, Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşlarının həbs ilə məsələ bitməmişdi: "Azərbaycan cavab addımları atmış, Ermənistandan Azərbaycandakı diplomatik nümayəndəliyinin bir neçə əməkdaşı həbs edilmişdi. Bu barədə Ermənistan XİN-in Bakıdakı diplomatik nümayəndəliyinə göndərdiyi telegramda bəhs edilir. Nəha-

yət, azərbaycanlılar razılaşırlar ki, Ermənistandan Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını Ermənistan hökuməti tərəfindən İrvanda həbs edilən Azərbaycanın diplomatik nümayəndəliyinin maxfi əməkdaşlarının azad edilməsi müqabilində sərbəst buraxılsınlar".

T. Makinski Gürcüstanın İrvandakı daimi nümayəndəliyinin yardım ilə İrvanı gizlice tərk edərək mayın 28-də Tiflis gedir. Teymur bəy İrvanı qəfildən tərk etdikdən sonra qısa müddətdə diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbayov icra edir.

Mayın 15-də Ermənistan XİN Azərbaycanda yeni hökumət qurulmasına səbəb göstərərək diplomatik nümayəndəliyin fəaliyyətinə xitən verildiyini bildirir.

İrvandakı diplomatik nümayəndəliyimizin fəaliyyətini dayandırmasından sonra, 1920-ci il mayın 21-22-də Ermənistan XİN-in informasiya şöbəsi "Daşnaksütün" bürosuna, Ədliyyə, Daxili İşlər və Hərbi nazirliklərin başçılarına, parlamentin sadrına, Tiflisdəki diplomatik nümayəndə, Batumdakı konsulu, Parisdəki Ermənistan nümayəndə heyətinə, Ermənistandan Parisdəki, Londondakı, Vaşinqtondakı və digər ölkələrdəki səfirlərinə göndərdiyi telegram-məlumatda bildirirdi ki, Azərbaycanın Ermənistandakı diplomatik nümayəndələri və onların əməkdaşlarının mübadilə etdikləri bütün maxfi yazılmalar Ermənistan XİN tərəfindən "Gizli sənədlər" adı altında kitab şəklində çap edilmişdir. Həmin məlumatda qeyd edilirdi ki, çap olunan məlumatlar Azərbaycan hökumətinin və onun nümayəndələrinin Ermənistandan və ermənilər əleyhinə yönəlmış fəaliyyətlərindən yazar, hansı ki, onlar guya Ermənistandan rayonlarında dövlət əleyhinə cərəyanları və çıxışları təşkil edir, Ermənistandan dövlətinin sənətlərini laxlatmaq istəyir, Zəngibasarda uşyanın dərinlaşmasını, Ermənistandakı hakimiyyətinin nüfuzdan salınması və yixilmasını istəyir, Ermənistandan ayrılmaz tərkib hissisi olan Zəngibasar rayonunu Azərbaycan zorla əla keçirməsına çalışırlar. Halbuki Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və onun Ermənistandakı diplomatik nümayəndəliyi mövcud olduğu müddətdə azərbaycanlı əhalinin hüquqlarının qorunmasına, onlara qarşı Ermənistandan dövləti tərəfindən həyata keçirilən soyqırımıının və etnik təmizləmə siyasətinin qarşısını almağa çalışırdı.

Ermənistan XİN hamçinin İrvanda çap edilən qəzetlərin redak-

siyalarına müracət etmişdi ki, həmin kitabın materiallarını dərc etsinlər.

Ermenistan hökumətinin bu addımları Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşlarına qarşı edilən hüquqazidd addımlara bərəat qazandırmaq, Zəngibasar və Vedibasar işğal etmək üçün zəmin hazırlamaq məqsədini güdürdü.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra İravan quberniyasının və Qars vilayətinin türk-müsləman əhalisine Azərbaycan hökuməti tərəfindən edilən harç yardımalar kəsilmədi. Zəngibasar və Vedibasar ələ keçirmək üçün daşnak ordusunun müəyyən fasilələrlə iki illik hücumları 1920-ci ilin iyun ayının ikinci yarısında qələbə ilə nəticələnmiş, Ermenistan ordusu nəhayət ki, Zəngibasar və Vedibasar bölgələrini işğal edə bilmədi. Erməni tarixçi Anahid Lalayan daşnak xadimlərindən birinin 21 iyun 1920-ci ildə baş nazir Hamo Ohancanyana yazdığı məruzəsində aşağıdakı sitatı gətirir: "Zəngibasarı bizimkiler ələ keçirdilər. Bu ölkə ələ varlıdır ki, bizim borclarımızı dəfələrə qəpatmaq iqtidarındadır. Artıq iki gündür ki, burada görünməmiş talanlar həyata keçirilir - taxılı, arpanı, dityunu, samovarları, xalçaları, pulları və qızılları ələ keçirirlər".

Ermenistan hökumətinin əlindən çatınlıqlı qurtulan Teymur bəy Makinski, çox güman ki, Tiflisdə qalır. O, Azərbaycanda yeni qurulan sovet-bolşevik repressiya rejiminin elinə fursat verməmək üçün xalq xarici işlər komissarının adını, bir növ, hesabat göndərmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 28 sayılı fondunda saxlanılan iki sənəd Teymur bəy Makinskinin məruzəsini şəhər edirdi. O, birinci məruzəsində Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinə Naxçıvan və Zəngibasar üçün ayrılmış vəsaitin hesabatını verdiyini qeyd etmişdir. T.Makinski 1920-ci ilin 15 martından mayın 2-dək diplomatik nümayəndəliyin 4.993.500 rubl vəsait alındığı və onun nümayəndəliyin rəhbəri olduğu vaxt həmin vəsaitin 956.946 rublunun hansı məqsədlə xərcləndiyini 8 bənddə təfsilat ilə izah etmişdir. O, martın 21-də 100 min rublun N rayonuna (rayonun adı məxfi saxlanılıb), 6 yüz min rublun isə aprelin 4-də Naxçıvan və Zəngibasar qəçqırınlarında göndərdiyi zaman Ermenistan hökuməti tərəfindən həbs edildiyini yazar. Hansı ki, biz yuxarıda həmin masalədən təfsilat ilə həbs edirik. Daha sonra o, həmin vəsaitdən 130 min rublun P.Sulta-

nova (*kimliyini açıqlamayıb - N.M.*) verdiyi qeyd edir. T.Makinski məruzəsində bəzi xərcləmələrin sonunda "imzalar mahv edilib" ifadəsini yazar. Görünür, diplomatik nümayəndəlikdə vəsaiti alanların Ermanistan hökuməti tərəfindən taqib edilmələrini önləmək məqsədilə onların imzaladıqları sənədləri çıxdaş edirlərmiş.

Lakin götürün ki, Teymur bəy Makinskinin birinci məruzəsi Xalq Xarici İşlər Komissarlığının əməkdaşlarını qane etmədiyi üçün o, yenidən yazılı məruzə etmişdir. Məruzəsində T.Makinski yazar: "İyunun 30-da göndərdiyim məruzəyə əlavə olaraq bildirirəm ki, iyunun 28-də Qiyyasbayovla təsəddüfi görüşüm zamanı dedi ki, manım İravani qəfildən tərk etməyimdən sonra, onun diplomatik nümayəndə vəzifəsini icra etdiyi zaman ona Ermenistan XİN-dən malumat vermİŞLƏR ki, Azərbaycanda yeni hakimiyyət meydana gəldiyi üçün Azərbaycanın Ermenistandağı diplomatik nümayəndəliyi buraxılmışdır. Diplomatik nümayəndəlikdə axtarış aparılması və orada olan pulların müsadirəsindən ehtiyat edərək o, həmin pulları müxtalif şəxslər arasında paylaşımdır: 1) 1.500.000 rubl Azərbaycan bonunu və 419 min Zaqafqaziya bonunu mayın 15-də Gürcüstanın Ermenistandağı diplomatik nümayəndəsi general Qaralova; 2) 1.200.000 rubl Azərbaycan bonunu İravandaki İran konsuluna; 3) 800 min Azərbaycan bonunu Mirbabayev (*nümayəndəliyin əməkdaşı Miryusif Mirbabayev nəzərdə tutulur - N.M.*); 4) qalan 250 min Azərbaycan manatı və Zaqafqaziya bonu diplomatik nümayəndəliyin ehtiyacları üçün xərclənib; o, sonradan general Qaralovdan 100 min rubl Zaqafqaziya bonu götürdüyüna görə Qaralovda 1.500.000 rubl Azərbaycan bonu və 319 min Zaqafqaziya bonu qalır".

Teymur bayın 1885-ci ildə anadan olan qardaşı Zülfüqar bəy 1904-1911-ci illərdə Peterburq Universitetinin Hüquq fakültəsində təhsil almışdır. HİMAYƏDARLIQ Nazirliyinin İravanda müvəkkili vəzifəsində işləmişdir. Makinskilər nəsilinin başqa bir nümayəndəsi, Teymur bəy Makinskinin amisi oğlu, 1888-ci ildə İravan şəhərində anadan olan Abbaslı bəy Makinski 1908-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ƏDLİYYƏ Nazirliyində müvəkkil işləmişdir. O, bir müddət Azərbaycan hökumətinin İravandakı daimi nümayəndəliyində də çalışmışdır. Rus, ingilis, fransız və alman dillərini bildiyi üçün diplomatik danışlıqlarda

azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçırvanda qurulan Araz-Türk hökumətinin faallarından olmuşdur. Dövlət arxivində Abbasəli bəy Makinskiniñ imzası ilə o dövrün mənzərəsini eks etdirən bir sıra qiyamətlə sənədlər saxlanılır.

Cox təssüf ki, Teymur bəy Makinskinin sovet hakimiyyəti illərində aqibəti haqqında əlimizdə səhifə məlumat yoxdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistan hökumətinin Azərbaycan əleyhina və onun İrəvandakı diplomatik nümayəndəliyinə, ayrı-ayrı məsul əməkdaşlarına qarşı göstərdiyi cinayətkar fəaliyyətinin dərindən araşdırılması həm diplomatiya tariximizin, həm də onun qarantiq səhifələrinin dərindən öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

*"Azərbaycan" qəzeti,  
İyun 2018-ci il*

### **1918-1920-ci illərdə Ağbaba və Şörəyel nahiyyələrində ermənilərin törətdikləri soyqırımı**

1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Bakı, Gəncə və İrəvan quberniyalarında, Qars vilayətində 1000-a yaxın yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan artıq türk-müsəlman əhalisi öz tarixi-ətnik torpaqlarından didərgin salınmışdır. Bu yazıda ermənilərin 1918-20-ci illərdə Qars vilayətinin Şörəyel və Ağbaba nahiyyələrində törətdikləri soyqırımdan bəhs edilir.

XIX əsrin əvvəllərində rus qoşunlarının Şimali Azərbaycan xanlıqlarından sonra İravan xanlığı ilə həmsərhəd olan Qars paşlığı Azərbaycan türklerinin ən çox sigindıqları bölgə halına gəlmədi. 1877-78-ci illər rus-türk müharibəsi nticəsində Qars paşlığının Rusiyanın tabeçiliyinə keçməsindən sonra müsləmlərin həmin arazidən sixışdırılıb çıxarılmış, onların əvəzində ermənilərin və rus sektantlarıının məskunlaşdırılması siyaseti yeridildə də, Qars vilayətinin əhalisinin əksəriyyətini yenə də müsləmlər təşkil edirdi. Qars vilayəti Ərdahan, Qars, Qağızman və Oltu qazalarına bölünmüşdə və 800-dən artıq yaşayış məntəqəsini ahaşa edirdi. Qars qazasına Ağbaba, Zərsad, Qars, Soğanlıq və Şörəyel nahiyyələri daxil idi. Ağbaba və Şörəyel nahiyyələri Arpa çayının sağ sahilində yerləşir, şərqdən Aleksandropol (Gümri) qazası ilə, şimaldan isə Gürcüstanla həmsərhəd idilər.

1917-ci ilda Ağbaba nahiyyəsində mövcud olan 39 kənddən yalnız ikisində ermənilər, Şörəyel nahiyyəsində isə 59 kənddən 24-də ermənilər və molokanlar yaşayırdılar. Ermənilər və molokanlar Şörəyeldə 1877-ci il rus işgalindən sonra məskunlaşdırılmışdır.

Həmin ilin noyabrında Rusiyada baş verən dövlət çevrilişindən sonra Qarsın işğaldan azad olunması şansı yaranmışdı. Lakin Şərqi Anadoludan geri çəkilən rus ordusunun silahlarına sahib olan erməni silahlı dəstələri işğal altında olan ərazilərdə müsləmlənlərə qarşı küləvi qırğınılar törədir, "Daşnakşütün" partiyasının etnik təmizləmə siyasetini həyata keçirirdilər. Dekabrin 16-da Rusiya Xalq Komissarları Soveti Stepan Şaumyanı Qafqaz işləri üzrə fəvqəladə komissar təyin etmişdi. Sovet hökuməti dekabrin 29-da "Türkiyə Ermanistanı haqqında" dekret qəbul etmişdi. Bu dekret Türkiyə arazisində əzələrinə dövlət

yaratmaq üçün ermənilərin istahını artırılmışdı.

1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda tövadiqləri qırğınlara son qoymaq üçün öks hücumu keçmişdi. Erməni qanıçenləri Andranik, Hamazasp, Dro və Njdehin silahlı qüvvələri türk qoşunlarının öks hücumuna tabat gatırımayarak geri çəkildikcə, müsəlman yaşayış məntəqələrini təlim edir, əhalisini qoruruma məruz qoyurdular. Erməni qoşunları əsasən Qars-Gümru dəmiryol xətti boyunca geri çəkilirdi. Dəmiryol xətti Sörəyel nahiyyəsinin orasından keçdiyi üçün həmin bölgədə yerləşən müsəlman kəndlərində kütłəvi qırğınlar tərodilmişdi.

Erməni silahlılarının törətdikləri qırğınların miqyası o həddə çatmışdı ki, Zaqafqaziya Seyminin müsəlman fraksiyaları aprelin 15-də Qars vilayətində yaranan ağır vəziyyəti mütəzakirə etmək məcburiyyətində qalmışdı. Mütəzakirənin protokolunda yazılır: "Qaçın yunanlar xəbar verirlər ki, hücum endən türk qoşunlarının qarşısından çəkilən erməni hərbi hissələri və silahlı fararları yollarda rast gəldikləri müsəlman kəndlərini tam mahv edir, hər şeyi yandırır, əhalini qılıncdan keçirir, təsvir edilməsi mümkün olmayan vəhşiliklər törədirler. Onlar qadınları lüt-ülyan edir, süngürlərə keçirilmiş südəmər körpələri hərbi qənimat kimi aparan "qalib" erməni qoşunlarının keçmişələr olduğu böyük yolların kənarına düzürdürələr". Yunanlar deyirlər: "Garək qeyri-insani əsərlərin ola ki, bu cəhannəm əzabını, dəlilik dərəcəsinə çatdırılmış qadınların və uşaqların qəlbini dağlayan nəslasını, kəməksiz qoçaların iniltülərini eşidə və döza bilsən... Təxmini hesablamalarla görə 82 kənd təsvirolunmaz dağıntıllara maruz qalmışdır. Çiçəklənən Qars vilayəti kapitanı Movsesyanın və general Aresovun dəstəsinin vəhşi tüküyəni sayəsində indi təsəssüf ki, 1915-ci ilin əvvəlindəki dəhşətləri xatırladır. İndi bütün Qars vilayəti təradilimş qəddar vəhşiliklərdən, həmçəlik insanlıq sıfətini itirmiş ermənilərin riyakarlılıqdan, vəhşiliyindən və alqalağından xəbar verən nəhəng qəbiristanlıqla" çevrilib." (ARDƏ, f. 970, siy. 1, iş 1, v. 28-29).

Türk ordusunun şerq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşanın "Soykırım Yalnı: Ermeni Mezalimi, 1917-20 Arasında Erzinçcandan Erivan'a" (İstanbul, 2005) kitabından ermanlıların tövətdikləri küləvi qırğınları sənədlərin dili ilə qəlmə almışdır. K.Qarabəkir Paşa yazar ki, türk qosunlarının ermanlıları Qarsda mühasirə almışdır.

dan va onları təqib etməkdən vaz keçməsinə baxmayaraq yənə də ermənilər razılığı pozaraq şəhərdə qırğınlar törətmİŞDİLƏR. "Aprelin 25-də axşam Qarsı geri aldıq. Şəhəri dolasımız. Hər tarf yanır, stansiyada yüzdə qədər asır asığımız işgancə ilə öldürümüşdülər. Qarsı Müdafıa Komandanlığı dairəsinin 20 metr qərbində (kiçik hövzədə) Qars çayına atılmış 50-ya qədər müsləmanın cəsədini tapdıq." Müəllif daha sonra yazır ki, 1918-ci il mayın 1-də yüzdə qədər erməni atlısı Şıştapa və Düzkənd ətrafında (indiki Amasya rayonunun ərazisində) 60 uşaq, oğanın və kişini öldürmüştərlər.

Brest-Litovsk müqaviləsinə (3 mart 1918-ci il) əsasən Üç Sancaqda (Batum, Qars, Ərdahan) plebisit (ray sorğusu) keçirmək qarara alınmışdı. İyunun 12-də keçirilən pleblistin naticların göra, bölgələrin şahisi, o cümlədən da Ağbaba və Şörəyel nahiyyələrinin şahisi yenidən Türkiye'ye birləşmək arzusunu ifadə etmişdi. Səsvermənin naticları İstanbulda təqdim etmək üçün nümayəndə heyəti göndərmişdi. Ağbaba nahiyyəsinin Köhnə İbiş kəndindən olan və bölgədə böyük nüfuz sahibi olan Hacı Abbas oğlu Korbələyi Məhəmməd ağa təmsil etmişdi. Heyət avqustun 15-də VI Sultan Vahidəddin tərəfindən Dolmabaxça sarayında qəbul edilmişdi. Bundan sonra, bütünlükə Qars vilayətində olduğu kimi, Ağbaba və Şörəyelinqacın şahisi da tədrīcən öz verilişinə gaviyitdi.

Birinci Dünya müharibasında mağlubiyat natuscasında bağlanan Mudros sozisının (30 oktyabr 1918-ci il) şartlarına əsasən, Türkiye öz qoşunlarını 1914-cü il sərhədlərinə geri çəkməli olur. Geri çəkilən türk qoşunlarının komandanı Yaqub Şevki paşanın məsləhati ilə türk zabitəlinin bir qismi Qars vilayətində qalıb yerli özünümütdafisə dəstərinin təskilini və şahlinin silahlandırılması ilə məşğul olurdular.

Türk qoşunları geri çakıldıktan sonra bölgəyə nazarət ingilis qoşunlarının elinə keçir. Lakin ermənilər fürsətdən istifadə edib silah gücünə həmin ərazilərə sahib çıxmış istəyirdilər.

1918-ci il oktyabrın 29-da Axıskə bölgəsində Ömər Faiq Nemanzadənin başçılığı ile Axıskə Müvəqqəti Hökuməti qurulur. Noyabrın 3-də isə Naxçıvan qəzasını və İravan quberniyasının canub hissəsini birləşdirənərəzidə Əmir bay Əkbərzadənin başçılığı ilə Araz-Türk Hökuməti yaradılır. Bündən iki gün sonra Qarsda Piroğlu Fəxrəddin bayının başçılığı ilə Qars İsləm Şurası qurulur. Noyabrın 14-də Birinci Qars Kongresi keçirilir. Bölgələrin milli surətlərinin rəhbərlərinin qatıldığı Kongressədə

Dağ Borçalının Kəpənəkçi kəndindən olan Emin ağa (Borçalinski) hökumət funksiyasını yerinə yetirən Qars Milli İsləm Şurasına sədr seçilir.

İdarəciliyəkən parakəndəliyə son qoymaq, ermənilərin və gürçülərin bölgəyə hücumlarının qarşısını almaq üçün silahlı qüvvələrin bir əldən idarə olunmasına nail olmaq məqsədilə noyabrın 30-da Naxçıvan, Ordubad, Qəmərli, Sürmali (İqrəd), Sörəyəl, Axıskə, Axılkələk, və Batum bölgələrindən gələn 60 nəfərlək nümayəndə heyətinin iştirakı ilə 2-ci Qars Kongresi keçirilir. Üç gün davam edən bu konqresdə Batumdan Ordubada qədər ərazidə Qars Milli İsləm Şurası Hökumətinin qurulduğu elan edilir. On iki nəfərlik hökumət rəisiyyinə əslən Gümri şəhərindən olan İbrahim bəy Cahangirzadə (Cahangirov) seçilir. İ.Cahangirzadə əvvəllər rus ordusunun zabiti olmuşdu və Araz-Türk Hökumətinin hərbi naziri kimi bölgə əhalisinin silahlandırılmasına və özünü müdafiə batalyonlarının təşkil edilməsinə rəhbərlik etmişdi. Noyabrın 30-da keçirilən 2-ci Qars Kongresində həmçinin Parlament funksiyasını icra edən Mərkəz Müməssisləri Heyəti seçilir.

2-ci Qars konqresində qədər Ağbabəy və Sörəyəl Milli Şularları təşkil edilmişdi. Hacı Abbas oğlu Kərbəlayı Məhəmməd ağa Şurənin sədrini və konqresə nümayəndə seçiliməsi.

Ağbabəy Milli Şurası bölgə əhalisini erməni hücumlarından qorumaq üçün yerli soñərəbərlik heyətə keçirmiş və Ağbabəy süvari alayı təşkil edilmişdi. Belə qayda qoyulmuşdu ki, əsgər verə bilməyən ailələr bir tüsəngin pulunu və bir at, yaxud bir inək verməli idilər. Bu qaydaya əməl etməyanlar ciddi cazañdırılmışdılar.

Geri çəkilən türk ordusunun zabiti yüzbaşı Xurşud bəy Ağbabəda qalib, könülli dəstələrin təlimi vəzifəsini öz üzərinə götürmüştü. Ağbabəy süvari alayı ermənilərə qarşı mücadilə edəcək bir güce sahib olmuşdu.

1919-cu il yanvarın 13-də ingilis generalı Biç Qarsa gələrək, Ermənistən hökumətinin Stepan Korçanovu Qars vilayətinin başçısı təyin etdiyini bildirmişdi. Milli Şura hökumətinin rəhbərləri ingilis generalına bəyan etmişdilər ki, bölgə əhalisinin 85%-i türklərdən ibarətdir və vilayətin rəhbərliyinə erməninin təyin edilməsi Vilson prinsiplərinə ziddir. Bundan sonra general Biç Milli Şura hökumətini tanıldığıni bildirmiş və Gümriyə qaytmışdı.

1919-cu il yanvarın 17-18-də 131 nümayəndənin iştirak etdiyi 3-

cü Qars kongresi hökumətin adını dəyişdirərək Müvakkata-i Milliyyəsi adlandırır. 18 maddədən ibarət Anayasa (Konstitusiya) qəbul olunur. Cümhuriyyətin 40 min kvadratkilometr ərazisi, 1,7 milyon nəfər (1,5 milyonu türk-müsələman) əhalisi var idi. Dövlət dili olaraq türk dili qəbul olmuşdu. Üçrəngli (ağ, yaşıl və qara), ay-ulduzu bayraqı qəbul olumuşdu. Batumda həftədə üç dəfə çıxan "Sədayı millat" qəzeti hökumətin rəsmi organı idi.

Cənubi-Qərbi Qafqaz Hökuməti 1919-cu il yanvarın 27-də Azərbaycan hökumətinə müraciət etmiş, ondan hərbi təlimlər keçmək üçün zabitlər, memurlar və pul istəmişdi.

Martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti öz müstəqilliyini elan etmiş və özünü Cənubi-Qərbi Qafqaz Cumhuriyyəti (CQQC) adlandırmışdı.

Həmin dövrədə Qars vilayətində siyasi partiyalar fəaliyyət göstərmişdən 65 biterəf deputatdan ibarət parlament təsis edilmişdi. Doktor Əsəd bəy Hacıyev (Əsəd bəy Oktay) parlamentin sədri seçilmişdi.

Naxçıvan və Qarabağın mənşəbiyəti məsələsində olduğu kimi, Cənub-Qərbi Qafqazın münasibətdə da ingilislər ikili oyun oynayırdılar. Ermənistən daxili işlər naziri və hökumətin başçısı A.Xatisov aprelin 6-da Tiflisdə general Tomsonla görüşmiş, Qars vilayətinin, Şərur-Dərələyzin və Naxçıvan qəzalarının və Sürməli qəzəsinin Ermənistən idarəciliyinə verilməsi məsələsini müzakirə etmişdilər. Həmin görüştə Qars Milli Şurasının məsəlesi ciddi müzakirə olunmuşdu. Tomson bildirmişdi ki, 10 gündən sonra general Mil gələcək və türklərə qarşı Ermənistanda və Qafqazda tədbirlər görüлəcək.

Xatisov Tiflisdən qayıtdıqdan sonra Tomson Tiflisdən Ermənistən hökumətinin sədrinə göndərdiyi məktubda bildirirdi ki, aprelin sonundakı erməni qaçqınları Qarsa və Naxçıvana qayıtdıqdan sonra ingilis qoşunları Qarsdan və Naxçıvandan geri çağırılacaq, ingilis missiyası isə qalacaq. O, general Devinin hazırda Qarsda olduğunu bildirmiş, mayın 1-dək hər bir rayonda erməni administrasiyası təşkil edilməsi üçün lazımi miqdarda erməni qoşunlarının olmasına tövsiyə etmişdi. Tomson erməni qoşunlarının Qarsa çatmasına dək ingilislərin Qars Milli Şurasının öhdəsindən goləcəyini, bunun üçün iki zirehli qatarın böyük köməyi olacağını bildirirdi.

Gürcüler də üzdə ingilislər kimi ikili oyun oynayırdılar. Xatisov Tiflisdə olarkən aprelin 8-da Gürcüstanın daxili işlər naziri N. Ramışvili ilə də görüşür. Tomsonun da iştirak etdiyi həmin görüşdə erməni əsgərləri üçün 3000 komplekt verilmiş, Qarsın və Naxçıvanın işğalı üçün paravozların və lazımı vasitələrin verilməsi, Denikinin yanına nümayəndələrin göndərildiyi razılışdırılmışdı. Həmin vaxt Ermənistanda Gürcüstanın maraqlarının tamamilə üst-üstə düşdüyü nəzərə çarpar. Həmin görüşdə həmçinin Qarsın və Naxçıvanın tutulması planı müzakirə edilir. Ermənistandan hərbi naziri Araratovun Qarsın tutulması ilə bağlı Stepan Korqanova verdiyi xərəta üzərində plan müzakirə edilir.

Aprelin 9-da Xatisovun Bella görüşündən sonra o, Qarsa gedir və ingilis komandanlığının Qarsın işğalı barədə telimətini polkovnik Deviyyə çatdırır. Bell Qarsdan Xatisova teleqram göndərir ki, hərbi nazirliyin nümayəndələri və general qubernator Qarsa getsinlər. Qars vilayətinin Ermənistandan tabeçiliyinə verilməsi üçün ingilis dəməriyol batayonunun 2 rotası və stansiyanın mühafizəsi üçün hindililərdən (indus) ibarət rota artıq göndərilmişdi. Həmin vaxt Qars vilayətində 3000 əsgər var idi.

Aprelin 12-də ingilislər ermənilərin arzusunu yerinə yetirərkən Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlament binasını mühasirəyə almış, 30 nəfər parlament üzvünü və hökumət nümayəndəsini həbs etmiş, baş nazir İbrahim bəy Cahangirov başda olmaqla 11.nəfəri Malta adasına sürgün etmək üçün Batuma göndərmişdir. Bundan sonra CQQC-nin 12 bölgəsində milli şuralar yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirdilər. Ağababa Milli Şurası yenə də Hacı Abbas oğlu Karbalayı Məhəmməd ağanın sadrılığı ilə öz işini davam etdirir.

Şörayelin kəndlərinin böyük əksariyyəti erməni qoşunları tərəfindən işgal edildiyi üçün Şörayel Milli Şurası öz işini davam etdirə bilməmişdi. Milli Şuranın sadri Əsədulla İskəndərbəyov (Ağuzum) Şörayel faciasının miqyasını dünyaya çatdırmaq üçün Tiflise getmiş, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin vasitəsilə müttəfiq dövlətlərinin Qafqazdakı missiyalarının başçılarına müraciətlər etmiş. Tiflisdə dərc olunan qəzetlər vasitəsi ilə ermənilərin tövətdikləri vəhşilikləri dünya ictimaiyyətinə nəzərinə çatdırmağa çalışmışdı. Qars vilayətində tövədilən erməni vəhşiliklərinin miqyasını xarici dövlət-

lərin nəzərinə çatdırmaq, qaçqınların problemlərini yüngülləşdirmək üçün 10 oktyabr 1919-cu ildə Tiflisdə "Qarslılar Həmşerilər Cəmiyyəti" yaradılmışdı. Noyabr ayında Tiflisdə dərc olunan "Obnovlenie" qəzetiində Qars vilayətində ermənilərin tövətdikləri vəhşiliklər haqqında silsilə məqalələr dərc edilmişdi.

İngilislərin CQQC-ni sıqtıq yetirməsindən dərhal sonra Ermənistandan ordusunun 1-ci və 4-cü piyada polkları general Osipyanın komandanlığı altında, daşnak hökumətinin Qars valisi təyin etdiyi Stepan Korqanovla birləşkə respublikanın sərhədlerinə daxil olurlar. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətini başlayır və qəza taşkilatlarını qurmaq üçün öz nümayəndələrini bölgələrə göndərir.

Bu zaman Qarsda Maşadı Samad ağanın başçılığı ilə Korqanovun hakimiyyətini qəbul edən yeni oyuncaq Müsəlman Milli Şurası qurulur. Həmin şuranın üzvləri Qarsın nahiyyələrini gəzərək yerli əhali arasında təbliğat aparırlar ki, silahları təhvil versinlər və Ermənistandan hakimiyyətini tanınışınlar.

Qubernator Stepan Korqanov CQQC hökumətinin üzvlərinin Malta adasına sürgün edilmələrindən xeyli müddət sonra da vilayətin bütün ərazisində idarəciliyi öz elinə ala bilməmişdi. Yerli müsəlman əhali onun təyin etdiyi nahiyyə rəisi lərini yaxına buraxmır, erməni idarəciliyini tanımış istamidirlər. Çünkü ermənilər verdikləri vadilərə emal etmir, əhalisi tərkilişlənən bölgə kəndlərinin əhalisinin müsəlmanlardan təmizləşir və onların mal-mülküne sahib çıxırıdlar.

1919-cu il oktyabrın 1-də qubernator S.Korqanov Ermənistanda hökumətinin sədrinə ünvanlaşduğu "Tam məxfi" qrifli məktubunda Ağbaba, Şörayel, Zərşad bölgələrinin əhalisinin tamamilə "tatarlardan" (yəni azərbaycanlılardan-N.M.) ibarət olduğunu yazar və kütünlərin arasında böyük həmrəyliyin mövcud olması səbabından bölgəni özüňə təbə etdirməyin asan olmadığını qeyd edir. Korqanov Milli Şuranın keçmiş üzvü Məhəmməd Hacı Abbas oğlunun erməni idarəciliyinə təbə olmamasından şikayətlənir. O, Məhəmməd Hacı Abbas oğluna yüksək vəzifə təklif etdiyini, lakin onun həmin təklifi bayənmədiyini, könlündən həmin dağların hakimi olmayı keçirdiyini yazar. Korqanov həmin bölgələrdə şəhərlər sünnilərin qarşıq yaşadığını, Məhəmməd Hacı Abbas oğlunun şəhərde haldə, sünnilərin də üzərində hakim olduğunu qeyd edir. "Pərcala, hökm sür!" siyaseti yeritdiyini qeyd

edən qubernator, məzhab çatışması salmaq yolu ilə Məhəmməd Hacı Abbas oğlunu zaiflətmək yolunu tutduğunu, bunun üçün sünni əhalisi olan Dələver kəndinin imkanlı sahibkarı İsrəfil Hacı Rüstəm oğlundan istifadə etdiyini yazar. O, sentyabrın 30-da ilk toqquşmanın baş tutduğunu və məzhab çatışmasında hər iki tərəfdən 14 nəfərin öldüyünü və yaralandığını şəxyanlıqla Ermənistan hökumətinə xəber verir. (Vestnik Arxivov Armenii. №2 (106), Erevan, 2005, s. 25-26).

Şöreyəl nahiyyəsinin Ağbabaya bitişik kəndləri de Kərbələyi Məhəmməd ağanın döyüşçülərinin nazarəti altında idi. Zərsəd nahiyyəsində də güclü özünü müdafiə dəstələri mövcud idi. Erməni hərbi hissələri bu nahiylərdəki güclərlə üzbezər döyüşlərdən ehtiyat edirdi. Ona görə də bu nahiyyələri hər tərəfdən mühasirəyə alaraq onların xarici aləmlə əlaqələrini kəsmək istəyirdi. Erməni hərbi birlikləri bu nahiylərin üzərində 4 tərafdan - Qars, Gümrü, Ərdahan və Göle nahiyyəsi tərəfdən hücuma hazırlaşırı. 1920-ci il yanvarın 28-də polkovnik Mazmanovun komandanlığı altında erməni hərbi hissəsi Çıldır nahiyyəsinin Ərdahan istiqamətində kəndləri əla keçirmişdi.

31 yanvar 1920-ci ildə Ağbabə Milli Şurasının Azərbaycanın Gürcüstandakı Daimi Nümayəndəliyinə göndərdiyi müraciətində deyildi ki, Qars vilayətinin Ərdahan qazasında erməni əsgəri qüvvələri islamlar üzərində hücum edərək şiddetli surətdə hərb açmış, Ağbabə, Zərsəd və Şöreyəl nahiyyələrini mühasirə altına almışlar. Milli Şura "İslamların əhvali qayst parışan və təhlükəli olduğundan tez bir zamanda müavinətinizi istirham edər." - yazaraq yardım istayırdı.

Fevralın 7-də Ağbabə nahiyyəsinin kəndləri Qazançı kəndi istiqamətindən erməni artilleriyasının bombardmanına məruz qalır. Qaranamaz kəndində 6 qadın, 17 uşaq, 4 kişi öldürülür, 2 nəfər yaralanır. Balaqlı kəndində atılan mərmilərnəticəsində 4 nəfər öldürülmiş, 2 nəfər yaralanmışdır.

Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin arxiv sənədlərinin içərisində Kərbələyi Məhəmməd ağaya, Məhəmməd bəy Qocayevə və Əsəd bəy Hacıyevə 13 fevral 1920-ci ildə verilən vəsiqəni surati saxlanılır. Həmin sənəddə qeyd edilir ki, adları çəkilən şəxslər tacili olaraq Diplomatik Nümayəndəlik tərəfindən Bakıya ezam olunurlar ki, qəçqinlərə yardım edilməsi məsələsini Himayəçilik Nazirliyi ilə müzakirə etsinlər. Sənəddə həmçinin dövlət organlarının

nümayəndələrindən xahiş edilirdi ki, onların Bakıya çatmaları üçün yolda hər hansı maneçilik tərədiləşməsinə.

Qars vilayətində fəaliyyət göstərən milli şuralarla yardım üçün Azərbaycan hökuməti Himayəçilik Nazirliyinin əməkdaşı İsmayıllı Nəzərəliyevi kifayət qədər maddi vəsaitlə bölgəyə ezam etmişdi. 1915-1917-ci illərdə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin əməkdaş kimi Qars vilayətində müharibədən zərər çəkən soydaşlarına yardım göstərilməsində fəal iştirak edən Nəzərəliyev bölgəni yaxşı tanrırdı İsmayıllı Nəzərəliyev Azərbaycan hökumətinə göndərdiyi raportunda Ermanistan silahlı qüvvələrinin erməni hökumətini tanımayan Şöreyəl, Ağbabə, Çıldır və Zərsəd nahiyyələrində tövətdikləri qırğınlardan miqyası ətraflı şərh edilmişdir. Hesabatda göstərilir ki, yuxarıda adları çəkilən nahiyyələrin nümayəndələrinin yardım üçün fevralın 10-da Bakıya getmələrindən sonra Osipyanın komandanlığında altında erməni silahlı qruplaşmaları Zərsəd nahiyyəsinin "işini bitmiş", sonra isə Şöreyəlin kəndlərinin üzərinə hücumu keçmişlər.

Ermənilər fevralın 14-15-də qarlı-boranlı günlərdə Şöreyəlin Şəhənər, Qaraxan, Möküz, Aslanxana, Kinəy, İlənlə, Ağzütüm kəndlərinin sakınlarını qətlə yetirmiş, evlərini talan etmişdilər. Talanlarda erməni qadınları da iştirak edirlərmiş. Ermanlıların silahları təhvil vermək tələbini Şöreyəlin yalnız Sedidli və Dilan kəndləri rədd etmişdilər. Fevralın 26-da ermənilər bu iki kəndi də bombalamışdılар. Daha sonra erməni quldurları silahlarını təhvil verən və Ermanistan hökumətini tanındığını bəyan edən kəndləri bombalamağa başlamışdılər. Kiçik Qimili, Böyük Qimili, Molla Musa, Vartanlı, Bacioğlu, Oxçoglu, Məmmədabad, Aralıq, Qarakilsə kəndləri top atışın tutulmuşdu. Min nəfər əhalisi olan Aralıq kəndindən tekçə 11 nəfər qaçıb canını qurtara bilməşdi. Qarakilsə kəndindən sağ qurtulan 260 nəfəri əsir olaraq Gümrüyə aparmışdılər. Daha sonra Nəzərəliyev yazır ki, ermənilər martın ilk günlərində avvalcədən xəbərdar edilmədən Güllübulag kəndində qəfildən bombardalamağa başlamışlər. Kəndin sakınları xeyli çox qurban verdikdən sonra malını, mülküni buraxaraq canlarını götürüb qaçmışlər. I. Nəzərəliyev həmin dövrə Şöreyəlin 28 kəndinin erməni vəhşiliyinin qurbanı olduğunu yazır.

Kazım Qarabəkər Paşa Türkiyə ordusunun Şərq cəbhəsi qərar-gahına 1920-ci il noyabrın 2-də göndərdiyi raportunda Korjanovun

dövründə erməni komandanlarından Baratov və Mazmanovun əsgərlərinin top və pulemyotlular Şörəyelin kəndlərində törətdikləri qırğınlar barəsində yazırı ki, Anidə 40, Tencarda 30, Daynalıqda 60, Qaraxanlıda 150, Qaraçada 70, Ərginəda 40, Gülviranda 50, İncədaradə 30, Kəpənəkdə 80, Surlucada 100, Aslanlıda 40, Şahnalarda 220, Ağzümədə 70, Qaraxanda 200, Şahnlarda 30, Söyüldüdə 18, Aralıqda 300, Keçiddə 30, Qarakilisədə 35, Hacipirida 30, Molla Musada 100, Kiçik Qızılında 60, Bacoğlunda 50, Ağbulaqdə 30, Vartanlıda 100, Qaraməmməddə 20, Oxoçoglu 150, Kiçik Qızıldə 20, Güllübulaqdə 300, Büyük Qızıldə 100, Məmmədbadda 20, Cəbəcida 150, Çaxmaqdə 30, Mağaraciqdə 100 evi viran qoymuş, əmlaklarını qarış etmiş, shalisinin bir qismını qətl etmişlər.

Şörəyel faciəsini öz gözələr ilə görən Aşiq Qəhrəman həmin tükürkədici sohnəni belə təsvir etmişdi:

Məscid, mərək yanın insanla dolmuş,  
Həpsi itə, qurda, qusa yem olmuş,  
Neçə ocaq sönmüş, bir adı qalmış,  
Sahibsiz vətənlər, insan qalmamış.

İravan quberniyası ərazisində qurulan daşnak hökumətinin törətdiyi qırğınlardan birtəhər qacılıq qurtulan azərbaycanlılar Qars vilayətinin 92 kəndində özlərinə sığınacaq tapmışdılar. Bu bədəbəxt insanlar bir daha Qars vilayətində qırğınlara məruz qalmışdılar.

Ağbaba və Şörəyel özünü müdafiə dəstələrinin komandanı Kərbəlayı Məhəmməd ağanın çox gərgin məqamda bölgədən ayrılmaması vəziyyəti daha da ağırlaşdırılmış, ermənilərin faal hərəkətə keçməsinə təkan vermişdi. Onun Bakıya getməsini Məşədi Səmədin başçılığı ilə Qarsda təşkil edilən oyuncaq Milli Şura fararılık kimi qələmə vermiş, yerlərə nümayəndələr göndərərək əhalin tərkisilər olmağa və Korqanovun hakimiyətini tanımağa çağırılmışdı. Hətta Ermənistən hökumətinin Azərbaycan hökuməti Şörəyel, Ağbaba və Zərşad nahiyələrində törədilən qırğınlara bağlı göndərdiyi notasına Qarsdakı oyuncaq Milli Şuraya istinadon əlavələr bildirildi ki, bölgələrdən Bakıya gedən nümayəndələrin ermənilərin törətdikləri qırğınlardan barədə söylədiklərinə və qəzetlərə verdikləri müsahibələrə inanmasaları.

Kərbəlayı Məhəmməd ağa Bakıya getdiyi müddədə milli Şuranın sədrliyi onun kiçik qardaşı, döyüşlərdə qəhrəmanlığı ad qazanan, adı ilə ermənilərin canına vahima salan Mahmud ağaya həvalə edilmişdi. Lakin Mahmud ağanın siyasi sərişəsi az idi.

Ağbaba Milli Şurasının sədrı Kərbəlayı Məhəmməd ağa vaxtında onqusu Axılkələk və Aixika bölgələrindəki Gürçüstan hökumətinin nümayəndələri ilə six əlaqə qura bilmədi. O, gürçü generalarına qızıl pul verərək onlardan silah-sursat alırdı. Ermənilərin aramsız hücumları o həddə çatmışdı ki, Ağbaba Milli Şurasının 20 fevral 1920-ci il tarixdə 35 kəndin nümayəndələrinin iştirakı ilə Təpəköy kəndində keçirilən iclasında qəra alımışdı ki, Ağbaba nahiyəsinin Gürçüstan'a birləşdirilməsi üçün Gürçüstan Respublikasının nümayəndələri ilə əlaqə qurulsun və bunun əlaqənin qurulması üçün ona iki nəşr səlahiyyəti nümayəndə seçilmişdi. Rus dilində tərtib edilən və əsli Azərbaycanın Gürçüstandakı Daimi Nümayəndəliyinin arxiv sənədləri içərisində saxlanılan "İcma qərarı"nın matni belə idi:

#### "İcma qərarı

20 fevral 1920-ci il. Təpəköy kəndi.

Biz, Ağbaba sahəsinin Amasiya, Daşkörpü, Mumuxan, Sinix, Məgaracıq, Çaxmaq, Güllübulaq, Dələver, Cəbəci, Qızıldə, Dützkənd, İlani, Qaranamaz, Təzəkənd, Bəlqli, Gölli, Öksüz, Sultanabad, Təpəköy (böyük), Təpəköy (kiçik), Xançarlı, Güllücə, Elləroyuq, Qarabulaq, Qızılıklı, Söyüldü, Xozukənd, Baxçalı, Ördəkli, İbiş, Mustuxlu və Seldəğilan kəndlərinin aşağıda imza edən sakinləri, səsvermə hüququna malik olan min dörd yüz əlli dörd (1454) ev sahibləri, bu gün tamamilə toplaşaraq Ağbaba Müsəlman Milli Şurasının sədrı Mahmud Hacı Abbas oğlunun iştirakı ilə ermənilərlə bir arada və Ermənistən Respublikası hökumətinin tabeçiliyində yaşamağın mümkün olub-olmaması müzakirə edildi və nəzərə alındı ki, onu Şörəyel nahiyəsinin müsəlman kəndləri Ermənistən Respublikasının tabeçiliyini qəbul etmələrinə baxmayaraq, artilleriya bombardmanına, həm Ermənistən ordusu və administrasiyası, həm də erməni əhalisinin hər cür qeyri-qanuni zorakılıqlarına məruz qalmışlar. Ona görə belə qənaatə gəlmişik ki, Ağbaba nahiyəsi yalnız Gürçüstan ərazisində birləşməklə müsəlman əhalisinin hayatı və əmlakları istanilan tərafın qasdından qoruya bilər və buna görə də birsəslə qarara alırlar:

Öz aramızdan Xozukənd sakini Maşadı Rüstəm oğlunu və Qızıldəş kəndinin sakini Niftalı İbarahim Xəlil oğlunu seçərək onları vəkil edir və ixtiyar veririk ki, bizim Ağbabə nahiyəsinin Gürcüstanla birləşdirilməsi üçün Gürcüstan Respublikasının nümayəndələri ilə əlaqəyə girsinlər. Bir sözə, adları çəkilən şəxsləri vəkil edirik ki, bizim ərazinin tələyini həll etmək üçün istənilən şəxslə əlaqəyə girsinlər və buna görə də imza edirik.

İmzalar:

*İcma hökmünün həqiqiliyini möhür yanında olmadığı üçün  
imzalama təsdiq edirəm:*

*Milli Şuranın sədri: Mahmud Hacı Abbas oğlu (imza).*

*Katib: Həsənov. (İmza).*"

26 fevral 1920-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistən Xarici İşlər Nazirliyinə erməni silahlı birləşmələrinin Şörəyelin 12 kəndini darmadağın etməsi ilə əlaqədar etiraz telegramı göndərmişdi. Fevralın 28-da Azərbaycan XİN Ermənistən qoşunlarının Şörəyel, Ağbaba, Çıldır və Zərşad nahiyələrinə hücumu ilə bağlı etiraz notası göndərmişdi. Ertəsi gün Azərbaycan XİN Fransa və İtaliyanın Qafqazdakı hərbi nümayəndəliyinə müraciət edərək Qarsda ermənilərin tərəfdikləri qırğınıların qarşısının alınması üçün köməklik göstərmələrini istəmişdi.

Yanvar-fevral aylarında erməni silahlı qüvvələri Ağbabanı tam mühəsirədə saxlamışdır. Qarsdakı oyuncaq Milli Şuranın adından İsmail Əzizov adlı birisini Korqanov Ağbabaya göndərmişdi ki, şəhəni tərksilər olmağa və Ermənistən hökumətinin tabeçiliyini qəbul etməyə razı salsın. Lakin Ağbabə Milli Şurası bu təklifi qəbul etmemişdi. 29 fevral 1920-ci ildə Ermənistən hökuməti adından Arpaçay xətti üzrə özünümüdafiə qüvvələrinin komandanı Saruxanovun imzası ilə Ağbabə nahiyəsinin əhalisinə müraciət etmişdi. Həmin müraciətdə deyilirdi: "Sizin nahiyənin əhalisinin tərksilər olunması və bütün məsələlərin sübh yolu ilə həll edilməsi məqsədilə İsmayıllı Əzizov vasitəsi ilə danışçılar aparılması üçün Ermənistən hökuməti tərəfindən nümayəndələr göndərilməsi barədə istəyinizlə bağlı ərz edirəm ki, Aleksandropol qrup qoşunlarının rəisi general Pirimovun, ikinci xüsusi briqadanın rəisi general Osepyanın və Əlahiddə atlı briqadasının rəisi

general Xaçaturovun emri ilə mən bu gün yuxarıda ərz edilən məqsədilə Ermanı Şıştpasi kəndinə gəldim və ona görə də təklif edirəm ki, martin 1-də saat 12-də bütün kəndlərdən sizin nümayəndələri danışçılar aparmaq üçün Şıştpa kəndinə göndərasınız."

9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fəvqəladə iclasında Qars vilayətində ermənilərin tərəfdikləri qırğınıñ müzakirə edilmiş və bayanat qəbul edilmişdi. Azərbaycan hökumətinə tapşırılmışdı ki, qırğınıñ qarşısının alınması və qaćımların vəziyyətinin yüngülləşdiriləcək üçün lazım tadbirləri görəsün.

O dövrün sənədləri göstərir ki, Azərbaycan hökuməti diplomatik yolla və qeyri vasitələrlə (hərbçilər və silah-sursat almaq üçün qızıl pul göndərmək) Qars vilayətinə və o cümlədən ermənilərin işğal etdikləri və etmək istədikləri bölgələrə öz məməkün yardımını göstərmişdi.

İ.Nəzərəliyev Azərbaycan hökumətinə göndərdiyi raporunda göstərirdi ki, martin əvvəlində Şörəyel bütünlükə, Zərşad nahiyəsinin 4 kəndi xaric qalan kəndləri tamamilə işğal edilmişdir. Ağbabə nahiyəsinin təmsilçiləri tərksilər olunmaq barədə erməni komandanı Saruxanovla danışqlara başlamışdır. Ermanınlərə savaş durumunda təkə Cıldır nahiyəsi qalmışdı. İ.Nəzərəliyev martin 9-da Ağbabaya getdiyiini, bundan üç gün öncə isə Kərbələyi Məhəmməd ağanın Bakıdan qayıtdığını yazar. O, Kərbələyi Məhəmmədlə birlikdə keçmiş rus orduşunun zabiti polkovnik İsrail bəy Yadiigarovun və minbaşı Xurşud bəyin da Ağbabaya gəldiklərini qeyd edir. Həmin vaxtadək Ağbabə əhalisi ermənilər 400-ə qədər silah təhvil vermiş, lakin ermənilərin 1500 tüfəng təhvil edilməsi tələbinin aparılan danışqların şərtlərinə bağlımışdır. İ.Nəzərəliyev yazır ki, erməni komandanlığı ağbabalıllara martin 20-si gecə saat 12-dək silahların təhvil verilməsinə vaxt qoymuşdular. Həmin vaxt erməni silahlı birlikləri Zərşad istiqamətindən Cıldır nahiyəsinin kəndlərinə işğal etməyə başlamışdır. Martin 19-da erməni qoşunları Gümrünün şimalındakı mövqelərindən Ağbabanın ərazilinə daxil olur.

Lakin Azərbaycan hökumətinin yardımı ilə yenidən silahlandıran Ağbabə və Cıldır nahiyələrini əla keçirmək ermənilərə müvəssər olmur. Bölgənin qeyri-rəsmi olaraq neytral zonaya çevriləcəkini söyləmək olar.

Cənub-Qərbi Qafqaz Cumhuriyyətinin xarici işlər naziri olmuş

Fəxrəddin Ərdoğan xatirələrində bu haqda yazar: "Çıldırda doktor Əsəd bəy, Ağbabada Hacı Abbas oğlu Kərbələyi Məhəmməd bəy ol-lərindəki qüvvətlərini gecə-gündüz çalışıb yerləşdiridən sonra bura ermənilərin girməsinə mane oldular. Ermənilər də buralarda qəza təşkilatlarını qurmaq üçün alay komandanı Marzmanovun idarəsində iki top, səkkiz ağır makinalı tüfənglə (pulemyot) bu qüvvətlər üzərinə hücum başladı. Bu milli qüvvətlərimiz birləşərək Marzmanova qarşı çıxdılar. Marzmanov 50 ölü və bir ağır makinalı tüfəng buraxaraq çəkilməyə məcbur oldu".

Daha sonra F.Ərdoğan yazar ki, milli təşkilatlarımız erməniləri elə sixisdirmişdilər ki, onlar "Böyük Ermənistən" xülyasından əl çəkib, kiçik qazalarımızla barışçı olda etmək məcburiyyətində qalmışdır. Ağbabə və Çıldırda 8 maddəlik müqaviləni Hacı Abbas oğlu Kərbələyi Məhəmməd və Qocaoglu Məhəmməd bəy imzalamışdır. Müqavilənin şərtləri belə idi ki, Arpaçay (Zərsəd), Çıldır və Ağbabə qazalarına ermənilər mamur göndərməyəcək, bu qazaların xalqından əsgər istəməyəcək, tacirlər türk parası ilə sərbəstə alış-veriş edəcək, bu qazaların xalqı Gümrähdən istadıkları əşyaları ala biləcəklər. Bu müqaviləyə əməl edilməsi üçün hər iki tərəfdən üç nəfər girov müvafiq olaraq Ağbabada və Gümrähdə saxlanacaqlar.

F.Ərdoğanın yazdığını görə, bu müqaviləyə 1920-ci ilin oktyabr ayının 20-dək əməl edilmiş, Qarsın türk qoşunları tərəfindən azad edilməsinə eşidən Gümrähün valisi Qaro Sasuni Çıldır və Ağbabə ilə bağlanan müqaviləyə əsasən Gümrähdə girov saxlanılan üç nəfəri yanaşı çağıraraq: "Artıq türk orduyu görə, sizinlə bizim aramızda düşmənlilik ediləcək bir məsələ qalmadı, qüvvət türklərinə əlindədir" - demiş və 8 atlı ilə onları Ağbabaya göndərmiş, bunun müqabilində üç erməni girovunu Gümräyə gətirmişdilər.

Həmin dövrdə İranın yeritidiyi siyaset də xoşməramlı deyildi. İran istər İravan quberniyasında, istərsə da Qars vilayətində yaşayınca erməni zülmənə düber olan əhalinin böyük əksəriyyətinin şia məzhəbli olmalarından istifadə edərək onları əsasən Xoy və Səlmas əyalətlərinə köçürmək istəyirdi. İran bunulun ucuz işçi qüvvəsi əldə etməyə çalışır, bütöv bir xalqın faciəsindən iqtisadi mənşət güdürdür. İranın Gümrähdə konsullüğünün əməkdaşları ermənilərin müşayiəti ilə Ağbabə və Şörayelin kəndlərini gəzir, "şiri-xurşid" bayrağı altında onları İранa

köçməyə təşviq edirdilər. Blokada şəraitində olan, erməni zülməndən birdəfəlik qurtulmaq istəyen ağbabalı və şörayellilər verilən vəzdlər inanaraq İran'a köçməyə razi olmuşdular. 1920-ci ilin yayında Ağbabə və Şörayelin kəndlərindən minlərlə araba "şiri-xurşid" bayrağı altında, Ermənistən rəsmilərinin müşayiəti ilə Arpa çayın və Araz çayının sol sahilini boyunca İran'a doğru hərəkət etmişdilər. Köç karvanı iyulun ortalarında Nəraşen ərazisində çatmışdı.

"Slovo" qəzetiñde M.Soroçinskiñin imzası ilə dərc edilən "Ermənistəndən məktub" başlılı yazıda iyulun 17-nə olan vəziyyətlə bağlı bildirilirdi: "Nəraşenin vəziyyətini Şaxtaxtından paromla İranın Əlisar məntəqəsinə keçmək üçün gözləyin 6 minə qədər ağbabalı müsləmən kökünlər daha ağırlaşdırır. Bu məsələni Ermənistən daxili işlər nazirinin müavini Xrmoyanın nəzərinə çatdırımdır. Bu vəziyyətin tezliklə aradan qaldıracağına ümidi var." (10.09.1920, №206)

Lakin Arazdan İran'a keçmək istəyen ağbabaları dəhşətli faciə gözləyirdi. Erməni silahlı dəstələri gecə ikən qəfildən onlara silahlı hücum etmişdi. Saq qalan və yeganə çıxış yolu kimi özünü çaya atmaqla canını qurturmaq istəyen ağbabaların çoxusu çayda boğularaq ölmüşdül. Əhalinin az bir qismi çayı keçə bilmədi. İranda isə onları hər cür təshqirdici və məşəqqətli həyat gözləyirdi. Yalnız Qars müqaviləsinin imzalanmasından sonra ağbabaların az bir qismi öz əvvəlki yerdərlərinə qayıda bilmədi.

1920-ci ilin sentyabrında türk qoşunlarının Qarsı azad etməsi ərzəsində Ağbabada ermənilər qarşı ışyan qaldırılmışdı. Ermənistən hökumətinin ışyanı yatırmaq səyləri bir nəticə verməmişdi.

Türk qoşunları 1920-ci ilin oktyabrında Qarsı azad etdikdən sonra Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağanın 700 nəfərlik silahlı dəstəsi türk qoşunları ilə birgə Gümrähün azad edilməsində iştirak etmişdi.

1921-ci il Moskva və Qars müqavilələrinə əsasən, Türkiyə tərəfi Arpaçay rayonundan blokhauzları (çöldə tikilən hərbi hissə istehkamları) Gümrä-İravan dəmiryol xəttindən 8 verst məsafədə geri çəkmışdı. Sərhəd xətti Ağbabə dağlarından müəyyən edildiyindən Ağbabanın Köhnə İbiş, Bəzirgan, Dələver, Köhnə Qızıldəş, Cəbəci kəndləri Türkiyə tərəfdə qalmış, qalan ərazilər Ermənistəna qatılmışdı. 1988-ci ilədək Ağbabə və Şörayelin Ermənistən ərazisində qalan 22 kəndinin

azərbaycanlı əhalisi öz ata-baba torpaqlarından növbəti dəfə deportasiyaya məruz qoyulmuşdur.

Ermanilərin 1918-1920-ci illərdə Qars vilayətində, o cümlədən də Ağbaba və Şörəyel nahiylərində törətdikləri soyqırımla bağlı istor Azərbaycan, Gürçüstan və Rusiya, istərsə də Türkiye arxivlərində və o dövrün mətbuatında kifayət qədər materiallar mövcuddur.

“Xalq qəzeti”,  
31 mart, 1 aprel 2012-ci il.

### 1918-1920-ci illərdə İrəvan quberniyası ərazisində azərbaycanlıların soyqırımı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiiv mənzərsini yaratmaq imkamı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağın qoyulmuş həqiqətlər açıdıl, təhrif edilmiş hadisələr özünüñ asıl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

Heydər ƏLİYEV

Ümummilli lider Ermanilərin və onların havadalarının Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətlərinin baş tutmamasından və rus qoşunlarının 1917-ci il çevrilisindən sonra Türkiye torpaqlarından geri çəkilməsindən sonra Cənubi Qafqazda erməni dövləti yaratmaq ideyəsi gündeliyə galmışdı. Rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiye qarşı vuruşan 120 mindən artıq erməni əsgər və zabit, habelə hər birində 10 min silahlını birləşdirən 4 erməni könüllü birlikləri (drujinaları) əllərində silah Cənubi Qafqaza qayırdırlar. Üstəlik, ermənilərin “Qərbi Ermənistən” adlandırdıqları ərazilərdən 200 minə yaxın erməni qəçqinları da Cənubi Qafqaza gəlmış, əsasən İrəvan quberniyasında özlərinə sığınacaq tapmışdılar. Bütün bunlar ermənilərin İrəvan quberniyasında silah gücünə azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əla keçirmək planlarını reallaşdırmağa şərait yaratmışdı.

Ermənilər azərbaycanlı yaşayış məntəqələrini silah gücünə əla keçirmək təcrübəsinə hələ 1905-1906-ci illər qırğınıları zamanı əldə etmişdilər. O dövrdə Şərqi Anadoluda erməni üsyانlarının yatırılmasından sonra əlində silah 400 min erməni Cənubi Qafqaza gəlmüş, özlərinə yeni yaşayış məskənləri əldə etmək üçün İrəvan quberniyasında, Zəngəzur qəzasında və Qarabağda kütłəvi qırğınlara törədərək 200 azərbaycanlı yaşayış məntəqəsini viran qoymuşdular.

Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yoxılmış, müvəqqəti hökumət qurulmuşdu. 1918-ci il martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fəvqələdə

Cənubi Qafqaz Komitəsi yaradılmışdı. Noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Cənubi Qafqaz Komissarlığı yaradılmışdı. Həmin ayda Azərbaycan fraksiyası təsis edilmişdi.

1917-ci il noyabrın 7-də Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən iki gün sonra Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul edir. Millətlərin İşləri üzrə Xalq Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılır. Dekabrin 16-də Rusiya Xalq Komissarları Soveti S. Şaumyanı Qafqaz işləri üzrə fəvqələdə komissar təyin etmişdi. Sovet hökumətinin sülh haqqında dekret qəbul etməsinə baxmayaraq, dekabrin 29-da "Türkiyə Ermənistanı" haqqında dekret qəbul etmişdi. Bu dekret "Qərbi Ermənistan" dövləti yaratmaq üçün ermənilərin iştahmasını artırılmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti "Erməni qaçqınlarına tacili kömək göstəriləməsi haqqında" erməni məsələləri üzrə komissarlığın bəyanatını müzakirə edərək qərara almışdı ki, bu məqsədla təmənnəsiz olaraq 6194784 rubl vəsatı ayrırlınsın. Eyni zamanda, bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb manəsiz surətdə Qafqaza göndərmək haqqında talimat göndərmişdi. Göründüyü kimi, istor çar Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkilini və onların malivyalasdırılmasını öz üzərinə götürmüştü. Məhz həmin talimatın əsasən əldə edilən silahlardır və Qafqaz cəbhəsindən qayın erməni silahlılarının iştirakı ilə sonralar Cənubi Qafqazın müxtəlid bölgələrində azərbaycanlılar qarşı soyqırımlar tövdildi.

1917-ci ilin dekabrin 5-də Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında barışq sazişi imzalanmışdı. Dekabrin ortalarından etibarən rus qoşunlarının Şərqi Anadoludan özbaşına geri çəkilməsindən istifadə edən ermənilər komandanlığı və silah-sursatı əla keçirməyə başlamışdılar. Geri çəkilən rus-erməni birləşkləri müsəlman əhalisini vəhşicəsinə qırıb-çatır, kəndləri yandırdı. Həmin dövrədə Tiflisdə çıxan qəzetlər təxris edilmiş rus ordusunun "adamışmeye bandasına" əvvələrək Sarıqamışdan Gümrüyədək keçdikləri orzuları dağıdır, xaraba qoyduqlarını yazırlırdar.

Fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda tərəfdikləri qırınlara dözməyərək əks hücumu keçir. Andranikin, Ham-

zaspin, Dronun, Njedin qoşunları türk qoşunlarının öndən geri çəkilidikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırma maruz qoyurdular. 1918-ci ilin mart ayınadak ermanı silahlı dəstələri təkəc İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bayazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üstünlü 198 kəndi darmadağın etmiş, həmin qəzalarda taqrıban 135 min nəfər soydaşımızı soyqırma maruz qoymuşdu.

1918-ci il aprelin əvvəlində Gümri şəhərinə daxil olan Andranikin qoşunları ayın 18-də Axılkələk istiqamətində hərəkat etmiş, Ağbabə nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şıştpə, İlənlı, Düzkənd, Qaranamaz, Təzakənd kəndlərini viran etdikdən sonra qoşu Xocabay (sonralar Boqdanovka) nahiyəsinin türk kəndlərini xaraba qoymuşdur. Axılkələdə türk qoşunlarını məglub olan Andranikin qoşunu may ayının 14-dən 18-dək İrəvan quberniyasına bitişik ərazilərdə Voronsovka (sonralar Kalinin) və Cələloğlu (sonralar Stepanavan) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoyur. Andranikin qoşunu həmin bölgənin Şabandır, Qızılıkilsə, Kəkliyan, Səfərlı, Hamamlı, Yuxarı Azman, Aşağı Azman, Məmisi, Əngirval, Qamışlı, Saatlı, Muğanlı, Sarıyar, Molla Eyyublu, Soyubulaq, Xocakand, Yırğancaq, İlmaçlı, Qaraqala, Qara İsa kəndlərini talan etmiş, əhalisini küləvi surətdə qırınlara məruz qoymuşdu. Mayın 21-22-də Voronsovka və Cələloğlu'da türk qoşunlarını məglub olan Andranikin qoşunu Loru bölgəsindən Dilican keçir. Oradan Qaraqoyunu dərsasi ilə irəliləyərək iyunun 12-də Göyçə gölünün sol sahilindəki Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra isə Novo-Bayazid (Kəvər) qəzasının kəndlərini viran qoymuşdur.

İyunun 20-də Şərur-Dərələyəz istiqamətindən Naxçıvana daxil olan Andranikin qoşunu orada da qırıqlar tövdərək Culfa istiqamətindən Cənubi Azərbaycana daxil olmuşdur. İyunun 24-də Xoy şəhərində soyqırım törədən Andranikin qoşunu Urmiya üzərinə hücum etmiş və türk qoşunları ilə qarşılaşmadan qorxaraq yenidən Naxçıvana qayıtmış, avqustun əvvəlində Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdur. 1919-cu ilin aprel ayınadak Andranikin qoşunu Ərzurumdan Zəngəzuradək hərəkat trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini viran qoymuşdur. Zəngəzuru əla keçirməkla Andranik, Qərb dövlətlərinin Türkiyə ilə türk dünyasının əla-

qəsini kəsmək niyyətlərini reallaşdırılmış oldu. Sovet Rusiyası isə Zəngazurun Ermənistana verilməsini rəsmiləşdirdi, Naxçıvan Azərbaycandan ayrı salındı.

Erməni silahlı dəstələri 1918-ci ilin Novruz bayramı günlərində İrəvan quberniyasının azərbaycanlılar yaşayış kəndlərinə basqınlar etmiş, əhalini yer-yurdlarından didərgin salmışdır. Pəmbək nahiyyəsinin 9 kəndində 1000-dən çox soydaşımız vəhşicəsinə qotla yetirilmişdi. Nahiyənin bütün azərbaycanlı kəndləri qarət edilmiş və yandırılmışdı. Təkəcə Arcut kəndində 60 nəfər qotla yetirilmiş, onlardan 12 nəfərinin başı kəsilmişdi. Gözlədərə kondi yandırıldıqdan və kişişər qotla yetirildikdən sonra sağ qalan qadınlar məsəyə qaçmış, ermənilərə asır düşməsinə deyə özləri öldürmüştüslər.

Türk qoşunlarının qarşısında çəkilən erməni qoşunlarının İrəvan quberniyasında törətdikləri qırğınlar haqqında Türkiyə arxivlərində də kifayət qədər sənədlər saxlanılır. Kazım Qarabəkir Paşanın "1917-20 arasında Ərzincan'dan İrvana erməni zülmü" kitabında ermənilərin törətdikləri kütləvi qırğınlardan sənədlərin dili ilə qələmə alınmışdır. K. Qarabəkir Paşa yazar:

- 29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axılkələyə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərə yox edilmişdir;

- min əsər, iki pulemyot və iki topa silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərinə dağlımış, qadın, uşaq və kişiər qırılmışlar;

- 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şışəpə və Düzkənd ətrafında (indiki Amasiya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüştərlər;

- 01.05.1918-ci ildə Axılkələk ətrafındaki kəndlərdə Acaraca, Danqal, Mulanis, Murcəhat, Padızka, Həvur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacıoğlu ilə İrəvanın şimalı şərqindəki kəndlərin xalqı ermənilər tərsindən qırılmış, kəndlər tamamilə yandırılıb dağdırılmışdır.

Türk ordusunun öündən qaçan erməni silahlı dəstələri on böyük qətlamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmüşdilər. Türklerin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrinin təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait

yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətləmdən tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı.

1918-ci il mayın 15-də Kazım Qarabəkir Paşanın komandanlığında türk qoşunları Gümriyə daxil olmadan əvvəl ermənilərə ultimatum vermişdi ki, şəhərdəki türkləri gətirib türk ordusuna təhvil verin və sonra da şəhəri təslim edin. Ermənilər qorxularından Gümriyə yaşıyan 250 türk ailəsini arabalara mimbər Arpaçay üzərindəki körpüdən keçirərək türklərə təslim etmişdilər. Kazım Qarabəkir Paşa Gümriyə ancaq 8-10 imkansız türk ailəsinin qaldığını yazar.

Gümriyə daxil olan türk ordusu iki istiqamətdə irəliləmişdi. Qoşunların bir qismi İrəvan istiqamətində, bir qismi da Qarakilsə (sonralar Kirovakan, hazırda Vanadzor şəhəri) istiqamətində hərəkət etmişdi. Mayın 21-də türk qoşunları Sərdarabadı və İrəvan yaxınlığında Qamişlı (sonralar Yeğeknut) dəmiryol stansiyasını əla keçirir. Ayın 24-də türk qoşunları Hamamlını (sonralar Spitak) erməni silahlılarından təmizləyir. General T. Həzarbekovun komandanlığı altında geri çəkilən erməni korpusu Birinci Dünya müharibəsi gedisində rus qoşunlarının Anadoluda asır aldığı və həmin vaxt Qarakilsədə saxlanılan 3 min türk hərbi əsirlərindən 2 minini diri-diriyandır. Qalan əsirlər türk ordusu Qarakilsəni əla keçirdikdən sonra xilas edilmişdi.

Qaçqınlar problemi ilə məşğıl olmuş halə 1918-ci ilin martında Cənubi Qafqaz Seymi nəzdindən Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdır. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyati göndərilmiş, araşdırılmaların nəticələri Seym iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdu da, qırğınları dayandırmaq mümkin olmamışdı.

İrəvan quberniyasında yaşayış müsəlmanları ermənilərin törətdikləri qırğınlardan xilas etmək üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Osmanlı ordusunun 36-ci Qafqaz diviziyası komandanlığına etdiyi müraciətində deyilirdi: "İrəvan quberniyası ərazisindəki islamların qırılıb, yox edilməkdə olduğu, otuzdan çox müsəlman kəndinin yandırılıb, əhalisinin qırıldığı və İrvandan qaçaraq galen yaralı

və xəstə köçkünlərin sayının gündən-günə çoxalmaqdır və yoxsulluq ilə pərişanlıq içinde üzülməkdə oldularından, bunlara sığınacaq və daldalanacaq yerinin göstərilməsi rica olunmaqdadır".

Bütün bu qırınlılar ermənilər Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək tərtibmişdilər. 1918-ci il mayın 26-də Cənubi Qafqaz Seym-i özünü buraxmış və Gürçüstan müstəqilliyini elan etmişdi. Həmin gün Seymin erməni fraksiyası İravan şəhərinin ermənilərə paytaxt kimi verilməsi üçün Müsəlman fraksiyasına müraciət etmişdi. Çünkü müstəqillik aktının elan olunması üçün Ermanistanın paytaxtı yox idi. Mayın 27-də keçirilən Müsəlman Milli Şurasının iclasında Nəsib bay Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaati belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorurnalıdır, onun birliliyini və hamrəliyinin qorunması üçün ermənilər bir qədər torpaq güzəşt olunmalıdır. Mayın 28-də Azərbaycanın və Ermanistanın müstəqilliyi elan edilir.

Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İravanın siyasi mərkəz kimi Ermanistana güzəşt edilmişsi haqqında qərar qəbul edilir. İravan Müsəlman Milli Şurası bu güzəşt dərhal öz etirazını bildirir. Iyunun 1-də keçirilən Milli Şuranın iclasında Şuranın İravandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bay Nərimanbəyov İravanın Ermanistana güzəşt edilmişsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirəsələr de nəticəsi olmur. İravan quberniyasından alınan həyacanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır.

Iyunun 4-də Türkiyə ilə Ermanistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermanistan Respublikasının ərazisi təqribən 10 min kv. km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisini Novo-Bayazid qəzası, İravan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dördə biri, Aleksandropol qəzasının dördə biri daxil idi. Lakin erməni silahlı dastları ətraf bölgələrin azərbaycanlı yaşayış məntəqələrini silah güclüne ələ keçirməklə respublikanın ərazisini genişləndirmək yolunu tutmuşdular.

Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırınlılar barədə İravandan galan xəbərlər

müzakirə edilir. İravan quberniyası ərazisində ev-eşiklərindən didərgin salınan və ac-yalavac dolanan qəçinlərin sayıının 150 min nəfər çatdığı, ermənilərin 206 kəndi dağılığı bildirilir. Milli Şura İravan quberniyasında qəçinlərə maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İravan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qəçinlərlə ərzəq yardımı etsin və onların öz yer-yurdularına qayitmaları üçün Ermanistan hökumətinə tasir göstərsin.

Türk qoşunlarının nozərətindən xaric bölgələrdə ermənilər qırınlılar bir gün də olsa dayandırılmamışdır. Azərbaycan hökumətinin başçısı F. Xoyski Gürçüstandakı daimi nümayəndəyə 1918-ci il avqustun 28-də gəndərdiyi telegramda Novo-Bayazid qəzasının Çamırlı, Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqəsəbulaq, Nokit, Yuxarı Alçalı və Korkıbaş kəndlərinin nümayəndələrinin onun yanına şikayətə göldiklərini və ermənilərin həmin kəndlərə hücum etdiklərini, kəndləri yandırıldıqlarını, əhalinin dağlara çıxıldığını, əkin sahələrinin mahsulunu ermənilərin yiğidişləri bildirmiş, Azərbaycan hökumətindən yardım istədikləri bildirmişlər. F. Xoyski daimi nümayəndəsi Ermanistan hökumətinə etiraz verilməsinə təşəvvür. Avqustun 30-da Azərbaycanın Gürçüstandakı diplomatik nümayəndəsi Ermanistan nümayəndəsinə Azərbaycan hökumətinin sədrinin Novo-Bayazid qəzasında müsəlmanlara qarşı zorakılıqlara qarşı etiraz məktubunu təqdim edir.

Andranikin qoşununun Zəngözəru ələ keçirməsi, Ermanistan hökumətinin Dağlıq Qarabağ mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addim atmağa vadar etmişdi. Azərbaycanın Gürçüstandakı diplomatik nümayəndəsi Ermanistanın Gürçüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilmesi haqqında Ermanistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin de İravan şəhərinə, İravan quberniyasının Eçmiədzin, Novo-Bayazid və İravan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi. Göründüyü kimi, Azərbaycan tərəfi diplomatik yazılmışlara güclüverdiyi vaxtda, ermənilər silah güc verib, azərbaycanlı yaşayış məntəqələrini ələ keçirməkdə, xalqımıza qarşı soyqırırm törətməkdə idilər.

Ermənilər 1918-ci ilin sentyabr-oktyabr aylarında Yelizavetpol (Gəncə) qəzasının Novo-Bayazid qəzasına bitişik 9-cu sahəsinə ala

keçirmek, orada Qarsdan ve Gümrädən olan qaćınları məskunlaşdırmaq istyirdilər. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistandan Gürcüstandakı müvəqqəti işlər vəkilinə göndərdiyi məktubda bildiridi ki, Gence qazasının 9-cu sahəsinin pristavı Gence şəhərinə gələrək bildirmişdir ki, oktyabrın 12-də Novo-Bayazid qazasının komissarı Basarkeçər kəndində gəlib, kənd starşınalarını və ruhanıları toplayaraq bayan edib ki, 9-cu sahə bundan sonra Ermənistana tabe olacaq. Özünü pristav elan edən Çayxorski tələb edib ki, bir həftə ərzində vergiler ödənilsin, silahlar təhvil verilsin, bu tələbləri yerinə yetirmeyənlər ərazini tərk etsinlər.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. IX ordunun komandanı Yaqub Şevki Paşa İravan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünü müdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına təpsirilmişdi ki, yerli milli şurralar lazımı qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb yerli əhalinin telimləri ilə maşğul olsunlar. Həmin təpsirinə əsasən noyabrın 12-də 2000 adəd iriçaplı rus tüsəngi Naxçıvan və İqdır əhalisine, noyabrın 15-də isə 3000 rus tüsəngi Qəmərliyə göndərilmişdi. Həmin ərazilərin ermənilər tərəfindən işgal təhlükəsi yaranardıqdan, Ordubaddan Sürməliyadək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli (indiki Artaşat) qəsəbəsinə toplasaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxırlar. Hökumət reisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazi isə sonralar Conub-Qərbi Qafqaz hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirzadə seçilir. İbrahim bəy dərhal işə başlayıb özünü müdafiə üçün yerli əhalidən ibarət 20 tabur təşkil edir. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərəleyəzdə, qalanları isə Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirilir və həmin bölgələrin əhalisini erməni qırğınlardan müdafiə edir.

Ermənilərin İravan quberniyası ərazisində azərbaycanlılara qarşı kütvə qarət-qırğınları türk qoşunlarının geri çəkilməsindən dərhal yenidən intensivləşmişdi. Azərbaycan hökuməti dekabrın sonlarında Məhəmməd xan Təkincini Ermənistanda diplomatik nümayəndə təyin edir. Ermənistan hökuməti 1919-cu il fevralın 1-də nümayəndəyiñ fəaliyyətə başlamasına razılıq verir. Azərbaycanın Ermənistanda diplo-

matik nümayəndəliyi fəaliyyətə başlayanadək İravan quberniyası ərazisində ermənilərin tərətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatlar, Azərbaycan mətbuatını və rəsmi dairələrini İravan Müsəlman Mili Şurası, İravan Müsəlman Xeyriyyə Cəmiyyəti və İravan Quberniyası Həmyeriləri Təşkilatı məlumatlandırdı.

İravan Quberniyası Həmyeriləri Təşkilatının sədri Teymur bəy Makinskiñin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına - yanı türk qoşunlarının gəlmişindək İravan quberniyasında erməni horbi dəstələri tərəfin dən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıldılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürilmiş, bir qismi da dağlara qaçaraq achiqlaşmış və soyudan məhv olmuşlar. Onun məlumatına görə erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İravan, Eçməzian, Şərur-Dərəleyəz qazalarının bəhissini əla keçirirək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsizsiz müsəlman əhalisi ya mahv edilir, ya da ökəndərindən qoşularaq dağ yolları ilə İran'a qaçırlar ki, bu da elə labüb ölüm deməkdir. Teymur bəy Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaćınlının məskunlaşdırıldığı yazar.

Azərbaycan xarici işlər nazirinin müavini Adilxan Ziyadxanov İravan quberniyasında ermənilərin tərətdikləri qırğınlar və zorakılıqlarla bağlı Ermənistən XİN-nə nota göndərmişdi. Notada deyilirdi: "İravan quberniyasında çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılıqla məruz qalır, şəhərlərdə və kəndlərdə onlar tərksiləh edilir, öldürülür və qarət edilir, zor gücüə onları özloruna tabe etdirməyə çalışırlar... Alınan məlumatlara görə, təkcə ermənilərin taqibindən yaxa qurtarmaq üçün Araz çayını keçmək istəyərək boğulanların sayı 300 nəfərə çatır." Həmçinin notada bildirilirdi ki, Azərbaycan hökuməti erməni qoşunlarının müsəlmanlara qarşı tərətdikləri zorakılıqlara qarşı çıxır və erməni qoşunlarının əla keçirdikləri İravan quberniyasının müsəlmanları yaşayış ərazilərini özünü ayrılmaz tərkib hissəsi hesab edir.

İravan quberniyasından gələn xəbərlər o qədər ciddi və həyəcanlı idi ki, Azərbaycan parlamenti 8 yanvar 1919-cu ildə keçirdiyi 7-ci iclasında İravan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə etmişdir. "Azərbaycan" (rusca) qəzeti 10, 11, 12 yanvar

1919-cu il tarihli nömrələrində İravan müsəlmanlarının ağır vəziyyəti haqqında materiallar dərc etmişdir.

İravan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində qeyd edilir ki, Ermanistan hökuməti silah gücünə erməni qaçqınları müsəlmlərlə məxsus ərazilərdə məskənləşdirir. Məqsəd ondan ibarətdir ki, mümkinən olan qədər müsəlmanları məhv edər bütün qəzalardan onları tamizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər.

12 fevral 1919-cu ildə Azərbaycan XİN-in Ermənistan XİN-ə göndərdiyi notada bildiridi ki, Ermanistan silahlı dəstələri başda erməni zabiti olmaqla Göyçə gölü ətrafında sərhədi keçirək Azərbaycan ərazisinə daxil olmuş, Qızılıvəng, Subatan, Zağalı, Şahab və s. müsəlman kəndlərini viran etmişdir. Adları çəkilən kəndlərin kişilərinin bir hissəsinə öldürmüsələr, bir hissəsi də qaçaraq canlarını qurtarmışlar.

Həmin günlərdə Vedibasara ermənilərin hücumları genişlənmişdi. Azərbaycan XİN müavini (əvəzi) Ziyadxanov Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi M.Y. Cəfərova 21 fevral 1919-cu ildə göndərdiyi teleqramda bildirirdi ki, erməni dəstələrinin Qaraxaç, Qadılı, Qarabağlar, Ağasibayılı, Dəhnəz və Şahablı kəndlərini dağıdan zaman yüzlərlə müsəlman qadın və qızlarını əsir götürmüşlər. Onlar hazırda İravan qəzasının Vedibasar rayonunda erməni dəstələrinin əlinə dəndirlər. Teleqramda müttəfiqlərin Ali Komandanlığının karşısındakı azad olmaları üçün ciddi addımlar atılması tələb edildi.

Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndesinin martın 31-də Azərbaycan XİN-ə göndərdiyi cavab məktubunda bildirilirdi ki, o, martın 28-də general Biçələr görüşmüş, İravan quberniyasında bir neçə yüz müsəlman qadının əsir götürülməsi barədə teleqramı ona təqdim etmişdir. General onun verdiyi xəritədə hadisənin baş verdiyi yerdə tanış olmuş, kəndlərin adlarını yazış görmüş, teleqrafla ingilis komandanlığının İravandakı nümayəndəsinə tapşırıq vermişdir ki, qadınların azad olunması üçün tədbirlər görsün.

Novo-Bəyazid qəzasının 26 azərbaycanlı kəndinin sakinlərinin 1919-cu il martın 26-də keçirdikləri icma yığincığında Azərbaycan hökumətinə və xalqına qəbul olunmuş müraciətdə qeyd edildi:

“Ararat Respublikasının qoşunları, erməni şovinist və quldur dəstələri tarafından dəsfalarla dinc müsəlman kəndlərinə hücumlar edilərək kəndlər dağıdırılır, sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İravan quberniyasında qalan müsəlman əhalisini sixisdirib tamamilə qovmaqdan ibarətdir. Müsəlman qardaşlar! Sonuncu dəfə siza müraciət edirik. Ümidsiz vəziyyətimizi nəzərə alın, nə ilə kömək etmək mümkündürse bize kömək edin. İravan quberniyası ərazisində qalan 60 minlik bədəxət müsəlman əhalisinin tiran, şovinist və daşnakşakanlar tərəfindən məhv edilməsinə yol vermeyin”.

Ganca qəzasının dağlıq hissəsinin 5-ci sahəsinin müsəlman əhalisinin müvəkkili İsmayılov Sultanov Gəncə qəza rəisiyinə ünvanlaşdı 1919-cu il 22 aprel tarixli məlumatında yaziirdi: “Aprelin 13-dən etibarən Ararat Respublikasının qoşunları Novo-Bəyazid qəzasının Göyçə rayonunun şərqi və şimal bölgəsinin müsəlman kəndlərini təmizləmək məqsədi ilə hücumlara başlamışdır. İndiyədək Göyçənin 60 minə yaxın əhalisi olan 22 kəndi dağıdılmış, yandırılmış və əhalisi təmizləməmişdir... Ermənistan Respublikası öz məqsədini qatmışdır, artıq Göyçə rayonunda müsəlman qalmamışdır. Novo-Bəyazid qəzasının 84 müsəlman kəndi məhv edilmişdir ki, onlardan da 22-si aprelin 13-20-si arasında dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorça, Ayaq Şorça, Söyünguluağal, Ağkilsə, Zod, Quluağalı, Büyük Qaraqoyunu, Kiçik Qaraqoyunu, Zərzibil, Canəhməd, İnhədəgi, Qaraaiman, Kasəmən, Başkənd, Bala Məzrä, Böyük Məzrä, Şışqaya, Qayabaşı, Hacı Qərib kəndlərində 15 min evin əhalisinin mal-mülkü talan edilmiş və ermənilər qismət olmuşdur.”

Erməni müəllifi A. Lalayan “Daşnakşutun” partiyasının quldur dəstələrinin Basarkeçərdə tördəklərini erməni zabiti Vahramın dili ilə belə təsvir etmişdir: “Mən Basarkeçərdə heç nəyi nəzərə almadan türk əhalisini qırdım – deyə, daşnak “başkasəni” loygalanırdı. – Lakin bəzən gülleyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüdən sonra salamat qalanların hamisini su quyusuna doldurub, üstündən ağır daşları töksən ki, onlardan əsər-əlamət qalmasın. – Bandit sözünü davam edər deyir: – Mən elə də etdim: bütün kişilər, qadınları və uşaqları öldürüb doldurdum quyuya və üstünü də daşla

doldurdum..." Beləliklə, A. Lalayan daşnak könüllülər hərəkatının nəticələrindən birinin on minlərlə türk zəhmətkeşinin qırılması ilə nəticələndiyi qənaatına gəlir.

Lalayan daha sonra yazar: "Ermənilər tərəfindən azərbaycanlıların qırılması çoxdan başlamış, dövlət siyaseti səviyyəsinə qaldırılmış və Azərbaycanın hüdudlarından kənarə çıxmışdır. Onda təəccübəlməyə dayırı ki, ancaq Ermanistanda daşnak hökuməti "özünün 30 aylıq hökimiyyəti dövründə (may 1918 - noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır." Q. Muradyan erməni hökumətinin Göyçə gölünün şimal sahilində olan azərbaycanlı kəndlərini dağdan bandit dəstələrinin bədii təsvirini verərək yazmışdır: "...Bizim hökumətin gördüyü tədbirlər nəticəsində, bu kəndlərin (Toxluca, Ağbulad, Ardanış və b.) əhalisi Ermanistandan sərhədlerini tərk etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə sarsıcı sakitlikdən heyətlənən itlərin qəribə hürufəsini gördüm. Bu kəndlərin əhalisi çox böyük sahəlarda kartof, bugda və arpa ekini qoyub getmişlər. Hökumət bu kəndlərdən iki milyon pud bugda və yarım milyon pud kartof götürübləcək."

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A. Ziyadxanov Ermanistandakı diplomatik nümayəndəsinin M. Təkin-skiyə göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyası yaratmaq üçün İravan quberniyasında ermənilərin tərəfdikləri qırıngınlar barədə məlumat toplamağı tapşırır. İyunun 23-də Azərbaycan XİN əzəzi A. Ziyadxanov Ermanistana XİN-ə göndərdiyi teleqrəmdə qacqınlar probleminin həlli üçün və Ermanistana-Azərbaycan münasibətlərinin nizamlanması üçün hər iki respublikanın nümayəndələrindən ibarət qarşıq parlament-hökumət komissiyasının yaradılmasını təklif edir. 25 iyun 1919-cu ildə Ermanistana XİN Azərbaycan hökumətinə göndərdiyi cavab məktubunda bildirir ki, Ermanistana Azərbaycan arasında məhrəb qoşuluq münasibətləri qurulması üçün Azərbaycan hökumətinin təklifini qəbul edir və hökumətlərarası qarşıq parlament komissiyasının yaradılmasına razıdır. Hər iki tərəfdən 2 nəfər və müttəfiq dövlətlərin nümayəndəsinin iştirakı ilə yaradılacaq komissiya Azərbaycanda ermənilərin və Ermanistanda müsəlmanların vəziyyətini yoxlamaq məqsədi təşkil edilir.

Lakin Ermanistana hökumətinin bu cavabı Azərbaycan hökü-

mətinin başını diplomatik yazılmalarla qatmağa xidmət edirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər birçə gün da olsun işgalçılıq hərəkətlərindən qalmamışdır. "Azərbaycan" (rusca) qəzetində 29 iyun - 1 iyun 1919-cu il tarixlərində dərc edilmiş "Ermanistanda müsəlmanların vəziyyəti" məqaləsində deyilir: "Ermanistana Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İravanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi... Türk qoşunları İravana yaxınlaşlığı zaman şəhərin müsəlman əhalisi nadənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülküna, Türkiyədən olan qacqınlar sahib çıxmışdır. Ermanistana hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdardan yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər... Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qacqınlar öz evlərinə buraxmadıqlarıdan qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar... Ermanistana hökuməti minlərlə qarət edilmiş, acayalavaş, xəstə müsəlmanları açıq havada yaşıamaqə məcbur edir..."

Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar... Müsəlmanların evlərini zəbt edən ermənilər onlardan külli miqdarda vəsat alırdıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayda bilirlər.

Ermanistana hökuməti qəsdən və düşünülmüş surətdə erməni qacqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır...

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Zəngibasar və Gərnibasar rayonlarının kəndləri Ermanistana hakimiyyətini qəbul etdikdən sonra belə, erməni qacqınlarını qəbul etmək məcburiyyətində qalıblar. Onların ərzəqi, insafıza cəsimə mütəsadiq edilir, mal-qarası, müxtəlif bəhanərlə pulları əllerindən alınır. Müsəlman əhli ucdan-tutma acidən ölü və təxiro salınmadan kömək diləyir. Göyçə və Dərəçiçək rayonlarının əhalisinin vəziyyəti daha ağlamalıdır. Bu rayonların əhalisi Ermanistana indiki hərbi naziri "general Silikovun" hərbi dəstələrinin basqınlarına tab getirməyərək öz ocaqlarını tərk etmişlər.

Azərbaycanın Gürcüstandakı nümayəndəsinin müavini 12 iyun 1919-cu ildə Britaniya qoşunlarının Cənubi Qafqazdakı Komandanına göndərdiyi məktubda bildirir ki, onun hökuməti İravan quberniyasında müsəlmanlara zülm edilməsi barədə hər gün məlumatlar alır. Ermanistana nizami orduyu müsəlman kəndlərinə hücumlar edir, qadınlar və

uşaqlara belə rəhm etmir. Hər gün yüzlərlə qəçqin Tiflisdən keçərək Azərbaycanda sığınacaq axtarırlar. İrəvan quberniyasının müsəlmanları onları iradəsinin ziddinə olaraq, böyük dövlətlərin sayesində müvəqqəti olaraq Ermənistan hökumətinin idarəciliyinə verilmişlər. Bu aktin dərc edilməsindən sonra ingilis komandanlığı bir sırə ictiyam təşkilatlarından məsələnin bu cür həlli qarşı etiraz almışdır. Bu etirazlarda bildirilirdi ki, onlar Ermənistan hökumətinin düşməncilik münasibətindən çox qorxurlar. Bu narahatlılığın əsası olduğu son hadisələrdə özünü göstərdi. Azərbaycan hökuməti adından Ermənistan hökumətinin dinc müsəlman əhalisine qarşı zorakılıqlarına və repressiyaşına son qoyulmasına tələb edir.

“Azərbaycan” qəzeti (rusca) etibarlı manబələrə istinadən yazırıdı ki, iyulun 4-də gecə erməni qoşunları Böyük Vedi, Çimankand, Daştigoravan, Yengicə və Vedi-Avşar kəndlərini ağır artilleriyadan atəş tutmuşdur. Böyük Vedi, Çimankand və Goravan sakinləri ağır artilleriyayanın və iki zirehli qatarın köməyi ilə məhv edilir. Döyüşlər davam edir. Əthalı ingilis missiyasının vəsiyyəsilə Ermənistan hökumətinə təsir göstərməyi xahiş edir. Daha sonra qəzet yazırıdı: “Erməni quldur birləşmələri Böyük Vedi kəndinə yaxınlaşmışdır. Müsəlman ağaqqalları ilə “görüş” üçün rəsmi danışıqlar aparılmalı idi. Gözənlənmədən ermənilər tərəfindən atəşlər açılmışdır. Böyük Vedi kəndinin iki nümayəndəsi - Zeynalabdin Şixli oğlu və Nəsulla bəy Başerbay oğlu öldürülmüşdür...

Silahsız azərbaycanlı kəndlilər dinc əhaliyə qarşı həttə artilleriyadan istifadə edən saqqallırlara qarşı qəhrəmancasına müqavimət göstərmişlər. 1919-cu ilin yayı ərzində erməni quldur birləşmələri 300 Azərbaycan kəndini yağmalamış və yandırılmışlar. On minlərlə adam - kişilər, qadınlər və uşaqlar hələk olmuşdur.

“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində yazırıdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictiyayıta, nə də mətbuata bəllidir. 1918-ci ilin martında “Bütün müsəlmanlara ölüm” məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli qoşusunun bütün müsəlman kəndləri məhv edilmiş və yandırılmışdır. Qəzanın sakinləri ucdantutma məhv edilmişdir. Quluna, Yayıcı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki,

bütün əhalisi doğranmışdır. Məcūza nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan quberniyasına gəlsinlər. Ermanı qoşunları bu kəndi mühəsirəyə alıb, əhalini qırırlar. Bədəbəxt qurbanların qanını mascidin hovuzuna axıtmışlar...Şürtməli qəzasında daş-das üstə qalmayıb...

Diger qəzaların - Novo-Bayazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha dəhşətli həyata keçirilmişdir. Burada süngülərə hücum və bombardman edilməklə asıl müharibə gedib. Qəhrəman oğulların sayasında ermənilərin hücumlarının qarşısının “Qurd qapısı”nda alınması sayəsində yalnız Şorur və Naxçıvan salamat qalmışdır...İrəvanın və qəzalərin kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşır. Onlar Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azzayı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi dəstətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar.

Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətinə müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə ediblər, parlamentdə və hökumətdə təmsil olunublar, övladlarının təhsili üçün dövlət külli məjdarda vəsait xərcləyir, heç kim onlara toxunmur və digər quberniyalarda özlərinə sığınacaq axtarırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər.” Bu məqalə Azərbaycanda yaşayan ermənilər İrəvan quberniyasında yaşayan ermənilərin fərqi ayanı şəkildə ifadə edirdi.

Məqalədə adıçəkilən Vedibasarla Şəhərin sərhədindəki “Qurd qapısı”nda Araz-Türk hökumətinin özünümüdafiə dəstələri ilə polkovnik Doluxanovun komandanlığında erməni hərbi hissələri qarşılaşmış və ermənilər böyük itki verərk məslüb olmuşdular. Bundan sonra erməni hissələri Dəvəli istiqamətindən Böyük Vedi üzərinə hücuma keçirirlər. Döyüşlər Qaralar, Cədərən, Şirazlı, Reyhənli və Avşar kəndləri ətrafında gedir. Ermənilər yenə böyük itki verərk geri çəkilirlər. Bir müddət sakitlik olur. İyulun 4-də ermənilər polkovnik Aprosimovun komandanlığında üçüncü dəfə Böyük Vedi üzərinə

hücumu keçirlər. Erməni komandanlığı vedililərlə danişq aparmaq üçün nümayəndə göndərir. Danışqlar gedən zaman ermənilər fırıldan istifadə edib iralileyirler. Vedililər ermənilərdən geri çəkilməyi tələb edirlər. Lakin ermənilər Böyük Vedi doğru iralılıdikdə vedililər əks-hücumu keçirlər. Ermənilər bəzət və 42 süvarı itki verərək meydandan qaçırlar. Vedililər 4 pulemyot, 400 tüfəng, xeyli miqdarda sursat əla keçirirlər. Bundan sonra Ermənistən müdafiə nazirinin müavini Dronun komandanlığında nizami ordu 4-cü dəfə Vedi hückum edir. Vedi qoşununun komandanı Abbasqulu bay Şadlınski döyüşə əlverişli mövqeyə malik olan Vedinin özündə başlamağı qərara alır. Ermənilər elə güman edirlər ki, kənd boşalıb, sürətlə iralılıyırlar. Bu zaman vedililər ermənilərin əzələrindən əla keçirdikləri pulemyottalarla atəş açırlar. Bir saatə yaxın əlbayaxa döytis davam edir. Ermənilər 1000 döyüşcündən artıq (təqribən əsgərlərinin yarısını) itirərək Yuva kəndinə geri çəkilirlər. Bu zaman ingilis komandanlığı atəşkəs təklif edir və yenidən sakitlik başlayır.

İngilis qoşunlarının Qafqazdan çekilməsindən bir müddət sonra erməni silahlı qüvvələri quldurbaşı Yaponun komandanlığında Naxçıvan və Şərur-Dərələyəz qəzalarında kütləvi qırğınlar törədirələr. İyulun sonu, avqustun əvvəlində erməni silahlı qüvvələri Dəvəli istiqamətindən yenidən hücumu keçərək əvvəlcə Şirazlini, sonra isə qonşu Şidi, Xalisə, Avşar, Cadırqan, Qaralar, Kiçik Vedi, Şixlar kəndlərini və Əliməmməd kəndinin bir hissəsini əla keçirərək artilleriya vasitəsilə evlər darmadağın edirlər. Öz qüvvələrini cəmləşdirikdən sonra erməni ordusu Milli Dərəsi istiqamətindən hücumu keçərək Çimənkənd əla keçmiş, oradan 5-ci dəfə Böyük Vedi üzərinə hərəkətə keçmişdi. Erməni ordusu 4000 döyüşü itkisi verərək Araz çayı xətti boyunca mövqə tutmuşdu. Avqustun əvvəlində etibarən İqdir və Eçmədzin qəzaları müsəlman kəndlərinin qırğınları başlanılmışdı. Həmin bölgələrdə ermənilər 60 kənd darmadağın etmişdilər. Erməni silahlı qüvvələrinin Vədibasarada törədiyi qırğınlara etiraz olaməti olaraq 12 iyul 1919-cu ildə Azərbaycan XİN Ermənistən Bakıdakı diplomatik nümayəndəsinə etiraz notası göndərmişdi. Notada Ermənistən qoşunlarının Böyük Vedi, Çimənkənd, Gelevan, Paşalı və digər müsəlmanların kəndlərini mühasirəyə alaraq artilleriyadan atəş tutduğunu və bunun masuliyyətinin Ermənistən hökumətinin üzərinə düşdürüünü bildirirdi.

Ermənistən Azərbaycandakı diplomatik nümayəndəsi T. Bekzadyan Azərbaycanın XİN-ə cavab notasında bildirir ki, iyulun 12-də Azərbaycan hökumətinin Böyük Vedi rayonunda baş verən hadisələrlə bağlı etiraz məktubunu almışdır. O, Azərbaycan tərəfinin yanlış infor-masiyaya malik olduğunu və hadisənin Ermənistən mübahisəsiz əra-zisində baş verdiyini bildirir. T. Bekzadyan guya iyulun 1-də Böyük Vedi və Dəvəli kəndləri arasında 9 erməni əsgərinin və 12 erməni kəndlisinin yerli müsəlmanlar tərəfindən qötəl yetirildiyini qeyd etməkla, ermənilərin törətdiyi Vədibasar qətlamına haqq qazandırmağa çalışır.

Azərbaycanın Gürcüstandakı diplomatik missiyası avqustun 12-də Azərbaycan hökumətinin Böyük Vedi hadisələri ilə bağlı notasının surətini İtaliyanın hərbi missiyasına, Amerikanın Cənubi Qafqazdağı missiyasına, Fransanın hərbi missiyasına, Britaniya qoşunlarının Cə-nubi Qafqazdağı missiyasına göndərmişdi. Lakin ermənilər İravan quberniyasında törətdikləri qırğınlara son qoymamışdır. Əksinə, qır-ğınlar Eçmədzin qəzasında daha sistematik karakter almışdır.

Azərbaycan hökumətinin Eçmədzin qəzasında avqust-sentyabr aylarında baş vermiş hadisələrin istintaq edilməsi ilə bağlı tələbinə əsasən Ermənistən hökumətinin 16 oktyabr 1919-cu ildə Ali Komissar polkovnik Haskela gəndərdiyi məktubunda İravan quberniyasında erməni ordusunun törətdiyi qırğınlara dolayısı ilə haqq qazandırıldı. Məktubda deyilirdi: "Avqustun əvvəllərində Naxçıvanda və Şərurda müsəlmanların əhalinin үşyannı baş qaldırmasından sonra Eçmədzin qəzasında da Ermənistən hökuməti əleyhinə үşyanlara hazırlıq barədə məlumat daxil olub. Yerlərdən alınan məlumatlarda bildirilir ki, bölgəyə çoxlu sayıda Türkiyə və Azərbaycan agentləri galiblər və ayrı-ayrı türk zabitləri müsəlman kəndlərinə toplaşaraq əhaliyə Naxçıvan və Şərur үşyanlarına qoşulmaq üçün hədə-qorxu galırlar." Daha sonra məktubda qeyd edilirdi ki, çobankərəlilər avqustun 19-da 4 erməni polisinin öldürülüb. Avqustun 20-da үşyançılar qarxınlılar körpünün yanındırlar. Avqustun 23-də үşyançıların Qamışlı kəndindən Qarxına axışdıqları, müsəlmanların Uluoxanlıda toplaşdıqları, avqustun 26-də Kərimarx kəndinin tatarlarını da үşyançılara qoşulduğu qeyd edilirdi. Guya Qurduloq (sonralar Hoktemberyan) rayonunda iğtişəşlərin bəiskarı Canfida və İyədli kəndlərinin tatarları olublarmış. Canfida

kəndinin müsəlmanlarını Ermənistan hökumətinə tabe olmayı tələb etdikdə atışma baş verdiyi, bir neçə erməni milisionerinin yaralandığı, 16 tatarın öldürüldüyü, Kərimax kəndinin əli silah tutan kişilərinin kəndi tərk edərək əşyancılara qoşulduğlarından 480 qadın, qoca və uşaq kənddən sürüldüyə (əslində girov götürüldüyü-N.M.) həmin məktubda etiraf edilmişdi.

Himayəcilik Nazırlığının Ermənistandağı müvəkkili Teymur bəy Makinskiniñ 11 noyabr 1919-cu ildə Himayəcilik Nazırlığına məruzəsinde Ermənistən hökumətinin əsi siması açılırdı: "1918-ci ilin fevralından davam edən qırğınlar nöticəsində 0,5 milyon əhali dilənci vəziyyətində düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasarın rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aqlıdan məhv olurlar, dəfələrətən tələnlər və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göyükəmbət, Arbat, Ağcaqılaq və Çarbaş kəndləri aiddir. Qəti demək olar ki, ölonluların sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi golib. Təqrübən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınırlar. Bəziləri Maku xanlığında və Türkiyə ərazisində köçüb'lər. İndiki məqamda 50 min nəfərə arzak yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir.

"İrəvan şəhərində acliq keçirən əhalinin sayı 8 min nəfərdir."

1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilcilerinin iştirakı ilə sülh konfransı keçirilmişdi. Ermənistənla Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistən baş nazirləri N. Yusifbəlli və A. Xatisov, təminatçı sıfəti ilə ABŞ tərəfindən C. Rey və Gürcüstanın xarici işlər naziri E. Gegechkori imzalamışdır. Sazişdə Ermənistən və Azərbaycan hökumətləri razılığa gəlmİŞdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzurə gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışq əldə

edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sıfətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə barəbər sayıda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərafələr bu sazişin müddəələrinə vicdanla əməl edəcəklər. Lakin evvələr olduğu kimi, bu dəfə də ermənilər yaranmış fürsətdən istifadə edərək yeni-yeni Azərbaycan ərazilərini işğal etdilər.

Xarici işlər naziri M.Y. Cəfərov dekabrin 3-də Ermənistən XİN-nə göndərdiyi teleqrəmdə bildirir ki, noyabrın 23-də Azərbaycan hökuməti ilə Ermənistən hökuməti arasında razılışma əldə edilib ki, hərbi toqquşmalar dərhal dayandırılsın və bütün mübahisəli məsələlər Ermənistən – Azərbaycan sülh konfransının sərəncamına verilsin. Buna baxmayaraq, indicə malumat alınib ki, sizin hökumətin qoşunları Zəngəzur qəzasının Oxçupir, Davudian, Atqız, Şəbdək, Anış və Quşçular kəndlərini dağdırıb kütəlvə qırğınlara törədib. Giratag və onun ətraf kəndləri mühəsirəyə alınıb və ətrafla əlaqələri kasılıb. Dərələyəz qəzasında isə Köçəbəy, Qisır, Martiros, Qayalı, Leyliqəçən, Vəlyalar, Göyərçin, Çimkənd və İtdil kəndlərinə hücum zamanı 300 kişi öldürülib və 30 qadın asır götürülib. Həmin istiqamətdə nizami qoşunların göndərilməsi davam edir. Azərbaycan hökuməti adından tələb edir ki, qoşunların göndərilməsinə dərhal dayandırılsın və müsəlman kəndlərinin dağdırılmasına son qoşun. Lakin erməni tərəfi Azərbaycan tərəfinin tələblərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci ilin yanvarında Zəngəzurun bütün kəndlərinin işğalını başa çatdırımışdı.

Himayəcilik Nazırlığının müvəkkili Makinskiniñ və doktor Qəzəzadənin 21 dekabr 1919-cu ildə nazırılıq göndərdikləri hesabatlar əsasında hazırlanmış məruzədə bildirilirdi ki, 1919-cu ilin payızına qədər İrəvan quberniyasında və Cənub-Qərbi Azərbaycanda qaçqınların sayı 150 minə çatır. İrəvan qəzasında 25 mindən artıq, Eçmədzin qəzasında da bir o qədər, İrəvan şəhərində 13 min qaçqın və yerli əhali toplanıb. Novo-Bəyazid qəzasında Göyçə gölünün şərqi sahili istisna olmaqla müsəlman qalmayıb. Hazırda bütün qaçqınların sayı 70-80 min arasındadır və onlar əsasən Böyük Vedi, Aralıq, Başkənd, Yenigəç və Naxçıvanda cəmləşiblər. Makinski qaçqınların vəziyyətinin həddindən artıq ağır olduğunu, çörək tapılmadığını, müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını, ev sahiblərinin isə evsiz-eşiksiz, ac-yalacak qaldıqlarını bildirir.

Məruzədə həmçinin təkcə 1919-cu ilin avqustun 2-ci yarısında Eçmiədzin, Novo-Boyazid və Sürməli qəzalarında 50-dən artıq müsəlman kəndindən dağıdıldığı öz əksini tapmışdı.

Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin himayaçı nazirinə göndərdiyi məktubda dekabrın 20-də Tiflisdə İravan quberniyası və Qars vilayətindən gələn qaćınların sülədiklərinə əsasən tərib edilmiş protokolun mətni əks olunub. Protokolda qeyd olunur ki, qaćınlara yardım göstəriləməsi üçün Himayəcilik Nazirliyinin Sənədində, Aleksandropolda (Gümrü), Qars vilayətində və Uluşanlı stansiyasında qaćınların qəbulu və göndərilməsi üçün məntəqələr açılmalıdır. Əbdürrahim bəy Haqverdiyevin, nümayəndəliyin əməkdaşları Teymur bəy Makinskini və Nasrulla Şeyxovun verdikləri məlumatə görə, Araz və Tarasum çaylarının o biri sahilində, Uluşanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamı yandırılmış 50 min qaćın toplasmışdır. Nümayəndəliyin sərəncamında 14 nəfər əməkdaş var ki, onların da vəzifəsi İravandakı qaćınları himaya edərək, onları göndərməkdən ibarətdir. İravandan 20 verstdən artıq uzaq məsafədə olan qaćınların isə taleyi hökmünə buraxıldıqları protokolda qeyd edilirdi.

Ermənistən ordusunun növbəti hədəfi özünü müdafiə dəstəlerinin güclü olduğu Zəngibasar bölgəsi idi. Azərbaycan XİN-in dekabrın 27-də Ermənistən XİN-nə göndərdiyi telegramda deyilirdi: "Bu gün aldığımız məlumatın görə dekabrın 21-də Ermənistən hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı erməni əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılib. Aynı 22-də həmin aqibəti Uluşanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraçışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli Ermənistən hökuməti danışqları pozub." Azərbaycan XİN Ermənistən XİN-nə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmaq haqqında telegramın surətini Fransanın və İtaliyanın hərbi missiyalarına və müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi.

Azərbaycanın Ermənistəndəki diplomatik nümayəndəsindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-nə göndərdiyi məxfi məktubunda göstərirdi ki, "erməni silahlı birləşmələri Zəngəzurda müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Kon-

fransını fakt qarşısında qoymaq isteyirlər. Zəngəzurda Oxçu, Şəbadın və Giği dərasindəki kəndləri viran qoyan ermənilərin məqsədi Ordubad istiqamətində irəliləyib Əylisədəki qüvvələrlə birləşdikdən sonra Naxçıvanı ələ keçirməkdir. Vedibasar hadisələrindən sonra general Dro (Drastamat Kananyan) Eçmiədzin və Sürməli qəzalarının rəisi təyin edilmişdir. Cox keçmədi ki, 60-dan artıq müsəlman kəndi tar-mər edildi və əhalisi qətlə yetirildi. Oradan o, Zəngəzurə yollanıb.

İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnik-ləndirici vədlər vermeklə naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləşin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhəza edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində tərədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətyində qalmış və hərbi təlimlər keçirmək üçün talimatçılar dəvət etmişdir.

Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırlar və İravandan 8-12 verst məsafədə yerləşirlər və bir ucu Araz çayına çatır.

Təqribən, dekabrın 20-da ermənilər Kolanı kəndində hücum edib, əhalini kənddən çıxarmaq istəmişlər. Bu kənddə 800 müsəlman qaćın üçün Amerikanın qida məntəqəsi fəaliyyət göstərir. Sonra ermənilər Qarğabazar kəndində hücum etmişlər.

Dekabrın 28-də ermənilər Eçmiədzin qəzasının Əkrək kəndini dağlıtmışlar. Mən amerikalıları oraya getdim. Əhalinin əmlakını və zərərçəkənləri aparmışlar. 8 ölü və 5 yaralı aşkar etdik, bir çıxolların aqibəti isə hələ də məlum deyil. 10 gün keçməsi ermənilər Haxış kəndində hücum etmişlər. Toxanşalı kəndi ikinci dəfə hücumu mərəz qalıb. İravan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdılib, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur."

Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaćınların məsəlesi müzakirə edilmiş, Ermənistəndən 300 min qaćınlı galidiy qeyd olunmuşdur.

Azərbaycanın Ermənistəndəki diplomatik nümayəndəsinin Ermənistən XİN nazirinə göndərdiyi 12 fevral 1920-ci il tarixli müraciətdə deyilirdi ki, fevralın 6-dan 7-na keçən gecə ermənilər Uluşanlı stansiyasından 5-6 verst məsafədə yerləşən Qarğabazar kəndində hücum

etmişler. Öhali vahimə içərisində müxtəlif səmtə üz tutmuşdur. 7-si səhər ermənilər kəndi ələ keçirmiş, onu talamış, müxtəlif tərəflərdən kəndi yandırmış və çəkilmışlar. Kənddən 13 kişini, 34 qadını, 26 uşağı öldürmüşlər. 38 kişini va 15 uşağı özləri ilə aparmışlar. Kəndə vurulan ziyanın miqyası təqribən 15 milyondur. Ermənilərin geri çəkilməsindən sonra saq qalanlar kəndə qaytmışlar ki, meyitləri dəfn etsinlər. Ermənilər müxtəlif mövqelərdən kəndi atəşə tutur və imkan vermirlər ki, çöllərə səpalənmış meyitləri yığışınlar.

İravan qrupunun rəhbəri Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistən qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidəcidi və İravan şəhərinə yaxın olmasına nəzərə alaraq tərkisələr əmlaliyyatının keçirilməsi və onların diz çökürüləməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi güça əl atmaq və həmin ərazinin əhalisinə zor güçünə köçürmək və Zəngibasar rayonunu müsəlman elementlərindən tamamilə temizləmək lazım gələcək.

O bildirirdi: "Bunun üçün 2 min süngü (əsgər), 2 batalyon və 100 atlı lazımdır. Əsas zarba (1 süngü və 1 batalyon) İravan-Parakər tərəfdən cənub və canub-qarşılıq istiqamətdən endirilməlidir. Bu əmlaliyyata yardım üçün qısa cinah zərbələri Qarxın tərəfdən və Ağhamzəli tərəfdən (1 batalyon, 300 süngü və 1 artilleriya taboru) endirilməlidir.

Zəngibasarı bu yolla Süleyman-Dizi-Ramazan xətti boyunca sixisdirib çıxarmaq lazımdır.

Bu əmlaliyyati keçirmək üçün 600 süngü 2-ci piyada polkunda, 150 süngü issa xüsusi sərhəd briqadasında vardır. Çatışmayan 1250 süngünü issə tacili olaraq Nuxahlardan və Ərəşlilərdən ayrıca nizami batalyonlar da köməyə gələ bilər...

Dəstə kifayət qədar texniki vasitələrlə, rabita vasitələri ilə yük maşınları və ərzaqla təchiz edilməlidir. Bütün sadalananlarla təmin edildikdən sonra yalnız Daşburun-Həsən xan-Ramazan istiqamətində əmlaliyyatlara başlayıb Qənarlı və İqdır dəstələri ilə möhkəm əlaqə qurmaq, bununla da müsəlmanların şimal xətti boyunca əlaqələrini kəsmək olar. Hesab edirəm ki, süngülerin sayını 3000-a çatdırmaq lazımdır."

Ermənistən qoşunlarının komandanı Nazarbekov müdafiə nazirinə göndərdiyi 10 mart tarixli cavab məktubunda general Şelkovnikovun

Zəngibasar tatarlarının tərksiləh edilməsi planı ilə tamamila razı olduğunu bildirir. Əmlaliyyatın uğurunu təmin etmək üçün süngülərin (əsgərlərin) sayıının 3000-a çatdırılmasının zəruriyyəti vurgulanır. O, bu əraziyədə yaşayan və silah daşıya bilənlərin sayı 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla qorunduqlarını bildirir: "Əmlaliyyat sürətlə həyata keçirilməlidir, aks-taqqidirdə mənfi psixoloji təsiri ola bilər. Əmlaliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təzə Qarxın (Şərifabad) kəndlərini tutmaqdır."

Dekabrin 16-da Ermənistən Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə etmişdi. 1918-ci ildə ermənilər İravan quberniyasında kütłəvi qırğınlar törədən zaman 82 kəndin azərbaycanlıları Qars vilayətinə qaçaraq orada özlərinə siğınacaq tapmışdılar. 1918-ci ilin noyabrında Qarsda Milli Şura, sonra isə Cənubi-Qarbi Qafqaz Cümhuriyyəti qurulduğundan sonra İravan quberniyasından olan qaçqınlar bir neçə ay dincilik tapmışdılar. Lakin 1919-cu il aprelin 12-də ingilislərin köməyi ilə Cənubi-Qarbi Qafqaz hökuməti devrildikdən və vilayətdə Stepan Korqanovun başçılığı ilə ermanı hakimiyyəti qurulduğundan sonra qaçqınların vəziyyəti daha da ağırlaşmışdı. Ermənilərin yeni qırğınlardan qurtulmaq üçün azərbaycanlı qaçqınların bir qismi Türkiyənin içərilərinə doğru hərəkat etmiş, bir qismı də Gürcüstəndən keçməklə Azərbaycanda özlərinə siğınacaq tapmışdılar.

Borçalı qəzasının Qaçağan kəndində siğınacaq tapan İravan quberniyasının Qarakilsə qəzasının Xancıqaz, Saral və Arcut kəndlərinin 60 sakininin imzası ilə 1920-ci il martın 15-də Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsinə təqdim edilən müraciətdə deyilirdi ki, türk qoşunlarının 1918-ci ilin payızında Qafqazdan geri çəkilməsindən sonra adları çəkilən kəndlərin sakinləri Qars vilayətinin Şöreyəl məntəqəsinin Qaraxan kəndində məskunlaşmışdır. 1920-ci ilin fevralında erməni silahlı qüvvələri həmin kəndə hücum edib onu darmadağın etmiş və əmlaklarını qarət etmişlər. Qaçqınlar ermənilərin onlara vurduları ziyanın məbləğinin 17,9 milyon rubl olduğunu göstərən siyahını diplomatik nümayəndəyə təqdim etmişdilər.

Gəncənin qubernatoru X. Rəfibayovun Azərbaycanın Gürcüstəndəki diplomatik nümayəndəsi M. Vəkilova aprelin 27-də göndərdiyi teleqramda bildirirdi ki, "Gəncə qəzasının 2-ci sahəsinin pristavının verdiyi məlumatə görə, Novo-Bəyazid erməniləri Şışqaya kəndinin

üzərinə hücuma keçmiş və bütün əhalini ucdantutma məhv etmişlər. Gədəbəyə və Qabaxatana yaralılar gəlmişlər. Hazırda Cil kəndində döyüşlər gedir. Müsəlmanların vəziyyəti ciddidir. Kömək gözləyirlər."

Tiflis-İravan qatarında İrvanova gedərkən martın 7-də Əbdürrehim bəy Haqverdiyev yolda erməni quldurları tərəfindən qarət edilmiş, onun diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 min manatlıq şaxsi vasaitini silahlı təzyiqlə əlindən almışdır. Ə. Haqverdiyev bu hadisədən bir müddət sonra Ermenistanda daimi nümayəndə vəzifəsindən istefə vermişdi. Onun yerinə Himayəçilik Nazirliyinin Ermanistanda müvəkkili Teymur bəy Makinski təyin edilmişdi. Azərbaycanda bolşeviklərin hakimiyəti əla almasından sonra yanarmış fırıldan istifadə edən ermənilər azərbaycanlıları yaşayış məntəqələrinə hərbi tacavüzü dənə genişləndirmişdilər.

T. Makinski 2 may 1920-ci ildə yazdığı hesabatında fəaliyyətə başladığı gündən yüzlərlə soydaşımızın onun yanına galib ermənilərin onları moruz qoyduqları vəhşiliklərdən sıkayıtləndiklərini qeyd edir. O yazardı: "Ermənilər dincə əhalinin evlərinə hücum edib, çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsədər edirler. İndiyədək zorakılığa görə kimsə cəzalandırılmayıb. Martın 21-də müsəlman əhalinin vəziyyəti barədə Ermenistan XİN-ə məlumat vermişəm. Bundan bir neçə gün sonra Eçmiədzin qəzasının Takiya, Üşü, Nəzrevan və digər kəndlərin darmadağın edilməsi barədə malumat aldım... Martın 19-da erməni silahlı qüvvələrinin Vedibasarə hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi olmadı. Əksinə, yenidən başladı. Bütün bunlar onu göstərir ki, Ermenistan hökumətindən müsəlman əhaliyə qarşı xoş münasibət gözləmək mümkün deyil." T. Makinski həmcinin hesabatında diplomatik nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bahs edir.

Mayın 28-də T. Makinski İrvanı qəfildən tərk edir və diplomatik nümayəndə vəzifəsini Qiyasbayov icra etməyə başlayır. İyunun 15-də Ermenistan XİN Azərbaycanda yeni hökumət qurulmasını səbəb göstərərək diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiğini bildirir.

Azərbaycanın Gürcüstandakı fövgəladə və səlahiyyətli nümayəndəsinin Ermenistanın XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleq-

ramda bildirilirdi ki, Ermenistanın hərbi hissələri Zəngibasari darmadığın etdikdən və bölgəni müsəlman kəndlərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna hücuma keçib. Həmcinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermenistan hərbi hissələri Qazax qəzasına hücuma keçmişdir. Azərbaycan hökuməti bunu iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmiştir.

Ermənistən ordusunun Vedibasarə 1919-cu ilin iyulunda ikinci hücumundan sonra Abbasqulu bay Şadlınskinin başçılıq etdiyi "Qırmızı tabor" döyüşə-döyüşə İran sərhədində çəkilmişdi. Bundan sonra Vedibasarən qalan əhalisi də İранa keçmişdi. 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti qurulduğundan sonra Hərbi İinqilab Komitesinin dəvəti ilə A. Şadlınskinin başçılıq etdiyi tabor noyabr ayında Naxçıvana gəlmüşdi. "Qırmızı tabor" 1921-ci ilin fevralında Ermenistanda daşnak qiyamının yatırılmasına iştirak etmişdi. Bundan sonra Vedibasarən İranda qaćqın kimi yaşıyan əhalisinin bir qismi tədricən öz yer-yurdularına qayıtmış, çoxları da erməni qaćqınlarının məskunlaşdırıldıqları kəndlərdə onlara birgə yaşamağa məhkum olmuşdular.

Ermənilərin Zəngibasarda törətdikləri qırğınlar Türkiye Büyük Millət Məclisinin də mütəkərisinə çıxarılmışdı. 1920-ci il avqustun 14-də Ərzurumdan olan millət vəkillərinin sorğusuna cavab olaraq Mustafa Kamal Atatürkün verdiyi izahatdan aydın olur ki, onun Ermenistanda soydaşlarımıza qarşı törədilən qırğınlar haqqında məfəssəl məlumatı var imiş. Atatürk deyir ki, Gəncəda bolşeviklər qarşı Nuru paşanın komandanlığı altında üşyanın baş vəsəsindən istifadə edən erməni qoşunları iki istiqamətdə – 19 iyun tarixində Oltu Milli Şurası üzərinə, digər qismi də Zəngibasar Milli Şurası üzərinə hücumu keçdilər. Onun sözlərinə görə, həm Zəngibasar Şurası, həm də Oltu Şurası gerçəkden Ermenistan Cümhuriyyətini tehdid etmək durumunda idilər. Atatürk ermənilərin hücumuna qarşı türk ordusunun bəzi önləmlər almaq məcburiyyətində qaldığını söyləyir və əlavə edir ki, Bayazid istiqamətindən garaklı qədər qüvvəni Zəngibasar Milli Şurasının silahlı qüvvələri daxiliyinə keçirmişlər. Arazin güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra həm Zəngibasara, həm də Oltuya qarşı hücumu keçən erməni qüvvələrinin karşısına alınışdı. Bundan sonra erməni silahlı qüvvələri zirehlə

qatardan istifadə edərək iyulun 10-dan etibarən İrəvan-Culfa dəmir-yolu boyunca güneyə doğru irəliləyir.

Məhz türk ordusunun hərbi yardımı sayəsində Zəngibasar Milli Şurasının silahlı dəstələri bölgə əhalisinin bir qismini erməni qırınlarından xilas edə bilmədi.

Bəzi erməni müəlliflərinin özleri də “Daşnakşutun” partiyasının 1918-1920-ci illarda qanlı əməllerini etiraf etmişlər. Ermənistən daşnak hökumətinin baş naziri olmuş Ovanes (Ruben) Kaçaznuni 1923-cü ildə “Daşnakşutun” partiyasının qurultayında etdiyi hesabat məruzəsində (bu məruza rus dilində kitab halında çap olunmuşdur) partiya-daşlarının hakimiyyyəti illərində daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarla, Naxçıvanda, Şərurda küləvi surətdə müsəlman əhalisinin qırıldıqlarını, yaşayış məntəqələrini darmadağın etdiklərini etiraf etmişdi.

Bakıda rus dilində nəşr olunan “Kommunist” qəzetində Avis adlı müəllif “Ermənistan üsyanı qədər” maqaləsində yazdı: “Zəngəzur, Qarabağ, Ağbabada, Zəngibasar imperialist “Daşnakşutun” partiyasının və onun hökumətinin qanlı əməllerinin nəticələrinin canlı şahidləridirlər... Ermənistanda müsəlman kəndləri və yaşayış məntəqələri yandırılaraq və qılıncdan keçirilərkən müsəlmanlardan təmizlənmişdir.”

Təkcə 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay erzində 4 min nəfər achiqdan hələk olmuşdu. Təbii ki, achiqdan hələk olanların hamısı azərbaycanlıları olmuşdu. Çünki həmin dövrə azərbaycanlı evlərindən çıxa bilmədiklərindən ölüma məhkum idilər. Halbuki, həmin dövrə Ermənistanda doktor Yarrounun sədrliyi ilə Amerikanın Ermənistana Yardımı Komisi fəaliyyət göstərirdi.

1918-1920-ci illarda Ermənistanda azərbaycanlıların soyqırıma məruz qalmalarını sovet hakimiyyətinin ilk illərində Ermənistən KP Mərkəzi Komitəsinin nazdində fəaliyyət göstərən azlıqda qalan millətlərlə iş şöbəsinin türk bölüşünün hesabatlarından aydın görmək olar. Bölmənin müdürü Bala Əfəndiyevin Ermənistən KP MK-ya təqdim etdiyi hesabatında göstərilir ki, daşnakların hakimiyyəti dövründə, yəni 1920-ci ilin iyulunda İrəvan quberniyası ərazisində əvvəller mövcud olmuş 300-dən artıq türk kəndindən yalnız biri – Uluxanlı kəndi salamat qalmışdı. Onun yazdığını görə daşnak Ermənistənində müsəl-

man “koloniyasını” bircə kənd və İrəvanda qalan bir neçə ailə təmsil edirdi.

1916-ci ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşadığı halda, 1920-ci ilin noyabrında Ermənistən SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdır.

Ümumiyyətə, 1918-1920-ci illərdə Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qatla yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-ətnik torpaqlarından didorgin salınmışdır.

Ümumiyyətə, təkçə 1905-1920-ci illərdə indiki Ermənistən ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağdırılmış, yarım milyon əhali soyqırıma məruz qalmışdır.

“Xalq qəzeti”,  
31 mart, 1 aprel, 3 aprel, 4 aprel 2010-cu il.

## Türkiyə-Azərbaycan qardaşlığının tarixə qızıl hərflərlə yazılın səhifəsi

Azərbaycan tarixinin şəhərələrindən biri da 1918-ci il sentyabr 15-də Bakının daşnak-bolşevik qüvvələrinin işgalindan azad ediləsi gündür. Həmin gün Azərbaycan-Türkiyə qardaşlığı tarixin növbəti sınağından şərəfə çıxdı. Bakının işğaldan azad edilmişsi Azərbaycanın müstəqilliyinin özülünü möhkəmləndirdi. Lakin bu qələbə minlərlə azərbaycanlı və türk döyüşürənin qanı bahasına başa gəldi. Hələ öz müstəqilliyini əldə etməzdən xeyli əvvəl, bir çox Azərbaycan ziyalıları hesab edirdilər ki, Türkiyənin yardımını olmadan Azərbaycanın müstəqilliyinə nail olmaq və onu qoruyub saxlamaq mümkün olmayacaq.

Tiflisdə Zaqafqaziya Komissarlığı yaranmışdı. Müstəqil Zaqafqaziya hökuməti bolşeviklərin hakimiyətini tanımadığını bəyan etmişdi. Yerlərdə isə idarəciliyi milli şuların həyata keçirilməye başlamışdı. Milli şuların milli hərbi hissələrin formalaşdırılmasına başlamışdır. 1917-ci il dekabrın 17-də V.Lenin S.Şaumyanı Qafqazın fəvqələdə komissarı təyin etmişdi. Bakıda Sovet hakimiyətinin qurulduğu bəyan edilmişdi. Rusiya Müssisilər Məclisində Cənubi Qafqazdan seçilmiş deputatlar 1918-ci il yanvarın 22-də Zaqafqaziya Seymini yaratdıqlarını bəyan etdilər. Cənubi Qafqazın idarəciliyini öz üzərinə götürən Seymin tərkibində Azərbaycan 44 deputatla təmsil olunmuşdu.

1918-ci ilin əvvəlindən başlayaraq, ermənilərin bolşevik qıyası altında Bakıda hakimiyəti əla keçirmək planları aprelin 25-də S.Şaumyanın sədrliyi altında Bakı Xalq Komissarları Sovetinin yaradılması ilə başa çatmışdı. Bakı Soveti anti-Azərbaycan fəaliyyəti ilə Erməni Milli Şurasının və si Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra yasi partiyalarının mənafeyini ifadə etdirdi. S.Şaumyanın taşķılatçılığı ilə mərtin sonu, aprelin əvvəllərində Bakıda 3 gün qırğınlar törədildi. Bolşeviklərlə bərabər erməni milli hissələrinin törədikləri qırğınlardan zamanı təkcə Bakıda 15 minə yaxın dinc müsləman tələf oldu. Daha sonra qırğınlar Lənkəranı, Şamaxını və Qubanı bürüdü. 30 mindən artıq müsləman vəhşicəsinə qətlə yetirildi. Nəticədə Azərbaycanın şərqində Sovet hakimiyəti adı altında bolşevik-erməni diktatürü quruldu. Aprelin 13-də S.Şaumyan Moskvaya - Xalq Komissarları

Sovetinə göndərdiyi məktubunda Bakıda törədilən soyqırıma bəraət qazandıraraq yazırıdı: "Cənubi Qafqazın müqəddərəti həll olunurdu. Əgər onlar Bakıda üstün gəlsəydi, şəhər Azərbaycanın paytaxtı elan edilərdi, bütün geyri-müsəlman ənsürləri tərkislih edib qırırdı".

Bakı quberniyasında ermənilərin bolşevik qıyasında hakimiyətinə son qoymaq, qırğınları dayandırmaq üçün Zaqafqaziya Seyminin Bakı Xalq Komissarları Sovetinə münasibət məsələsi müzakirə edilmiş və bu zaman Seymin müsləman fraksiyaları Cənubi Qafqaz hökuməti qarşısında bolşeviklərin Bakıdan çıxarılması tələbini qoymuşdu. Əks təqdirdə, müsləman fraksiyaları Seymi tərk edəcəklərini bəyan etmişdilər. Gəncə Müsləman Milli Şurasının təşkil etdiyi 3 min nəfərlik silahlı dəstənin və Zaqafqaziya Seyminin gürçü knyazı Maqalovun komandanlığı altında Bakını işğaldan azad etmək məqsədilə göndərdiyyi zəif qoşun hissəsinin Qırızı Orduya mağlubiyətindən sonra ümidi Osmanlı ordusundan yardım istəməyə qalmışdı.

Aprelin 22-də müstəqil Zaqafqaziya Federativ Respublikasının yaranması elan edildikdən sonra Azərbaycan nümayəndə heyəti Batumda keçiriləcək sülh konfransından çox şey gözləyirdi. Nümayəndə heyətinin Batuma yola düşməsindən əvvəl Seymin müsləman fraksiyalarının birgə yığıncağına Nasib bəy Yusifbəyli demişdi: "Yalnız Azərbaycan devil, bütün Zaqafqaziyanı istila edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə sakitləşdirə bilərik. Şərqi torəfdən (yəni Bakı istiqamətindən – N.M.) bolşeviklərin bizim əsrlək düşməninizlə birləşərək hückm etməsi vəziyyəti dəha da ağlırlıdır və türk millətinə olduqca böyük müsibət və fəlakət gətirir. Vəziyyət belə olduğu halda, biza xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çərçəp qalmır. İstiglaliyyətimizin an qəti torəfdəri olmağımla barabər, bu barədə birinci olaraq mən dənişməğə məcburam. Fəlakətin gözünün içində dik baxmalı, baş verə biləcək hadisələri qabaqcə görüb, vaxtında müvafiq addımlar atmalıyıq. İndiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost və qardaş Türkiyədir. Ola bilsin ki, bu qonşularımızın xosuna gəlməsin, amma başqa çıxış yolumuz yoxdur... Bizişin heyətin Batuma gedərək Şərqi Zaqafqaziya türkləri adından Osmanlı imperiyasından yardım istəməsinin zamanı gəlməsidir... Bununla belə, heç vaxt Azad Azərbaycanın müstəqil yaşaması fikrini yaddan çıxarmaq olmaz".

Həmin vaxt çoxlarına bəlli deyildi ki, Gəncə Müsəlman Milli Şurasının Osmanlı hökumətindən hərbi yardım istəmək üçün 1918-ci ilin yanvar ayında göndərdiyi nümayəndəsi artıq məsələni həll etmişdi. Gəncədən Türkiyəyə göndərilən Nağı Seyxzamanlı (Azərbaycan Xalq Cumhuriyyəti dövründə Əksinqizləbul Mürəbbəzə Taşkilatının sədri olmuşdur) Gəncə Müsəlman Milli Şurasından etimadnaməni aldıdan sonra Şurənin sədri Nasib bay Yusif- bəylinin ona söylədiklərini öz xatirələrində işıqlandırıb: "Etimadnaməni imzalatdırıb möhürüldikdən sonra aldım. Vidalama zamanı Nasib bəy mənə: "Nağı, sən İstiqlal Komitəsinin üzvüsən. Oluğ keçənləri Osmanlı dövlətinə anlat və de ki, millatımız müstəqil yaşaması qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fedakarlılığı etmişdir. Azərbaycanın dördüncü üçü bu gün rusların hakimiyətindən qurtarmış vəziyyətdədir. Onlar zəif yerişim olaraq hərbi gücümüzü qüvvətləndirsinlər. Bizi qardaş əli uzaqsınlar, əlimizdən tutusunlar və istiqətlərimizi elan etməmizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istəsələr, gəlməsinlər. Biz öz düşmənərimizlə birtəhar hesablaşlıq çərəq qarığ".

N. Seyxzamanlı N. Yusifbəylinin tapşırığına ciddi əməl edir. O, əvvəlcə Türkiyə ordusunun Şərqi Ordular qrupunun komandanı Vəhib paşa ilə, sonra sadrażam (baş nazir) Tələt paşa və hərbi nazir Ənvər paşa ilə, sonra isə Sultan V. Mehmetə görəsür. Qərara alınır ki, Azərbaycanda hərbi təlimlər keçmək və qoşun hissələri formalasdırməq üçün türk zabitlərindən ibarət bir heyət Azərbaycana göndərilsin. N. Seyxzamanlının xahişi ilə Azərbaycana göndəriləcək türk zabitlərinə Ənvər paşanın ögey qardaşı Nuru paşa rəhbər təyin edilir. Nuru paşa general-leutenant rütbəsi verilir. Nuru paşanın başçılıq etdiyi təlimatçı zabitlər Cənubi Azərbaycandan keçməklə Qarabağa, oradan da Gəncəyə gelir. Bundan üç gün sonra - yəni mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıldığı elan edilir.

Birinci Dünya müharibəsi dövründə vəziyyəti getdikcə ağırlaşan Türkiyənin Azərbaycana hərbi yardım göstərməsi əsl fədakarlıq idi.

Türkiyədən Azərbaycana daha bir zabit heyəti Batum limanı vəsiatı ilə göndərilir. N. Seyxzamanlı da hamən heyətə birgə Vətənə qayıdır. Nuru paşa Gəncədə formalasdırılmışda on Mütəselman Korpusunun vəziyyəti ilə tanış olduqdan sonra Türkiyə qoşunlarının Baş komandanlığına göndərdiyi məktubunda bildirilmişdi ki, Osmanlı qoşun

hissələri Azərbaycana gəlməsə, burada genişlənən bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayıcaq. Türkiyə qoşunlarının Azərbaycana göndərilməsinin hüquqi əsası isə iyunun 4-də Batumda Osmanlı imperiyası ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq haqqında müqavilənin imzalanması ilə qoymulmuşdu. Bundan sonra Vəhib paşa Nuru paşanın komandanlığında Qafqaz İsləm Ordusunu gücləndirdirmək məqsədilə Tükiyə ordusunun an yaxşı diviziyalardan sayılan 5-ci diviziyanın Azərbaycana yola düşməsi barədə əmr verir. General Mürsəl paşanın (*Bakının işğaldan azad edilməsindən sonra o, öz adına "Bakı" təxəllüsüni əlavə etmişdi*) komandiri olduğu 5-ci diviziya Qars - Gümrü - Cəlaloğlu - Sadaxlı - Qazax istiqamətində hərəkat edərək, iyunun 9-da Gəncəyə çatır. 5-ci diviziyanın tərkibinə 9-cu, 10-cu və 13-cü Qafqaz piyada alayları, 2-ci süvari alay, iki diviziyondan ibarət olan bir topçu alay, istehkamçı, rabitə, tibb hissələri və səyyar hospital daxil idi. 257 zabitdən və 5575 əsgərdən ibarət olan bu diviziyanı Azərbaycan əhalisi sənəsiz sevinclə qarşılıdı.

Türk ordusu Gəncəyə daxil olduğundan sonra Gəncədəki Erməni Milli Şurasının nümayəndələri Nuru paşanın hüzuruna gəlirlər. Nuru paşa onlara silahlarını təhvil verəcəkləri təqdirdə, təhlükəsizliklərinə təminat veriləcəyini vəd edir. Ermənilər Nuru paşa minnətdarlıq edirlər.

Qafqaz İsləm Ordusunun Mütəselman Korpusu ilə birləşərək, Bakı künki azad etmək üçün hərəkət keçmələrini önləmək məqsədilə Bakı Xalq Komissarları Sovetinin hərbi-dəniz işləri üzrə komissarı Q. Korganov iyunun 6-da Gəncə üzərinə hücuma keçmək üçün əmr verir. İyunun İlk dəşnak-bolşevik qoşunları Kürdəməri ələ keçirir. Azərbaycan-Türkiyə birləşmiş qoşunları ilə Bakı XKS-nin qoşunları arasında ilk döyüş iyunun 16-18-də Qaraməryəm kəndi ətrafında baş verir. Düşmən Qaraməryəm ələ keçirməyə müvəffaq olur. Bu zaman quldurbaşı Andranikin dəstəsi İrəvan quberniyasının ərazisində və Zəngəzurbaşı azərbaycanlılara qarşı soyqırım həcimləri həcimləri başlamışdır.

Iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Mütəselman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırılır və Ə. Şıxlinski onun komandiri təyin edilir. Iyunun 27-də birləşmiş qoşunların əks hücum nticəsində Qırızı Ordusunun geri çəkilişləri. Bolşeviklər Rusiyanın İran

ərazisindəki qoşunlarının tərkibində vuruşan kazak dəstələrinin komandiri polkovnik L. Biçeraxovla danışıqlar aparıb, onu Bakıya davət edirlər. O, iyulun 2-də S. Şaumyanla birgə cəbhə xəttinə gəlir və dörd gün sonra Bakının müdafiə xəttinin sağ cinah komandiri təyin edilir. İyulun əvvəllərində Türkiyədən gələn əsgər və zabitlərin sayı təqribən 10 min nəfər çatır. Qırmızı Ordunun tərkibində isə 18 min nəfər əsgər və zabit var idi ki, onların da 60-70 faizi emrənlər təşkil edirdilər.

Azərbaycan-Türkiyə qoşunları iyulun 6-da Ağsuya daxil olur, iyulun 19-dan Qırmızı Ordu Şamaxı istiqamətində geri çəkilir. Bir həftə sonra birləşmiş qoşunlar şəhəri bolşevik-erməni işgalından azad edir. İyulun 27-də Hacıqabul stansiyası düşməndən azad edilir. Bununla diki istiqamətdən Bakının üzərinə hücum etmək üçün başlıca dayaq məntəqələri elə keçirilir.

Vəziyyətin çıxılmaz olduğunu görən Şaumyan Bakıya hərbi yarım göstəriləsi üçün Leninqrad müraciət edir. Leninin göstərişi ilə 800 nəfərə yaxın yaxşı silahlılaşmış dəsto Petrovun komandanlığı altında iyulun 19-da Bakıya gəlir. Petrov Bakı rayonunun hərbi komissarı təyin edilir. Bir gün sonra S. Şaumyan yenidən əlavə yardım istəyir. Bundan sonra Rusiyadan yənə xeyli silah-sursat göndərilir. İyulun 25-de Şamaxı yolunun üstündə olan düşmən qüvvələri Bakıya qədər geri çəkilir. Elə həmin gün Bakı Sovetinin iclasında sağ eserlər, daşnaklar və mənşəviklər general L. Denstervilin komandanlığı altında Büyük Britaniyanın İrandakı hərbi ekspedisiya qüvvələrini Bakıya davət edirlər. Bu zaman L. Biçeraxovun dəstəsi Cənub qrupunun hücumları qarşısında tab götirməyərək Bilecəriyə üz tutmuşdu ki, oradan da Rusiyaya qaça bilsin. Bolşevik-erməni qüvvələrinin baş qərargah rəisi Z. Avetisov döyüşləri aparmağın mənasızlığını dərk edərək, Bakı Sovetinin ağı bayraq qaldırmağı təklif edirdi. İyulun 31-də gecə Qafqaz İslam Ordusunu Xirdalanı azad edir. Vəziyyətin çıxılmaz olduğunu görən Bakı XKS istəfa verir. Avqustun 1-də Sentro-kaspi Diktatürü və Fehlə, Əsgər Deputatlarının Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyəti adlanan hökumət təşkil edilir. Avqustun ilk günündə Şimal qrupu Bakı üzərinə hücumu davam etdirir və Qurd qapısı adlanan yüksəklikdə mövqə tutur. Cənub qrupu isə bu zaman Heybat stansiyasına çatmışdı. Avqustun 3-də Bakıdakı Erməni Milli Şurası Şərqi cəbhəsinin

komandanı Mürsəl paşa müraciət edərək, danışıqlara başlamaq niyyətində olduğunu bildirir. Mürsəl paşa cavab məktubunda yazırıdı:

*"Canab Bakıdakı Erməni Milli Şurasının sədr'i!*

*Sübəhsiz, siza ayndur ki, Bakı şəhəri ətrafında türk qoşunu döyüşür. Əgər siz şəhəri döyişsiz təslim etməyə razı olsanız, milliyətləndən və məzəhəbdən asılı olmayaq, hamının hüquqlarının qorunmasına zamanot veriləcəkdir. Xüsusilə, siz ermənilərə onda icazə və zəmanət veriləcəkdir ki, arzuladığınız halda Bakıdan Ermənistana gedə biləsiniz. Əgər şəhəri təslim edilməzə, o, onsuza da alternacaqdır və həmin vaxt axıdılın qanlarını və yetirilən ziyanların məsuliyyət sizin üzünüzündə qalacaqdır. Şəhəri təslim etməyə hazırlırsınız, onda xahiş edirim, nümayəndəniç vəsitsizlə cavab göndərin".* Elə həmin gün qoşunlarının polkovnik Stoksun başlılığı ilə ilk dəstənin Bakıya daxil olduğunu eşidən Erməni Milli Şurası Mürsəl paşanın məktubuna cavab verməyi artıq hesab edir.

Avqustun 5-də İslam Ordusunun hücumu nticəsiz olur. Türk qoşunları Bibiheybətdəki və Qurd qapısındaki mövqelərindən geri çəkilməli olur. Avqustun 6-də Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bay Qobuya gələrək, Şərqi cəbhəsində vəziyyətlə tanış olur. Vəziyyətin ərəkaçan olmadığını görüb, Türkiyədən əlavə kömək kimi göndərilən 15-ci diviziyanın bütünlükə Bakı ətrafına göndərilməsinə teklif edir. Nuru paşa isə Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün 5 min nəfərlük piyada qüvvələrinin, 2 sahra batareyasının, 4 ağır batareyanın, 1 tayyara dəstəsinin, 1 rabitə bölgüsünün, 20 əqəd avtomobilin cəbhə xəttinə göndərilməsinə zəruri hesab edir. Avqustun 13-də əlavə yardım kimi, 107-ci Qafqaz alayı Türkiyədən Azərbaycana göndərilir. Alayın tərkibi 1200 canlı qüvvədən və buna müvafiq silah-sursatdan ibarət idi.

İngilislər avqustun 9-17-də Bakıya 3 batalyon, 1 sahra artilleriyası bölməsi və bir neçə zirehli maşından ibarət qüvvə çıxırlar. On gündən sonra yenidən Bakı üzərinə hücum əməliyyatları başlayır. Birləşmiş qoşunlar Fatmayı, Goradıl, Pirşağı, Kürdəxanı və Novxanı kəndlərini azad edir. Sentyabrın 1-də Binaqadı kəndi elə keçirildikdən sonra Balaxanı və Zabrat istiqamətində hücumlar davam etdirilir. Sentyabrın 8-də Türkiyədən göndərilən əlavə qüvvələr Bakı ətrafına çatır. İki gün sonra Nuru paşa da Bakı ətrafına gəlir. Şəhər üzərinə

hücum sentyabrın 14-nə keçən gecə saat 1-də başlayır. General L.Denstervilm komandanlığı altında ingilis qoşunları müqavimətin əhəmiyyətsiz olduğunu görüb, Ənzaliyə çəkilməyə hazırlaşır. Sentyabrin 15-də səhər saat 5-də birləşmiş qoşunlar artilleriya hazırlığından sonra hücum başlayır. Bir saat sonra Ermənikand, saat 8.30-da isə Əhmədli və Qaraşəhər yüksəklikləri əle keçirilir. Xarici dövlətlərin Bakıdakı diplomatik missiyaları vəsitsəsile şəhərin qeyd-şərtsiz təslim edilmesi tələbi qoyulur. Güñortadan sonra şəhər tamamilə ingilis, Sento-kaspi və daşnak qoşunlarından temizlənir. Qurban bayramı gündündə Bakı işğaldan azad edilir.

Sentyabrin 16-da Bakı oträfində (indiki Dövlət Film Fondu) yaxınlığında 5-ci Qafqaz və 15-ci piyada diviziyyalarının rəsmi keçid mərasimi olur. Rəsmi keçidi Şərq Ordular qrupunun komandanı Xəlil paşa qəbul edir və türk dövüşçülərinə Bakının işğaldan azad edilməsində göstərdikləri qəhrəmanlıqlara görə minnətdarlıq edir. Sentyabrin 17-də Azərbaycan hökuməti Gəncədən Bakıya köçür. Hökumətin başçısı Fətəli xan Xoyskinin bəyanatı yayılır. Bayanatda bildirilirdi ki, paytaxta daxil olmuş Azərbaycan hökuməti şəhər və onun ətrafının əhalisini milliyəti və dinindən asılı olmayaq, Azərbaycanda yaşayın bütün vətəndaşların həyatı, əmlakı və hüquqlarını eyni dərcədə qoruyacaq. Həmçinin qarətçi, cani və ümumiyyətə, əmİN-amanlılıq, ictimai qayda-qanunu pozan şəxslərin ölüm cəzası da daxil olmaqla, mühərribə dövrünün qanunlarının bütün ağırlığı ilə cəzalandırılacaqları bəyan edilirdi. Baş nazirin imzaladığı bu bəyanatın şəhərdə qayda-qanunuñ barpa edilməsində böyük əhəmiyyəti olmuşdu.

Sentyabrin 18-da türk qoşunları təntənəli şəkildə Bakıya daxil olur. Şəhərin azərbaycanlı əhalisi onları xilaskar ordu kimi qarşılayır. Türk tədqiqatçılarının məlumatına görə, 1918-ci ilin avqust ayında keçirilən döyüşlər zamanı 1300 türk hərbçisi həlak olmuşdu. Təkcə Bakının azad edilməsi zamanı 1000 nəfərə yaxın türk əsgəri və zabiti şəhid olmuşdu. İndi Bakının zirvəsində - Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə abidə ucaldırılmış, onlardan bir qismının adları abida kompleksinin sütunlarına həkk olunmuşdur. İndi Bakının zirvəsində - Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinə abidə ucalmış, onlardan bir qismının adları abida kompleksinin sütunlarına həkk olunmuşdur.

1918-ci il oktyabrın 30-da Türkiyənin Antanta ilə Mudrosda bəriş müqaviləsinin imzalaması Azərbaycan üçün müəyyən problemlər yaratmış oldu. Həmin müqavilənin 2-ci bəndində asasən, Türkiyə öz qoşunlarını Cənubi Qafqazdan çıxarmalı idi. Azərbaycan xalqı xilaskar Türkiyə ordusunu vaxtilə hərəkatə qarşılığı kimi, böyük ehtiram və hörmətə də yola saldı. Noyabrın 10-da Azərbaycan hökuməti Nuru paşa ilə vidalşma marasimi təşkil edərək, onun şərəfinə ziyaflətmişdi.

Bakının daşnak-bolşevik işğalından azad edilməsi ilə 1918-ci ilin mayından sonrakı dövrdə Azərbaycanın hayatındə ikinci mühüm hadisə baş vermişdir. "Azərbaycan" qəzeti Bakının qurtuluşunun ildönmü münasibətilə 15 sentyabr 1919-cu il tarixli nömrəsində yazıdır: "*Öğər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrin 15-də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olmasına müstəqilliyin həqiqətən də əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özütlərinə qoyulması günün hesab edə bilərik.*

*Bu gün bolşevik-daşnak qüvvələri tərəfindən təkcə Azərbaycan və digər Zaqqafqaziya respublikalarının müstəqilliyi əleyhina deyil, həm də Zaqqafqaziyanın türk xalqlarının fiziki mövcudluğuna qarşı yönəlmış xətərnak təhlükənin loyğunlaşdırılması gündür.*

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 12 sentyabr 1919-cu il tarixli qərarı ilə hər il sentyabrin 15-i - Bakının qurtuluş gününün ümumxalq bayramı kimi qeyd edilməsi qərara alınmışdı.

Doğrudan da, əgər 1918-ci ilin yaz-ayı aylarında Türkiyə qoşunları Azərbaycana gəlməsəydi, gündən-günə artan bolşevik-daşnak təcavüzünün qarşısını almaq mümkün olmayıacaqdı və Azərbaycanın müstəqilliyinə son qoymuş olardı. Onun torpaqları qoşu dövlətlər arasında bölüşdürülcəkdı. Bakının işğaldən azad etmək mümkün olmayacaqdı, onda müstəqil Azərbaycan dövləti 1918-1920-ci illər sərhədləri çərçivəsində mövcud olmayacaqdı. Ona görə də hər il sentyabrin 15-də Türkiyənin xilaskarlıq missiyası Azərbaycanda böyük ehtiramla yad edilir.

"Xalq qəzeti",  
17 sentyabr 2004-cü il

## Fətəli xan Xoyski

Azərbaycanın istiglal mücahidlərindən Əlimardan bəy Topçubəşov, Nəsib bəy Yusifbəllini və Fətəli xan Xoyskini abəs yera "Azərbaycan triumviritat" adlandırmışdır. "Triumvira" sözü lügəti mənasına görə, iki anlam daşıyır: qədim Romada dövlətin üç şəxs tərafından idarə edilməsi və birgə hərəkət etmək üçün üç şəxs arasında siyasi uzlaşmanın mövcud olması. Doğrudan da bu ifadəni hər iki anlamda, hər üç dahi şəxsiyyət şəamil etmək olar. Bu yazida müstəqil Azərbaycanın ilk baş naziri Fətəli xan Xoyskidan səhbat açacaqı.

\*\*\*

Fətəli xan Xoyski (Xoylu) Azərbaycan tarixində darin iz buraxmış dünbülilər nəslinin nümayəndəsidir. Xoy xanlığının asasını bu tayfanın başçıları qoymuşdur. Şah İsmayıllı Xətainin "qızılbaşlar" ordusunun bir qolunu cəsür dünbülilər tayfası təşkil edirdi. Fətəli xanın ikinci babası Cəfərqulu xan Dünbuli (ona Batmanlıqda deyərmişlər) Fətəli şah rejimi ilə çəkisiydiyinə görə, qohum-aqrabası və qosunu ilə birgə Şimali Azərbaycana üz tutmuşdur. Cəfərqulu xan 1807-ci ildə Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdi. Xan Xoyski soyadını vaxtilə Cəfərqulu xana Sisianov vermişdi. Sisianov Peterburqa göndərdiyi rapportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim etmişdi. 1810-1819-cu illarda isə Şəki xanlığını Cəfərqulu xanın oğlu İsmayıllı xan idarə etmişdi. İsmayıllı xanın ölümündən sonra onun oğlu İsgəndər xan Gəncəyə köçmüdü. General-leytenant İsgəndər xan Xoyskinin 4 oğlu, bir qızı olmuşdur. Övladlarından Hüseynqulu xan Gəncə general-qubernatorunun müavini, Rüstəm xan müstəqil Azərbaycan Cumhuriyyətinin himayəçiliyi (sosial-təminat) naziri, Fətəli xan isə müstəqil Azərbaycanın ilk baş naziri olmuşdu. Digər övladı Cahangir isə ali hüquq təhsili almışdı.

Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də anadan olmuşdur. O, Gəncə klassik gimnaziyasını bildirdikdən sonra Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı bitirmişdir. Bir hüquqsunas kimi Fətəli xan Xoyski əvvəlcə Gəncəda, sonra Su-xumi, Batumi və Kutaisi dairə məhkəmələrində andlı-müvəkkil, sonra isə Yekaterinodar dairə məhkəməsinin prokuror müavini olmuşdur.

F. Xoyski 1905-ci ilin avqustunda Nijni Novgorod şəhərində

keçirilən Rusiya müsəlmanlarının 1 konqresində iştirak etmiş və "İttifaqul Müslimin" in (Rusiya Müsəlmanları İttifaqı) fəal üzvlərindən olmuşdu. O, həmin təşkilatın hüquq və iqtisadiyyat komissiyasında, fəaliyyət göstərmişdir.

Yelizavetpol (Gəncə) guberniyasında böyük nüfuza malik olan Fətəli xan Xoyski 1907-ci ildə II Rusiya Dövlət Dumasına üzv seçilir. O, Durnada müsəlman fraksiyاسının büro üzvü kimi azsaylı xalqlara mədəni müxtəriyyət verilməsi, müsəlmanların hüquq bərabərliyi haqqlarının tanınması, onların dili və dininə hörmət edilməsi kimi məsələlər qaldırırdı. O, Dumadakı çıxışlarında bildirirdi ki, yerli xalqların hüquqları qorunmalıdır və torpaqların imkanlı adamların əllarına keçməsinə imkan vermek lazımdır. F. Xoyski 1907-ci il mayın 18-da milli və dini fərqlərə görə vətəndaşların siyasi və məlki hüquqlarını məhdudlaşdırın qanunları lağv edilməsi haqqında Dövlət Dumasına təqdim edilən layihəyə imza atmışdır. (

1917-ci ilin fevralında burjuva inqilabının baş vermesindən sonra Rusiyannıñ ucqarlarında, o cümlədən Cənubi Qafqazda milli oyanış dövrü başlamışdır. O, həmin il martin 17-də Bakıda yaradılmış Milli Müsəlman Şurası Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdi. F. Xoyski həmçinin 1917-ci ilin aprelində çağırılan Qafqaz müsəlmanları qurultayının fəal təşkilatçılarından olmuşdur. F. Xoyski heç bir partiyyaya mansub deyildi. Lakin o, 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən Türk Ədməni-Mərkəziyyət Mütəsavat Partiyasının birinci kurultayında çıxış edərək o dövr üçün aktuallaşan "Azərbaycan müxtəriyyəti" ideyəsini dəstəkləmişdi.

O, 1917-ci ilin noyabrında keçirilən seçkilərdə Müəssisələr Məclisine seçilir. Noyabrın 15-də təsis edilən Cənubi Qafqaz Komissarlığında xalq maarifi naziri seçilir. Azərbaycanın müstəqilliyyət qovuşağıını əvvəlcədən hiss edən F. Xoyski Cənubi Qafqaz Komissarlığının qarşısında Azərbaycan ordusuna yaradılması məsələsini qaldırır. Komissarlığın sadri Y. Gegeçkori bununla bağlı F. Xoyskiya qətnamə layihəsi hazırlanması tövsiyə edir. Cənubi Qafqaz müsəlman korpusu yaradılması haqqında 11 dekabr 1917-ci ildə komissarlıq qərar qəbul edir. Dekabrın 19-da isə Cənubi Qafqaz qoşunlarının baş komandanı 5-ci və 7-ci nişançı bölmələrindən ibarət 6-ci ordu korpusunun müsəlman korpusuna çevrilmesi barədə əmrrnamə imzalayır. Korpusun təşki-

İlin nəzarət general Əlağa Şıxlinskiyə həvələ edilir. Təsadüfi deyil ki, Azərbaycan ordusunun yaranmasının ilk təşəbbüskarı məhz F. Xoyski hesab edilir.

Xalqın maariflənməsini özünün asas vəzifəsi sayan F. Xoyski Cənubi Qafqaz Komissarlığında maarif naziri olarkən Azərbaycanda ibtidai və ali məktəblərin açılmasına təşəbbüs göstərmişdir. O, Komissarlıq qarşısında Bakıda universitet açılması məsələsini qaldırmışdır. Lakin o, bu arzusuna müstəqil Azərbaycanın baş naziri olarkən nail oldu. Bakı Dövlət Universitetinin yaranmasının təşəbbüskarı da, təşkilatçı da Fətəli xan olmuşdur.

1918-ci il mayın 28-də Azərbaycanın istiqlali Tiflisdə elan edildi. Milli Şura ilk müstəqil hökumət təşkil etmək vəzifəsini Vətəninə və xalqına xidməti özünün müqaddas amalı sayan Fətəli xan Xoyskiyə həvələ etdi. O, birinci hökumət kabinetində həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini dasayırdı.

Azərbaycan hökuməti iyunun 16-də Tiflisdə Gəncəyə köcdükdən sonra hökumət baş nazirin at mülkündə yerləşmişdir. Gəncədə Milli Şura ilə Qafqaz türk ordusunun komandanı kimi bu şəhərə galon Nuru paşa arasında ixtilaf yaranmışdı. Kompromis variant kimi Milli Şura buraxılmış, onun solahiyətləri parlament çağırılanadək Fətəli xan Xoyski hökumətinə həvələ edilmişdir. Həmin iclasda F. Xoyski demişdi: "Conablar! Bu tarixi daşıqında mənim üzərimə qoyulan masuliyətin bütün ağırılığını dərk edərək mən Şura sədrinin təklifini qəbul edəndə ürəyim adı. Təşkil etdiyim hökumətin ətraflı deklarasionunu indi sizə verə bilməyəcəyim üçün üzr istəyirəm. Ancaq qıcası olaraq bunu deyə bilsən ki, bizim programımız Azərbaycanın şərəfini, azadlığını və istiqlaliyyətini qorumaqdır. Mənim yoldaşlarım bu platformada möhkəm və fəal İsləməyi vəd edirlər. Etimadımıza görə sizə təşəkkür edir və sizin manəvi dəstəyinizin gözələyirəm"

Iyunun 17-də təşkil edilən ikinci kabine həm qanunverici, həm də icraedici solahiyətlərə malik idi. /Məhz həmin dövrədə dövlət quruculuğunun asas atributları (milli bayraq, dövlət dil) qəbul edilmişdi. Hökumətin Gəncədə yerləşdiyi dövrədə harbi nazirlik təsis edilmiş, Milli Orduya çağırış elan olunmuş, gömrüxkhanə xidməti təsis edilmiş, bütün ibtidai təhsil ocaqlarında tədrisin hökmən türk (Azərbaycan) dilində aparılması qərara alılmışdı.

Azərbaycan-türk qoşunları 1918-ci il sentyabrın 15-də Bakını erməni-rus işgalindən azad etdiğindən sonra hökumət paytaxta köçdü. Şəhərin azad edilməsi münasibəti keçirilən təntənləri yüksənqadə Fətəli xan Xoyski demişdi: "Bizim də həyata yaşamaq, bizim də azad yaşamaq hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplən, kanonerka, möftilli çapər, mina və sairə texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilinənilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında sığutu basqasının falakatı üzərində öz xoşbəxtliyini qurmaq istəyənlər ibret dərsi olmalıdır".

Lakin Fətəli xan hökuməti bir tərəfdən dövlət quruculuğunu möhkəmləndirir, digər tərəfdən Ermanistanın hərbi tacavüzünə və onun havadarlarına qarşı mübarizə apardır. Azərbaycanın müstəqilliyinin tanınması üçün dövlətlərin müraciət edilirdi.

Müstəqilliyə qovuşmuş Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri onun ilk parlamentinin çağırılması idi. Xan Xoyski 1918-ci il dekabrın 7-də çağırılan parlamentin ilk iclasında demişdi: "Möhtərəm Azərbaycan parlamanıza! Bu gün öylə böyük, əziz və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumda da görməzdik. Bu gün o gündür ki, milli müqəddəsrətəmiz öz olımızı almışq. Hökumət məni vəkil etmişdir ki, bu bayram münasibətlə sizi töbrik edim".

1918-ci il dekabrın 22-də üçüncü hökumət kabinəsi təşkil edilir. F. Xoyski bu kabinetdə baş nazir və xarici işlər naziri vəzifəsini tutur. O, parlament qarşısında dövlətin müdafiə gücünün artırılması ilə bağlı tez-tez təhləblr qoyurdu. Məhz onun tələbi ilə 1919-cu il üçün hərbi nazirliyə ümumi büdcənin altında biri qədər (400 milyon manat) vəsait ayrılmışdı.

Lakin parlamentdə fraksiyalar arasında gedən çəkişmələr hökumətin işini iflic edirdi. 1919-cu ilin martında Fətəli xan Xoyski hökuməti istefə verir. Nasib bay Yusifbəyli aprelin 14-də dördüncü kabinetin təşkil edir. Bundan sonra parlament üzvü kimi F. Xoyski Cənubi Qafqaz respublikaları arasında münaqişələrin nizamlanması ilə məşğul olur. O, Tiflisdə və Bakıda keçirilən konfransların təşkilatçılardan biri olur. 1919-cu il dekabrın 22-də parlamentin iclasında beşinci və sonuncu hökumətin tərkibi təsdiq edilir. Nasib bay Yusif-

bəylinin sədri olduğu hökumətdə Fətəli xan Xoyski xarici işlər naziri vəzifəsini tutur. Bu dövr Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən gərgin anları idi. Rusiyanın xarici işlər naziri Çicerin ardi-arası kəsişmədən təhdid dolu məktublar göndərirdi. Xan Xoyskinin cavab məktubları heç bir nəticə vermedi. Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanın istiqlalına son qoydular. Cümhuriyyət qurucularının əksəriyyəti ölkəni tərk etmək məcburiyyətində qaldılar. Xan Xoyski Tiflisdə qərar tutmuşdu. Lakin erməni terrorçuları onu izləyirdilar. Həmin il iyunun 19-da Xan Xoyski məsləkdaşı Xəlil bəy Xasməmmədovla Tiflisdə indiki Opera Teatrı binasının yanından keçərkən erməni terrorçuları Aram Yerkayan və Misaq Qriqoryan tərəfindən atəşə tutulurlar. Fətəli xan hələk olur, X. Xasməmmədov isə yaralanır. Xan Xoyski Tiflisdə M. F. Axundovun məzarının yanında dəfn edilir. DÜZ bir ay sonra parlament sədrinin mifləvini Hasan bəy Ağayev də Tiflisdə erməni terrorunun qurbanı olur. Onu dostu Fətəli xanın yanında dəfn edirlər. Uzun illər onların qəbirləri baxımsızlıq vəziyyətə qalmışdır.

Yalnız Prezident Heydər Əliyevin Gürcüstanə etdiyi sefərdən sonra onların qəbirlərinin üstü götürülüb.

Fətəli xanın Tamara (1902-1990), Murad (1910-1973) və Ənvər (1914-1935) adında üç övladı olub. Fətəli xanın oğlu Muradın qızı Tamara kimya elmləri namizədidir və hazırda Bakıdakı 15 nömrəli məktəbdə müəllim işləyir.

Fətəli xan Xoyski hayatının son anına qədər xalqına sədaqətlə xidmət etmiş dövlətçiliyimiz tarixində müstəsnə xidmətləri olan görkəmli ictimai-siyasi xadimdir. Onun hayatı hər bir azərbaycanlı üçün örnekdir.

*"Xalq qəzeti",  
25 may 2002-ci il*

## Nəsib bəy Yusifbəyli

*"Azərbaycan triumviratı"*nın bir sütunu kimi, Nəsib bəy Yusifbəylinin adı Əlimordan bəy Topçubaşov və Fətəli xan Xoyski-nin adları ilə yanaşı çəkilir. Müstəqil Azərbaycan ideyası bir siyasi tələb kimi, ilk dəfə Nəsib bəy tərəfindən XX əsrin əvvəlində gündəliyə gətirilmişdir. Bu yəzidə Azərbaycan istiqlal mücadiləsinin parlaq siması Nəsib bəy Yusifbəylinin hər bir azərbaycanlı nümunə ola biləcək həyat və fəaliyyətinə nəzər salacağıq.

\*\*\*

Nəsib bəy Gəncənin əsilzadələrindən idi. Onun babası Usuf bəy Cavad xanın vəziri olmuşdur. Diger tərəfdən, Usuf bəyin bacısı Şükufa xanım Cavad bayın arvadı idi. Usuf bəy Gəncədə məktəb açaraq öz xalqının övladlarına elm öyrədiridı.

Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olmuşdur. Atası onun ali təhsil almazı üçün çox eziyyət çəkmişdir. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurdurdan sonra Nəsib bəy Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Hələ tələbə ikən azərbaycanlı tələbələr arasında faallığı ilə seçilirdi. O, Nəriman Nərimanov, Xosrov bəy Sultanov və başqa tələbələrlə birgə Azərbaycan Həmyerlilər Təşkilatını yaratmışdır. 1907-ci ildə Odessa Universiteti müvəqqəti bağlandıqdan sonra Nəsib bəy Bağçasaray şəhərində yaşamış və o dövrün görkəmli ictimai-siyasi xadimi, türk dünyasının böyük ziyalısı İsmayıł bəy Qasprinskinin (Qasprali) redaktoru olduğu, türkçə dərc edilən "Tərcüman" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır. Nəsib bəy İsmayıł bəyin qızı Şəfiqə Sultan xanımı evləndikdən sonra bir müddət Baxçasarayda yaşamışdır.

Nəsib bəy Yusifbəyli 1908-ci ildə Türkiyəyə gedir və siyasi fəaliyyətlə məşğıl olur. O, burada "Türk ocağı" dərnəyinin an faal üzvlərindən birinə çevrilir. 1911-ci ildə Gəncəyə qayıdır və şəhər bələdiyyəsində işə girir. Nəsib bəy həmin dövrdə gizli fəaliyyətə keçən Əhməd bəy Ağayevin (Ağaoğlu) rəhbəri olduğu "Difai" partiyasının təşkilatlanmasında yaxından iştirak edir.

Gəncə bələdiyyəsi raisinin köməkçisi kimi, Nəsib bəy şəhərdə böyük nüfuz qazanır.

1917-ci il fevral burjua inqilablından sonra Gəncədə Müsəlman

Milli Şurası yaratılır. Nəsib bəy həmin şurənin gizli məsələlərlə məşğul olan komissiyasına rəhbərlik edir. O, Novruz bayramı günü, günorta namazı zamanı Şah Abbas masjidinin həyətinə gələrək, Türk Ədəmi-Mərkəziyyət (Türk Federalistləri) Partiyasını yaradığını elan edir. Bu partiya Rusyanın federativ şəkildə qurulması və onun tərkibində Azərbaycana muxtarlıyyat verilməsi uğrunda mübarizə aparır. Həmin ilin aprelində Bakıda Qafqaz müsləmanlarının qurultayı çağırılır və Nəsib bayın muxtarlıyyat tələbi dəstəklənir.

Nəsib bəy rus ordusunun gələcəkdə Azərbaycanın müstəqilliyinə əngəl olacağını, çatın məqamda ruslarla ermənilər birləşərək, Azərbaycanın müstəqilliyyəti qovuşmasına yol verməmək üçünirqişlər tərədeeklərini əvvəlcənə hiss edirdi. Ona görə də Türk Ədəmi-Mərkəziyyət Partiyasının üzvlərinin köməyi ilə Gəncədə olan iki rus alayının tərkisilərə edilməsinə nail olmuşdu. Üstəlik, o Qafqaz cəbhəsindən geri dönen rus silahlı qüvvələrinin Şəmkir atrafında cüzi itki ilə tərkisilərə edilməsi əməliyyatına rəhbərlik etmişdi. Həmin əməliyyat zamanı azərbaycanlılar 15 şəhid vermişdi. Şəhidlərin Gəncədə təntənəli dəfn mərasimi olmuşdu. Həmin mərasimdə çıxış edən Nəsib bəy demişdi: "Nə xoşbəxtlikdir bu əziz övladlanmiza ki, onlar bizimlik şəhidlərimiz oldular".

Türk Ədəmi-Mərkəziyyət Partiyasının qurulmasında Nəsib bəyə silahdaşları Şəfi bəy Rüstəm bay, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov yaxından kömək göstərmişdir. Doqquz bölmədən ibarət partiya programının birinci bölməsi "Azərbaycan" adlanırdı. Sonralar Məmməd Əmin Rəsulzadə də etiraf etmişdi ki, "Azərbaycan ideyasının siyasi bir mətləb maddəsi şəkildə formula etmək şərəfi mərhüm Nəsib bəyindir."

Qafqaz müsləmanlarının qurultayı zamanı N.Yusifbəyli ilə M.Ə.Rəsulzadə görüsərkən rəhbərləri olduqları partiyaların birləşməsi razılığına gəlmişdir. 1917-ci il iyunun 17-də birləşmə qurultayı keçirilir. Sədrı M.Ə.Rəsulzadə olmaq şartılı yeni partiya türk Ədəmi-Mərkəziyyət Fırqəsi Müsavat adlandırılır. Bakı və onun atrafında təsir gücünə malik Müsavat partiyası ilə Gəncə və onun atrafında böyük nüfuz malik, üstəlik, hər iki quberniyaın zadəganlarının eksoriyyətini öz sıralarında birləşdirən Türk Ədəmi-Mərkəziyyət Partiyası o dövrdə mövcud olan bütün partiyaları kölgədə qoyur. Həmin birləşmədən

sənəd parlamentə keçirilən seçkilərdə, əldə edilən 32 deputat manda-tının 14-nü Müsavat, 18-ni isə Türk Ədəmi-Mərkəziyyət Partiyasının nümayəndələri qazanmışdır. Bir sözə, istər Cənubi Qafqaz Seymında, istər Azərbaycan Milli Şurasında, istərsə də parlamentində Müsavat fraksiyasının üstünlük təşkil etməsi Nəsib bəyin rəhbəri olduğu türk-ədəmi mərkəziyyətçilərin say üstünlüyü hesabına mümkün olmuşdu.

Nəsib bəy Yusifbəyli Cənubi Qafqaz Seyminin üzvü idi. O, 1918-ci il aprelin 26-da yaranmış müstəqil Cənubi Qafqaz Respublikası (Seym) hökumətinin maarif naziri idi.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyan-naması (Əqdname) elan etdi. Onu imzalayanlar arasında Nəsib bəy Yusifbəyli da var idi. Azərbaycanın ilk müstəqil hökumətində, Fatali xan Xoyskinin təşkil etdiyi ilk kabinetdə Nəsib bəy Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini tutmuşdur. Lakin məlumatdə ki, həmin vaxt paytaxt Bakı bolşevik qiyafasına bürünmüş erməni-rus birləşməsin işğalı almışdır. Bakımı azad etmək üçün isə yenica müstəqillik əldə etmiş Azərbaycanın na yeterince canlı qüvvəsi, nə də silah-sursatı var idi. Bütün bunları əvvəlcənən ölçüb-biçən Nəsib bəy Yusifbəyli çıxış yoluñ yarınız Türkiyənin hərbi yardımında görürdü. Ona görə də Nəsib bəy Müsəlman Milli Şurası adından Türkiyəyə nümayəndə göndərmək üçün Gəncədə Şurənin iclasını çağırın. Bu tarixi toplantıntı açan Nəsib bəy demişdi: "Xalq qüvvəsi ilə görülən işlər xalqın gözünün önünde cərayən etmişdir. Bütün hərəkatlarımız zəfərlər nəticələnmişdir. Ancaq bu qəhrəmanca hərəkətlər nəticəni əldə etməkdən çox uzaqdır. Bir kərə Azərbaycanın mərkəzi Bakı düşməndən təmizlənəlidir. Çünkü başsız bədən olmaz və yaşamaz. Bizim xalq qüvvələrimiz kifayət deyildir. Büyük bir yardımına ehtiyac vardır və bu yardımı da bize birçə Osmanlı imperatorluğu edə bilər. İndi qərar qəbul edib Osmanlı imperatorluğunə səlahiyyəti bir heyət göndərək. Türkiyədən yardım istəyək".

Şurənin qərar ilə, sonralar müstəqil Azərbaycanın təhlükəsizlik xidmətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı (Keykurun) 1918-ci ilin yanvarında Türkiyəyə göndərilir. Nağı bəy sadrazam Təlat paşa, hərbi nazir Ənvər paşa və səltanla görüşür. Nuru paşanın komandanlığında Azərbaycana hərbi yardım göndərilir.

Müvəqqəti hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçərkən artıq Nuru paşa 300 əsgər və zabitlə Gəncəyə gəlmişdi. Həmin vaxt Azərbaycanda iki əsas cərəyan hökm sürfirdi. Bir qismi Azərbaycanın Türkiyəyə ilhaq edilməsini, digər qismi isə Türkiyənin hərbi yardımını ilə müstəqilliyin qorunub saxlanmasının tərfdarları idilər. Yaranmış gərgin vəziyyətdə Nuru paşanın tələbi ilə Milli Şura buraxılır. Yeni parlament formallaşanadək hakimiyət Fətəli xan Xoyskinin sədrliyi ilə müvəqqəti hökumət verilir. Nəsib bəy ikinci hökumət kabinetində xalq mərəfi və dini etiqad naziri vəzifəsini tutur. 1918-ci il sentyabrn 15-də Azərbaycan-türk hərbi birləşmələri Bakını işğaldan azad edirlər. 1918-ci il dekabrın 7-də ilk parlamentin ilk iclası keçirilir. Bundan sonra yenə də Fətəli xan Xoyskinin sədrliyi ilə üçüncü kabine təşkil edilir. Nəsib bəy əvvəlki vəzifəsini saxlayır.

1919-cu il martın 14-de dördüncü kabine təşkil edilir və Nə-sib bəy Nazırular Şurasının sədri və daxili işlər naziri seçilir. Həmin il dekabrın 26-də təşkil edilən beşinci kabinet Nəsib bəy yenə hökumət başçısı seçilir. Həmin dövrda ölkədə siyasi vəziyyət xeyli kəskinleşmişdi. Parlamentdə və hökumətdə təmsil olunan müəyyən qüvvələr bolşeviklərlə gizli danışqlara gedir, hakimiyətin süqut edib, bolşeviklərin alına keçəcəyi tözdür, özlərinin toxunulma-lığını əvvəlcədən təmin etmək istəyirdilər. Xüsusi, Müsavai Partiyasının daxilində gedən çəkişmələr riyakarlıq və ikişlülükdən uzaq olan Nəsib bəy çok narahat edirdi. 1920-ci il aprelin 1-də Nəsib bəy hökumət başçısı vəzifəsində istefaya getdiyini bayan edir. Yeni hökumət təşkil edilməsinə macəl tapılmır. Aprelin 28-nə keçən gecə hakimiyət bolşeviklərə təhvil verilir. Bolşevik irticəsindən qurtulmaq üçün Xalq Cümhuriyyətinin qurucuları mühacirət etmək məcburiyyətində qalırlar. Nəsib bəy yaxın dostu İbrahim Yusif bəylə bərabər Tuflisə yola düşür. Yevlaxla Kürdəmir arası yolda iri çamadanlara gözü düşən quldurlar axdan onlan güllə ilə vurub, Küra atırlar.

Nəsib bəy Yusifbəyli son dərəcə təmiz və gözütən idi. Onun paklığına baş nazir olarkən atasının ona göndərdiyi bir məktubdan görəmək olar: "Əziz oğlum, çox sabr etdim, amma yazacam. Sixıntı çəkərək, borc altına girərək sənə yüksək təhsil təmin edə bildim. Artıq təhsilini qurtarır gəldin, şəhərin ərzəq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək

Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhuriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xorclarını ödəmədi. Məndən pul istədin. Həmişə göndərdim. Bu gün isə baş nazırısan, dövlət rəisisan, yəni ölkəmizi padşahı olursan. Yenə bağıñın qamışını mən alım? Pul göndərə bilməzsanım?"

Nəsib bəy Yusifbəyli Azərbaycanın yenidən istiqlala qovuşacağına bütün varlığı ilə inanırdı. O, işgal axşamı, aprelin 27-də Nağı Şeyxzamanlı ilə görüşündə demişdi: "Dostlar öz gücümüz ilə Azərbaycanın istiqlalını yaratdıq. Lakin onu yaşada bilmədik. Ədəbi düşmənlərimiz ruslar üstün qüvvələrlə vətənimizi işgal etdilər və istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz ruslatın olına keçdi. Ancaq inandığımız və iman etdiyimiz bir şey var ki, o biza təsəlli verir: ruslar zülmələriylə, vəhşilikləriylə, xalqımızı na qədər azırlarsa, istadıkları kimi xarabaya çevirsinlər, vətənimizdə əbədi qal-mayacaqlar. Xalqımızın beyninə yerləşdirdiyimiz istiqlal məshhūmunun mənəvi varlığımıza birləşdirdiyimiz hürriyyət ruhunu yox eda bilməzlər. Vəhşiliyi, qəddarlığı ilə maşhur Nero-nun köməyə çağırılsalar belə, yenə də məqsədlərinə nail ola bilməyəcəklər".

Bu gün Nəsib bayların ruhu şaddır. Azərbaycanın dövlət müsəqəlliyyi əbədi olaraq təmin edilib.

"Xalq qəzeti",  
28 may 2002-ci il

## Əlimərdan bəy Topçubaşov

*İstiqlal mücadiləsinin görkəmli simalarından Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyskini və Nəsib bəy Yusifbəylini "Azerbaijan triumviratı"nın üzvləri adlanırlar. Şərqdə ilk dönyəvi, demokratik dövlət qüyuculuğunu uğraklı asasən onların üzərinə düşmüştü. Siyasi intriqalardan və çəkismalardan uzag olan, bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətləri digərlərinin xidmətlərinin sünü suradı şisirdilməsi hesabına çox zaman kölgədə qalmışdır. Bu yazıda Əlimərdan bəy Topçubaşovun ömür yoluna qızıl nəzər salacaq.*

\*\*\*

Bir qolu Gəncədə, bir qolu Tiflisdə, bir qolu da İrvandı olan məşhur Topçubaşılər nəslisi xalqımıza Mirzə Cəfər Topçubaşov (1784-1869), Əlimərdan bəy Topçubaşov (1865-1934), Mustafa bəy Topçubaşov (1895-1981) kimi görkəmli şəxsiyyətlər baxş etmişdir. Əlimərdan Ələkbər oğlu Topçubaşov 1865-ci il mayın 4-də Tiflisdə anadan olmuşdur. Uşaqlıqdan atasını itirən Əlimərdan əvvəlcə I-ci Tiflis elitar gimnaziyasını bitirmiş, sonra eyni zamanda Peterburq Universitetinin tarix-filologiya və hüquq fakültələrinə daxil olmuş, üçüncü kursdan sonra yalnız hüquq fakültəsində təhsilini davam etdirmişdi. 1888-ci ildə universiteti fərqlənən diplomu ilə bitiran Ə. Topçubaşov əvvəlcə Tiflis Kommersiya Məktəbində hüquq fənnini tədris edir, sonra həkim köməkçisi, dairə məhkəməsinin katibi işləyir. O, 1894-cü il-də Bakıya köçür və məhkəmə sistəmində işləyir. Həsnə bay Zərdabi ilə yaxından ünsiyyət bağlayan Əlimərdan bəy onun qızı Pəri xanımla evlənir.

Ə. Topçubaşov 1897-1917-ci illərdə H. Z. Tağıyevin mətbəəsi ilə birgə satın aldığı "Kaspı" qəzetiñin naşır-redaktoru olmuşdur. 1901-ci ildə Ə. Topçubaşov Bakı Dumasının üzvü seçilir. 1905-ci ilin aprelində Əlimərdan bəy Qafqazda islahatlar aparılmasını, seçkilər zamanı müsəlmanlar qarşısında qoyulan mahdudiyyətlərin aradan qaldırılmasını tələb etmək məqsədilə Peterburqa yola düşür. O, orada Rusiyanın daxili işlər naziri Aleksandr Bulığınlı və Qafqaza yeni canişin təyin edilən İlharion Voronsov-Daskovla görüşür. Topçubaşov canişindən turk dilində "Həyat" qəzetiñin büraxılmasına razılıq alır.

Ə. Topçubaşov Azərbaycan xalqının siyasi azadlığı uğrunda çalıdığı kimi, Rusiya müsəlmanlarının da öz azadlıqları uğrunda

mübarizə aparmalarını istayırdı. O, Peterburqdə iken müsəlman ziyaları ilə görüşür və Rusiya müsəlmanlarının qurultayını keçirmək qərarına gəlirlər. Görüşün Nijni-Novqorodda təşkil ediləcək ticarət yarmarkası zamanı keçirilməsi qərara alınır. Şəhər rəhbərliyi bu görüşə icazə vermədiyindən, müsəlman ziyalıları "Qustav Struve" gəmisini kiraya edib, Ocaçı Üzərində Rusiya müsəlmanlarının 1-ci konqresini keçirirlər. 13 saat çəkən bu konqresdə Krim, Kazan, Ural, Türkistan və Sibirdən 150-ya yaxın nümayəndə iştirak edir. Konqresə sədrlik edən Əlimərdan bəy demişdir: "Biz türk balalarıyıq, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Məğribdən Məşriqə qədər qəhrəman bir millət olduğumuz halda, bu güz Qafqaz dağlarında, Krim bölgələrində, Kazan əllərləndə, ta bu babalarımızın mülki olən öz vətənimizdə, öz torpağımızda öz ehtiyaclarımızı danışmağa ixtiyarımız qalmayıb. Şükürələr olsun Xudaya, bu qədər hiylələrinə, zülmlərinə baxmayıb, sular üzərində ürkəklərimizi açıb, bir-birimizi rubaru görüb, qucaqlayıb, sevinməyə müvəffaq olduq".

Rusiya müsəlmanlarının ikinci konqresi Ə. Topçubaşovun sədrliyi ilə 1906-ci il yanvarın 12-23-də Peterburqdə keçirilir. Onun "İttifaqülmüslimin" ("Rusiya Müsəlmanları İttifaqı") partiyası üçün hazırladığı program və nizamnamə bəyonılır. Bu partiya müsəlmanlara ruslarla bərabər hüquqlar verilməsini tələb edirdi. Rusiya müsəlmanlarının 3-cü konqresi 1906-ci il avqustun 16-21-də Ə. Topçubaşovun sədrliyi ilə Nijni-Novqorodda keçirilir. Ə. Topçubaşov Rusiya Müsəlmanları İttifaqı Partiyasının sadri kimi bütün Rusiyada böyük nüfuz qazanır.

Əlimərdan bəy 1906-ci ilin mayında I Rusiya Dövlət Dumasına deputat seçilir. O, həmçinin Dumada müsəlman fraksiyasına başçılıq edirdi. Azərbaycanın ilk millət vəkili kimi, Ə. Topçubaşov Rusiya müsəlmanlarının hüquqlarını müdafiə edirdi. I Dövlət Duması buraxıldıqdan sonra Viborq Bəyannaməsini imzaladığına görə Əlimərdan bəy üç ay həbs edilmiş və siyasi fəaliyyət hüququndan məhrum edilmişdi.

Ə. Topçubaşov 1905-1906-ci illər erməni-müsliman qırğınılarının yatırılması üçün iş aparmışdı. O, Əhməd bəy Ağayevlə birgə 1906-ci ilin fevralında Tiflisdə keçirilən sülh konfransında iştirak etmişdi. Əlimərdan bəy "Kaspı" və "Həyat" qəzetiñin sahiblərində erməni terrorizminin, "Daşnakşutyun" və "Hnəçak" partiyalarının iç üzünü açan yüzərlərə məqalə dərc etdirmişdir.

Ə. Topçubaşov siyaset aləminə qədəm qoyduğu gündən cəmiyyətin takamül prosesi ilə, Avropa ənənələri əsasında dayisdirilməsinin tərəfdarı kimi çıxış etmişdir. O, sağ və sol ifratlılığı, zorakılıq prinsiplərinə əsaslanan inqilabçılığı qəbul etmirdi və maarifçiliyi aşılaması bununa əlaqədər idi.

Birinci Dünya müharibəsi zamanı Qafqaz cəbhəsində erməni-rus silahlı birlişmələrinin Şərqi Anadoluda türklərə qarşı hayatı keçirdikləri soyqırıma son qoydurmaq, qacqınlara, kiməsiz qoca və körpələrə yardım göstərmək məqsədilə Ə. Topçubaşov Bakı Müsəlman Xeyriyyə Camiyyatının üzvləri ilə birlikdə Tiflis gedərək, Qafqaz cəbhəsinin komandanı general Mıslayevski ilə görüşmüş, bundan sonra cəmiyyət adından soydaşlığını yardım göstərilməsinə icazə verilmişdi.

1917-ci ilin mayında Moskvada keçirilən Umumrusiya müsəlmlərinin I qurultayına Ə. Topçubaşov sədrlik etmişdir. Həmin ilin avqustunda isə Dövlət Müşavirəsində Azərbaycan Milli Komitəsini təmsil etmişdi. O, həmin ilin noyabrında Gəncə dairəsində Rusiya Müsəssilər Məclisini nümayəndə şəxsiyiməti. Ə. Topçubaşov həmçinin Cənubi Qafqaz Seyminin üzvü idi.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulur. İyunun 17-də Gəncədə təşkil edilən ikinci hökumət kabинəsində Ə. Topçubaşov portfəlsiz nazir təyin edilir. Oktjabrin 6-da ikinci kabinedə edilən dəyişiklik zamanı isə o, xarici işlər naziri vəzifəsini tutur. Bakını əla keçirmək üçün Rusiya ilə Almaniya arasında gizli saziş imzalandıqdan sonra Azərbaycan hökuməti Ə. Topçubaşovu diplomatik danışçılar aparmaq üçün İstanbula göndərir. Oğlu Rəşid də atasının şəxsi katibi kimi İstanbula gedən nümayəndə heyətinə daxil olur. İstanbula çatıldıqdan sonra Ə. Topçubaşov sultan VI Mehmetlə, sədrəzəm Tələt paşa və hərbi nazir Əmər paşa ilə görüşür.

1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinin şartlarına əsasən türk qoşunları Cənubi Qafqazdan çıxılmalı, müttəfiqlərin qoşunları Bakını tutmala idi. Ə. Topçubaşov Azərbaycan nümayəndələrinin iştirakı olmadan Mudros sazişinə Bakının taleyi barədə bəndlərin daxil edilməsinə etiraz əlaməti olaraq, hökumət adından Türkiyə Xarici İşlər Nazirliyinə və müttəfiq dövlətlərin hərbi nümayəndələrinə nota təqdim edir. Onun İstanbuldan göndərdiyi məktub əsasında 1918-ci il noyabrın 8-də Milli Şura adından və Azərbaycanın müstəqilliyinin

tanınması üçün dünya dövlətlərinə müraciət qəbul edilir.

1918-ci il dekabrın 7-də Azərbaycan Müsəssilər Məclisi çağrılır. Parlamentin söđri vəzifəsinə elə bir şəxs seçilməli idi ki, öz nüfuzuna, savadına, qabiliyyətinə görə onu hamidən yaxşı idarə edə bilsin. Qızığın müzakirələrdən sonar bitarəf hüquqşunas Əlimərdən bəy Topçubaşov parlamentin söđri seçilir. Halbuki, hamidin vaxt o, İstanbulda diplomatik danışçılar aparır. Hökumətin qarşısında Paris sülh konfransına göndəriləcək nümayəndə heyətinin tərkibini müəyyən etmək vəzifəsi durdu. Nümayəndə heyətinə rəhbərlik Ə. Topçubaşova etimad edilir. Beləliklə, onun Bakıya qayıtması mümkün olmur.

1919-cu il yanvarın 18-də Parisdə sülh konfransı öz işinə başlasa da, Azərbaycan nümayəndə heyətinə viza verilməmişdi. Ermanlılar Ə. Topçubaşova qarşı Avropa mətbuatında güclü təhlükələrə atıf apardırlar. Uç ay İstanbulda müxtəlif bəshənlərlə ləngidilan Azərbaycan nümayəndə heyəti nəhayət, aprelin 22-də yola düşür və mayın əvvəlində Paris çatır. ABŞ prezidenti V. Vilson mayın 28-də Azərbaycan nümayəndə heyətini qəbul edir. Ə. Topçubaşov sülh konfransı üçün hazırlanın Memorandumu V. Vilson təqdim edir. 1919-cu ildə Parisdə Ə. Topçubaşovun "Qafqaz Azərbaycanı Respublikası", "Qafqaz Azərbaycanı Respublikası nümayəndələrinin Paris sülh konfransına Memorandumu" kitabçaları ingilis və fransız dillərində dərc edilərək yayılır. Ə. Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin 8 aylıq mübarizəsi, nəhayət ki, öz nəticəsini verir. 1920-ci il yanvarın 15-də Azərbaycanın müstəqilliyi Versal Ali Şurası tərəfindən tanınır. Fransanın Xarici İşlər Nazirliyinin baş katibi Jül Kambon Azərbaycanın müstəqilliyinin tanınması haqqında qərarı Ə. Topçubaşova təqdim edir. Bu, Azərbaycanın müstəqilliye qovuşması üçün hamidən çox əziyyət çəkan Əlimərdən bəyə heyatda en böyük hadiyyə idi.

Azərbaycan müstəqilliye qovuşsa da, Əlimərdən bəy müstəqil Azərbaycan qovuşa bilmədi. Bir çox beynəlxalq konfranslarda iştirak edərək, Azərbaycanın haqqını qütiyyətlə müdafiə etdi. O, 1920-ci ilin noyabrında Cenevrəda Millətlər Cəmiyyəti qarşısında çıxış edərək, Azərbaycanın Rusyanın təcavüzüնə məruz qaldığını bəyan etmişdi. Azərbaycanın işğal faktı ilə barışmayan Ə. Topçubaşov London və Genuya (1922), Lozanna (1923) konfranslarında bolşeviklərin onun votonundə törətdikləri faciələr barədə ətraflı məlumat vermişdi. O,

Milli Azərbaycan mərkəzinin üzvü kimi, 1934-cü ildə M. Ə. Rəsulzadə ilə birgə Qafqaz Konfederasiyası paktını imzalamışdır.

Görkəmli siyasi xadim, müstəqil Azərbaycanın ilk parlamentinin ilk sədri (bəzi sənədlərdə ona "President" deyə müraciət edilirdi) Ə. Topçubaşov 5 noyabr 1934-cü ildə Parisin Sen-Deni rayonunda vəfat etmiş, noyabrın 8-də St. Kloud qəbiristanlığında dəfn edilmişdir.

Əlimərden bəy Topçubaşov Azərbaycanda olduğu müddətdə bütün siyasi partiyaların fəvqündə dayandığı kimi, qırbdə yaşadığı illərdə da mühacirlər arasında gedən intriqalardan uzaq olmuşdur. Xalqımız onun xatirəsini daim böyük ehtiramla yad edir.

"Xalq qəzeti",  
24 may 2002-ci il.

## Cənub-Qərbi Qafqaz Cümhuriyyəti

Tarixdə dövlətlərin yaranması və süqutu prosesi paralel getmişdir. Böyük imperiyaların yerində kiçik dövlətlər meydana gəlmiş, bəzən yerli əhali öz varlığının qorunması üçün müəyyən ərazilər öz dövlətlərini yaratmaq məcburiyyətində qalmışdır. Bu yazda 20-ci əsrin əvvəllərində mövcud olmuş Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tarixçəsindən söhbət açılır.

\*\*\*

Coğrafi mövqeyinə görə Qars yaxası zaman-zaman qanlı müharebələr meydani olmuş və əldən-ələ keçmişdir. I Pyoprur dövründə etibarən isti dənizlərə çıxmış istəyin Rysiya ilk növbədə Şərqi Anadolunu əla keçirmək istəyirdi. Qars qalası isə Şərqi Anadolunun açarı sayılırdı. Rus qoşunları Qars şəhərini əla keçirmək üçün dörd dəfə – 1807, 1828-29, 1855-56, 1877-78-ci illər rus-türk mühərbişərlərdə cəhd göstərmiş, yalnız sonuncu müharibə nticəsində ona yiyələnə bilmişdi. 1878-ci il Berlin müqaviləsinə əsasən Qars sancaqı hərb təzminatı əvəzinə Rusiya-yə birləşdirilmiş birbaşa Qafqaz canişinliyinə təbe olan hərbi gubernatorluq idarə üsulu yaradılmışdı. Qars vilayəti Qars, Ərdahan, Zərqəd, Şərəyel, Qağızman, Oltu və Posxov dairələrinə, Çıldır və Xorasan pristvalığına bölünmüdüdü. 1913-cü il inzibati-ərazi bölgüsünə əsasən isə Qars vilayəti 4 dairəyə – Qars, Ərdahan, Qağızman və Oltu dairələrinə bölünmüdü. 800-dən artıq yaşış məntəqəsinin əhatə edən Qars vilayətinin əraziisi 18,7 min kv.km olmuşdur. Türkiye tarixşünaslığında Qars vilayətinin işğal dövrü "40 illik qara günler" kimi xarakterizə olunur.

1917-ci ilin noyabrında Rusiyada baş verən dövlət çəvrilişindən sonra Qarsın yenidən azad olması şansı yaranmışdı. Yüz ildən artıq müddətdə müəyyən fasılələrlə mühərbiə meydandanın çevrilən Şərqi Anadolu əhalisi yenə də "Olum, ya ölüm!" dilemməsi qarşısında qalmışdı. Birinci Dünya mühərbişəндə mağlub olan Osmanlı imperiyasını parçalamaq üçün düşmənələr hər tərəfdən hücumaya keçmişdilər. Digər tərəfdən, Sovet Rusiyasının 29 dekabr 1917-ci il tarixli "Türkiyə Ermənistanı haqqında" dekretinə əsasən, ermənilər həmin ərazilərə sahib çıxmak isteyirdilər. 3 mart 1918-ci il Brest-Litovsk müqaviləsinə əsasən Türkiye o zaman "Üç sancaq" adlanan ərazilərdə – Qars, Ərdahan, və Batum vilayətlərində plebisit (rey sorğusu) keçirilmişdi. Plebisitin nticəsində yerli əhalinin mütt-

laq əksəriyyəti Üç Sancığın Ana vətənə – yəni yenidən Türkiyəyə birləşdirilməsinə səs vermişdi. 1918-ci il iyunun 4-də Batumda imzalanan müqaviləsində Üç Sancığın Türkiyəyə birləşdirilməsi töbüt edilmişdi.

Lakin bölgə əhalisinin sevinci çox da uzun sürmüdü. 30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişi ilə Türkiyə yenidən həmin ərazi lərlərə əl çəkmək surətində qalmışdı. Digər tarafdan, Sovet Rusiyasının rəhbəri V. Leninin imzaladığı "Türkiyə Ermanistanı haqqında" dekreti ermənilərə Qars vilayətinə ərazi iddiası irəli sürməyə fırsat vermişdi. Ermanılara bu niyyəti hayatı keçirmək üçün Şərqi Anadoludan geri çəkilən rus qoşunlarının ermənilərə qoyub getdikləri cəbbəxənaların böyük əhəmiyyəti olmuşdu. Mudros sazişi əsasında türk qoşunlarının Cənubi Qafqazdan və Şərqi Anadoludan 1914-cü il sərhədlərinə geri çəkilməsindən sonra ermənilərin işğalına məruz qalmamaq üçün yerli əhalisi geri çəkilən türk ordusundan silah əldə edərək özünü müdafiə dəstələri yaradırlar. Yerli əhalinin təşkilatlanması üçün Milli Şuralar yaradılır.

1918-ci il oktyabrın 29-da Axıskə bölgəsində Ömər Faig Nemanzadənin başçılığı ilə Axıskə Müvəqqəti Hökuməti qurulur. Noyabr 3-də isə Naxçıvan qəzasını və İrəvan quberniyasının cənub hissəsini birləşdirən ərazidə Əmir bəy Əkbərzadənin başçılığı ilə Araz-Türk Hökuməti yaradılır. Bundan iki gün sonra Qarsda Piroğlu Fəxrəddin bayın başçılığı ilə Qars İsləm Şurası qurulur. Noyabrın 14-də Birinci Qars Kongresi keçirilir. Bölgələrin milli şuralarının rəhbərlərinin qatıldığı Kongresda Dağ Borçalının Kəpənəkçi kandından olan Emin ağa hökumət funksiyasını yerinə yetirən Qars Milli İsləm Şurasına sədr seçilir.

İdərəciliyəkənəndəliyə son qoymaq, ermənilərin və gürçülərin bölgəyə hücumlarının qarşısına almaq üçün silahlı qüvvələrin bir əldən idarə olunmasına nail məqsadlı dəvəti ilə noyabrın 30-da Naxçıvan, Ordubad, Qəmərli, Surməl (İqdır), Şərqi Şorayel, Axıskə, Axılkələk, və Batum bölgələrindən gələn 60 nəfərlik nümayəndə heynətin istirakı ilə 2-ci Qars Kongresi keçirilir. Üç gün davam edən bu kongresde Batumdan Ordubadə qədər ərazidə Qars Milli İsləm Şurası Hökumətinin qurulduğu elan edilir. On iki nəfərlik hökumət rəsiyliyinə əslən Gümru şəhərindən olan, sonralar Qarsa köçən İbrahim bəy Cahangirzadə (Cahangirov) seçilir. İ.Cahangirzadə avvəllər rus ordusunun zabiti olmuşdu və Araz-Türk Hökumətinin həbi naziri kimi bölgə əhalisinin silahlandırılmasına və özünü müdafiə batalyonlarının təşkil

edilməsinə rəhbərlik etmişdi. 2-ci Qars Kongresində həmçinin Parlament funksiyasını icra edən Mərkəz Müməssisləri Heyəti seçilmişdi.

Həmişə olduğu kimi, Cənub-Qərbi Qafqaza münasibətdə də ingilislər ikili oyun oynayırlar. Cənubi Qafqaza mandat alan ingilis qoşunlarının generalı F.Volker 1919-cu il yanvarın 6-də Gümrütdə Ermənistanın xarici işlər naziri Tigranyanla görüşür. Ermənilərin 1914-cü il Rusiya-Türkiyə sərhədlərinə nəzarət götürmək arzularına rəğmən, ingilis generalı keçmiş Qars vilayəti ərazisində əsgəri idarəetmənin ingilislərə, mülki idarəetmənin isə ermənilərə məxsüs olacağına söz verir. Podpolkovnik Temperley Qarsın əsgəri valı və Setepen Korgonov isə mülki vali təyin edilir. Yanvarın 13-də 200 ingilis əsgərinin müşayiəti ilə 50-60 nəfərlik erməni hökuməti Qarsa gelir. Milli Şurənin rəhbərləri ingilis generalı Biçə bildirirler ki, əhalisinin 85 faizindən çoxu türklərdən ibarətdir və vilayətin rəhbərliyinə erməninin təyin edilməsi Vilson prinsiplərinə ziddir. Qars Milli İsləm Şurası ətraf kəndlərdən əhalini Qarsın mərkəzindən toplayıb etiraz aksiyası keçirir. Erməniləri Qarsa buraxırmırlar və erməni hökuməti ingilislərin müşayiəti ilə dəməriyol stansiyasından geri qaydır. Bu zaman Qarsda olan ingilislərin İstanbulda qırğınlarının rəisi isə Milli Şura Hökumətini tanıdığını və onunla hesablaşdığını bildirmişdi.

Türk qoşunlarının Ərzurum istiqamətində geri çəkilməsi fürsətin-dən istifadə edən Ermənistən və Gürcüstən silahlı qüvvələri 1919-cu il yanvar ayından etibarən həmin əraziləri işgal etmək istyayırlar. Qars hökumətinin başı üzərini real təhlükə almışdı. Bu təhlükəni sovuşdurmaq üçün 1919-cu il yanvarın 17-18-də 131 nümayəndən istirakı ilə Üçüncü Qars Kongresi keçirilir və hökumətin adı Cənubi-Qərbi Qafqaz Hökuməti Muvakkatai Milliyəsi adlandırılır. Kongresdə 18 maddelik Anayasa qəbul edilir və paytaxt Qars şəhəri elan edilir. İbrahim bəy Cahangirzadə hökumət başçısı, Çıldırlı doktor Əsəd bəy parlament rəisi seçilir. Cənubi-Qərbi Qafqaz Hökuməti 9 nazirliyindən – daxili işlər, adliyyə, xarici işlər, hərbçi, maliyyə, maarif, iasa, neft, əkinçilik və məsa nazirliyinlərdən, həmçinin poçt və teleqraf, dəməriyolları müdürüyindən ibarət olmuşdur. Nazirlərdən 8-i türk (azərbaycanlı), biri isə yunan idi.

Hökumət dərhal bütün bölgələrdə, qəzalarda, nahiyyələrdə öz nümayəndəsinə təyin edir. Cənubi-Qərbi Qafqaz Hökumətinin 34 qəza və nahiyyəni əhatə edən Batumdan Ordubadadə ərazisini toxmınan 40 min kv km, əhalisi isə 1,71 milyon nəfər olmuşdur. Bu əhalinin də mütələq əksoriyyə-

tini azəri türkləri təşkil etmişdir. Həmin ərazidə təxminən 200 min xristian (erməni, gürçü, yunan, rus) yaşışmışdır. Hökumətin rəsmi yayım orqanı Bauman həftədə üç dəfə dərc edilən "Sədai millət" qəzeti olmuşdur.

Cənubi-Qərbi Qafqaz Hökuməti 25 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək ondan hərbi və maddi yardım istəmişdir. Cənubi-Qərbi Qafqaz hökumətini rəsmən tanıyan Azərbaycan hökuməti özünün ağır durumda olmasına baxmayaq, hərbi təlim keçmək üçün Gürcüstan yolu ilə zabitlər və silah almaq üçün xeyli qızıl pul göndərməmişdi. Baş nazir Fətəli xan Xoyski Cənubi-Qərbi Qafqaz Hökumətinə qarşı düşmənciliyi Azərbaycan hökumətinə qarşı düşməncilik hesab etdiyini bildirmişdi. Azərbaycan hökuməti 1919-cu ilin fevralında Cənubi Qafqaz respublikalarının iştirakı ilə Tiflisde keçirilən sülh konfransına Cənubi-Qərbi Qafqaz hökumətinin nümayəndələrinin də qatılması təşkil etmişdi. Lakin Ermonistan və Gürcüstan nümayəndələri etiraz etdikləri üçün Cənubi-Qərbi Qafqaz Hökuməti nümayəndələrinin həmin konfransda iştirakı baş tutmamışdı.

1919-cu ilin martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti müstəqilliyini elan edir və özünü Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti adlandırır. Dünya dövlətlərinə müraciət etmək üçün "İntibah-nama" hazırlanır. Vilayətdə fəvqələdə vəziyyət elan edilir Aprelin 14-də ingilis generali Devinin tövsiyəsi ilə 6 türk, 1 rus (molokan), 1 yunandan ibarət yeni qondarma Milli Şura yaradılır. Bunun ardınca general H.Hovsepyanın komandanlığı altında erməni qoşunları Qarsa daxil olur və S.Korqanov Qars gubernatoru kimi fəaliyyəti başlayır. Ayın 30-da qondarma Milli Şura lağv edilir. 1920-ci ilin oktyabrınadək işgal altında qalan Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin əhalisi sözün həqiqi mənasında erməni silahlı qüvvələri tərəfindən soyqırma maruz qoyulur.

İ.Cahangirzadə başda olmaqla Malta adasında sürgündə olan Qars hökumətinin üzvləri yalnız 1921-ci il mayın 23-də Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun köməyi i sayesində asırlıdan azad edilərək Batum yolu ilə vətənə qayıda bilmisdilər.

Cəmisi 6 ay ömrü sürən Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin tarixi Türkiye ilə Azərbaycanın dövətçilik tarixinin müstərək parlaq sahifəsidir.

*"Millət və dövlət" jurnalı,  
2012-ci il, № 8, s. 30-33.*

## Anadoluda ilk cümhuriyyətin qurucusu İbrahim bəy Cahangirov (Cihangiroğlu)

*Yuxarı Araz və Arpaçay boyalarında (Gümri, Qars, Şörəyel, Ağbabəy) yaşayan soydaşlarımız XIX əsrin əvvələrində etibarən rus-erməni işğalı qarşı mübarizə aparmış və müstərək tariximizə şanlı səhifələr yazımışlar. Bu yazida Şərqi Anadoluda yaradılan ilk demokratik cümhuriyyət - Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin qurucularından İbrahim bəy Cahangirov haqqında söhbət açılır.*

\*\*\*

Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti və eləcə də İbrahim bəy Cahangirov barəsində Azərbaycan Dövlət Arxivində bir sıra sənədlər mövcuddur. Türkiyədə çap edilmiş əsərlərdə İbrahim bəy Cahangirovun soyadı "Cihangirzadə", "Cihangiroğlu", yaxud "İbrahim Aydin bəy" kimi yazılır. Türkiyədə 21 iyun 1934-cü ildə soyad qanununun qəbul edilməsindən sonra o, İbrahim Aydin ad-soyadını daşımışdır. Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin və eləcə də İbrahim bəy Cahangirovun həyat və fəaliyyəti uzun müddət tədqiqatçıların diqqətindən kanarda qalmışdır. Bu böyük qəhrəmanın mükemmel bioqrafiyasını İbrahim bəyin Malta adasında sürgündə olduğu vaxt yazdığı "Xatirələr" in alyazması esasında ilk dəfə maşhur türk tarixçisi Fahrettin Kirzioğlu qələmə almışdır. Əhməd bəy Ağayevin (Ağaoğlu) oğlu Səməd Ağaoğlunun "Babamın arkadaşları" kitabındaki "Məchul qəhrəman" başlıqlı bölmə İbrahim bəy Cahangirova həsr edilmişdir.

Türk tarixçisi Fahrettin Kirzioğlunun verdiyi məlumatə görə, 1746-ci il Osmanlı-İran sərhəd kəsimindən bir müddət sonra Nadir şah Çuxur Səddə (İravan çuxurunda) yaşayan Aydingulları sülaləsinin başçısı Aydin bəy Məhəmməd oğlunu Şörəyel nahiyyəsinin Gümri kəndində yerləşdirərək sərhədi qorumaq vəzifəsini ona həvələ edir. Aydin bəyin oğlu Cahangirin ovladı Əziz bəyin zamanında – yəni 1804-cü ildə Ruslar Gümrüni işgal edirlər. Həmin vaxt Gümrädə bir nəfər də olsun erməni yaşamırı. Rusların idarəciliyi dövründə Əziz bəyin ailəsinin soyadı aila kötüyündə Cahangirov kimi qeydə alınmışdır. Əziz bəyin oğlu Məhəmməd bəy Şörəyel nahiyyəsinin Qarakilsə kəndindəki Muğan bəyləri tayfasından Şərabani xanımla evlənmiş, onların Əziz, İbrahim, Həsənşəhər, Tükəzban və Aydin adında övladları olmuşdur.

1874-cü ildə Gümrädə anadan olan İbrahim doqquz yaşına qədər oradakı mədrəsədə oxuyur və fars dilini öyrənir. Atası Məhəmməd bəy Gümrädkə qoyun sürürlərini və skin yerlərini əmizadələrinə tapşıraraq 1882-ci ildə Qarsa köçür. Bu zaman Qars vilayəti rusların işğali altında idi. İbrahim əvvəlcə Qarsdakı mədrəsədə oxuyur, sonra isə üç il oradakı şəhər məktəbində rusca təhsil alır. Zəngin və tanınmış ailədən olduğu üçün İbrahimini Aleksandropol (Gümri) kazak alayının 3-cü bölgüyünə qəbul edirlər. Beş il burada təlim keçdikdən sonra zabit rütbəsi almaq ərzəsində İbrahim və onun üç türk yoldaşının Qarsda qurulan gizli "İslam Cəmiyyəti" ilə əlaqələri müəyyən edilir və onları 1903-cü ildə Həstxana sūrgün edirlər. Altı aydan sonra çıxan əvvəl qararına əsasən İbrahim bəy sürgündən azad edilərək Qarsa qayıdır. Sonra o, Gölə nahiyyəsində meşə mühafizə məmənisi təyin edilir. 1905-1906-ci illərdə ermənilərin törətdikləri qırğınlardan qardaşı Həsənxanlı birlikdə könlülləriñ ibarət dəstə toplayaraq Qarabağ soydaşlarının müdafiəsinə gedirlər. Yerli rus hökumətinin əlinə keçməsinən deyə, 1906-ci ildə öz dəstəsiylə Qarabağdan Təbrizə üz tuturlar.

İbrahim bəy Təbrizdən Qarsa qayıtdıdan sonra vilayətin general-qubernatoru Aleksandr Samoilovun icazəsi ilə Bakıdakı "Nəşri-Maarif Cəmiyyəti"nin Qars şöbəsinə qurur və eyni zamanda Azərbaycandakı "Difai" partiyası ilə gizli əlaqə yaradır. Həmçinin o, Ərzruma gedərək İttihad və Tərəqqi partiyasının da üzvü olur.

Bir qədər sonra İbrahim bayın qardaşları Həsənxan və Aydın Cənubi Azərbaycanın Xoy şəhərinə gedirlər. 1907-ci ildə İbrahim bəy Qarsdan Gümrüyə gələrək özlərinə məxsus olan bir sürü qoyunu Bakıya göndərib satdırır. Sonra o, anasını, Şərayelin Ağzığum kəndindən olan arvadı Ziyat xanımı, uşaqları Müzeffər, Fatma və Ayışanı götürüb Xoy şəhərinə – qardaşlarının yanına aparır. İbrahim bəy 1908-ci ildə Təbrizdə hürriyyət mücadiləsinə qoşulur və 1911-ci ilə qədər mövcud rejimə qarşı mübarizə aparan dəstələrdən birinə başçılıq edir. Qardaşı Aydın bay burada şəhid olur. 1941-ci ildə Təbrizdə nəşr edilən "Pərvənə" qəzetində İbrahim bəy və onun dəstəsinin fotosu yerləşdirilmiş və onların 1908-1911-ci illərdə Cənubi Azərbaycanda apardıqları mücadilə haqqında məlumat verilmişdir.

İbrahim bəy 1912-ci ilin oktyabrında 700 mücahidlə Cənubi Azərbaycandan Türkiyəyə qayıdır. 1913-cü ilin martında İttihadçılar

İbrahim bəyi öz könüllüləri ilə birlikdə İstanbulda dəvət edirlər. Orada üç ay yarımla təlim keçən "Qafqaz könlüllü taburu" İbrahim bayın komandanlığı altında Ədirnənin bolqarlarından azad edilməsində iştirak edir. 1913-cü ilin payızında İbrahim bəy ikinci dəfə Ədirnədə sabiq yüzbaşı Şükru bayın qızı Mələk xanımı evlənir.

1914-cü ilin noyabrında hərbi nazir Ənvər paşa İbrahim bəyi və qardaşı Həsənxanı öz könüllüləri ilə birlikdə İran-İraq cəbhəsinə göndərir, fəxri alay komandanı olan İbrahim bəy İran cəbhəsində russlara qarşı vuruşduqdan sonra İraqa gəlmış, burada Türkiyənin müttəfiqi olan almanlardan "Dəmir-salib" nişanını almışdır. 1917-ci ildə ingilislərin fitvəsinə uyğun əsərlərin qaldırıldıqları üşyan nəticəsində Bağdad türkələrin silindən çıxır və bundan sonra İbrahim bayın könüllülərinə evlərinə qayıtmaga icazə verilir.

1917-ci ildə Rusiyada baş verən bolşevik inqilabından sonra rus qoşunları tədricən şərqi Anadolunu tərk etməyə başlayır. General qubernatorluq üslub-idarəsi lağv edilir yerinə müvəqqəti xalq hökuməti qurulur. Əlli xan Qandamirov vali, İbrahim bayın qardaşı Əziz bəy isə xalq komissarı vəzifəsinə tuturlar.

Geri çəkilən rus ordusunun silahlarını əla keçirən ermənilər Qars vilayətində türk-müsəlman əhaliyə qarşı sözün həqiqi mənasında soyqırım həyata keçirməyə başlayırlar. Ermənilərin törətdikləri qırğınlardan canlarını qurtarmaq məqsədilə Şöreyəlin Ağzığum kəndindən yola çıxaraq Hacı Abbasoğlu Kərbəlayı Məhəmməd ağının silahlı dəstəsinin qoruduğu Ağbaba nahiyyəsinə sıçınmaq istəyən dəstənin tərkibində olan İbrahim bayın arvadı Zinət xanımı da ermanılar qətlə yetirmişdilər. Onun meyiti sonralar da tapılmamış, qurda-quşa yem olmuşdu.

1918-ci il martın 3-də imzalanan Brest-Litovsk sazişinin 4-cü maddəsinə əsasən o zamanlar Üç sancaq (Elviye-i selase) adlandırılın Batum, Ərdahan və Qars vilayətlərinidə yaşayan əhali arasında plebisit (ray sorğusu) keçirilməsi qərara alınmışdır. 14 iyul 1918-ci ildə keçirilən plebisitin nəticələrinə əsasən Üç sancaq əhalisinin 80 faizindən çoxu Ana vətənə - Türkiyəyə qovuşmaq istəyini bildirmişdi. Bu zaman herb naziri Ənvər paşa İbrahim bəyə yeni vəzifə vermek üçün İstanbulda dəvət edir. Aprelin 25-də Qars şəhəri ermənilərin işğalından azad edildikdən sonra 9-cu ordunun komandanlığının tabelciiliyinə verilən İbrahim bəy Ədirnədəki ailesini götürüb Qarsa gəlir. İyunun orta-

lарында комandan Yaqub Şevki paşa İbrahim бейи Şərəyel nahiyəsinin qaymaqamı təyin edir. Şərəyel nahiyəsinin mərkəzi Qızılçaxçax (indiki Akyaka) qəsabəsində oturan İbrahim bəy İrəvan və digər bölgələrdən olan azərbaycanlı qacqınları ətraf kəndlərə yerləşdirmiş, onlara hər cür qayıq göstərmüşdi.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk ordusu 1914-cü il sərhədlərinə çəkilmək məcburiyyətində qalır. Həmin ərazilərin ermənilər tərəfindən işğal təhlükəsi yaranır.

1918-ci il oktyabrın 30-da Axıskə bölgəsində Ömər Faiq Nemanzadənin başçılığı ilə Axıskə Mütəqqəti Hökuməti qurulur.

Noyabrın 3-də isə Naxçıvan qazasını və İrəvan guberniyasının cənub hissəsini əhatə edən ərazilədə Əmir bəy Əkbərzadənin başçılığı ilə Araz-Türk Hökuməti yaradılır. İbrahim İbrahim bəy Cahangirov Araz-Türk Hökumətinin hərəkət nəziri olur. O, ailəsini Qızılçaxçaxdan Qarsa göndərdikdən sonra Gümru dəməriyol stansiyasında Araz-Türk hökumətinin təmsilçiləri ilə görüşür və onlarla birlikdə Qəmərliyə gəlir. İbrahim bəyin verdiyi məlumatdan bəlli olur ki, o, dərhal soñərberliyə başlamış və 20 təbor təşkil emisidir. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Darələyəzdə, qalanları isə Vedişvar, Qəmərli və Zəngibarsaarda yerləşdirilir və həmin bölgələrin ahalisini erməni silahlı dəstələrinin qırğınından müdafiə edir. İbrahim bəy öz xatiralarında həmin dövrün sıxlıqları şəxsiyyətlərinə Xəlil bəy, Abbasqulu bəy Şadlınski və digərlərinin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Noyabrın 5-də Qarsda Piroğlu Fəxrəddin bəyin başçılığı ilə Qars İslam Şurası qurulur. Noyabrın 14-də Birinci Qars Kongresi keçirilir. Bölgələrin milli surətlərinin rəhbərlerinin qatıldığı Kongresda Dağ Borçalının Kapənəkçi kəndindən olan Emin ağa hökumət funksiyasını yerinə yetirən Qars Milli İslam Şurasına sədr seçilir.

Noyabrın 14-də keçirilən 1-ci Qars konqresində Qars, Axıskə, Artvin və Batum sancاقlarını birləşdirən ərazilə Milli İslam Şurası qurulur və onun bölgələrdə yerli şöbələri açılır. Noyabrın 30-da keçirilən 2-ci Qars konqresində Araz-Türk Hökuməti ilə Qars Milli İslam Şurası birləşərək Batumdan Ordubada qədər ərazilə Milli Şura hökuməti qurulur və 12 nəfərdən ibarət hökumət İbrahim bəy Cahangirov rəhbərlik edir. Milli Şura hökumətinin əsas vəzifəsi daşnakların türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımlarının və bölgənin şimal

hissəsini ələ keçirməyə çalışan gürcü qoşunlarının hücumlarının qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 2-ci Qars Kongresində həmçinin Parlament funksiyasını icra edən Mərkəz Müüməssisli Heyəti seçilmişdi.

Həmçinin olduğu kimi, Cənub-Qərbi Qafqaza münasibətdə da ingilislər ikili oyun oynayırlar. Cənubi Qafqaza mandat alan ingilis qoşunlarının generalı F.Volker 1919-cu il yanvarın 6-də Gümrüda Ermənistannın xarici işlər naziri Tigranyanla görüşür. Ermənilərin 1914-cü il Rusiya-Türkiyə sərhədlərini nəzarətə götürmək arzularına rəğman, ingilis generali keçmiş Qars vilayəti oraszında əsgəri idarətənin ingilislər, mülki idarətənin isə ermənilərə məxsus olacağına söz verir. Podpolkovnik Temperley Qarsın əsgəri valisi və Setəpən Korqanov isə mülki vali təyin edilir. Yanvarın 13-də 200 ingilis əsgərinin müşayiəti ilə 50-60 nəfərlək erməni hökuməti Qarsa gəlir. Milli Şurənin rəhbərləri ingilis generalı Biçə bildirirler ki, əhalisinin 85 faizindən çoxu türklərdən ibarətdir və vilayətin rəhbərliyinə erməninin təyin edilməsi Wilson prinsiplərinə ziddir. Qars Milli İslam Şurası ətraf kəndlərindən əhalini Qarsın mərkəzinə toplayıb etiraz aksiyası keçirir. Erməniləri Qarsa buraxımlar və erməni hökuməti ingilislərin müşayiəti ilə dəməriyol stansiyasından geri qayıdır. Bu zaman Qarsda olan ingilislərin İstanbulda qarargahının raisi isə Milli Şura Hökumətinin təntənidini və onunla hesablaşdığını bildirmişdi.

Türk qoşunlarının Ərzurum istiqamətində geri çəkilməsi fürsətin-dən istifadə edən Ermənistən və Gürcüstən silahlı qüvvələri 1919-cu il yanvar ayında etibarən həmin əraziləri işğal etmək üçün hərəkətə keçirlər. Qars hökumətinin başı üzərini real təhlükə alır. Bu təhlükəni sovuşdurmaq üçün 1919-cu il yanvarın 17-18-də 131 nümayəndən istirakı ilə 3-cü Qars Kongresi keçirilir və hökumətin adı Cənubi-Qərbi Qafqaz Hökuməti Muvakkata Milliyəsi adlandırılır. Kongresda 18 maddalik Anayasa qəbul edilir və paytaxt Qars şəhəri elan edilir. İbrahim bəy Cahangirov hökumət başçısı, Çıldırlı doktor Əsəd bəy parlament rəisi seçilir. Cənubi-Qərbi Qafqaz Hökuməti 9 nazirlikdən - daxili işlər, ədliyyə, xarici işlər, hərbi, maliyyə, maarif, iasa, neft, əkinçilik və meşə nazirliklərindən, hamçinin poçt və telegraf, dəməriyolları müdürüyyəindən ibarət olmuşdur. Nazirlərdən 8-i türk (azərbaycanlı), biri isə yunan idi.

3-cü Qars kongresində 65 bitərəf deputatdan ibarət parlament

yaratılır ve doktor Əsəd bəy Oktay (Əsəd bəy Hacıyev) parlamentin sədri seçilir. Hökumət dərhal bütün bölgələrdə, qəzalarda, nahiyyələrdə öz nümayəndəsini təyin edir. Cənubi-Qərbi Qafqaz Hökumətinin 34 qəza və nahiyyəni əhatə edən Batumdan Ordubadadakı ərazisini təxminən 40 min kv km, əhalisi isə 1,71 milyon nəfər olmuşdur. Bu əhalinin də mütlaq əksəriyyətini azarlı türklük təşkil etmişdir. Həmin ərazidə təxminə 200 min xristian (erməni, gürçü, yunan, rus) yaşamışdır. Hökumətin rəsmi yayım orqanı Batumda həftədə üç dəfə dərc edilən "Sədai millət" qəzeti olmuşdur.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanan bəzi sənədlərdə bu dövlətin adı "Cənubi-Qərbi Azərbaycan Demokratik Respublikası" kimi çəkilir. Cənubi-Qərbi Qafqaz Hökuməti 25 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək ondan harbi və maddi yardım istəmişdir. Cənubi-Qərbi Qafqaz hökumətini rəsmən tanıyan Azərbaycan hökuməti özünün ağır durumda olmasına baxmayaq, hərbi təlim keçmək üçün Gürcüstan yolu ilə zabitlər və silah almaq üçün xeyli qızıl pul göndərmişdi.

1919-cu ilin martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti müstəqilliyini elan edir və özünü Cənubi-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti adlandırır.

Aprelin 12-də ingilis komandanlığının Qarsa hərbi komendant təyin etdiyi podpolkovnik Preston hökumət üzvləri ilə görüşmək adı altında şəhəre gelir. Bir gün sonra ingilislər Ermanistan hökumətinin arzusunu yerinə yetirirək, Cənubi-Qərbi Qafqaz Demokratik Respublikasının parlament binasını mühasirəyə alaraq parlament və hökumət üzvlərindən 12 nəfər həbs edirlər. İbrahim bəy Cahangirovun da daxil olduğu heyat həmin axşam zirehli qatarla Gümrüyə, oradan Tiflisə, sonra isə Batuma aparılır. Batumdan gəmi ilə İstanbula gətirilən Cənubi-Qərbi Qafqaz Demokratik Respublikasının liderləri Malta adasına sürürlürlər. Sürgün edilənlər içərisində İbrahim bəyin iki qardaşı - ədliyyə naziri Əziz bəy və hərbi nazir Həsənxan da var idilər. Həmin vaxt Əhməd bəy Ağaoğlu da Malta adasında sürgündə idi və İbrahim bəylə onu ailəvi dostluğunun asası həmin vaxtdan qoyulmuşdu.

Aprelin 14-da ingilis generalı Devinin tövsiyəsi ilə 6 türk, 1 rus, 1 yunandan ibarət yeni oyuncaq Milli Şura yaradılır. Milli Şuranın tərkibinə İbrahim bəyin Aprelin 30-da Stepan Korganov Qarsda

gubernator kimi fəaliyyətə başlayır. Bunun ardınca, erməni qoşunları Qars vilayətinə soxulurlar. Yerli müsəlman-türk əhali dəhşətli soyqırımına məruz calır. Aprelin 30-da qondarma Milli Şura lağış edilir.

İbrahim bəyin birinci arvadı Ziynət xanımın qardaşı Əsədullah Ağüzüm oyuncaq Milli Şuranın tərkibinə daxil olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan bir sıra sənədlərdə Şöreyel Milli Şurasının sədri kimi Əsədullah Ağüzümün adı keçir. Milli Şuranın sədri Əsədullah Ağüzüm Şöreyel faciasının miqyasını dünyaya çatdırmaq üçün Tiflisə getmiş, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin vasitəsilə müttəfiq dövlətlərin Qafqazdakı missyalarının başçılarına müraciət etmiş, Tiflisdə dərc olunan qəzətlər vasitəsi ilə ermənilərin tərtdikləri vəhşilikləri dünya ictimaliyətinin nəzərinə çatdırmağa çalışmışdır. Qars vilayətində törədilən erməni vəhşiliklərinin miqyasının xarici dövlətlərin nəzərinə çatdırmaq, qacqınların problemlərini azaltmaq üçün 10 oktyabr 1919-cu ildə Tiflisdə "Qarşılıqlar Həmşəvilər Cəmiyyəti" yaradılmışdı.

Gəncədəki köhnə tənşili ilə əlaqələrinən istifadə edən Əsədullah Ağüzüm öz ailəsinə və qaynı İbrahim bəyin ailəsinə Gəncəyə göndərilibmişdi. Əsədullah Ağüzümün oğlu, Azərbaycan Kültür Dərnəyinin baş katibi olmuş yazıçı Feyzi Ağüzümün emisi Hacı Əhməd Ağüzümün söyləidləri əsasında qələmə aldığı "Xatırlayabildiklərim. (Ağüzüm ailisi soyköftüyü)" kitabında (Ankara, 1990) İbrahim bəyin ailəsinin Gəncədəki qacqınlıq hayatı barədə malumat verilir. Əhməd Ağüzümün verdiyi məlumatdan aydın olur ki, "Difai" partiyasının üzvü olmuş və bolşeviklər qarşı 1920-ci il Gəncə üsyanının təşkilatçılardan biri, Milli Komitənin üzvü, zəngin tacir, xeyriyyəçi və millətsevər Sarı Ələkbər İmamqulu və Gəncənin qubernatoru Ələkbər bəy Rəfibəyli Qarsdan galan qacqın ailələrinə hər cür yardım göstərmış, onlara öz evlərində sığınacaq vermişdir. Əsədullah Ağüzüm Gəncədə qacqınlıq illərində İbrahim bəyin kiçik bacısı Tükəzbanla evlənmiş, ondan İsgəndər, Feyzi, Nazlı və Cahid adlı övladları dünyaya gəlmİŞdi. Yeri gəlmİŞkən qeyd edək ki, həmin dostluğun nəticəsi idi ki, Əsədullah Ağüzüm 1918-ci ildə ermənilər tərəfindən qatla yetirilən birinci arvadından olan oğlu Latif Ağüzüm bolşevik istilasından sonra gizli yolla Türkiyəyə mühacirət edərək sonradan Qarsda yaşayan Sarı Ələkbərin qızı Briliyant (Pirlanta) xanımla ailə qurmuşdu. 1961-1969-

cu illerde üç dönen Qarsdan Türkiye Büyük Millət Məclisine millət vəkilini seçilən Lətif Ağzızmın oğlu İlhan Ağzızm isə 1983-1991-ci illərdə iki dönen Qarsdan millət vəkilini seçilmiş və əvvəlcə turizm, sonra isə gənclik və idman naziri olmuşdur. İbrahim bəyin birinci arvadından olan kiçik qızı Anaxanım isə Əsədullah Ağzızmın qardaşı Abbas Ağzızmıl evləndikdən sonra İranə köçməsdər...

Hər tərəfdən hərbi tacavüza məruz qalan Türkienin ölüm-dirim masasası hall edildiyindən, Malta adasına sürgün edilən Cənubi-Qəribi Qafqaz Cümhuriyyətinin qurucularının taleyi ilə uzun müddət maraqlanın olmur. Arxiv sənədlərindən məlum olur ki, Malta adasında sürgündə olan Qars hökumətinin üzvlərinin taleyi ilə öncə Azərbaycan hökuməti məşğul olmuşdur. Qars hökumətində işa naziri olmuş gümrüllü Hacı Yusif oğlu Hümbət ağanının oğlu Yusif Yusifzadənin qardaşı Başir Yusifzadə 1919-cu ilin noyabrında Azərbaycan parlamentinə müraciət edərək Malta adasındaki San-Salvador həbsxanasında saxlanılan qarslı mücahidlərin azad edilməsi üçün Britaniya hökumətinə müraciət etməyi xahiş edir. Azərbaycanın xarici işlər nazirinin müavini Məmməd bəy Təkinski noyabrın 21-də Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyinə məktub göndərir ki, Britaniya hökumətinin Qafqazdakı ali komissarı Uordropə Azərbaycan hökuməti adından müraciət etsin və sürgündə olan 11 nəfər qarslı mücahidlərin azad edilməsi haqqında vəsatət qaldırsın.

Dekabrin 6-da Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin müavini Uordropə göndərdiyi müraciətdə deyilirdi: "Aprelin 12-də ingilis komandanlığının sərvəcəmi ilə Cənubi-Qəribi Azərbaycan parlamentinin üzvləri höbs edilərək Malta adasına sürünlübələr. Onların sonrakı taleyi haqda məlumat ala bilməyən ailə üzvləri haddən artıq həyacanlıdır və rica edirlər ki, onlar azad edilsinlər. Hökumətin tapşırığı ilə sizdən xahiş edirəm ki, göstərilən şəxslərin azad edilib vətənlərinə qaytarılması haqqında xahişi rödd etməyəsiniz..."

Azərbaycan hökumətinin bu müraciəti nəticəsiz qalsa da dəfələrlə qarslı mücahidlərin sürgündən azad olması üçün səylər göstərilir.

Türkəyə Büyük Millət Məclisinin (TBMM) İzmir təmsilçisi Mahmud Əsəd bəy 1920-ci ilin oktyabrında TBMM-ə müraciətində bildirir ki, qardaş Azərbaycan hökuməti Malta zindanlarında inildəməkdə olan vətəndaşlarımız azad edilməyinə ingilis əsirlerinin Ingiltərə

hökumətinə təhvil verilməyəcəyini rəsmən bayan etmişdir. Buna görə də Əsəd bəy TBMM adından fədakarlığını və qardaşlığını göstərən sevgili Azərbaycan hökumətinə təşəkkür edilməsini xahiş etmişdir.

TBMM-nin sədri Mustafa Kamal oktyabrın 23-də Mahmud Əsəd bəyə yazdığı cavabında onun xahişinə əməl edildiyini göstərmmişdir.

Lakin İbrahim bəy Cahangirovun və məsləkdaşlarının azad edilməsi yalnız 1921-ci ilin may ayında baş tutmuşdu. Belə ki, Böyük Britaniya 1 Dünya müharibəsindən sonra Qafqaz mandatına sahib olduğu zaman həmin ölkənin xarici işlər naziri lord Kerzonun qardaşı polkovnik Ravlinson Şərqi Anadoluya nəzarət etmək üçün öz qərargahını Ərzurumda yerləşdirmişdi. Ingilislər Qafqazdan çəkildikdən və Kazim Qarabəkər paşanın komandanlığı ilə Türk ordusu Şərqi Anadolunu azad etdiğindən sonra polkovnik Ravlinson türklərin əlində girov qalmışdı.

Atatürk Maltada sürgündə olan yüz türk mücəhidinini polkovnik Ravlinsonla dayışmaya Britaniya hökumətinə təklif edir. Əsirlər gəmi ilə Trabzon limanına götürürlər. Lakin ingilislər hiyələyə əl ataraq, polkovnikin təhvil alıb, qarslı əsirleri təhvil vermədən geri dönmək istədiklərindən əmaliyyat baş tutmur.

İkinci dəfə Atatürk polkovnik Ravlinsonla 65 əsiri, o cümlədən, Cənubi-Qəribi Qafqaz Cümhuriyyətinin parlament üzvlərini dayışdırma'yı təklif edir. Mayın 23-də əsirlər azad edilir və qarslı mücahidlər öski Rusiya təbəəsi olmaları bəhanəsi ilə Tiflisə göndərilirlər. Bu zaman artıq Türkəy ilə Sovet Rusiyası arasında Qars müqaviləsi imzalanmış, Ermənistanda sovet hakimiyyəti qurulmuş, Şərqi Anadoludan olan qaçqınlar öz yurdularına qayıtmaga başlamışdır.

Əhməd Ağzızmın verdiyi məlumatə görə, onların və İbrahim bəyin ailəsi Gəncədən ayrılaraq Tiflis dəmir yolu ilə Qarsa qayıdırkən təsdifürən həmin gün əsirlikdən azad olunaraq Tiflisə galan İbrahim bəyələ qarışlaşırlar. Əsədullah Ağzızmın müşayiəti ilə ailələr Tiflis-Gümrä-Qars dəmiryolu ilə Qarsa qayıdır. İbrahim bəyin özü isə Tiflis-Axilkələk yolu ilə Qarsa gəlir. Başqa bir məlumatə görə isə İbrahim bəy sürgündən qayıtdıqdan sonra əvvəlcə Bakıya gəlməş, sonra isə öz ailəsini axtarıb Gəncədə Xudadat bəyi himayəsində tapmışdır.

Əsirlikdən qayıtdıqdan sonra İbrahim bəy o dövrə qərargahı Qarsda yerləşən Doğu Cəbhəsinin komandanı Kazim Qarabəkər paşanın tövsiyəsi ilə 1921-ci ilin avqust ayında Qarsda keçirilən

şekilorda istirak ederek ilk bələdiyyə sədri seçilir. O, Azərbaycanın hər yerində Qarsa pənah gətirən qaćınların və siyasi mühacirlərin daimi məskunlaşdırılması üçün elindən gölən köməyi asığəmir.

Ibrahim bəy Atatürkün qurduğu Cümhuriyyət Xalq Partiyasının Qars şöbəsinin yaranmasında da fəal istirak edir. Onun dəstəyi ilə 1923-cü ildə Əhməd bəy Ağaoğlu Cümhuriyyət Xalq Partiyasından Büyük Millət Məclisində millət vəkili seçilir. 1924-cü ildə Qarsa gölən Atatürkün təntənə ilə qarşılanması, azərbaycanlı qaćınlar tərəfindən onun şərfinə teatr tamaşası göstərilməsində Ibrahim bəyin böyük aməyi olur.

Ibrahim bəyin yenidən fəal siyasetə qayıtmış, günün-gündən nüfuzunun artması onun bədxahalarını ciddi narahat edirdi. Bəziləri iddia edirdilər ki, Qarsda qurulan Milli Şura hökuməti bolşeviklərin məsləhəti ilə yaradılmışdır. Həmçinin iddia edildi ki, Ibrahim bəyin də Qars Konqresinin başqanlığına getirilməsi müqabılında Moskvadan Qars hökumətinə hər cür maddi dəstək verəcəyi vəd edilmişdir. Bu iddiaların arxasında Osmanlı dövlətində Təşkilati Məxsusiyətinin başında duran Hüsaməddin Ertürk dayanır. Onun xatiralarının qələmə alındığı "İki devrin perde arkası" (İstanbul, 1964) kitabında Hüsaməddin Ertürk bu iddialarını geniş şəkildə ifadə etmişdir.

1926-cı ildə SSRİ kaşfiyyatı erməni agentlərinin ali ilə Ağrı dağının atəklərində yaşayan kürdlərin üşyənini təşkil etmişdi. Türkiye hökuməti ordunun köməyi ilə bu üşyəni yatrırmışdı. Düşmənəri bu dəfə Ağrı üşyənin təşkilində istirak etməsi iddiası ilə Ibrahim bəyə böhtən atırlar. Bu iddia əsasında Ibrahim bəy 1927-ci ildə işdən azad edilir. Bundan sonra o, Qarsda bir partiya qurur və yenə xalq onun ətrafində toplanır. Düşmənəri yena do ondan al çəkmirlər. "Üşyan tohrikçisi" kimi, məhkəmənin qərarı ilə onu Anatolunun qərbi vilayətlərində birinda yaşamağa məhkəm edirlər. Lakin Ibrahim bəy Ankaraya gedərək günahsızlığını sübut edir və məhkəmənin qərarı ilə yenidən Qarsa dönür.

Türkəya hökuməti milli mücadilə illərində onun xidmətlərini nəzəra alaraq Gümrüdə qalan ata-baba mülklərinin və sürgün zamanı Qarsda müsadirə edilən əmlakının müqabilində Qarsda bir ev, əkin sahələri və bir mehmanxana verir, onu "İstiqlal" medalı ilə mukafatlandırır. Ibrahim bəy Qarsda məmər olaraq çalışır.

Lakin yenidən Ibrahim bəyə qarşı bigənəlik göstərilir. Ədirmənin

azad edilməsində böyük qəhrəmanlıq göstərən Qafqaz könfülli taburunun komandanını, Şərqi Anadoluda və indiki Ermənistan ərazisində yüz minlərlə soydaşlarını ermənilərin qırğınlardan qurtaran bir mücahid, Batumdan Ordubadadək bir arazidə qurulan cümhuriyyətə başçılıq edən, onu yaşatmayı bacaran qəhrəmanı Türkiyə dövləti nadənsə yada salırmışdı. Qarsın qurtuluşunun iddöntümləri mərasimlərində İbrahim bəyin xidmətlərinin üstündən sükutla keçilirdi. Səməd Ağaoğlunun yadıldığı kimi, İbrahim bəyin yegənə tosallısı bir mürçürdə saxladığı Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin bayrağı və möhürü idi. O, tez-tez mücrütün qapısını açar, saatlarla düşünürəmisi: doğrudanlı milləti, xalqı üçün fədakarlıqlar göstərən, zindanlara atılan bir insan bu cür unudularmış?

Qarsın rus-erməni işğalından qurtuluşunun 30 illiyi ərzəsində 74 yaşı İbrahim bəy həmin mücrütünü Ankaraya – İngililə Institutuna gətirərək özünü təqdim edir. Mücrütü açaraq Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin bayrağını və möhürü stolun üstüne qoyur. Elə zənn edir ki, kimliyini biləndən sonra, millətin xilası namına göstərdiyi xidmətlər üçün ona təşəkkür edəcək, tarixa məcəhid dövlət kimi düşən Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin bayrağını və möhürü 30 il arzində qoruyub saxladığı üçün onu alqışlayacaqlar. Lakin etinsizliqlə – "Bağلامanı verdiniz, gedə bilərsiniz" sözlerini eşidən məgrur məcəhid göstərdiyi qəhrəmanlıqların bir quru "Şağ ol'a dəymədiyi gördükə sarşılın. Xalqı qarşısında son borcunu da yerinə yetirdikdən sonra "Daha yaşaşınım mənası yoxdur" – deyə, Qarsa qayıdır. Ibrahim bəy Türkəyinən bayram gündündə – türk qoşunlarının zəfər yürüşünə başlığı bir gündə – yəni 1948-ci il mayın 19-da Qarsda gənclik bayramı şənliklə keçirilən vaxt gözlərini əbədi yumar. Ərtəsi gün böyük bir izdihamla qarsın Ortaqapı məhəlləsi qəbiristanlığında dəfn edilir.

Sağlığında qədir-qiyəməti bilinməyən Ibrahim bəy Cahangirovun qurduğu Qars Milli İsləm Şurası, Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti haqqında neçə-neçə məqalələr, kitablar, dissertasiyalar yazılıb və bundan sonra da yazıllacaq. Ibrahim bəyin ailəsi Gümrüdən Qarsa köçdükdən sonra əmizadələrindən bir neçəsi Gümrüdə qalmışdır. Həmin nəslin bir qolunun 1918-ci ildə Bakıya köçdüyü məlumdur. Cahangirov soyadını daşıyan digər bir qolu isə 1988-ci ildək Gümrüdə yaşayır. Həmin qolun nümayəndəsi Bilal kisinin oğlu Elman Cahangirov ali təhsilli süd sənayesinin mütəxəssisi idi və erməni qızı ilə evlən-

mişdi. Elman Gümrüdə yaşasa da, Amasiya rayon mərkəzindəki süd zavodunda baş texnoloq işləyirdi. Bakıdakı qohumlarının verdikləri məlumatə görə, 1988-ci il hadisələrindən sonra Elman Cahangirov Gümürdən Rusiyanın Krasnodar vilayətinə köçməşdir. Cahangirovla-rin hazırda Bakıda yaşayan qolu Tarverdiyev soyadını daşıyır.

İbrahim bayin oğlu Aydin Aydin bayin İstanbul-Beykozda, qızları Ayten Makbule Aydin və Ruhiye Alaca xanının ise Ankarada yaşıdları məlumdur.

İbrahim bayin Malta adasında sürgündə olduğu zaman yazdığı və sonraları əlavələr etdiyi və in迪yədək çap olunmamış "Xatirələr"i, sənədləri, fotoqrafları qızı Ayten xanının şəxsi arxivində saxlanılır.

İbrahim bayin həyat və fəaliyyəti haqqında Fahrettin Kirzioğlu-nun, Ahmet Gökdemirin, Erkan Karagözün əsərlərində ətraflı məlumat verilmişdir.

Cənubi-Qarbi Qafqaz Cümhuriyyəti və Ağbaba Milli Şurası ilə bağlı araşdırılmalarını daha da dərinləşdirmək və qaranlıq qalan suallara cavab tapmaq ümidiilsə 2010-cu ildə Qarsa saflar etdik. Qarsdakı Qafqaz Universitetində işləyən alim həmyerimiz Xurşud Bayramovun məsləhatı ilə Qars Kültür və Sənət Dərnəyinin başkanı, məşhur foroqraf Vədat Akçayözlə görüşdük. Vədat bayin muzeyi xatirlərində ofisində divarlarında asılan çoxsaylı şəkillər arasında İbrahim bayin və Cənubi-Qarbi Qafqaz Cümhuriyyətinin digar məşhur simalarının şəkillərini gördük. Məlum oldu ki, Vədat bayin təşəbbüsü ilə Qars bələdiyyəsi İbrahim bayin Cahangiroğlunu məzərini abadlaşdırılmış, mərmər sütunlarının üzərindəki löhədə iri hərflər "ANADOLUDA KURULAN İLK CUMHÜ-RİYETİN CUMHURBAŞKANI" sözləri yazılmışdır.

İbrahim bayin qaynı, Şörəyel Milli Şurasının sədri, 1945-ci il iyun ayının 7-də vəfat edən Əsadullah Ağzızmün məzəri isə onun məzarının sağ tərəfindədir.

Qarsdakı parklardan birinə İbrahim bayin adı verilmişdir.

Cənubi-Qarbi Qafqaz Cümhuriyyətinin və onun qurucularının milli mücadilə illərindəki fəaliyyətləri Türkiyə ilə müştərək tariximizin parlaq sohifələridir.

*Məqalənin ilkin variantı dörc edilib: "Hərbi bilik" hərbi elmi-nazari, publisistik jurnal. Bakı, 1998, № 6, səh.80-82*

### Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa

1918-1920-ci illərdə İndiki Ermənistan – Qərbi Azərbaycan ərazisində erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi qırğınların və deportasiyaların qarşısının alınması, ermənilərə qarşı silahlı müqavimət göstərilməsi və əhalinin ərzaqla və digər zaruri vasitələrlə təmin edilməsi missiyasını yerli əhalinin içərisində çıxmış qəhrəman oğullar öz üzərlərinə götürmüşlər. Belə qəhrəman oğullardan biri də Ağbaba Milli Şurasının sədri Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa olmuşdur.

Kərbələyi Məhəmməd ağa XIX əsrin 70-ci illərində o zaman Rusiyanın işgali altında olan Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyyəsinin Köhno İbiş kəndində doğulmuşdur. Ağsaqqalların verdiği məlumatlara görə, onun atası Abbas kişi çox kasib olmuşdur. Həmin dövrde kənddə rus ordusunun bir bələfüyü yerləşibmiş. Böülüyün komandiri Abbasla dostluq edirmiş. İş elə gətirir ki, rus zabitini tacili Sarıqamış ön cəbhəyə göndərirlər. O, gecə iken xəlvəti Abbasgilə golır və on cəbhəyə göndərildiyini söyləyir. Zabit ona mührəbinin gedisində bir xurcun qızıl tapdırğını söyləyir. O, özü ilə gətirdiyi xurcunun içərisində bir ovuc qızıl götürüb Abbasə verir və xurcunu etibarlı bir yerdə saxlamağı ondan xahiş edir. Lakin rus zabiti cəbhədə halak olur. Qızıllar Abbasqa qalır. Bundan sonra Abbas kasıbılığın daşını atır və mal-qoyun alıb təsərrüfatını genişləndirir, sonra Həcc ziyarətini gedir. Mütarraqqi fikirləri olan Hacı Abbas beş oğlunun hamisini oxutdurur. Büyük oğlu İbrahim və ikinci oğlu Məhəmməd dövlət işlərində fəal iştirak edirlər. Tiflisdə gimnaziyada təhsil alan Məhəmməd Ağbaba nahiyyəsindən Qars hökumətinin üzvü seçilir. Sonra Kərbələni ziyarət edir. Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa xeyirxah əməlləri ilə təkcə Ağbabada və Şörəyelə deyil, bütün Qars vilayətində və İrəvan quberniyasında tanınır.

1917-ci ilin noyabrında Rusiyada baş verən bolşevik inqilabından sonra rus qoşunları pərəkəndə halda geri çəkilməyə başlayır. 3 mart 1918-ci ildə imzalanan Brest-Litovsk sazişinə əsasən rus qoşunlarının 1914-cü il sərhədlərinə qədər geri çəkilməsi və o zaman "Elviye-i Selase" adlanan Qars, Ərdahan və Batumda plebisit (räy sorğusu) keçirmək qarara almışdır.

Geri çekilen rus ordusı silahlarını Andranikin komandanlığı altında keşfetmesiyle təhlil verir. 1918-ci il martın 3-də Ərzincan, martın 12-də Ərzurum, aprelin 5-də Sarıqamış, martın 25-də Qars ermənilərin işgalindən azad edilir.

Mayın 15-də türk qoşunları Kazım Qarabəkir paşanın komandanlığında Arpa çayını keçərək Gümrünə əla keçirir.

Gümrüdə yaşayan azəri türklerini erməni qırğınından xilas etmək üçün Kərbələyi Məhəmməd ağa ermənilərlə danışıqlar aparır və Ağbabə-Şörəyil kəndlərindən 500-ə qədər araba səfərər etdirir. Sonra isə əhalinin Qars tərəfə təhlükəsiz köçürülməsinə ermənilərin təminat vermesi üçün Şörəyil nahiyyasının Oxçoglu və Güllübulaq kəndlərinin arasında yerleşən Qaraməmməd (1946-ci ildən Megrişad adlandırılmışdır) kəndindəki qaxdağın ermənilərinə girov kimi saxlatdırır. Sübəhn ala-torənlığında ilk arabalar Arpaçayın üzərindəki körpüyü çatanda yolun hər iki tərəfində gizlənmiş silahlı ermənilər əliyənin adamlara hücum edib onların hamısını öldürür, camisi bini neçə arabacı canlarını salamat qurtara bilir. Gümrüdə tördüləmisi planlaşdırılan qırın barədə avvalədən xəbərdar edilmiş Qaraməmməd kəndinin erməniləri isə həmin gecə dərə yolu ilə piyada Gümrüyə qaçıblarmış.

Bu hadisələrlə bağlı Osmanlı ordusunun Şərqi diviziyasının komandanı Yaqub Şevki paşa Baş Qərargaha verdiyi məlumatda yazıldı ki, Gümrüdən 500 arabə ilə başqa yərə gedən 3000-ə qədər türk köçküntü ermənilər tərəfindən yolda öldürüləməs, Arpaçay və Şörəyil nahiyyəsində 67 kənd yandırılmış, əhalisi tamamilə qətl yetirilmişdir.

Türk qoşunlarının öündən geri çekilen Andranikin qoşunları 1918-ci ilin mayında Gümrünü tərk edərək Ağbabə-Qızılıqçə istiqamətində hücuma keçir. Cəldəş adlanan sahədə Kərbələyi Məhəmməd ağanın qoşunları ilə qarşılaşır. Şiddəti vuruşmaldan sonra Andranikin qoşunu geri çəkilməyə məcbur olur və Düzkənd, İlənlə və Şışəpə kəndlərinin viran qoyub Arpaçayı keçərək Qaraarxac dağlarından Cəlaləoğlu (Stepanavan) istiqamətinə üz tutur.

Brest-Litovsk sazişinə əsasən iyulun 14-də keçirilməyə başlayan ray sorğusu bir neçə gün arzında başa çatdırılmış, əhalinin mütləq əksəriyyəti Qars, Ərdahan və Batumun Ana vətənə - yəni Türkiyəyə qovuşmasına səs vermişdi. 40 illik rus-erməni əsəratindən qurtulan Ağbabə və Şörəyelin hər yerində qurbanlar kəsilmiş, xalq qurtuluş

bayramını təmtəraqla qeyd etmişdi. Ray sorğusunun nəticələrini Osmani Sultanına təqdim etmək üçün bölgə əhalisinin təmsil edən 20-dən artıq nümayəndə İstanbula getmişdi. Avqustun 15-də Sultan VI Məhəmmət Vahidəddin nümayəndə heyətini Dolmabaxça sarayında qəbul etmişdi. Nümayəndə heyətinin tərkibinə Ağbabə və Şörəyel nahiyyələrinin təmsilçisi kimi Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa da daxil idi. 2 sentyabr 1918-ci iddə "Yeni Gündə" qəzeti Dolmabaxça sarayında qəbul edilən nümayəndə heyətinin iki fotosunu yayınlamışdı.

Lakin bölgə əhalisinin sevinci uzun sürməmişdi. Türkiyənin Birinci Dünya mühərbiyəsində məglubiyyəti nəticəsində bağlanan Mudros sazişindən (30 oktyabr 1918-ci il) şərtlərinə əsasən, türk qoşunları Cənubi Qafqazdan və Şərqi Anadoludan 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmış, bölgənin ingilis qoşunlarının nəzaratına verilmesi qərarlaşdırılmışdı.

Həmin vaxt qərargahı Qarsda yerləşən 9-cu Ordu Komandanı Yaqub Şevki Paşa bölgənin ingilislərin nəzarəti altına keçməsini istəmir, yerli hakimiyəti qurulmasına hazırlıq görürlən Milli Şura hökumətinə təhlif verməyi möqsədə uyğun hesab edirdi. Onun tapşırığı və Osmanlı hökumətinin Qarsdakı nümayəndəsi Hilmi Urən boyin yardım ilə noyabrın 5-də Qars İsləm Şurası adında milli hökumət qurulur. Hökumətin başçısı Piroğlu Fəxrəddin (Ərdoğan) bay seçilir. Yaqub Şevki Paşa orduunu Ərzurum istiqamətində geri çəkərkən silah-sursatın bir hissəsinə əhaliyə paylayır və zabitlərdən bir qisminin də yeli özünü müdafiə dəstələrinə təlim keçmələri üçün Qars vilayətində qalmalarını tapşırır. Geri çəkilən türk ordusundan zabiti, yüzbaşı Xurşud bay Ağbabəda qalib könfülli dəstələrinə təlimi vəzifasını öz üzərinə götürmüştə, Ağbabə süvarı olayı ermənilərə qarşı mücadilə edəcək bir gücə sahib olmuşdu.

Fürsətdən istifadə edən ermənilər türk qoşunlarının çəkildiyi ərazilərə sahib çıxmama istəyirlər. Bunun qarşısını almaq üçün noyabrın 15-də keçirilən 1-ci Qars kongresində "Müvəqqəti heyət" seçilir. Ağbabənin Qaraçanta kəndindən Əhməd bay Hacıyev (Kosalar təyfasına mənsub idi - N.M.) heyətin tərkibinə daxil olur. Kongres geri çəkilən türk ordusundan silah alda etmək və Üç Sancaq çevrəsində Qars İsləm Şurasının söbələrini açmağı qərara alır.

Noyabrın 30-da keçirilən 2-ci Qars kongresinə qədər Ağbabə

Milli Şurası təşkil edilir. Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa Şurənin sədri və konqresə nümayəndə seçilir. Şurənin tərkibi 7 nəfər - Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa, qardaşları Mahmud və Əsəd ağalar, Babaş ağa Bayramoğlu, Haşim Ağbabə, Xəlil Vəli oğlu Budaq və Təzə İbisi kəndindən olan Hamza ağıdan ibarət idi.

Üç gün davam edən 2-ci Qars konqresində Batumdan Naxçıvanadakı erazilərin birləşdirən Qars Milli İsləm Şurası hökuməti qurulur. Hökumətin rəisi əslən əslən gümrlü, sonradan Qarsa köçən İbrahim bəy Cahangiroğlu (Cahangirzadə) seçilir. Parlament funksiyasını icra edən 12 nəfərlik Mərkəz Mümənnəlləri heyətinin tərkibinə Ağbabadan Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağa və Əhməd bəy Hacıyev daxil olurlar.

Ağbabə Milli Şurasının sədri Kərbələyi Məhəmməd ağa Büyük Təpəköy kəndində oturub nahiyanı idarə etməyə başlayır. Onun və qardaşları Mahmud və Əsəd ağınan rəhbərliyi altında Ələdər, Ağbabə və Sörəyəl nahiylərində yerli səfərberlik keçirilmiş və erməni qoşunlarını Işrəzəyə salan Ağbabə süvarı alayı təşkil edilmişdi. Belə qayda qoyulmuşdu: əsgər vərə bilməyen ailələr bir tüsəngin pulunu və bir at, yaxud bir inak verməli idilər. Bu qaydaya əməl etməyənlər ciddi cəzalandırılmışdır.

Ağbabə Milli Şurası bölgənin bütün imkanları və varlı sakinlərinə müraciət etmişdi ki, gürcülərdən silah almaq üçün köməklilik göstərsinlər. Yaşlı nəslin verdiyi məlumatlara görə Mahmud ağa xəsislik edərək pul verməkdan imtina edən bir varlı ağbabalını Təpəköyə çəgirdirdi. Yolda onun qarşısına çıxaraq alına bir qızıl onluq qoyaraq tapançadan atəş açaraq deyir: "İndi qızıllarını aparib o dünyada xərc-ləyərsən!"

1919-cu martın 25-də Cənubi-Qərbi Qafqaz hökuməti öz müstəqilliyini elan edir və özünü Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti adlandırır. Aprelin 12-də ingilisler erməni daşnak hökumətinin arzusunu yerinə yetirərək Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlament binasını mühəsirəyə alaraq 30 nəfər parlament üzvünü və hökumət nümayəndəsini həbs etmiş, baş nazir İbrahim bəy Cahangirov başda olmaqla 11 nəfəri Malta adasına girov göndərmışdır. Bundan sonra Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin 12 bölgəsində milli şuların yerli hökumətlər şəklində müstəqil fəaliyyət göstərirler. Ağbabə Şurası

da Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağanın sədrliyi ilə öz işini müstəqil surətdə davam etdirir.

İngilislərin Cənubi-Qərbi Qafqaz Cümhuriyyətini süquta yetirməsindən dərhal sonra Ermənistan ordusunun 1-ci və 4-cü piyada alayları general Osipyannın komandanlığında, daşnak hökumətinin Qarsa qubernatoru təyin etdiyi Stepan Korqanovla birlikdə respublikanın səhədlərinə daxil olurlar. Aprelin 30-da daşnak hökuməti Qarsda öz fəaliyyətə başlayır və bölgələrdə təşkilatlarını qurmaq üçün öz nümayəndələrini yerlərə göndərir. Bu zaman Qarsda Maşədi Səməd ağanın başçılığı ilə Korqanovun hakimiyyətini qəbul edən oyuncaq Mütəsləman Milli Şurası qurulur. Həmin şurənin üzvləri Qarsın nahiylərini gəzərək yerli shahı arasında təbligat aparırılar ki, qırğınlara yol verməmək üçün Ermənistən hakimiyyətini qəbul etsinlər.

Qubernator Stepan Korqanov Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti hökumətinin üzvlərinin Malta adasına sürgün edilmələrindən sonra da uzun müddət vilayətin idarəciliyini öz əlinə ala bilməmişdi. Yerli müsələmlər shahı onu təyin etdiyi nahiya rəisi lərin yaxına buraxırmış, erməni idarəciliyini tanımış istəmirdilər. 1919-cu il oktyabrın 1-də S. Korqanov Ermənistən hökumətinin sədrinə ünvanlaşdırıldı "tam məxfi" qrifli məktubunda Hacı Abbas oğlu Kərbələyi Məhəmməd ağanın erməni idarəciliyinə tabe olmamasından şikayətlərindər. Ermənistən Respublikasının Milli Arxiv İdarəsinin naşri olan "Milli arxiv xəbərləri" məcmuusunın 2008-ci il 2-ci nömrəsində dərc olunan həmin müraciətdə deyilirdi: "Vilayətdə an mürakəb və siyasi cəhdəndən an inca masələ Ağbabə-Sörəyəl-Zərzəd məsələsidir. Bu məntəqələrdə təmamilə tatarlar məskunlaşmışlar və onların arasında böyük həmərəliyin olması səbəbindən onları təbe etdirmək o qədər də asan məsələ deyil. Orada gürcülərin, Azərbaycanın, həmin bölgələrində məskunlaşmış Aleksandropol (yəni Gümri) tatarlarının təsiri böyükdür. Orada keçmiş Milli Şurənin üzvi, quldur dəstəsinin başçısı İbisi kəndinin sahibi Məhəmməd Hacı Abbas oğlu yaşayır. Olduqca var-dövlətli olan, Milli Şura dönməndə açıq-əşkar soyğunuluqla məşğul olan və xalqın taleyi ilə oynayan bu şəxsin əlində hakimiyyətdən başqa hər şeyi var."

Man əvvəlcə ona yüksək vəzifə təklif etdim, lakin onun böyük iştahası bu çərçivəyə sağlamdı və o, özünü bu dağların ağası hesab edir.

İravan guberniyasındaki iğtişaslar, Eçmiədzin qəzasının qəçqin tatarlarının Qars vilayətinə axını onun (yəni Kərbələyi Məhəmmədin - N.M.) başın havalandırırdı və o, bunların əsasında öz silahlı qüvvələrini qurmağa başladı. O, əvvəlcə özünü müdafiə və hökumətə təbe olmamış çağırışları etdi. Mən əvvələc sabir etdim, məqamını gözlədim ki, onunla haqq-hesab çəkmək məqamı yetişsin. On gün əvvəl sizə ərz etdiyim kimi, mən qorara aldım ki, burada hərbin gücünü göstərək, bizim generallarla birlikdə Arpaçay sahəsində böyük hərbi əməliyyatlar keçirərək və itaətsizlik göstərən həmin bölgənin mərkəzində qərar tutaq. Administrasiyamız da bundan istifadə edib itaətsizlik göstərənlər qarşısında öz tələblərinin irəli stürmək istayırdı. Lakin son anda aşagıda qeyd etdiyim bəri səra mülahizələri asas tutaraq, ettiyyatsızlıq edə biləcəyimizi düşündüm və bu fikirdən vaz keçdim.

Əvvələ, Gürcüstan məsələsi. Kərbələyi Məhəmməd sərhəddəki gürcü hakimiyyət nişnayandaları ilə təmsədədir. Deyirlər ki, bir gürçü generalı onun yanında olub və bunlar da onun şöhrətpərəstliyini daha da gücləndirir.

İkincisi, oranın tatarları çox güclü silahlınlılar, fiziki cəhətdən sağlamdırular və hamısı da atlıdırular.

Üçüncüsü, Arpaçayın eks tərəfində maskunlaşan Türkiyə erməniləri bizim bölgəyə daxil olmağımdan istifadə edərək oralarda özbasınqlıqlar törədə bilərdilər.

Bütün bunlar həmin bölgəyə qoşun çıxarmaqdan imtina etməyə vədar etdi və man qayda-qanun yaratmağın başqa yoluunu da hələlik istisna edirəm. Mən nəhayət "parçala, hökm sür" formulunun üzərində dayandım.

Ərz edim ki, bu bölgədə şiarlar və sünnilər yaşayırlar. Şiarların başında Kərbələyi Məhəmməd durur və sünnilərin taleyini da o həll edir. Onun Dələver kəndinin sakını sünni İsrəfil Hacı Rüstəm oğlu ilə ədavəti var. Bu da çox var-dövlətlidir, lakin birinçidən ağıllıdır. Mühabətinin əvvəlində (Birinci Dünya müharibəsinə nəzərdə tutur - N.M.) Qarsın satqın rus administrasiyası onun qızıllarını ələ keçirmək istəyirdi və onu vətənə xayanətə ittiham edərək, 42 adlı-sanlı tatarlarla birlikdə Sibirə sürgün etmişdi. İşin maxsusiliyini nəzərə alaraq qraf Voronsov-Daşnovok yenidən istintaq aparılmışını tapşırırdı və bu iş mənənə həvalə edildi. Qafqazın canisini mənim apardığım istintaqın

nəticəsinə nəzərə alaraq telegramla əmr etdi ki, onların hamısı azad edilsinlər və vətənə qayıtsınlar. Əlbəttə, İsrəfil buna görə mənənə borclu idi və bundan istifadə edərək görə də mən ona Kərbələyi Məhəmmədə qarşı müxalifətdə olmasına tapşırırdım. Dünən məlumat aldum ki, həmin ətrafda bu iki şəxs arasında ilk toqquşma baş verib. 14 nəfər ölüb və yaralanıb. Əlbəttə, bu, sonun başlanğıçıdır. Mən yənə də gözləyəcəyəm, hadisələri elə məcraya yönəltmək lazımdır ki, biz orada öz yararlığumuzu göstərə bilək və hamını hakimiyyətimiz qarşısında diz çökəməyə vədar edə bilək. Şiarlərlə sünnilərin bir-birinə divan tutacağundan istifadə edərək biz öz qüvvələrimizi Arpaçay üzərinə göndərəcəyik."

Göründüyü kimi, Qarsın gubernatoru S.Korqanov Kərbələyi Məhəmməd ağının qoşunlarına qarşı çıxmaga cesarət etməmiş, onu zəiflətmək üçün hiyləyə əl ataraq şəh-sünni qarşılardanın əl atmışdır. Lakin o dövrün digər arxiv sənədləri səbüt edir ki, S.Korqanov istədiyinə nail ola bilməmişdir. Kərbələyi Məhəmməd ağa Ağbabaya nəzarəti axıradak əldən verməmişdir.

Cənubi-Qarbi Qafqaz Cumhuriyyətinin xarici işlər naziri olmuş F.Ərdoğan "Türk Ellerinde Hatıralarım" əsərində yazır: "Çıldırda doktor Əsəd bəy, Ağbabada Hacı Abbas oğlu Kərbələyi Məhəmməd bəy əllərinəki qüvvətlərini gecə-gündüz çalışıb yerləşdirirdikdən sonra bura ermənilərin girməsinə mane oldular. Ermanılar də buralarda qəza təşkilatlarını qurmaq üçün alay komandanı Marzmanovun idarəsində iki top, səkkiz ağır makinalı tüfənglə (pulemyot) bu qüvvətlər üzərinə hücuma başladı. Bu milli qüvvələrimiz birləşərək Marzmanova qarşı çıxdılar. Marzmanov 50 ölü və bir ağır makinalı tüfəng buraxaraq çəkilməyə məcbur oldu".

Azərbaycanın Gürcüstandakı Diplomatik Nümayəndəliyinin arxiv sənədlərinin içərisində Kərbələyi Məhəmməd ağaya, Məhəmməd bəy Qocayevə və Əsəd bəy Hacıyevə 13 fevral 1920-ci ildə verilən vasiqənən surəti saxlanılır. Həmin sənəddə qeyd edilir ki, adları çəkilən şəxslər tacili olaraq Diplomatik Nümayəndəlik tərəfindən Bakıya ezmə olunurlar ki, qəçqinlərə yardım edilməsi məsələsini Himayəçilik Nəzəriyi ilə müzakirə etsinlər. Sənəddə həmçinin dövlət orqanlarının nümayəndələrindən xahiş edildi ki, onların Bakıya çatmaları üçün yolda hər hansı maneçilik törədilməsin.

Həmin sefərlə bağlı F.Ərdoğan xatirələrində yazır ki, ermənilərin

alayları ve topları ile türk köyleri üzerine yürüdüklərini görən Qocağlu Məhəmmad bəy, Doktor Əsəd bəy və Hacı Abbas oğlu Karbələyi Məhəmmad bəy Axılkələyə gələrək, Borçalı yolu ilə Bakıya getdilər. Yardım üçün Azərbaycan hökumətindən asgəri qüvvəti Gürcüstən ərazisindən keçmələrinə tələb etdikdə, gürçülər müsəidə etmədlər. Bərabərlərində Bakıdan, albay (polkovnik) İsmayıllı bay Yadiqarov, Yusif Kənan bəy, İsmayıllı bay Nazarəliyevlə birlikdə xeyli Azərbaycanı paşası götürürək Ağbabaya gəldilər, oradan da Çıldırə keçdilər”.

Azərbaycan hökumətinin Ağbabaya göstərdiyi kömək haqqında başqa bir sanadda deyilir: “İngilislərden maddi və mənəvi kömək alan ermənilər getdiqə Qarsda qırğın və zülmlərini artırırdılar. Bu səbəbdən çoxlu məhrumiyatlara maruz qalan Şöryələ kəndlərindən Iran yolu ilə Azərbaycan Demokratik Cümhuriyyatına qəçərəq yardım istəyənlər olmuşdu. Mərkəzi Bakıdan, könüllü silahlı dəstələrini çıxaltsın deyə, ələltəndən bir diplomatik nümayəndənin getirdiyi heybədə bir neçə min altun (qızıl) Ağbabada qəhrəman mücahid Hacı Abbas oğlu Məhəmmad (Ağbabə) bəyə “yardım” olaraq göndərilmişdir”.

Karbələyi Məhəmmad ağa Bakıda olduğu zaman 1920-ci il fevralın 20-də Ağbabə Milli Şurasının çağırışı ilə bölgənin 35 kəndinin nümayəndəleri Təpəkəy kəndində toplaşaraq mövcud vaziyəti müzakirə etmiş. Ermənistanın təbeqiliyinə keçməyin mümkünsüzlüyü qərra alınmış, Gürcüstən hökumətinin təbeqiliyinə keçmək yeganə çıxış yolu hesab edilmiş, gürçü yetkililəri ilə danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndələr seçilmişdi. Milli Şuranın sədri səlahiyyətlərini həmin vaxt Mahmud ağa icra etmişdir.

F. Ərdoğanın yazdırına görə Bakıdan göndərilən köməyin sayəsində milli təşkilatımız erməniləri elə sixıldırmışdır ki, onlar “Böyük Ermənistən” xülyasından əl çəkib, kiçik qəzələrimizla barışqı əldə etmək məcburiyyətində qalmışdır. 8 maddəlik atşəkər müqaviləsini Gümrünün valisi Qaro Sasuni ilə Ağbabə Milli Şurasının sədri və Çıldırda məqavilənə Hacı Abbas oğlu Karbələyi Məhəmmad ağa və Qocağlu Məhəmmad bəy imzalamışdır. F. Ərdoğanın yazdırına görə, bu müqavilə 1920-ci ilin oktyabr ayının 20-dək əməl edilmişdir. Cüntü hamin vaxt ballı olmuşdu ki, türk qoşunlarının bölgəni erməni qoşunlarından təmizləməsi qəçinlməzdir.

Ağbabə nahiyəsinin dağlıq hissəsi Qars vilayətində yeganə bölgə idi ki, axıradık ermənilər ora girmə bilməmişdilər. Ona görə da İravan qubəriyasından 25 mindən artıq qacqınlar Ağbabə və qonşu Zərşad nahiyələrində sığınmışdılar. O dövrün arxiv sonadlarında göstərilir ki, dava-dərman çatışmazlığından və kütləvi yayılan tif xəstəliyindən hər gün Ağbabada azı 40-50 nəfər ölmüşdür.

Ağbabə Milli Şurasının geceli-gündüzü gərgin əməyi nüticəsində Ağbabanın dağ kəndləri erməni qırğınlardan tamamilə xilas ola bilmişdi. Türk qoşunları 1920-ci ilin oktyabrında Qarsı azad etdikdən sonra Hacı Abbas oğlu Karbələyi Məhəmmad ağanın 700 nəfərlik silahlı dəstəsi 9-cu diviziyinin tərkibinə qatılıraq Gümrünü azad edilməsində böyük qəhrəmanlıqlar göstərmiş və hərbin sonundak cəbhədə vuruşmuşdu.

Qars vilayətini həmşəlik olaraq ermənilərdən təmizləndikdən sonra Karbələyi Məhəmmad ağa Türkiyənin Cümhuriyyət bayrağına rəsmi təzim etməyə gəlmədi. Şərqi Anadolu qoşunlarının komandanı Kazım Qarabəkər Paşa onu çox şəmimi qəbul etmiş, və onun fəaliyyətindən çox məmənun qaldığını bildirmişdi. 15 may 1919-cu ildən 9 sentyabr 1922-ci il tarixinə qədər sələmanlıq və fədakarlıqlar göstərənlər “İstiqlal” medalı ilə təltif olunmuşlar. Karbələyi Məhəmmad ağa da ilk “İstiqlal” medalını alanlardan biri olmuşdur.

16 mart 1921-ci il Rusiya-Türkiyə müqaviləsindən sonra Ağbabə və Şöryəlin bir hissəsi Ermənstan tərəfində qaldı. Karbələyi Məhəmmad ağanın doğulduğu Köhnə İbiş Türkiyə tərəfdə, Təzə İbiş isə Ermənistan tərəfdə qaldı. Sonralar Karbələyi Məhəmmad ağa oradan yaxınlığıdakı Bəzirən kəndinə köçmüş, ömrünün sonundak orada yaşamışdır. Nəvəsi Əziz Ağbabanın verdiyi məlumatə görə, Karbələyi Məhəmmad ağa 1954-cü ilin yanvar ayında Qarsda yaşayın qızının evində vəfat etmişdir. Cənazaçı əvvəlcə xızaklı Çəbəci kəndinə aparılmış, oradan bir bəlük əsgərlərlə doğulduğu Köhnə İbiş kəndinə aparılmış və mərasimlə dəfn edilmişdir.

Karbələyi Məhəmmad ağanın Rusiyənin Tula şəhərindəki silah zavodunda istehsal edilmiş bir tapançısı və Parisdə istehsal edilmişİR bir durbini hazırda Bəzirən (indiki Kayadövən) kəndində yaşayan qardaşa nəvəsi Mikayıl Ağbabanın evində saxlanılır. 2010-cu ildə

Bəzirganda olarkən tapança və durbinin şəkillərini çəkib götürmüşük.

Aldığımız məlumatlara görə, Kərbələyi Məhəmməd ağanın və qardaşlarının tərəmələrinin bir qismi hazırda İstanbulda, Ankarada, Almaniyada və Qarsın Akyaka ilçesinin Köhnə İbiş və Bəzirgan kəndlərində yaşamaqdadırlar.

*Məqalənin ikinci variantı "Vətən səsi" qəzetiinin 25 iyul 1991-ci il tarixli sayında dərc edilmişdir.*

**Nazim Mustafa**  
(Nazim Yusif oğlu Mustafayev)

1957-ci ildə Qarbi Azərbaycanın (indiki Ermenistan Respublikasının) Ağbabə mahalının (Aması rayonu) Güllübulaq kəndində anadan olmuşdur. 2004-cü ilin dekabrından Prezident Kitabxanasında şöbə müdürü vəzifəsində çalışır.



Qarbi Azərbaycanın tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, habelə "Erəmani masası" ilə bağlı 200-dən çox məqaləsi Azərbaycan, Türkiyə və Gürcüstanda dərc edilmişdir. "Tarixin qara sahifələri. Deportasiya. Soyqırım Qəcənlilik" (Bakı, 1988), "Iravan xanlığı" (Bakı, 2010), "Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı" (Bakı, 2013) monoqrafiyalarının müəlliflərindəndir. O, həmçinin Azərbaycan və ingilis dillərində çap edilən "Vandalizm. Tarixi adlara qarşı soyqırımı" (Bakı - 2006, yenilənmiş nəşri Bakı - 2014) kitabının tərtibçisidir. Müəllifin "Iravan quberniyasında azərbaycanlıların soyqırımı. (1918-1920)" kitabı AMEA Tarix İnstitutu tərəfindən 2015-ci ildə çap edilmişdir. Müəllifin "Iravan xanlığı: Erməni vandallarının yox etdiyi Iravan məscidləri", "Iravan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı" kitabları AMEA Tarix İnstitutu tərəfindən Azərbaycan, rus, ingilis, erməni və fars dillərində çap edilmişdir. O, "Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları" (Bakı, 2016) kitabının həm müəlliflərindən biridir.

Nazim Mustafa həmçinin "Ağbaba-Şörayel. İki elin bir yaddaşı" (2012) kitabının həm müəllifidir.

Nazim Mustafa "Iravan xanlığı" monoqrafiyasının müəlliflərindən biri kimi, 2012-ci ildə elm sahəsində Dövlət Mükafatı laureati adına layiq görülmüşdür.

2013-cü ildə yazdığı "Iravan şəhəri" əsərinin Azərbaycan və rus dillərində web saytı ([www.iravan.info](http://www.iravan.info)) yaradılmışdır. Həmin əsər 2015-ci ildə Ankarada "Iravan şəhəri. Türk-islam varlığı nasıl yok edildi" adında çap edilmişdir.

"1905-1906-ci illərdə Iravan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılarla qarşı tərəfdikləri kütləvi qırğınlar" mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir.

Nazim Mustafanın ssenarisi osasında "Iravan. Gizlədilmiş həqiqətlər" (2016), "Zəngəzur" (2017) sənədli filmləri çəkilmişdir.

Müəllifin rövşəti internet sahifəsi mövcuddur: <http://nazimmustafa.info>

*Kitabın üz qabığındaki rəsmi Füzuli Sabiroğlu hazırlamışdır*

NAZİM MUSTAFA  
(Nazim Yusif oğlu Mustafayev)  
**Azərbaycan Xalq Cümhuriyyəti işığında**  
(1918-1920)  
**Araşdırmalar, məqalələr**

Çapa imzalanmışdır 22.11.2018.  
Format 60x84  $\frac{1}{16}$ .  
Sifariş 12 . Tiraj 30.

«ULU» İstehsalat-Kommersiya firmasında çap olunub.  
Bakı şəh., H.Aslanov küç., 47A.

112

Ar 2018  
219

